

HACI İSMAYIL BƏY QUTQAŞINLI



**“LİDER NƏŞRİYYAT”
BAKİ-2005**

*Bu kitab “Ədalət Tahirzadə. Hacı İsmayıл bəy Qutqaşınlı. Əsərləri”
(Bakı, Kür, 2003) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*


Ön sözün müəllifi:

Cahangir Qəhrəmanov

Tərtib edəni və
elmi redaktoru:

Ədalət Tahirzadə

Qeydlər və aydınlatmalar, “Səfərnamə”nin transliterasiyası, “Səfərnamə”ylə bağlı bütün yardımçı materiallar (hicri və miladi tarixlərin qarşılığı; şəxs və yer adları göstəriciləri; sözlük) Ədalət Tahirzadənindir.



XIX yüzil Azərbaycan realist-maarifçi ədəbiyyatının yaradıcılarından biri, rus ordusunun generalı, Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvü Hacı İsmayıл bəy Qutqaşınlinin (1809-1861) ədəbi irsindən bize az şey gəlib çatmışdır. Azərbaycan oxucusu onu əsasən “Rəşid bəy və Səadət xanım” hekayəsinə və “Səfərnamə” yol qeydlərinə görə tanır.

Bu kitaba Qutqaşınlinın möktubları, həyat və yaradıcılıq yolunu işıqlan-dıran məqalələri də daxil edilib.

ISBN 9952-417-40-1

© “LİDER NƏŞRİYYAT”, 2005

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**
12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

İÇİNDƏKİLƏR

<i>Ön söz</i>	5
<i>Hacı İsmayııl bəy Qutqaşınlıdan bilmədiklərimiz</i>	10
Rəşid bəy və Səadət xanım	46
Səfərnamə	68
[Şamaxıdan Qutqaşınadək]	68
[Qutqaşından Trabuzanadək]	70
[Qırmızı dəniz sahilərində]	80
Misirdən ta Süveyş	83
Süveyşdən ta Ciddə	85
[Mədineyi-münəvvərədən Şamadək]	86
Şami-şerif	103
Şamdan Beyruta qədər	108
Qüdsi-şerif[dən İzmirə qədər]	110
Yazışmalar	124
General-mayor A.İ.Filosofova məktub	124
Baron Q.V.Rozenə məlumat vərəqəsi	125
Knyaz M.S.Vorontsova məlumat vərəqəsi	126
Artırmalar	
<i>H.İ.B.Qutqaşınlı (?) İki quşun söhbəti</i>	128
<i>Salman Mümtaz. İ.B.Qutqaşınliya dair sorğu</i>	129
<i>Salman Mümtaz. Avropa təsirində yazılmış ilk hekayəmiz</i>	132
<i>Salman Mümtaz. “Rəşid bəy və Səadət xanım” hekayəsi</i>	
mühərriri Qutqaşınlı İsmayııl bəyin həyatı	141
<i>Səlim bəy Behbudov. Mütərcimdən</i>	150
<i>Hacı Yəhya əfəndi Qutqaşınlı. Hüsni-xülq</i>	151
Qeydlər və aydınlatmalar	156
<i>“Səfərnamə”dəki hicri qəməri (ay) tarixlərin miladi</i>	
<i>tarixlə qarşılığı</i>	192
<i>“Səfərnamə”dəki şəxs adları</i>	194
<i>“Səfərnamə”dəki yer adları</i>	197
<i>“Səfərnamə”nin sözlüyü</i>	206

ÖN SÖZ

Azərbaycan xalqı o qədər qədim, onun yaratdığı ədəbiyyatsa o qədər zəngin, genişdir ki, hətta adı bu gün bəlli olmayan, yaradıcılığın- dan bir setir bize gəlib çatmayan şair və yazıçılarımızın əsərlərini bir yerə toplayıb yiğmaq mümkün olsaydı, onların əsasında belə bu xalqın söz xəzinəsindən istədiyin qədər, ürək dolusu danışmaq mümkün olardı. Dünya mədəniyyətinə Nizami, Xaqani, Xətayi, Nəsimi, Füzuli, Saib Təbrizi, M.F.Axundzadə, Mirzə Cəlil, Sabir, Cavid, Şəhriyar, S.Vurğun kimi saysız azmanlar, nəhənglər bağışlayan xalqımızın elə söz ustaları da olmuşdur ki, tarixin keşməkeşlərində, firtinalarında adı birdəfəlik unudulmuş, yazdıqları yerli-dibli yox olmuş, ya da yox edilmişdir. Elələri də var ki, qeyrətli oğulların sevgisi onları yenidən dün- yaya götirmiş, ikinci dəfə həyata qaytarmışdır. Bunlardan biri də XIX yüzillik Azərbaycan realist-maarifçi ədəbiyyatının görkəmli nüma- yəndəsi *İsmayıł bəy Nəsrulla sultan oğlu Qutqaşınlıdır* (27.01.1809 – 14.08.1861).

Öz zamanında adı dillərdə dolaşan, sözləri ağızdan-ağıza gəzən İsmayıł bəyin cismanı ölümü onun yazılı ırsinin də ölümünə çevrildi. Əsərlərinin çapına çalışmayan bu yazıçıdan, şairdən uzun illər boyu bir kimsə danışmadı, bir kimsə onu anmadı...

Nəhayət, Salman Mümtaz adlı bir Simurğ quşu uşub gəldi, ədəbiyyatımızın saysız-hesabsız nəhənglərini zülmət dünyadan işiqli dünyaya çıxardı. Adı artıq hamının yadından çıxmış o azmanlardan biri yenə bu gün haqqında qürurla danışdığını general-major, Avropada ədəbiyyatımızın ilk təmsilçisi olan həmin İ.B.Qutqaşınlıdır.

Salman Mümtazın 1936-cı ildə yazdığı, “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyi ilk məqaləsindən¹ Xalid Əlimirzəyevin 1984-cü ildəki yazısınacan² keçən təxminən yarım əsr içerisinde Qutqaşınlı haqqında bir çox dəyərli elmi araşdırımlar aparılmış, onun əsərləri nəşr edilmişdir.

¹ Mümtaz Salman. “Rəşid bəy və Səadət xanım” hekayəsi mühərriri Qutqaşınlı İsmayıł bəyin həyatı. “Ədəbiyyat qəzeti”, 8 iyun 1936

² Əlimirzəyev Xalid. İsmayıł bəy Qutqaşınlı. “Bədii həqiqət uğrunda” kitabında. Bakı, 1984, s.32-41.

Alimlərimizdən Mikayıl Rəfili, Feyzulla Qasimzadə, Həbib Əfəndiyev, Əziz Mirəhmədov, Ənvər Əhmədov, Nadir Məmmədov, Nəriman Tahirzadə, Kərəm Kərəmov, Ədalət Tahirzadə və başqalarının, Polşa alimləri Bohdan Baranovski və Ancey Xodubskinin son dərəcə qiyənli yazılarında ədibin həyat və yaradıcılığına dair çoxlu yeni faktlar üzə çıxarılmış, onun ədəbiyyat tariximizdə tutduğu mühüm yer müəyyənləşdirilmişdir. Bu yazılda bəzən mübahisəli, hətta bir-birini danan fikirlər olsa da deyilən hər sözün də Qutqaşınlı şəxsiyyətini və yaradıcılığını öyrənməyə töhfə olduğunu nəzərə aldıqda, onların müəlliflərinin nə qədər xeyirxah iş gördüklorunu minnətdarlıqla qiymətləndirməliyik...

* * *

İsmayıł bəy Qutqaşınının 1835-ci ildə Varşavada hərbi qulluqda olarkən fransız dilində buraxılan “Rəşid bəy və Səadət xanım” hekayəsi, bu dildə nəşr edilmiş ilk Azərbaycan bədii əsəridir. Adı XIX əsrin ilkin maarifçiləri sırasında A.A.Bakıxanov, M.Ş.Vazeh, Q.B.Zakir, X.B.Natəvan və başqalarıyla yanaşı çəkilən İsmayıł bəy Qutqaşını öz hekayəsində dövrünün ziyalılarını düşündürən bir çox məsələlərə toxunmuşdur. İlk baxışdan fransız romantizmi ənənələrindən yararlandığı sanılan bu gözəl hekayə ədibin doğulduğu, yaşadığı, işlədiyi, formalaşlığı kübar mühitin sadə insanlara sevgisini realisticəsinə əks etdirir. Kökü hissiyyatçı Şərq ədəbiyyatından qidalanan “Rəşid bəy və Səadət xanım”, qarşısına, eləcə də Avropa oxucusuna Azərbaycan həyatını, möşətini tanıtmaq, milli psixologiyamızdakı müsbət keyfiyyətləri təbliğ etmək məqsədini qoymuşdur.

Baş qəhrəmanlar yalnız kasib-kusuba kömək etmək haqqında düşünürlər. Rəşid bəyin “arzusu vardi: bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək”. O, vaxtını “par-par parlayan silahlar qurşayaraq, yurdunu çapib-talayan və əkinçiləri incidən qudlurlarla çarpışmada keçirərdi. Bəzən məhsuldar dağ yamaclarında ov edərək atını sürüb daim qar və buludlarla örtülü dağların başına, qalın meşələrə və çıxılmaz qayalara dırmaşar, orada qudlurların ən gizli yuvalarını axtarır tapar və onların zülmündən əkinçiləri xilas etməkçün vuruşub, yuvalarını tarmar edərdi”. Səadət xanım isə “yoxsul və diləncilərin pənahıydı. O, yoxsullara çoxlu sədəqə verərdi. Səadət xanımın yanına diləncilərdən başqa kimsənin yolu yoxdu”.

“Rəşid bəy və Səadət xanım” yazılılığı dövrün etnoqrafiyası haqqında da zəngin məlumat verir. XIX əsrin birinci yarısı Azərbaycan məişəti burada elə canlı, geniş və inandırıcılıqla təsvir olunmuşdur ki, ondan az qala tarixi bir sənəd kimi yararlanmaq mümkündür. İstər kübar cəmiyyətin, istərsə də “qara camaat”ın dolanışışı səciyyəvi çalarlarla, cizgilərlə rəssam zövqüylə işlənmişdir.

İsmayıł bəy Qutqaşınının əlimizdə olan ikinci əsəri “Səfərnamə” yol qeydləridir. Ədibin əsərlərinin bu nəşrində o, ilk dəfə olaraq dölgün şəkildə oxuculara təqdim olunur.

“Səfərnamə” təkcə “səravi” oxuculara deyil, bir çox ixtisasdan olan elmi işçilərə də maraqlı faktlar verir. Ondan ədəbiyyatşunaslarla yanaşı coğrafiyaçılar, dilçilər, tarixçilər, etnoqraflar və başqaları da çoxlu yeni məlumatlar götürə bilərlər. Fikrimizcə, Qutqaşınının bu əsəri ən ciddi elmi araşdırımaların mövzusu ola bilər və olmalıdır da, çünki o, XIX əsr Azərbaycan elminin görkəmli nailiyyətlərindəndir. Burada, təkcə şəxsən İsmayıł bəy Qutqaşınının həyatına deyil, Azərbaycan haqqında və Osmanlı imperiyasına daxil olan ərəb ölkələri haqqında orijinal məlumatlar istənilən qədərdir. Onu da göstərək ki, Qutqaşınının keçdiyi yolu düzgün müəyyənləşdirmək, vaxtilə Məkəkəyə getmiş bir çox ədib və şairlərin, alimlərin həyatını öyrənməyə də yardım edə bilər, çünki onun keçdiyi yerlərdən başqalarının da keçməsi nəinki mümkündür, eksinə, tam qanuna uyğundur.

“Səfərnamə”də XIX əsr Azərbaycan ədəbi dilində işlək olan, mənası bu gün çətin anlaşılan sözlər vardır. Tərtibçinin hazırladığı lügət həmin sözlərin mənasını başa düşməkdə oxuculara kömək edəcəkdir. Bundan başqa, gündəlikdə müəllifin özünün görüşdüyü, ya da haqqında başqasından eşitdiyi çoxlu adamların adları çekilir. Həmin adamların şəxsiyyətini müəyyənləşdirmek üçün də, tərtibçi bir sıra elmi qaynaqlara üz tutmuş, onlar haqqında geniş qeydlər vermişdir. Bu qeydləri tarixçilər üçün maraqlı sayıram.

İ.B.Qutqaşınının həyatını öyrənməkdə, onun epistolyar ırsinin müstəsna əhəmiyyəti vardır. Bu kitabda, ədibin əsərləriylə birgə, ilk dəfə olaraq onun iki məktubu da verilir. Həmin məktubları filologiya elmləri namizədi Ədalət Tahirzadə üzə çıxarıraq onlar haqqında mətbuatda yeterli məlumat da vermişdir. Bizcə, Qutqaşınının ömür yolunu araşdıracaq tədqiqatçılar üçün bu məktublar da mühüm vəsiqə ola bilər.

Artıq göstərdiyimiz kimi, İsmayııl bəy haqqında ilk məlumat və ilk yazılar böyük mətnşunas Salman Mümtazın qələmindən çıxmışdır. Onun Əlyazmalar İnstitutunda Qutqaşınlıya dair iki çox dəyərli əlyazması saxlanılır. Bu əlyazmaların hər ikisi və 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə çap etdiridi “Rəşid bəy və Səadət xanım” hekayəsi mühərriri Qutqaşınlı İsmayııl bəyin həyatı” məqaləsi, həmçinin “Rəşid bəy və Səadət xanım”ın ilk tərcüməcisi Səlim bəy Behbudovun “Mütərcim-dən” adlı əlyazması da qisaldılmadan bu nəşrə daxil edilib.

Salman Mümtaz kiminləsə Qutqaşınlı haqqında apardığı sorğuyla qutqaşınlışunaslığın özüünü qoymuşdur. Onun verdiyi suallar alimin yüksək peşəkarlığını göstərir. Buradan göründüyü kimi, S.Mümtaz Qutqaşınlı şəxsiyyətini aydınlaşdırmaq üçün ilkin, ibtidai məlumat əldə etməyə çalışmışdır. Müsahibin cavablarında bəzi yanlışlıqlar olsa da onun verdiyi məlumatın əksəriyyəti sonralar sənədlərlə təsdiqlənmişdir; bu da həmin adamın İsmayııl bəyə yaxın qohum olduğunu, onu yaxşı tanıldığını göstərir.

Ancaq S.Mümtaz sorğuyla kifayətlənməmiş, dəfələrlə yazıcının doğma yurduna getmiş, onun tərcüməyi-halına bələd olan ağısaqqal-larla görüşmüş, sonrakı araşdırılmalarında bunlardan yararlanmışdır.

XX əsrin iyirmi-otuzuncu illərdə ədəbiyyatşunaslığımızda Avropa mədəniyyətini etalonlaşdırmağa, ideallaşdırmağa güclü meyl vardi. Bu təmayülün bəzi müsbət cəhətləriyle yanaşı, mənfi təsirləri də az olmamışdır; belə ki, yerli mədəniyyətə xor baxılır, xalqımızın mənəvi sərvətlərinin dəyəri şübhə altına alınırdı. Yeri gəlmışkən deyək ki, Qutqaşınının tanınmasında əslində müəllifin Avropa mühitiylə bağlılığı, əsərininsə fransızca olması mühüm rol oynamışdır.

S.Mümtazın “Avropa təsirində yazılmış ilk hekayəmiz” məqaləsi də dövrünün ictimai düşüncəsini əks etdirmək baxımından səciyyəvidir. O da Avropa təsirinin müsbət rolunu işşirdir,ancaq obyektivliyi mümkün qədər saxlamağa çalışır. Müəllifin bu yazısı “Rəşid bəy və Səadət xanım” hekayəsinin, obrazlı desək, tərcüməyi-halıdır. S.Mümtazın ədəbi irsimizə, ədəbiyyatımıza tükənməz sevgisinin-hopduğu bu məqalədə hekayənin tapılma tarixçəsi geniş şəkildə verilmişdir.

S.Mümtaz yazısının sonunda göstərir ki, “Azərnəşr” yazıcının tərcüməyi-halını işləməyi ona tapşırılmışdır. Çox güman ki, “Ədəbiyyat

qəzeti”ndə çap olunan məqalə nəzərdə tutulan elə həmin tərcümeyi-haldır, çünki burada ədibin xüsusilə uşaqlıq dövrü haqqında yeni, çox dəyərli məlumatlar cəmlənib.

S.B.Behbudovun yazısına gəlinçə, o, “Rəşid bəy və Səadət xanım”ın orijinalının dili haqqında ilk tutarlı fikir olduğuna görə maraqlıdır.

Əldə olan çoxlu faktlar dönə-dönə göstərir ki, İsmayııl bəy Qutqaşınının bədii irsi iki əsərlə bitmir; o, başqa əsərlər də yazılmışdır. Ümidvaram ki, ədibin gələcək nəşrləri yeni-yeni əsərlərlə zənginləşəcək, daha da kamilləşəcək, gələcək oxucular bu gözəl yazıçıının fikir dünyasıyla daha geniş material əsasında tanış olacaqlar.



HACI İSMAYIL BƏY QUTQAŞINLIDAN BİLMƏDİKLƏRİMİZ

Görəsən, inanardımı ki, adı Qəbələdən Peterburqa, Tiflisdən Varsavaya, Məkkədən Mədinəyə, Şamdan İstanbuladək saygı və sevgiyələ çəkilən elsevər, yurdsevər, insansevər bir kişi haçansa unudular?! Görəsən, düşünərdimi ki, gözəlliyi, ığidliyiylə ürəkləri ovsunlayan, hündür pillələri at belində qalxan ipək qılıqlı, ülgüt qılınclı ər kişinin başına gələnləri haçaqsa dilə gətirməzlər?! Görəsən, ağlına gələrdimi ki, 41 yaşında general-mayor olmuş bahadırın zərli poqonları bir vaxt ayaqlar altına salınar, ığidliyinə görə bağışlanmış qızıl işləməli qılıncı çirkab quyusuna atılar?! Görəsən, sevincli çağlarında özünə “Miskin” təxəllüsü götürəndə bilərdimi ki, günlərin bir günündə bu ad gerçəkləşər – yazdıqları təndirlərdə yandırılar, araba-araba kitabları çaylıarda axıdılara, şəkilləri tike-tikə edilər, yurd-yuvası özülündən dağıclar?!

Hacı İsmayıllı bəyin adını hər eşidəndə, oxuyanda, yazanda özümüzdən asılı olmayaraq ürəyimiz göynəyir, içimiz sizildayır. Gözlərimiz qarşısında sanki azman bir heykəlin qopub-tökülmüş qırıqlarını, min illik bir palidin ildırım parçalamış, kömür etmiş gövdəsini görürük. Yaxınlarından, uzaqlarından, yerlilərdən, yadlarından eşitdiklərimiz, yurdunda gözümüzlə gördüklərimiz bizdə ona qarşı həm sevgi, həm də yanğı duyğuları oyadıb. Bu iki güclü duyğu bizi artıq bir neçə ildir görkəmli yazıçı haqqında araşdırmağa aparmağa sövq edir. Oxucularımızın ixtiyarına verdiyimiz bu yazıda həmin axtarışların bir bölümü toplanıb. Üzə çıxarılan məlumatları kölgədə qalmış arxiv materiallarından, əlyazma, kitab və qəzetlərdən, Hacı İsmayıllı bəyin bu gün sağ olan uzaq qohumlarından, Qəbələnin ayrı-ayrı yaşlı sakinlərdən... əldə etmişik. Bizdək yazılınlardan mümkün qədər uzaq qaçmağa, onları təkrarlamamağa, bir sözlə, indiyəcən bilmədiklərimizi ortaya qoymağa çalışmışıq. Özümüzdən qabaqkı bütün yazılınlara yenidən diqqətlə baxmış, onlara tənqidi yanaşmış, yanlışlarını düzəltmək istəmişik. Haradasa, nədəsə özümüz də yanlışmışqsa Uca Tanrıdan suçumuzdan keçməsini dileyirik.

Fürsətdən yararlanaraq, gərəkli arxiv materiallarının əldə edilməsində bizə yaxından köməklik göstərmmiş Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu elmi arxivinin müdürü Şərqiyyə xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

YAŞAYIŞINDAN

Səfəvilərin zəifliyindən yararlanaraq bir müddət Qafqazın da ağası olan osmanlılar 1727-də Qəbələni Qaziqumuqlu Surxay xana bağışlaşmışdır.

Ətraf xanlar içərisində ad çıxarmış Surxay xan daha çox Osmanlıya arxalandığına görə Səfəvilərin adından ölkəni idarə edən naibüssəltənə Nadir xanın buyruqlarından boyun qaçırmaga başladı. Söz yox ki, Nadir xan bunu götürə bilməzdi; o, Surxay xana (Dağıstan xanlarına da) “qulaqburması” verməkçün qoşunla quzeyə yollandı. 1734-ün 3 oktyabrında Qəbələylə Şamaxı arasında bir tərəfi dağa, obiri tərəfi meşəyə bitişik Dəvəbatan adlı yerdə Surxay xanın 20 minlik ordusu Nadir xanın sərkərdəsi Təhmasib xan Cəlayirin 12 minlik qoşunuyla qanlı döyüşə girdi. Ancaq şah ordusu sayca az olsa da daha mütəşəkkil, intizamlı və təcrübəliydi; nəticədə Surxay xanın qoşunları darmadağın edildi¹. Bu vuruşmada Surxay xanın qoşununda döyüşən Hacı Şəfi sultan² da böyük ığidiliklər göstərdi. Ancaq yenilməyin adı ağırdır; basılmış döyüşü yurdundan didərgin düşdü və ailəsini də götürüb uzaq bir ölkəyə – Suriyaya köcdü.

Hacı İsmayıllı bəy: “Bu torpaqları mühafizə etməyə nə qədər qanlar babamız töküb və özümüz nə qədər zəhmət çəkmişik abadan etməyə. Bu saatda nəzərə Dəvəbatan dağı rast düşəndə babamız mərhum Hacı Şəfi sultanın orada Nadir şah sərkərdəsinin müqabilində şikəst olub, tərki-vətən edib, əlhal nəslinin Ərəbistan və Şam məmələkətində vətən qərar tutmağı xatirimə gəldi”.

Hacı Çələbi xan (1743-1755) Nadir şahın Şəkidəki məliki Nəcəfi öldürüb Gələsən-görəsən qalasına çəkildi (1156/1743), bu işdən acıqlanıb ona qulaqburması verməyə gəlmış Nadir şahla Daşbulaq kəndinin yanındaki Kotan düzündə vuruşa çıxdı və şah qoşununa üstün gəldi. Bundan sonra o, Şəkiylə yanaşı Ərəş və Qəbələ mahallarını da öz tabeliyi altına keçirdi. Nadir şah 1747-də öldürüldükdən sonra Hacı Çələbi xan “çox böyük olub, Təbriz vilayətinə kimi buna qulluq edibdirlər” [9, 2]. Çələbi xan 1749-da Ağamoğlan bəyi Qəbələ hakimi təyin etdi [31, 40]. Ancaq kimlərdən olduğu bilinməyən bu şəxsin neçə il hakimlik etdiyi də bəlli deyil.

¹ Bu hadisədən A.A.Bakıxanovun “Gülüstani-İrəm”ində geniş danışılıb [4, 144].

² Bizcə, bir sənəddə [24] adı çəkilən Hacı Məhəmməd Şəfi sultan da budur.

12 illik xanlıqdan sonra Hacı Çeləbi 1168 (1755)-də dünyadan köcdü, bununla da özündən sonra 5 il xanlıq etmiş oğlu Ağakışi bəyi satqınlar əlinə buraxdı. Surxay xanın oğlu Qazıqumuqlu Məhəmməd xan öz kürəkəni Ağakışi bəyi Ərəş sultani Məlik Əlinin sarayına çağırıldı və Məlik Əliylə sözü bir edərək onu 1173 (1759/60)-də alçaqcasına öldürdü [20, 10-cu maddeyi-tarix]. Məhəmməd xan qoşunla Şəkiyə gəlib Çeləbi xanın xəzinəsini yerdən çıxardı, əhalini olmazın incitdi. Dörd aydan sonra el bir yerə yiğilib bu şərəfsiz azğını qovdu və Çeləbi xanın oğlu Həsən ağanın bircə övladı (Məhəmməd)hüseyni (?-1780) Şirvandan götərib Şəkidə xan etdi. Ancaq ərəşli Məlik Əli inadçıllıqla iki il ona boyun əymədi.

Sərdar Fətəli xan Əfşar “Şuşa qalası üstünə gəlib Qarabağ xanı Pənah xanı özüne tabe etməyə məşğul bulunduğu zaman (1759-da – Ə.T.) Ərəş sultani Məlik Əli bəy də cürbəcür hədiyyə və vədlərlə Fətəli xanın yanına gəldi. Bu tərəfdən də Şəki xanı Hüseyn xan qutqaşını Kəlbəli sultan və sair Şəki böyükliyilə hədiyyələr götürüb Fətəli xanın hüzuruna gələrək əczi-izhar edib mərhəmət və kömək dilədilər. Bu vasitə ilə Fətəli xan Şəki xanlığına Hüseyn xanı qoydu və Məlik Əli bəyi də onun əlinə təslim elədi” [12, 99]¹. Hüseyn xan Məlik Əlini 1174 (1760/61)-də öldürdü [20, 11-ci maddeyi-tarix]. İlk “Azərbaycan tarixi” kitabımızsa yazır: “Qutqaşın hakimi Kəlbəli sultan Məlik Əlinin Həsən (“Hüseyn” olmalıdır – Ə.T.) ağıaya qarşı sui-qəsdindən agah olaraq onu öldürmüdü” [8, 84].

“Müştəq” təxəllüsüylə gözəl şerlər yazan (Məhəmməd)hüseyn xan “Şəki vilayətini... gözəl idarə etdiyindən dolayı, İran hökuməti Şirvan məmləkətinin idarə olunmasını da ona mühəvvəl etmiş idi... Müştəq Şəki, həm də Şirvan (deməli, onların arasında qalan Qəbələnin də – Ə.T.) əmirül-ümərası idi” [15, 20].

Kəlbəli sultan Hüseyn xan Müştəqlə qox yaxındı. Ancaq Hüseyn xan gələcək qatili – əmisi Hacı Əbdülqadırılə düşmən olduqdan və Kəlbəli sultan da onun əmisinə tərəfdar çıxdıqdan sonra bu yaxınlıq yağılığa çevrildi, sultan dustaq edildi [4, 172]. Xanın qəzəbinə tuş gələn Qəbələ ağası Kəlbəli sultan 1193 (1779)-də öldürüldü [26, 16-ci maddeyi-tarix]. Ancaq hakimiyyətdə yenə onun övladları qaldı.

¹ Bu məlumat A.A.Bakıxanovun “Gülüstani-İrəm”indəndir [bax: 4, 165].

* * *

Qutqaşınının tərcümeyi-halının düzgün öyrənilməsinə Kəlbəli sultandan sonrakı nəslinin düzgün müəyyənləşdirilməsi də kömək edir.

Salman Mümtazın apardığı yazılı sorğudan (bu kitabın 129-132-ci səhifələrinə bax) öyrənirik ki, İsmayıł bəyin və nəsillərinin tərcümeyi-halı göstərilmiş əlyazma şəklində bir kitabçada onun haqqında tərifnamələr və özünün yazdığı bir qədər şer varmış, həmin kitabçanıza yazıçıının qardaşı oğlu aparıb [16, 22 və 26-cı suallara cavab].

Yazıçıının qohumu Rüfət Sultanovdan bildik ki, onun atası Sultan bəyə qədərki 7 soyun keçmiş yazılmış bu kitabçanı Goyçayda yaşa-dıqları vaxt Sultan bəy onlara qohumluğu çatan Səməd Vurğuna verib. Şairin və onun qardaşı Mehdi xan Vəkilovun ailə üzvləridən bu kitabça haqqında heç nə öyrənə bilmədik. Bir çox arxivlərə də diqqətlə baxdıq, “gördüm” deyən olmadı. Gələcək araşdırırmalar, ya təsadüf bu olduqca dəyərli əsəri üzə çıxarsa Hacı İsmayıł bəy Qutqaşını haqqında ürək dolusu danışmaq olar.

Ancaq həmin kitabçasız da bizə doğru-düzgün bəllidir ki, Kəlbəli sultanın özündən sonra dörd oğlu qalıb. Bu haqda ən inanlı qaynaq Kəlbəli Sultanovların Azərbaycan Mərkəzi Tarix Arxivində saxlanılan soyköütünyü (nəsil şəcərəsini) sayırıq; həmin soyköütüyü ‘Nuxa qəzası Qutqaşın kəndinin’ sakınları Mehdi bəy və Ali bəy Sultanovların nəsillərinin bəylərdən sayılması haqqında 10 iyun və 2 iyul 1874-də verdikləri ərizəyə əsasən tərtib edilib. Doğrudur, həmin sənəddə Nəsrulla sultanın və Hacı Şəfi sultanın övladlarının hamisinin göstərilməməsi Kəlbəli sultanın başqa oğullarının törəmələrinin də bütünlükə qeyd olunmaya biləcəyi fikrini doğurur,ancaq təəssüf ki, Kəlbəli sultan nəslini bundan daha geniş göstərən ikinci bir sənəd yoxdur.

Adı çəkilən soyköütüyündə Kəlbəli sultanın dörd oğlunun: Əhməd sultan, Məhəmməd sultan, Nəsrulla sultan və [Hacı] Şəfi sultanın adları çəkilir və onların nəsilləri incəliklə sadalanır (Qutqaşınının qohumu Zabitə Mustafayeva adı bu sənəddə keçməyən İbrahim sultanın da Kəlbəli sultanın oğlu olduğunu bizə bildirmiş və demişdi ki, onun nəslisi indi Türkiyədədir, ancaq bu fikri təsdiqləyəcək heç bir qaynaqla üzləşməmiş). Soyköütüyündən öyrənirik ki, Kəlbəli sultanın nəinki oğlanlarının, hətta nəvələrinin də heç biri sənədin yazılılığı 1874-də həyatda deyildi.

Sözügedən sənəddə Əhməd sultanın 4 oğlunun olduğu göstərilib: poruçık Hacı Bala bəy [övladları: praporşik Hacı İbrahim bəy (1814-?), Hacı Nuh bəy, Hacı Qədir bəy, Əhməd bəy], praporşik Hacı Musa bəy [övladları: Züleyxa xanım (1834-?), Zöhrənsə xanım (1837-?), Mehdi bəy (1837-?), Xacə xanım (1849-?), Yusif bəy (?-?)], Əzim bəy [övladları: Şirin bəy (1846-?), Məhəmməd bəy (1854-?)], Hacı Ağarazı bəy (1824-?) [övladları: Ağası bəy (?-?), Abdulla bəy (1854-?), Ümminisə xanım (1862-?)].

Əhməd sultanın nəslisi Kəlbəli sultan övladları içərisində ən qolbudaqlısidır. Yeri gəlmışkən, göstərək ki, görkəmli yazıçımız İbrahim bəy Musabəyov (1880-1942) və görkəmli göz həkimi, professor Ümnisə xanım Musabəyova (1902-1974) da bu nəsildəndir.

Kəlbəli sultan ikinci oğlu Məhəmməd sultana 1182 (1768)-də Sabur, Zulal və Alılı kəndlərini və “Cuğut düzü” adlı yeri bağışlamışdı [24]. Məhəmməd sultanın gözünün ağı-qarası bir oğlu olmuşdu – Kərim bəy. Kərim bəyinsə 3 oğlu vardı: Məhəmməd bəy (oğlu: Haşim bəy), Qədir bəy [oğlu: Mehdi bəy (1839-?)], Hacı bəy [övladları: Əbdürəhman bəy, Əhməd bəy (1850-?), Mələk xanım (1859-?)]. Görkəmli Azərbaycan maarifçisi Süleyman bəy Əbdürəhmanbəyzadə bu nəsildəndir.

1874 tarixli soyköütündə Nəsrulla sultanın oğullarından yalnız poruçık Hacı Ağa bəy Qutqaşınlıyla İsmayıllı bəy Qutqaşınının adlarını oxuyuruq. Zabitə xanımla (1824-?) ailə qurmuş Hacı Ağa bəyin burada 4 övladı sadalanır: Ali bəy (1846-?), Məhəmməd bəy (1851-?), Həmid bəy (1853-?), Cahan xanım (1862-?).

Ancaq Nəsrulla sultanın Hüseyn bəy Qutqaşını və Hacı Yəhya əfəndi Qutqaşınlı adlı oğulları da olub. Bunların 1874 şəcəresinə düşməməsinin, bizcə, 3 səbəbi ola bilər: 1) ya həmin sənədi hazırlayan şəxs bunların varislərinə irs çatmasın deyə düşmənliklə belə edib (Qutqaşınının qohumlarının torpaq üstündə çoxlu məhkəmə davalarının olması sırr deyil); 2) ya onların övladı qalmayıb deyə adlarını şəcərəyə salmağa ehtiyac duyulmayıb (bu, az ağlabatandır); 3) ya da bu qardaşların anası başqa olduğuna görə şəcərə hazırlanarkən ögeydoğmalıq “nəzərə alınıb” (ancaq hər bir halda bu şəxslərin adı həmin sənədə salınmalıdırı).

Hüseyn bəyin məzarı da Hacı İsmayıllı bəyin qəbrinin yaxınlığındadır və onun indi yox edilmiş başdaşını şəxsən özümüz oxumuş və estampını da çıxarmışıq (indi də bizdədir). Təəssüf ki, başdaşından bir

sətir tam ovulub tökülüb və obiri sətirlər də çox pis oxunur, ancaq ölüm tarixi çox dəqiq görünür: 1278 (1861/62). Deməli, o da Qutqaşınla eyni vaxtda dünyasını dəyişib. Ancaq Hüseyin bəyin yaşıni və məşğulliyətini aydınlaşdırıa bilməmişik.

Hacı Yəhya əfəndi isə dövrünün çox savadlı adamlarındandı. Biz onun fəlsəfi-əxlaqi mövzudakı “Hüsni-xü'lq” adlı türkcə əlyazmasını (məhərrəm 1240 – yanvar-fevral 1844) Əlyazmalar İnstıtutundan üzə çıxararaq çap etdirmişik¹ (bu kitabın 183-188-ci səhifələrinə bax). Çox güman ki, Hacı Yəhya əfəndi yaşça Hacı İsmayııl bəydən böyükdür, çünki hələ 1844-də belə bir kamil əsərin müəllifiydi.

Salman Mümtazın apardığı bir sorğuda və yazdığı “Rəşid bəy və Səadət xanım” hekayəsi mühərriri Qutqaşınlı İsmayııl bəyin həyatı” məqaləsində (ikisi də bu kitabda verilir) Hacı İsmayııl bəyin Hacı Abdulla bəy adlı qardaşının olduğu və öncə İstanbula, sonra Məkkəyə köcdüyü, orada uzun müddət yaşadıqdan sonra vəfat etdiyi bildirilir. Əlimizdə bu faktı danacaq, yaxud təsdiqləyəcək sənəd yoxdur.

1874 tarixli soykötüyündə Hacı Şəfi sultanın yalnız bir oğlunun – podporuçık Cəfər bəyin adı çəkilir və onun bircə oğlu Rüstəm bəyin Mustafa bəy (1864-?), Həsən bəy (1869-?) və Baxşı xanımın (1871-?) atası olduğu göstərilib. [Əlyazmalar İnstıtutunda saxlanan bir şəcərənin 1228 (1813)-də Şəfi bəy ibn Alişan, alicənab Kəlbəli sultanın xahişi ilə Şəkili Mahmud ibn Hacı Əhməd əfəndi tərəfindən Qutqaşın kəndində yazılışı göstərilir; bax: 19, 48. Əsəri 10 iyun 1934-də S.Mümtaz Firdovsinin 1000 illik yubileyini keçirən dövlət komissiya-sına bağışlayıb].

Kəlbəli sultan ağılna da gətirə bilməzdi ki, ondan qalan torpaqlar üstündə nə vaxtsa Əhməd sultanın böyük oğlu Hacı Bala bəyin uşaqları – Qutqaşın naibi praporşik İbrahim bəy və Əhməd bəy, kiçik oğlu Musa bəylə nəvəsi Mehdi bəy kiçik əmiləri Hacı Şəfi sultanın oğlanları praporşik Cəfər bəy və Baxşı bəylə² birləşərək ortancı əmiləri Məhəmməd sultanın nəvəsi Püstə xanımla [praporşik Əbdürəhim

¹ Ədalət Tahirzadə. Hacı Yəhya əfəndi Qutqaşınlı və onun “Hüsni-xü'lq” əsəri. “Dünyaya qapı” qəzeti, may 1971, №7.

² Əlyazmalar İnstıtutunda saxlanılan bir şəhadətnamənin (fr.1318/7464) boş qalan yerində Cəfər bəylə Baxşı bəyin 15 səfər 1254 (10 may 1838)-də tutularaq Tiflisə göndərildikləri göstərilir.

bəyin ömür-gün yoldaşı, Hidayət bəylə Dostu xanımın (?-1830) qızı-dır] çəkişcək, onların məhkəmə sənədlərisə bu adamların babalardan qalan miras üstündə necə barışmaz dava apardıqlarını göstərəcək.

* * *

Kəlbəli sultandan sonra oğullarından hansının hansı illərdə dör başa – ağalığa birinci keçdiyini göstərən qaynaqlar hələlik əlimizdə yoxdur, ancaq sonuncu sultansa bəllidir – bu, Hacı Nəsrulla sultandır.

XVIII yüzilin sonları – XIX yüzilin ilk illəri el üçün çox ağır keçdi. 1213 (1798/99)-də Şəki vilayətində qəhətlik və acliq düşdü. Həmin il 5 çərəkdən yuxarı qar yağdı ki, bu vilayətdə heç kəs hələ belə qar görməmişdi. 1802-nin iyulunda, yayın cırcıramasında elə bir yağış yağdı ki, Kiş kəndi suda getdi. Xalq acliq, xəstəlik və zillət içərisində çapalayırdı. Qutqaşın kəndində yaşayan Hacı Nəsrulla sultan “Nuxa qəzasında böyük nüfuzundan istifadə edərək” [18, 4] tez-tez dəyişən Şəki xanlarını yumşaldıb əhalinin dolanışlığını yaxşılaşdırmağa çalışırdı.

21 may 1805-də Şəki xanı Səlim xan Rusyanın himayəsinə keçmək haqqında Kürəkçay müqaviləsinə qol çəkdi. Çar ondan və tabeliyindəki Qəbələ mahalının ağası Hacı Nəsrulla sultandan hələlik yalnız bac almaqla əl götürdü.

1223-cü il zilhiccənin 10-u (27 yanvar 1809) idi. Bütün müsəlmanlar kimi Qəbələ (Qutqaşın) camaatı da təntənəli bir günü – Qurban bayramını sevincə qarşılıyırı. Bu gün, övlad gözləyən Hacı Nəsrulla sultan ağır intizar içindəydi – görəsən, ömür-gün yoldaşı Bədircahan xatun bu bayram gündündə ona qızmı, oğulmu bəxş edəcək? Muştuluqçunun “gözün aydın, ağa, oğlun oldu!” xəbəri sultani sanki cavanlaşdırıldı. Onun buyruğuyla heyvanlar yan-yana kəsilib əti camaata paylandı, kasib-kusuba xalvar-xalvar taxıl verildi,acları doydurdular, çılpalarları geydirildilər. Bayram bayrama qarışdı.

Uşağa ad qoymaq üstündə heç kim baş sindirmədi – Qurban bayramı günü doğulanlara adətən ya Qurban, ya da bu bayramın səbəbkəri İsmayılin adını qoyurdular. İsmayıladı atanın ürəyinə daha çox yatdı.

Hacı İsmayılbəy: “*İbrahimxəlil əleyhüssalam əyyamından qalan zəbh eydində* (Qurban bayramında – Ə.T.) *anadan olub, İsmayıld adına müşərrəf olub və qırx altı sənə ömür edib, bu şərafətli məkana gəlib zi-yarət etməyi allahi-zülçəlal hazırlırları biza nəsib etdiyinə şükür etdik*”.

Günlər gəlib keçdi, illər dolandı, İsmayıł böyüdü. Ancaq o, “bacarıqsız” çıxdı. Ata-anasının onun gələcəkdə özünə gün ağlayan bir adam olmasına heç umudu yoxdu.

1813-dəki “Gülüstan” sülh bağlaşmasına görə, Azərbaycanın Arazdan yuxarısını (Naxçıvan və İrevansız) Rusiya işgal etdi, özünə birləşdirdi. Xanlar, bəylər qabaqkı yerlərində qaldılar. Ancaq çar gələcəkdə baş verə biləcək çıxışların qarşısını almaqçun onların kiçik yaşılı uşaqlarını Peterburqa girov apartdırırdı. 1813-də rus təbəəliyinə keçəndən sonra yenidən sultan qoyulan (Şəki xanı İsmayıł xan 1819-da öləndən sonra bu vilayətdə xanlıq ləğv edilib komendantlıq yaradılmasıyla sultanlıq da aradan götürüldü) Hacı Nəsrulla 5 oğlunun birindən əl üzəməliydi. O, “özünün böyük və görkəmli oğullarını dörlü-dörlü bəhanələrlə evdə saxlayaraq, aciz və panpaq zənn etdiyi kiçik yaşılı İsmayıldan çar-naçar əl çəkməyə məcbur oldu” [17].

Salman Mümtaz: Hacı Nəsrulla sultan “İsmayıł bəyi verməklə Peterburqdan gələn məmurları başından savdı və bununla da hər iki tərəf razı və məmmən qaldı. Amma nədənsə, iş tərsinə çıxdı. Fərsiz nəzərə gələn İsmayıł təhsilini ikmal etdikdən sonra elə bir kamallı, qabiliyyətli iyit oldu ki, əqilli və bacarıqlı, hünerli sayılan qohum və qardaşları onun yanında hər bir cəhətdən heç mənziləsində qaldılar və az zaman içəri fövqəladə tərəqqi edərək böyük hörmət və izzətə malik oldu. İsmayıł bəy öz ad və saniyla tək Qutqaşında deyil, bütün Qafqazda belə məşhur oldu” [17].

Peterburqda kadet məktəbini bitirib Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında hərbi qulluğa başlayanda (1822) onun vur-tut 13 yaşı vardi. Həmin il ilk döyüşü şini alaraq podpraporşik oldu.

Çar hiyləgər siyaset yürüdü - müsəlman ölkələriylə apardığı müharibələrdə cəbhənin ön cərgəsinə müsəlman əsgər və zabitləri çıxarırdı. Praporşik İsmayıł bəy Qutqaşlı da Rusiya-Azərbaycan (Qacar) (1826-1828) və Rusiya-Osmanlı (Türkiyə) (1827-1829) müharibələrinin iştirakçısına çevrildi. Çoxlu qardaş qanı tökdü, çoxlu ordanelərə layiq görüldü. 1832-1836-cı illərdə Rusyanın qərb şəhərlərindən olan Varşavada hərbi qulluqda bulundu. Nisbətən qısa vaxtda podpolkovnik (1839), polkovnik (1843) və general-mayor (6 dekabr 1850) çinləri aldı. Rus ordusundakı 25 illik hərbi qulluqdan sonra 1847-dən Şamaxıda “bəy komissiyası”nda işləməyə başladı. (Yaşayışının bu

illəri haqqında prof. Əziz Mirəhmədovun “Qəribə tale” və Nərmin xanım Tahirzadənin “Yazıcı və ictimai xadim İsmayıł bəy Qutqaşınlı haqqında yeni materiallar” yazılarında, habelə Ənvər Əhmədov və Hacımurad İbrahimbəylinin əsərlərində geniş dənişildiği üçün biz bu dövrə baş vurmuruq.

Hacı İsmayıł bəy Dağıstan valisi Tarku şamxalının dul qadını, Usmiyevlərdən olan Bikə xanımla evlənmişdi [17]. Uşaqları olmasa da çox mehriban yaşayırdılar.

Zabitə Mustafayeva (ədibin qohumu): İsmayıł bəy qumuq qızı Bikə xanımı ürkəkdən sevirdi. Bikə xanım Qutqaşının dağlar qoynunda yerləşən axar-baxarlı Küsnet kəndində yaşadığı üçün İsmayıł bəy də yay aylarında orada olardı. Bu kənddən olan ləzgi Çerkəz adlı nökərlərini öz balaları kimi saxlayırdılar. Çerkəzin təkcə adı nökərdi. Bikə xanımla əri dünyadan köçəndə yaşadıqları ev də elə ona qaldı.

1263 (1847)-dən Şamaxıda bəy işlərinə baxan komissiyada işləməyə başlayan İsmayıł bəy burada yorulmadan çalışıb. Özünün də imzaladığı 7 fevral 1851 tarixli bir arxiv sənədindən [21] aydın olur ki, əmisi Əhməd sultanın oğlu poruçik Mehdi bəy də komissiyanın üzvüymüş. Görünür, onu da bura Qutqaşınlı çəkib.

Hacı İsmayıł bəyin Şamaxının “gözəl bir yerində böyük bir evi vardır ki, bu gün belə xərabəsi mövcuddur. Yuxarı Qala məscidiylə üz-üzədir. Bir tərəfi də Piranşirvan küçəsinə baxır. Son zamanlar o evin yarısı Hacı Məcid və Hacı Əliabbas Məhərrəmovların, o biri yanısı da məşhur ciciş Hacı Əliəkbərin malı olmuşdur” [17].

Görkəmli yazıçı yüksək mədəniyyəti və xoş rəftariyla hər yerdə olduğu kimi burada da camaat və ziyahilar içərisində özünə böyük nüfuz və çoxlu dost qazanmışdı. Dostları arasında Osman bəy və Ömrə bəy Qasımxanovları ayrıca göstərmək gərəkir. “Zövqi” təxəllüsüylə incə şerlər yanan [7(a); 27] bu qardaşlar Hacı İsmayıł bəyin ən yaxın adamlarındandı. Göydəndüşmə deyil ki, 1268 (1852)-də həccə gedəndə Şamaxıdan onu ötürənlərdən danişarkən yazıçı deyir: “Çün şəhri-Şamaxıda dörd sənədən ziyadə (4 ildən artıq – Ə.T.) padşah əmrinə binaən əyan-əşxasların işlərinə əncam vermək üçün məmür olmuşduq və ol ətrafin əyan-əşxaslarıyla ziyadə ülfətlənmişdik, ona binaən onların səğir və kəbiri (kiçik və böyüyü – Ə.T.) və s. əhaliyi-şəhər və cəvanib cəm olub, bizi şəhərdən intəhayi-mehribanlıq və hörmət ilə yola saldılar. Bir para sahibi-hörmətləri iki saat yol ötürüb, Qurd təpəsi ilə məsh

olunmuş yerdən vidalaşıb, müraciət etdilər (qayıtdılar – *Ə.T.*). Və xanzadə cənabi-Ömər bəy və qardaşı ilə və bir para bəylər ilə Hovz mahalının sərhədinə qədər gəlib, Ağsu çayın kənarında vidalaşıb, onlar ayrıldılar”.

1852-ci il həcc ziyarətinə İsmayııl bəy yoldaşı Bikə xanım, bibisi Surə, Həmzəlli kəndindən olan mirzəsi Hacı Əli əfəndi və başqa yanxınlarıyla getmişdi. Bu səfər zamanı gördüyü ölkələr, görüşdüyü adamlar onun dünyagörüşünü daha da genişləndirdi. İl yarımlıq gəzintinin nəticəsi olaraq dəyərli elmi-siyasi bir əsər – “Səfərnamə” yarandı.

S.Mümtazın əlyazmalarının birində göstərilir ki, yazıçının “arvadı Məkkəyə iki dəfə getmişdir” [16, 12-ci suala cavab]. Söz yox ki, İsmayııl bəy ikinci səfərdə də iştirak edib. Bəs bu səfər neçənci ildə olub? Həmin suala yuxarıda adı çəkilən Hacı Əli əfəndinin Əlyazma-lar İnstytutundan üzə çıxardığımız 3 rəcəb 1276-cı (26 yanvar 1860) tarixli bir məktubu cavab verir. İstanbuldan Həmzəlliyyə, qardaşı Lüt-fəli və qardaşı oğlu Molla Məhəmmədə göndərdiyi həmin məktubda Hacı Əli əfəndi yazar: “Qutqaşınlı Molla İshaq ilə kağız yazış gönü-dərdim bir qədər cit ilə Abdullaya arxalıq üçün, bilmədük yırışdim (yetişdimi – *Ə.T.*). Əgər bizim əhvalatımızı sual buyursuz, əlhəm-dülillah, sağ və səlamət İstanbula daxid olub, oturmuşuq. Hacı Bikə və məxmudumuz (ağamız – *Ə.T.*) bəy həzrətləri xəstə olduqlarına, sə-fərimiz təxirə düşdü...” [23].

Düşünmək artıqdır ki, “məxdumumuz bəy həzrətləri” Hacı İsmayııl bəyin özüdür. Bizcə, “təxirə düşmüş” səfərsə yenə həcc ziyarətidir. Axı bir çox qaynaqlar Hacı İsmayııl bəyin, yoldaşının həcc ziya-rətinə iki yol getdiyini söyləyir. Bu səfərlərdən birincisi 1852/53-cü illərdə olmuşdur. İkincisinin tarixisə bilinmir. Qutqaşınlı ömür-gün yoldaşıyla, Hacı Əli əfəndiyələ, məktubda adı çəkilən başqa adamlarla birgə tentənəli surətdə yola çıxıbsa bu, öteri yox, “ağır” səfər”dır. Belə “ağır” səfər”sə, bizcə, həccə getmək ola bilər. Özü də ilk ziyarətdən bu vaxt 7 il keçmişdi, çoxlu xərc istəyen Məkkə yoluna ikinci dəfə çıxmaga Hacı İsmayııl bəyin artıq maddi gücü də çatardı.

Bu ziyarət zamanı da əsər yazıilibmi? Həmin sorğuya “hə”, ya “yox” demək üçün əlimizdə heç bir tutarqa yoxdur. Ancaq həcc səfəri zamanı onun başına gələnlər haqqında bu gün də Qəbələdə el içərisində dörtlü-dörtlü söyləmələr yaşayır.

Zabitə Mustafayeva: Hacı İsmayııl bəy həccdən gələndə çoxlu pul verib bir qız, bir oğlan qul alıb. Savab qazanmaq üçün hər ikisini

gətirib, Qutqaşında azad edib. Oğlanı Göyçayda ev-eşik edib, qızı isə Qutqaşında köçürüb.

Rüfət Sultanov: 1940-45-ci illərdə Göyçayda yaşamağa məcbur olduğumuz vaxt Qara Məhəmməd adlı birisi həmişə ailəmizə gəlib gedər, deyərdi ki, biz Hacı İsmayıł bəy azad edən qulun nəslindənik. Qul qızın nəslindən olan Sayad arvadın uşaqları isə Qəbələdə indi də yaşıyır.

İsa Mustafayev (Qəbələnin qocaman sakini)¹: Hacı İsmayıł bəy Türkiyədən keçəndə bazaarda kəstanə şabalıdı satan bir alvercidən qiy-mət soruşur. İsmayıł bəy boydan bəstə olduğu və sadə geyindiyi üçün bir qədər fağır görünür. Buna görə alverçi ona baxıb deyir ki, şabalıd sənin xörəyin deyil. Onun sözü Hacı İsmayıł bəyə bərk toxunur. Qutqaşına xəbər yollayıb, əlüstü qırx dəvəyüdü şabalıd götirdir və başlayır camaata paylamağa. Bunu Türkiyə sultani eşidir, İsmayıł bəyi yanına çağırıb soruşur ki, bu nə işdir? O da olamı danışır və sultan həmin alverçini qabaklılığı üstündə cəzalandırır.

Seyfullah İbrahimov (Qəbələnin Xırxatala kəndinin sakini; 1892-1979) [1933-də Qəbələnin Daşlıca kənd sakini, ədibin çağdaşı və qulluqçularından İsmayılov İbrahim İsmayıł oğlundan (1827-1935) eşitdikləri]: Hacı İsmayıł bəy ikinci dəfə Məkkəyə gedəndə qırx nəfər öz adamını da aparıb. O gedəndə Qutqaşın camaati qabağına çıxıb, Gədik dağına kimi ötürüb. O, camaata çoxlu pul bağışlayıb. İsmayıł bəy gedəndə özü ilə 40 min manat pul götürüb (Pulun sayının hədsiz şিশিরিদ্বয়ির গোঢ় কাবাঙ্গিন্দার – Θ.T.). O, Məkkədə taxilsəpənlər kimi qurşaq bağlayıb və onu pulla doldurub, taxıl kimi dilənçilərin üstünə səpib. Bir azdan pul qurtarıb. Onda iyirmi min manat da Türkiyə hökumətindən borc alıb. Bu pulları da oradakı camaata, kasıb-kusuba paylayıb.

Atam (Seyfullah kişinin – Θ.T.) Hacı Zülfüqar Əfəndi Məkkəyə gedəndə orada eşidib ki, Qafqazdan gələn Hacı İsmayıł bəy kimi əliaçıq ziyarətçi hələ olmayıb.

* * *

Ömrünün yarıdan çoxunu rus mühitində, Avropa mədəniyyətinin təsir çərçivəsində keçirən İsmayıł bəyin dünyagörüşü bir qərbli və

¹ Bu əhvalatı Seyfullah İbrahimovdan və bir çox başqalarından da eşitmişik.

şərqlinin həyata baxışının toplusuydu. Bəlkə də qəribə görünər – o, Küsənətdən Göyçay və Ağdaşa gedəndə bir gün qabağından xəbər edərmiş ki, yola bir qadın da çıxmışın. Bu, “Rəşid bəy və Səadət xanım”ı yazmış həmin adamdı.

Bəstəboy, çənəsi çapıq olan Hacı İsmayıł bəy olduqca əliaçıq və ürəyi yumşaqdı. Nökəri Çerkəzə tapşırıbmış ki, arabalarla dəyirmana dən aparanda kim gəlib un, taxıl istəsə onu boş qaytarma. Yoxsullara verməkçün həmişə dəyirmando bir neçə tay un saxlayırdı. Evindəki bir şeyi qonağı öysə həmin şeyi gedəndə mütləq ona bağışlaşmış.

Məğrur adam olan İsmayıł bəy kiminsə ayağına durmağı sevməzdidi. Buna görə də evinə gələnlər həmişə onu ayaq üstə görərmiş (Səttar xanda da bu xüsusiyət olub).

Maarifçilik yoluyla xalqını gerilkəndən uzaqlaşdırmağa çalışan bu görkəmli dövlət işçisi insansevərlik prinsiplərini ciddi gözlərmiş.

Salman Mümtaz: “Onun mülkü-malı, kəndi-kəsəyi, əkinin-biçini, vari-dövləti, xülasə, hər bir tənxahı həddindən çox idisə də, amma alicənəblığı var-dövlətinin hamısından artıq idi. Ürəyi rəhmlı, özü hümmətli və kölgəli kişi idi. Qəbələ mahalında yaşayan əhalinin yerləri əllərinən alınmaq istəniləndikdə İsmayıł bəy fəvqəladə çətin və çıxılmaz vəziyyətdən əhalini çox asanlıqla qurtardı, bu yolda görünməyən və eşidilməyən həmiyyət və mərdanəlik göstərdi...” [17].

Adı bilinməyən müəllif: “Hacı İsmayıł bəyin Qutqaşın, Şəki və Şamaxı xalqına o yaxşılıqları olub ki, hökumət tərəfindən gələn cəzaları dəf etdirib və yerlər barədə ayrıca hökmələr (reskript) verdirib” [16, 32-ci suala cavab].

Bütün bu cəhətlərinə görə el şairləri və aşıqları onun haqqında şerlər, öygülər (tərifnamələr) qoşmuşdular.

Görkəmli yazıçı və cəsur sərkərdə 1287-ci il səfərin 7-sində (14 avqust 1861), deyilənə görə, Ağdaş karavansarasında dincəldiyi zaman – 53 yaşındaykən dünyasını dəyişib (ölümde çar hökumətinin əlinin olması da düşünülür). Onun 18741 günlük keşməkeşli ölüm yolu burada başa çatdı... Bütün Qəbələ mahalı bu xəbərdən yasa batdı. Ertəsi günü el onu çox böyük təntənə ilə yurdunda, ata-babasının əbədi yuxuya getdiyi Sultan baba qəbiristanlığında torpağa tapşırıldı. Bir il sonra ədibin əmisi nəvəsi Hacı bəy Kərim bəy oğlu onun məzarı üstündə qısa ömürlüyü (tərcüməyi-halı) yazılmış gözəl bir başdaşı ucaldı [4, 1 iyul]. XIX yüzulin sonlarında Qarabağdan, yaxşılıqlarını gör-

müş “bir neçə şəxs gəlib, onun qəbri üstündə kümbəz yapmaq istərmiş, səbəb nə olubsa, qalıb” [16, 32-ci suala cavab].

Hacı Bikə xanım da ərindən az sonra vəfat edib və onun yanında basdırılıb. İsa Mustafayevin deməsincə, İsmayıł bəyin torpaqlarını ələ keçirmək istəyən yerli bəylər guya hansı davalı məsələni həll etməkçünsə onu Tiflisə apararaq orada zəhərləyib öldürüb'lər.

İsmayıł bəyin bir çox mülklərini, o sıradan hələ 1817-dən Hacı Nəsrulla sultanın əlində olan Bılıx kəndini Nuxa məhkəməsinin 15 iyul 1869 qərariyla Bikə xanımın qohumları – Usmiyev knyazları dolandırmağa başladı [18, 6].

İsmayıł bəylə Hacı Bikə xanımın məzarlarının ayaq tərəfində iki bəzəkli başdaşını Qəbələnin tanınmış ziyalısı, şəhər 141 sayılı texniki peşə məktəbinin dil-ədəbiyyat müəllimi Həmzət Həmzəyevlə torpaqdan çıxararaq oxuduq; bu zaman onlardan birinin İsmayıł bəyin qardaşı, adı hələ heç bir sənəddə qabağımıza çıxmayan, heç kəsin də yadına düşməyən Hüseyin bəyin, o birininsə ədibin əmisi Məhəmməd sultanın nəvəsinin – yazıçıya başdaşı ucaldan Hacı bəy Kərim bəy oğlunun olduğu aydınlaşdı.

1980-ci illərin başlangıcında Sultan baba qəbiristanlığında Hacı İsmayıł bəylə ömür-gün yoldaşı Hacı Bikə xanımın məzarüstü kompleksi yaradılarkən həmin kompleksin ərazisinə düşən Hüseyin bəylə Hacı bəyin başdaşları bizim ozamankı Qutqaşen Rayon Partiya Komitəsinə inadkarlıqla dönə-dönə etdiyimiz israrlı müraciətlərə baxmayaraq, təəssüf ki, birinci katibin laqeydliyi və raykomun bu işə təhkim edilmiş kütbeyin bir “şərqşunas” şöbə müdirinin nadanlığı ucbatından yerində çıxarıllaraq kənara atıldı və biryolluq məhv edildi – az sonra nə qədər axtarsaq da həmin başdaşlarını heç yerdə tapa bilmədik!..

YARADICILIĞINDAN

Hər şeydən önce, ədibin soyadı haqqında.

Sənədlərdən “Qutqaşınlı”nın indiyədək düşündüyüümüz kimi təxəllüs deyil, familiya olduğu aydınlaşır. Bu soyadı Hacı Nəsrulla sultan, Hacı İsmayıł bəy və onun qardaşı Hacı Ağa bəyin adları qarşısında görürük. Bunu bir çox sənədlər təsdiqləyir. Məsələn, Ali bəy Hacı Ağa bəy oğluna 15 yanvar 1887-ci ildə 277 sayılı qeydiyyatla verilmiş

4846 sayılı şəhadətnamədə (özü R.Sultanovda, üzü bizdədir) İsmayıł bəyin qardaşı Hacı Ağa bəyin də soyadı Qutqaşınlı göstərilib. Ancaq Hacı Ağa bəyin övladları “Nəsrulla Sultanov Qutqaşınlı” kimi qoşa familiya daşıyıb (Bir yerdə İsmayıł bəyin də “Nəsrulla Sultanov Qutqaşınlı” soyadı daşıdığı bildirilir [16], ancaq hələlik bu soyadla qollanmış sənədlə üzləşməmişik). Bakı mahal məhkəməsinin 4 iyun 1905 tarixli qərarının 1905-in oktyabrında verilmiş 18753 sayılı surətində Ali bəy Hacı Ağa bəy oğlu Nəsrulla Sultanov Qutqaşınlıdan (1828-1915), 15 sentyabr 1905-də və 15 iyun 1913-də verilmiş Qutqaşın və Daşdıcı kəndlərinin sahə jurnallarının surətində Məhəmməd bəy Hacı Ağa bəy oğlu Nəsrulla Sultanov Qutqaşınlıdan (1833-1918) danışılır. Əlimizdə onlara aid yenə çoxlu sənəd var (Ali bəyin Həsən bəy Zərdabiyyə məktubu da Əlyazmalar İnstiutundadır [3]).

“Qutqaşınlı” soyadı rusların Şəkini işgal etməsindən sonra meydan çıxıb – onlar Qəbələ sultanlarını, dağıdırıb xarabaya çevirdikləri qədim Qəbələ şəhərindən çıxarıraq (bundan sonra Qəbələdə həyat bütünlükə dayanıb) balaca Qutqaşın kəndində yerləşdirildikdən sonra bu sultan ailəsinə rus qaydasıyla “Qutqaşınlı” soyadı veriblər. Biccə, bu soyadqoyma 1819-dan sonra baş verib, çünkü məhz həmin ildə Şəki vilayətində xanlıq, Qəbələ mahalında sultanlıq aradan götürülmüş, xanın da, sultanın da səlahiyyətləri rus komendantına keçmiş, bu adamlar artıq vilayət və mahalı yox, yalnız öz şəxsi mülklərini idarə edən siravi rus təbəəsinə çevrilmişdilər. Ruslar bu soyadı verməklə guya keçmiş sultan ailəsinə rus hakimiyyətinin imtiyazlar verməsini rəsmiləşdirmişdilər, ancaq əslində bu soyadla onlar çox qədim və şərəfli tarixi olan Qəbələni yaddaşlardan silməyin ciddi özülini qoymuşdular (axı məntiqlə Nəsrulla sultan övladlarına “Qəbələli” soyadı verilməliydi).

Hacı İsmayıł bəyin adını ilk ədəbi qaynaq kimi Hüseyin Əfəndi Qaibzadənin “Azərbaycanda məşhur olan şüəranın əşarəna məcmuə”-sində oxuyuruq [7, b]. Burada Zakirin, başqa şerləri ilə birgə “Qutqaşınlı general İsmayıł bəyə ixracıl-vətən olan oğlunun və qardaşı oğlunun həbsdən xilas olmaqlarına vəsatət və kömək babında” yazdığı “Mədəd!” mürəbbesi də vardır.

Ancaq Qutqaşınlinı ortaya çıxaran, tanıdan, yaşıdan və ədəbiyyatımıza sözün gerçek anlamında yenidən bağışlayan böyük Salman Mümtazdır.

Ədəbiyyatşunaslığımızda İsmayıл bəy haqqında ilk qeyd Salman Mümtazın qələmindən çıxan və tutumca az olsa da gələcək ciddi araşdırılmalara geniş yol açdığını görə dəyərli sayılan bu sözlərdir: “İsmayıл bəy Qutqaşınlı Nəsrulla sultanın oğlu ceneral Hacı İsmayıł bəydir. Öz vəqtində fövqəladə ehtiram və nüfuza malik olan bu zatin türkçə qeyri-mətbü bəzi asarı (səcdirmə bizimdir – Ə.T.) və fransuzca da həyatımıza dair mətbü bir hekayəsi vardır” [14, 357].

Maraqlıdır ki, bu cümlələri yazarkən S.Mümtazın əlində Zakirin iki şerindən başqa, demək olar, heç nə yoxdu. Əlyazmalar İnstitutunda alimin əlyazma şəklində qalan “Avropa təsirində yazılmış ilk hekayəmiz” [13] və “İsmayıł bəy Qutqaşınlı haqqında qeydlər və məqalə” [16] əsərləri, habelə 1936-da çap etdirdiyi “Rəşid bəy və Səadət xanım” hekayəsi mühərriri Qutqaşınlı İsmayıł bəyin həyatı” məqaləsi [17] isə çoxillik gərgin axtarışların dəyərli nəticəsi olaraq, Qutqaşınlı haqqında ilk dəfə köklü təsəvvür yaratdı. Bu araşdırımlar İsmayıł bəyi öyrənməkçün möhkəm özüldü və indi də bu sahədəki bütün tədqiqatlar həmin özülün üzərində ucalır.

Salman Mümtaz bilirdi ki, “Hacı İsmayıł bəy özü şəxsən şair olub və çox şer deyib və Qutqaşında olan bir neçə şairlər ilə yazıшиб” [16, 29-cu suala cavab]. “Miskin” ırsinin izinə düşən yorulmaz araşdırıcı dəfələrlə Qəbələdə olmuş, Sultan bəydən Qutqaşının onda olan əsərlərini aparmışdır. Yazıçının əsərlərinin, ona aid ən qiymətli sənədlərin S.Mümtazın əlinə düşdüyüne bütünlükə inanırıq. Min tə-əssüf ki, həmin yazıları çap etdirməyə o, vaxt tapmadı və indi durmayan kitabxanasının¹ içərisində bu əsərlər bəlkə də ömürlük yox olub.

S.Mümtazın qutqaşınlışunaslığıda ən böyük qulluqlarından biri də “Rəşid bəy və Səadət xanım”ı min əzab-əziyyətlə üzə çıxarıb çap etdirməsidir.

Hacı İsmayıł bəyin şair olduğunu məşhur general Əli ağa Şıxlinski (1865-1943) də göstərir: “83-cü ildə mən Buma (Qəbələ rayonunda kənddir – Ə.T.) və Qutqaşına gəldikdə eşitdim ki, İsmayıł bəy Qutqaşını şair, həm də məşhur, şanlı bir adammış, özü də qutqaşınlı imiş. Bu məlumatı mənə o zamanlar Şəkidə uyezd naçalnikinin müavini olan doğma, həm də məndən iyirmi beş yaş böyük olan qardaşım Məhəmməd ağa Şıxlinski söylədi” [28].

¹ S.Mümtaz kitabxanasından (“Kitabxaneyi-Mümtaziyyə”dən) bir neçə sandıq əsərin Aşqabada, onun yaxın tanışlarına göndərildiyini də (özü tərəfindən) deyirlər.

“Miskin” təxəllüslü Qutqaşınının şer yaradıcılığından danışmağa gücümüz çatmırsa da onun nəşr əsərlərindən geniş söz açmaq mümkündür.

Dostu Mirzə Fətəli Axundzadə (1812-1878) kimi Qutqaşını da öz xalqını yeni məzmunlu ədəbiyyatla maarifləndirmək arzusundaydı. Həyatının bütün ziddiyətli anlarına baxmayaraq o, əqidəcə ardıcıl maarifçiydi. Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvü olan Hacı İsmayıyl bəy Qəbələ, Şamaxı, Tiflis və başqa yerlərdə türk balalarının savadlanması və məktəblərin inkişafıçının əlindən gələni edirdi.

Məsələn, prof. Möhsün Nağısoyun Azərbaycan EA Əlyazmalar İnstytutundan 1987-də üzə çıxardığı Əli Qəhrəman oğlu Nazimin türkcəyə tərcümə etdiyi “Tutiname” əsərinin əlyazmasından bəlli olur ki, İbadulla Fəqirin farsca “Çehel tuti” (“Qırx tutu”) əsərindən xoş gələn “izzətməqam Hacı bəyin” göstərişiyələ bu əsəri nəzmlə dilimizə çevirən Nazim bu əlyazmanı 1266-nın yazında (mart-aprel 1850) Qutqaşında elə “bolkoynik (polkovnik) İsmayıyl bəyin mədrəsəsində” yazıb [30]. (“Əsli Şirvandan olan” Nazim, görünür, bu mədrəsənin müəllimiymiş).

Ancaq özünün geniş maarifçilik görüşlərini Hacı İsmayıyl bəy öz qələmiylə də gerçəkləşdirməyə çalışırdı.

Hələlik bəlli olan ilk əsəri – Varşavada hərbi qulluqdaykən fransızca nəşr etdirdiyi (1835) “Rəşid bəy və Səadət xanim” hekayəsi ədəbiyyatımızda maarifçilik düşüncələri yayan elə güclü bir qaynaq oldu ki, “İsmayıyl bəyin başqa bir əsəri olmazdisa da yalnız bu roman onun isminin xatirlarda bağı qalmasına kafi gəldi” [5]. Qəbələ xanlarının nəslindən olan Səadət xanımla Şəki bəylərindən olan 22 yaşı Rəşidin atəşli sevgisindən danışan bu əsərlə Azərbaycan ədəbiyyatında nağıl və əfsanələrdən uzaq ilk realist hekayələrimizdən biri ortaya qoyuldu.

İsmayıyl bəy bu hekayəni Azərbaycandakı bir yaxın dostunun həvəsləndirməsiyle yazıb. Başlıca olaraq Avropa və rus oxucusuna ünvanlanmış əsəri qələmə almaqdan məqsəd Azərbaycan mühitinin təsviriylə onda ümumən Şərqi ailə həyatı və məişəti haqqında təsəvvür yaratmaqdır. Səlim bəy Behbudovun (1882-1943) türkcəyə bacarıqla çevirdiyi hekayədən götürülmüş aşağıdakı geniş müraciət bu istəyi açılayır:

“Möhtərəm ağalar! Siz bu hekayəni oxuduqda Səadətin tərifini uzaqdan eşitməklə Rəşid bəyin bütün dünyani tərk etməyə hazır olmasına, özünü bağban və dilənci surətinə salmasını və nəhayət, ikinci dəfə görüşdükdə onu qaçırmamasını gördünüz. Mən əminəm ki, siz bu hekayəni uydurma və imkandanxaric bir şey sayacaqsınız. Yox, ağalar! Siz ki bütün həyatınızı qadınlar məclisində keçirirsiniz, onların zərif səslərini, lətif səhbətlərini dinləyirsiniz, Şərq ölkələrində bir qadınınancaq bir baxışının, hətta ancaq qadın adının cavan oğlanlara nə dərəcədə təsir etdiyini bilmirsiniz. Bu cavanların qadınların səsində nə qədər lətfat olduğunu, onların dodaqlarından qopan ilk sevgi kəlməsinin cavanların bütün hissiyyatını nə dərəcədə qaplamasını təsəvvürünüzə gətirə bilməzsiniz. Bu halları anlamaq və hiss etməkün bu ölkələrdə doğulmaq və ya bir neçə il bu ölkələrdə yaşamaq gərəkdir.

Bu hekayəni oxumağa etina edən lütfkar xanımlar!

Siz gənc Səadətin, ata-anasının əmrindən boyun qaçırıb bir zəngin və nəcib xana ərə getməyi rədd etdiyinə və Rəşid bəyin tarifini uzaqdan eşidib özünü də yalnız bir dəfə görməklə ona qoşulub qaçmasına təəccübənlərinizsə o zaman, xanımlar, mən cüretlə sizə söyləyə bilərəm ki, Şərq aləmindən bixəbərsiniz. Sizə xoş görünməyə var qüvvəsiylə çalışan dəstə-dəstə gənclər daim sizin ətrafinizi bürüməkdədir. Onlar sizin külək vurmuş rübəndləriniz kimi, ətrafinizda atılıb-düşürlər, məclislərdə sizə pərəstiş edənlərdən başqa kimsə görmürsünüz. Müsamirələrdə şəninizə minlərlə mədhlər söyləyirlər. Şərq qadını isə öz ata və qardaşlarından başqa heç kəsi görmür. Əlbəttə, belə bir şəraitdə yaşayan qadının bu qədər asanlıqla atəşli bir sevgiyə düşməsi sizin təsəvvürünüzə sigmaz. Ah! Siz bu qadınların yerində olsaydınız, onlar kimi daim dörd divar arasında, pərdə altında yaşasaydınız o zaman Səadətin bizim qəhrəmanımıza qoşulub qaçmasını, umudvaram ki, bağışlar və bu hekayənin ardını lütfkarlıqla oxuyardınız”.

Başlıca ideyası azad sevgi və qadının cəmiyyətdə azadlığı olan “Rəşid bəy və Səadət xanım” XVIII-XIX yüzillər Azərbaycanında istər kübar, istər yoxsul ailələrdə insani münasibətləri incəliklə təsvir edən orijinal nəşr nümunəsidir. Müəllifin özünün çılgın təbiəti onun qəhrəmanlarına da hopub və adama elə gəlir ki, yazıçı əslində öz başına gələn və özünün şahid olduğu hadisələri kağıza köçürüb. O, görünür, elə bu üzdən də hadisələrin təsvirində olduqca konkretliyə varıb. Məsələn, hekayədə Qəbələ mahalındaki Tikanlı kəndinin kəndxudası

Mərdandan, Səadət xanımın bu kənddən olan qulluqçusu Şamahdan, Rəşid bəyin Səadət xanımı bir neçə günlüyüə Tikanlıda gizlətməsindən söz açılır. Tikanlı sakinlərinin bizə bildirdiyinə görə, Mərdanın nəslə indi də həmin kənddə yaşamaqdadır. Deməli, Qutqaşınlı, doğrudan da, gerçək şəxslərin başına gələn gerçək hadisələrə yazıçı donu geydirib.

Hekayədə Azərbaycanın ovsunlayıcı təbiəti, xalqımızın alicənab xüsusiyyətləri, eləcə də yerli sakinlərin möişəti saysız-hesabsız çəkici bədii təsvir vasitələriylə, şirin dillə qələmə alınıb. Əsər oxuculara qorxmaz, döyüşkən, sədaqətli, rəhmdil, genişürəkli və yurdsevər olmağı aşayıır.

Əsərin ideya-bədii xüsusiyyətlərindən yan keçərək onun tarixiylə bağlı qaranlıq bir nöqtəyə toxunmaq istərdik.

Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin kitabxanasında (Şərq bölməsi) Məhəmməd Xavəndşahın “Rövzətüs-səfa” əsərinin 6-cı cildinin [şifresi: 9(5), M-59/2098] 267-ci üzündən sonrakı boş qalan yerdə əllə yazılmış rusca kiçik bir qeyd var:

“Şükürzadə Ənvər Qarabağının kitabxanasından.

Bunu (“Rövzətüs-səfa”nın – Ə.T.) mən 1926-da Krımda mərhum İsmayıł bəy Qaspıralıdan, görünür, İsmayıł bəy Qotqaşınliya məssus olan, onun qohumunun Qaspıralıya bağlılığı, üstündə sonuncunun artıq bu romanı türkcəyə çevirməyə başlaması və Batumda (Bəhram bəy Fədainin deməsinə görə isə Gəncədə) ölmüş Məhəmməd Hacı Şirvanlını gözləməsi haqqında qeydi olan “Rəşid bəy və Səadət xanım” əsəri ilə bir yerdə tapmışam.

*Ənvər Şükürzadə
Həziran 1926, Krım*

Bütövlükdə türk millətinin, özəlliklə Krım tatarlarının mədəni yüksəlişində böyük qulluq göstərmmiş, yaşayış və yaradıcılığı bu gün tatar məktəblərində sevgiyələ dərindən öyrədilən, adı öz dövründə Rusiyanın və Osmanlının bütün türk xalqları içərisində geniş yayılmış İsmayıł bəy Qaspıralının (1851-1914) “Rəşid bəy və Səadət xanım”ı türkcəyə (yəqin ki, Krım tatarcasına) çevirməsi çox maraqlıdır. Onun arxiviyələ (qalibsa) tanışlıq bizə Qutqaşınlı haqqında bəlkə də yeni bilgiler verə bilərdi.

Bizimlə görüşəndə (1981) Azərbaycan EA Tarix İnstitutunun baş elmi işçisi, 71 yaşılı Ənvər Şükürzadə (1910-1982) həmin qeydi nə

vaxt yazdığını yadına sala bilmədi. O, İslmayıl bəy Qaspıralının kitabxanasında Qutqaşınlıya aid başqa nələr olduğunu da xatırlamadı. Əsərin əldə edilmiş nüsxəsinə gəlincə, əsgərlikdə olanda gəlib Salman Mümtazın onun anasından alıb apardığını bildirdi. Əsgərlikdən dönen-dən sonra nə qədər çalışırsa, S.Mümtaz qaytarmır ki qaytarmır. (Bu sözlərin düzgünlüyü bizdə ciddi şübhə doğurur. Ə.Şükürzadə S.Mümtaz repressiya olunduqdan sonra onun “Şəki xanlarının tarixi” kitabına yazdığı ön sözü dəyişdirmədən “Ə.Şükürzadə” imzasıyla çap etdirmiş və sonralar baş vermiş narazılıqlar onu Mümtazdan “soyutmuşdu”...).

“Rəşid bəy və Səadət xanım”ın S.Mümtazın çox böyük çətinliklə üzə çıxardığı bircə nüsxəsi Əlyazmalar İnstitutunda saxlanılır. İ.B.Qaspıralının yuxarıda göstərilən qeydisə onda yoxdur. Deməli, Ə.Şükürzadənin tapdıği nüsxə bu deyil. Bizcə, Krim nüsxəsi də S.Mümtazın kitabxanasına düşdüyünə görə bu gün əldə yoxdur.

* * *

Qutqaşınının bizə çatan ikinci əsəri “Səfərnamə”dir. Onun haqqında professor Əziz Mirəhmədov və bu yazının yiyəsi ayrıca danışılar.

Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru işləyərkən prof. Ə.Mirəhmədov 1960-cı ildə muzeyə satılan əlyazmalarдан birinin üstündə oxuyur: “Oldə etmiş Əli Mücrüm Tağızadə. Həmzəlli. 1 sentyabr 1959-cu il. Qutqaşınlı İslmayıl bəyin öz əlyazması. Xatiratdan bir parça”.

Doğrudanmı bu əlyazma Hacı İslmayıl bəy Qutqaşınlinindir? Görkəmli alim bunu sübut etməkçün Bakı, Moskva, Sankt-Peterburq, Tiflis... arxivlərində gərgin araşdırımlar aparıb, yaziçini görən, onun həyatını bilən adamlarla Qəbələdə, Mingəçevirdə görüşüb, şərti olaraq “Səfərnamə” adlandırdığı bu əlyazmanın gerçəkdən də Qutqaşınının qələmindən çıxdığını əldə etdiyi danılmaz tutarqlara əsasən 1967-də mətbuatda bildirib¹. O, əsəri həmin ildə “Qəribə tale” adlı elmi baxımdan çox sanballı müqəddiməylə birlikdə nəşr etdirib², bu xeyirxah işiyələ Hacı İslmayıl bəy irsinin öyrənilməsində, yayılmasında ciddi dönüş yaradıb.

¹ Əziz Mirəhmədov. Qəribə tale (İ.Qutqaşınlı haqqında etüd). “Azərbaycan” jurnalı, 1967, №1, s.184-191.

² İslmayıl bəy Qutqaşınlı. Əsərləri. Bakı: Azərb. EA nəşriyyatı, 1967.

Söz yox ki, “Səfərnamə”nin bu gün ortada olmasına görə biz ilk növbədə Əli Mücrüm Tağızadəyə “sağ ol” deməliyik, çünki o, əlyazmanın Qutqaşınlıya aidliyini aydınlaşdırmasayıdı, çox güman ki, bu əsər müəllifsiz əlyazmalar içərisində qalaraq araşdırıcıları özünə çəkməyəcək, itib-batacaqdı. Ata-baba yurdu Dağıstan olan, indi vəfat etmiş Əli Mücrüm Tağızadə Azərbaycanda da xeyli yaşayıb, işləyib. O, Qəbələ rayonunda müəllimlik edib. Bizcə, “Səfərnamə” əlyazmasını da o, elə bu vaxt tapıb.

Əli Mücrümün tapdığı, Əziz Mirəhmədovun nəşr etdirdiyi əlyazma yarımcıqdı. 1268-in 28 cəmadiyül-axirində (miladi 19 aprel 1852-ci il) başlayıb 14 şəbanında (3 iyun) qurtaran bir neçə böyük vərəqədə Qutqaşından Qulab qəsəbəsinəcən, 1269-un 11 məhərrəmində (25 oktyabr 1852-ci il) başlayıb 16 səfərində (24 noyabr) qurtaran bu dəftərdə Mədinə yaxınlığından Qədəmgah kəndinəcən (Şamın yaxınlığıdadır) olan səfər yolu göstərilib. Həmin əlyazmada səfərin vur-tut 77 gündündən danışılır.

Hələ Bakı Dövlət Universitetinin ilk kursunda oxuduğumuz zaman ərəb və fars dillərini öz ana dili kimi bilən, Şərq ölkələrinin tarix, ədəbiyyat, mədəniyyət və incəsənətinə dərindən bələd olan mərhum babamız Molla Çerkəz Alcanov (1882-1970) yaxın dostu Əli Mücrümün tapıntılarından bizə danışmışdı. O, “Səfərnamə” əlyazmasının bütünlükə əldə edilmədiyini də demişdi. O çağdan bizdə bu əsərin itmiş parçalarını tapmaq istəyi yaranmışdı.

1978-in yayında Qəbələnin Xırxatala kəndində yaşayan dayımız Kamal (1931-1995) atasının söhbətini yadımıza saldı, bizi Həmzəlli kəndindəki Şix baba (“Şix baba”nın əsl adı Şeyx Molla Məhəmməddir) pirində İsmayıł bəyin əlyazmasını axtarmağa ruhlandırdı. Pirdə olduqca pis şəraitdə (toz-torpaqda, rütubətdə) saxlandığına görə yaxın vaxtda mütləq sıradan çıxacağına şübhə yeri qalmayan bu əlyazmanın qurtuluşuna görə Kamal Alcanova borcluyuq.

İyulun başlangıcında pirdəki iki günlük axtarışımız “Səfərnamə”-nin bəlli olmayan çoxlu hissəsinin əldə edilməsiyle qurtardı. Bununla belə, tapdıqlarımızla da əsər bitmirdi. Bəs yerdə qalan hissələri harada axtarmalı?

Vaxtilə İsmayıllı rayonunun Topçu kənd orta məktəbində işlədiyimiz zaman, həmin məktəbin direktoru, Azərbaycanın tarixi abidələriylə, qədim əlyazmalarıyla yaxından maraqlanan Şükür Rəhimov (1930-2000) Qəbələnin Həzrə kəndindəki Şeyx Bədrəddin türbəsində

(1446) qədim əlyazmaların saxlandığından, onların elmi dəyərindən bize dönə-dönə danışmışdı. “Səfərnamə”nin əldə olmayan hissələrinin burada axtarmaq qərarına gəldik. Sən demə, boş yerə! Çünkü bir neçə il bundan qabaq türbə təmir olunarkən oradakı bütün yazılar daşürək-liliklə bayırə atılmış, onlar uzun zaman qarın, yağışın altında qaldığın-dan bütünlükə sıradan çıxmışdı. Kiçik bir qutuda kağız horrasıyla üz-ləşəndə ürəyimiz göynədi...

Artıq daha heç nə tapa bilməyəcəyimizi düşünüb, axtarışımızın ilk nəticələri haqqında Qəbələdə çıxan “Qalibiyət” qəzetində məlumat verdik.

O vaxt Respublika Əlyazmalar Fondu (indiki Əlyazmalar İnsti-tutunun) direktoru işleyən, professor Cahangir Qəhrəmanov tapıntı-mızla yaxından maraqlandı, bizə ruhdan düşməməyi, Şix baba pirinə yenə baxmağı məsləhət gördü. Cahangir müəllimin gümanı özünü doğrultdu; dekabr ayındaki axtarışlar nəticəsində pirin... divarından daha bir neçə, çox dəyərli vərəq də üzə çıxardıq. Beləliklə, “Səfər-namə”nin nəşr olunmuş hissəsindən tutumca ikiqat çox olan yeni par-çaları ortaliga qoyuldu.

Tapdığımız 37 yarpaqlıq əlyazmada (nəşr olunan hissə 20 yarpaqdır) 1268-in (1852) 26-28 cəmadiyül-axır (17-19 aprel), 10-23 şəban (30 may 12 iyun), 7-10, 17-18, 20-23 şəvvəl (25-28 iyul, 4-5, 7-10 avqust), 1-5 zilqədə (17-21 avqust), 1269-un 30 məhərrəm (13 no-yabr), 1-4, 15-29 səfər (14-17, 28 noyabr - 12 dekabr), 1-30 rəbiül-əvvəl (13-31 dekabr 1853-cü il 1-11 yanvar), 1-29 rəbiül-axır (12 yanvar - 9 fevral), 1-14 və 18 cəmadiyül-əvvəl (10-23, 27 fevral) tarixlərinə aid qeydlər var. Deməli, İ.B.Qutqaşının səfərinə aid 126 günlük yeni qeydlər əldə edilib.

26-28 cəmadiyül-axır tarixli qeydlər “Səfərnamə”nin başlanğıçıdır. 10 şəban-16 səfər tarixli qeydlər ortadan düşən hissələrdir (1-16 səfər tarixli qeydlər Əziz Mırəhmədovun nəşrində də var). 16 səfər-18 cəmadiyül-əvvəl tarixli qeydlərsə Əli Mücrümün üzə çıxardığı əlyazmanın ardıdır və onu məzmunca tamamlayır.

Hacı İsmayııl bəyin həccə səfərinin yolunu¹ “Səfərnamə”nin bi-rinci nəşrinə əsasən aydınlaşdırmaq olmur. Axı bu nəşr səfərdə İsmayı-

¹ Hacı İsmayııl bəyin bu səfərinin geniş coğrafi təhlili Nureddin Kərəmov və Rauf Kərimovun “Maraqlı səyahətlər” kitabındaki (Bakı, 1981) “İsmayııl bəy Qutqaşının səyahətləri” məqaləsində verilib.

yıl bəyin gedəndə də, qayıdanda da Türkiyədən quruylamı, yoxsa dənizləmi keçdiyini göstərmir. Çünkü onun yolunu gedənbaş yalnız Minqrel vilayətindəki Qulab qəsəbəsinə, qayıdanbaşsa Mədinədən Şamadək izləyə bilirik. Göründüyü kimi, Qulabdan Mədinəyə və Şamdan Türkiyəyədək olan böyük bir məsafə ilk nəşrə düşməyiib. Yeni əlyazmaya əsasən səfər yolu bərpa edilir.

Bu əlyazmada Qutqaşının yolunu Şamaxıdan Qutqaşınadək (26-28 cəmadiyül-axır), Qulabdan Trabzonadək (10-23 şəban), Misir yaxınlığına (7-18 şəvval), Misirdən Süveyşə (20-23 şəvval), Süveyşdən Ciddəyədək (20 şəvval - 5 zilqədə), Əxizərdən Müdəvvərəyədək (30 məhərrəm), Şamdan İzmirədək¹ izləmək olur. Beləliklə, Qutqaşının yolunu əsasən bərpa edilir.

Düzdür, Məkkəyə gedənbaş Trabzondan Misrə, qayıdanbaşsa İzmirdən Qutqaşına qədərki yol haqqında heç bir qeyd əldə yoxdur, ancaq, bizcə, bu yol Türkiyənin sınırları boyunca Qara dəniz, Egey dənizi və Aralıq dənizindən keçir; başqa sözlo, Hacı İsmayıllı bəy Trabzondan Misrə, İzmirdən Qutqaşına quruya, kəsme yolla yox, dənizlə, dolama getmişdir (yəqin onu sahil şəhərləri, limanlar maraqlandırırdı). Bunu söyləməyə iki tutarqa var. Birincisi. Hacı İsmayıllı bəy Trabzonadan Misrə, demək olar ki, iki aya – 58 günə gəlib. Halbuki onun Misirdən Ciddəyə səfəri (bunların arasındaki yol Misirdən Trabzonadək olan məsafədən bir qədər azdır) 15 gün çəkib. Trabzondan Misrə belə gec çatmaq yalnız dənizlə, dolama gəlməyə görə ola bilərdi. İkincisi. Qutqaşını qayıdanbaş artıq İzmirədək dənizlə gəlib, yolun ardının da dənizlə olacağı heç bir inamsızlıq doğurmur, çünkü belə olmasaydı İsgəndəründən, yaxid Tarsusdan quruya Trabzona (yaxud ona yaxın şəhərlərin birinə) gələrdi. Bu yol dəniz yolundan gözəyari 4 qat kəsədir.

Tapdığımız yeni əlyazmadan “Azərbaycan” jurnalında geniş dənişmiş², İsmayıllıya aid kiçik bölümünü ilk dəfə həmin rayonda çıxan “Zəhmətkeş” qəzetində vermişik³.

¹ İzmirə girmə tarixi əlyazmada yoxdur. Aradan bir-iki yarpaq düşüb. Sonuncu qeydsə 14 cəmadiyül-əvvəldə Rodos adasında edilib. Bizcə, İsmayıllı bəy Rodosdan İzmirə gözəyari 4 günə, başqa sözlə, 18 cəmadiyül-əvvəldə çata bilərdi. Ona görə də İzmirə girmə vaxtını təxminini olaraq bu tarixdən saymaq mümkünkündür.

² “Azərbaycan” j., 1979, №6, s.176-179; 1981, №11, s.177-183.

³ İsmayıllı “Səfərnamə”də. “Zəhmətkeş” qəz., 18 avqust 1979.

“Səfərnamə”nin əlyazması yenə də yarımcıqdır. Həcmi çox olmasa da bəzi parçalar itib-batib. Onlar haradadır? Axtarmağa dəyərmi?

Oxucu diqqətlə baxsa Məkkədə Kəbəyi-mükərrəmənin, Mədinədə Məhəmməd peyğəmbərin (s.ə.s.) mübarək məzarının, bir də Türkiyənin qələmə alındığı parçaların əlimizdə olmadığını görəcək. Bizzət, bu hissələr ya 1930-cu illərdə yox edilib, ya da ola bilsin ki, Şix babadakı əlyazmaları gözdən keçirən ruhanilər onları ən çox maraq-landıran elə bu hissələri götürüb, yerdə qalanısa atıb, bu vaxt həmin yazıların İsmayııl bəyinkı olduğunu ağıllarına belə gətirməyiblər.

Bir də ki, “Səfərnamə” ayrı-ayrı yarpaqlarda, dəftərlərdə dağınıq şəkildə yazılıb. Pirdən götürdüyüümüz əlyazmaların içərisində başqa əsərlərdən qopmuş çoxlu yarpaqlar, parçalar vardi. Pirə gələn çoxlu araşdırıcının 30 ildən artıq müddətdə apardığı yazıların, kitabların içərisinə “Səfərnamə”nin də bir neçə yarpağının düşməsi çox təbiidir. Göstərilən bu hallarda itmiş hissələrin qaytarılmasına umud çox azdır. Bir sözlə, itən yazıların ələ gəlməsinə çox da inanmırıq. Düşünürük ki, bundan sonra əsərin yalnız bir neçə yarpağı (İzmirədək olan səfərdən) üzə çıxarıla bilər.

Sonrakı axtarışlarımız “Səfərnamə”ylə bağlı bir neçə köklü sorğuya düzgün cavab tapmağımızla sonuclandı.

* * *

“Səfərnamə” Qəbələ şəhərindən beş-altı kilometr aralı olan Həmzəlli kəndindəki Şix baba pirinə necə düşüb?” sorğusuna “Azərbaycan” jurnalında (1979, №6) belə cavab vermişdik: “30-cu illərin ikinci yarısında dindarlıq qarşı aparılan kəskin mübarizələr şəraitində ərəb əlifbasında olan yazıları evlərdə saxlamaq münasib deyildi. Buna görə də çox vaxt həmin yazıları qorumaq üçün onları heç kəsin toxunmadığı pirlərə qoyurdular. Şix baba piri isə Qutqaşen rayonu dindarları arasında çox böyük nüfuza malik idi və həm də Qutqaşendən çox da aralı deyildi. Bizzət, məhz bu səbəblərə görə İ.B.Qutqaşının yazısını Həmzəlliyyə aparıblar”.

Son araşdırımız “Səfərnamə” əlyazmasının Qutqaşından (Qəbələdən) Həmzəlliyyə aparıldığını dansa da onun pirə düşmə səbəbinin düzgün göstərdiyimizi sübut etdi. Hacı İsmayııl bəyin ikinci dəfə həccə getməsindən danışarkən adını çəkdiyimiz məktub və onun müəllifi Hacı Əli əfəndinin şəxsiyyətinin aydınlaşdırılması bu işdə yardımımız oldu.

Hacı Əli əfəndinin 3 rəcəb 1276-cı (26 yanvar 1860-cı) ildə İstanbuldan Həmzəlliyyə, qardaşı Lütfeliyə, qardaşı oğlu Molla Məhəmmədə yazdığı həmin məktubda oxuyuruq: “Əxəviyi-büzürgüvarım (yüksek rütbəli qardaşım – Ə.T.) və bəradərzadə (qardaşoğlu – Ə.T.) Molla Məhəmməd!

Qutqaşınlı Molla İshaq ilə kağız yazış göndərdim bir qədər çit ilə Abdullaya arxalıq üçün, bilmədük yirişdimi (yetişdimi – Ə.T.). Əgər bizim əhvalatımızı sual buyursuz, əlhəmdülillah, sağ və səlamət İsdanbula daxil olub, oturmuşuq. Hacı Bikə və məxdumumuz (xidmətində olduğumuz, ağamız – Ə.T.) bəg həzrətləri (seçdirmə bizimdir – Ə.T.) xəstə olduqlarına, səfərimiz təxirə düşdü.

Bir də Nəziyənin, uşaqların və Raziyənin əhvalatların təfsil yazasan, Abdulla nə oquyur, kimdən oquyur yazasan (İsa, Lütfeli, Günəş və balaca qızların əhvalatın). Bəndən Hacı Məhəmmədə, Hacı İsgəndərə, Mustafa yüzbaşıya, Abdulla yüzbaşıya, Adığözələ, Murtuzəliyə, Şirinə, Ağamoğlan bəğə, Babaya, Molla Məhəmmədə və qardaşlarna, Dadaşa, Mustafa dayiya, Molla Əbdülhəlim və Molla Babaya, Molla aslana, Molla İbrahimxəlilə, cümlə əhli-qəryəmizə (kəndimizin bütün əhlinə – Ə.T.) Səmədə, Ağaməhəmmədə, Şahməmməd dayiya, səğırən və kəbirən cümləsinə (böyüklü-kicikli hamısına – Ə.T.) salam-dua deyəsən. Əhvalatı bir balaca kağıza yazış (incə kağız ola), gətirib, Hacı bəğə verəsən. O, bizə post ilə göndərəcəkdir.

*Fi 3 rəcəb 1276. Əz İstanbul.
Hacı Əli əfəndi... ”*

Bütünlüklə vermədiyimiz bu məktubda adı çəkilən Hacı Bikə Hacı İsmayıł böyin ömür-gün yoldaşı, “məxdumumuz bəg həzrətləri” sə Qutqaşınlarının özüdür. Deməli, Hacı Əli əfəndi İ.B.Qutqaşınıyla, Hacı Bikə xanımla səfərə çıxıb və “təxirə düşmüş” bu səfər yenə həcc ziyanətidir.

Hacı Əli əfəndinin məktubunu “Səfərnamə” əlyazmasıyla tutuşdurduqda və hadisələrin gedişini izlədikdə əsərin əlyazmasının in-diyyədək güman edildiyi kimi özyazma (avtoqraf) deyil, onun köçürüdüyü surət olduğu və pirə onun yazılarının içində düşdüyü ortaya çıxır. Məktubun xətti “Səfərnamə”nın kiçik üst-üstə düşür. Düzdür, ərəb əlifbası xətlər arasında ayrılığı seçməyə o qədər yol vermir, ancaq bu, bacarıqlı xətilərin diqqətlə işlədiyi yazılar aiddir. Göstərdiklərimizsə səliqəsiz yazıldığıçün onlarda (yazılmalarda 7 illik zaman arası

olmasına baxmayaraq) müəllifin xətt üslubunu ayırmaq mümkündür və təcrübəli xətçi ikisini də bir adamın yazdığını çətinlik çəkmədən deyir.

Hacı Əli əfəndinin adıyla ilk dəfə “Səfərnamə”nin özündə üzləşirik: “...Qapıların üstündə olan yazıların surətin öz əfəndimiz (seçdirmə bizimdir – Ə.T.) Hacı Əli əfəndi yazış götürdü ki, bir bilənə oxudaq, çünki müsəlman xətti deyildir”; “Orada Həzrəti-Yəqub türbəsində Əli əfəndiyə sureyi-“Ərrəhman”ı oxutdum...” və b.

Hacı Əli əfəndi İsmayıł bəylə çağdaş və yoldaş olub. Həmzəlli əhalisinin 1863-cü ilə aid can dəftərində o, 60 yaşı olduğunu göstərir; deməli, 1803-də doğulub və Qutqaşınlıdan 6 yaş böyükdür. Aralarındaki ürək qızığlığını və yaxınlığını görə həccə iki yol birgə gediblər. Onların ailələri arasında da dərin bağlılıq varmış: Hacı Əli əfəndiyə 29 məhərrəm 1280-də (16 iyul 1863) yazılmış bir məktubda (bizdədir) oxuyuruq: “Mərhum İsmayıł bəy əfəndinin qulamı (bizcə, küsnətli Çərkəz nəzərdə tutulur – Ə.T.) məxsusən salam edib zati-şəriflərinizi sual edir”.

15 mart 1863-də yazılmış “Bum mahalında Həmzəlli qəryəsinin (kəndinin – Ə.T.) zükur və ünəsinin nəfs dəftəri”ndə (kişi və qadınların can dəftərində) oxuyuruq: “Mən ki Həmzəlli sakini Hacı Əli əfəndi Molla Məhəmməd oğlu varam, həmin kəndin nəfs dəftərini cənabunuzun buyruğuna binaən doğru və dürüstlük ilə dəftəri-sabiq mucibincə (köhnə dəftər üzrə – Ə.T.) yazış Bum mahalının qazısı cənab Əbdülməbus əfəndinin hüzuruna pişnəhad eylədük...” [6].

Bu gün əlimizdə Hacı əli əfəndinin qələmindən çıxan 7 sənəd var. Onlardan 3-ü Əlyazmalar İnstitutunda, 4-ü isə Şix babadan tapdığımız kağızlarla birgə bizdədir. 1880-də “Yelisavetpol guberniyasında Nuxu qəzasında Həmzəlli qəryəsində sünni məzəhbə məscidinin əhli üçün metrik dəftəri”ndən (yazan özüdür) onun məscid imamı olduğu aydınlaşır. Tarixsiz bir sənəddə də öz möhürüünün üst yanında “Hacı Əli əfəndi Məhəmməd oğlu imam cümlə” yazılmışdır.

Nəticəsi – görkəmli alim, fəlsəfə elmləri doktoru, professor Əddin Şakirzadədən öyrəndik ki, Hacı Əli əfəndinin soyu qədim Həmzəlinin ilk sakinlərindəndir. Atası Molla Məhəmməd çox bilikli, sayılan kişi olub. Onun oğlanlarından ikisi – Lütfəli yüzbaşı və Əli əfəndi həci idi. Hacı Əli əfəndi həccə iki dəfə gedib. Onun iki oğlu vardi: Hacı Həsən əfəndi və Hacı Şakir əfəndi (professor Ə.Sakirzadəninbabası). Hacı Əli əfəndi dünyadan köçəndən sonra onun yazılarını oğlu Hacı Şakir əfəndi (1860-1932) götürüb saxlayır. O, bütün yazıları iri bir

sandiğa yiğib dama qoyur. 30-cu illərdə dam təmir olunur. Sandığın ələ düşməsi qorxulu olduğu üçün Hacı Şakir əfəndi onu evdən uzaqlaşdırır, ancaq məhv etməyə qiymir, aparıb toxunulmaz pire qoyur.

Fikrimizcə, Hacı Əli əfəndi Qutqaşınliyla çox yaxın olduğuna görə çətinlik çəkmədən ondan indi “Səfərnamə” adlandırılın yol qeydlərini alıb və üzünü köçürüb (Hacı İsmayıł bəyin öz göstərişiyə də köçürdüyüünü demək olar), sonra orijinali yiyəsinə qaytarıb. Köçürməni Hacı Şakir əfəndi pire qoyub, orijinalısa ya Hacı İsmayıł bəy Rusiyanın xüsusi dövlət idarələrindən birinə verib, ya bütün başqa əsərləri kimi təndirdə yandırılıb, ya da Salman Mümtazın arxivində 1937-də yox olub. Beləliklə, əsərin əlyazmasının Şix babadan birinci dəfə həyata qaytaran Əli Mücrüm Tağızadənin böyük qulluğunu azca da olsa kiçitmədən “Səfərnamə” üçün ilk sırada Hacı Əli əfəndiyə borclu olduğumuzu bildiririk; axı bu kişi əsərin üzünü köçürməsəydi Əli Mücrüm də öz tapıntısının sevincini dadmazdı.

“Səfərnamə” əlyazmasının Qutqaşından (indiki Qəbələdən) Həmzəlliyyə necə aparıldığını artıq müəyyənleşdirmiş oxucunun qarşısına ikinci bir sorğu çıxır – Əli Mücrüm yazını niyə bütünlükə tapmayıb? Buna bir neçə səbəb ola bilər. Birincisi, o, Şix babadan çoxlu yazı aparıb. Söz yox ki, bu yazıların hamısını Həmzəlli idə yoxlamağa onun imkanı olmazdı. Yəqin ki, o, əlyazmanın yarımcıqlığını sonralar biliib, ancaq ardını axtarmağa ikinci dəfə vaxt tapmayıb. İkincisi, özüm pirdə işləyəndə yazılıardan qalxan duman kimi tozu, türbənin içərisindəki soyuğu (hətta iyulda belə!) gördüm. Əli Mücrüm kimi yaşlı adam bu şəraitdə uzun müddət dura bilməzdi. Bəlkə imkanı olsa da bu səbəblərə görə yenidən pire qayıtmış istəməyib.

Yəqin oxucunu bu da maraqlandırır ki, bəlli olmayan parçalar Mücrümün tapıntılarından keçən 20 ildə pire gələn onlarca araşdırıcının əlinə niyə düşməyi? Buna səbəb, hər şeydən qabaq, əlyazmanın son dərəcə adiliyi (sadə dəftər vərəqlərindən ibarət olması, yazının səliqəsizliyi, çoxlu qaralamalar edilməsi və b.), pis qalması, bəzi yarpaqların cœurüməsi olub. Heç kəs həmin vərəqlərin böyük yazıçının əsəri olduğunu düşünməzdi, buna görə də ona heç kəs əhəmiyyət verməyib.

Bu yazını oxuyanımız soruşa bilər ki, doğrudanmı “Səfərname”də müəllifin öz əliylə yazdığını bir cümlə də yoxdur? Cavab: var, ancaq çox az. Müəllifin özyazması (avtoqrafi) yalnız Arievə (Qüdsə) səyahətin rusca kiçik planıdır.

* * *

Qutqaşınlışunaslıqda dönüş yaratmış Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əziz Mirəhmədov “Səfərnamə” əsərinin ideyası, dili, üslubu, əhəmiyyəti haqqında geniş danışıb, dəyərli fikirlər söyləyib. Ona görə də biz bu əsərin təhlilidən yan keçirik. Ancaq əlyazmanın yeni tapılan parçalarından çıxış edərək “Səfərnamə” barəsində bir neçə söz demək istərdik.

İlk öncə göstərək ki, istər 1967-də buraxılmış, istərsə də bu kitabda nəşr olunan hissələr *Hacı İsmayıł bəyin bəlli olmayan hansı bir əsərininsə qaralamaları, onun yaradılmasından ötrü xammaldır*. Cox güman ki, yazıçı onları yenidən işləyib (ən azından, bu istəkdə bulunub). Bunu deməyə tutarqa odur ki, əlyazma o dövrün səciyyəvi (və məcburi) sayılan “bismillahir-rəhmanir-rəhim” cümləsi olmadan başlayır. İki yol həccə getmiş, islam dinin ürəkdən bağlanan Hacı İsmayıł bəyin, bitkin əsərini belə başlaması inandırıcı deyil. Düzdür, “cığal” oxucu əlyazmanı Hacı Əli əfəndinin köçürüyüünü, bu cümləni də onun atlığıını deyə bilər, ancaq, məncə, mömin Hacı Əli əfəndinin özü bu cümləyə əsla toxunmazdı. Güman etmək olar ki, Qutqaşının özü yazını yenidən işləyəcəyini düşünərək bu məcburi ifadəni yazmayıb.

“Səfərnamə” nədən ötrü yazılıb? O, dindarlara müqəddəs yerlər, Məkkə və Mədinədəki, başqa yerlərdəki ziyanətgahlar haqqında geniş məlumat vermək məqsədi güdürmü? Bu sorğuya cavab verməzdən öncə başqa bir sualı cavablaşdırılmalıdır: Qutqaşınlı “həcc ziyanəti” adı altında uzunmüddətli səfərə niyə çıxmışdı? Bu sorğuyasa XIX yüzil “poqonlu maarifçilər” imizin (Mirzə Fətəli Axundzadə, İsmayıł bəy Qutqaşınlı, Abbasqulu ağa Bakıxanov, Qasıim bəy Zakir və b.) ümumi taleyinə bələd olmadan cavab tapmaq mümkün deyil. Ömrünü bəlkə özləri də istəmədən Rusiyaya bağlamağa məhkum olunmuş, Rusiyının türklərə və müsəlmanlara qarşı törətdiyi qanlı cinayətlərin iştirakçısına, ən yaxşı haldasə şahidinə çevrilmiş, gənc yaşlarında sinələrinə taxılan orden və medalların işığından dəliqanlı çılgınlığıyla gözləri qamaşan, qırur duyan, fərəhlənən bu Rusiya zabitləri yetkinlik yaşına çatanda nələr törətdiklərinin, Rusyanın əlində necə bir alətə çevril-diklərinin fərqinə vardılar və yaşamlarının sarsıntılı dönenminə girildilər. Onlar həm öz xalqları qarşısında, həm də Allah qarşısında günahlarını yumağa çalışıdilar, bu məqsədə üzlərini həm xalqa, həm də Tanrıya çevirdilər...

Ömrünün sonlarını dərin iztirab və peşmanlıq içində yaşayan İsmayıł bəy Qutqaşınlı da məhz həccə – Tanrı evinə gedərək günahlarından arınmağa can atıldı. “Səfərnamə”də ədib müqəddəs məkanlara baş vurmasının səbəbini açıqca bildirir: “özünü bu fəna əsrən kənar edib” rahatlanmaq istəyir ki, “bəlkə ruhu rahat olub nicat tapa”, çünki “özümüz fəna və işlərimiz fənadır”. Deməli, o, məhz “qara üzünü” Allah evinin müqəddəs daşına sürtərək ruhunu əzablardan qurtarmaqçın bu ağır səfərə çıxb.

Ancaq bizcə, səfərin öz məqsədiylə “Səfərnamə”nin yazılması məqsədinə ayrı-ayrı nöqtələrdən baxmalıyıq. Başqa sözlə, səfərin özü sərf dini-ruhani tələbatdan doğubsa “Səfərnamə” tam dünyəvi məqsədlə qələmə alınıb və burada müqəddəs ocaqlardan danışmaq müəllifin ikinci, bəlkə də üçüncü istəyidir. Bu düşüncəyə bizi yönəldən nədir?

Yazıcı bütün qeydlərini bütünlükle elmi əsaslarla (bugünkü elmi teləblər səviyyəsində olmasa da) aparıb. O, keçdiyi bütün şəhərlərin, kəndlərin, düzənlərin, dağların, çayların geniş təsvirini verməyə çalışır, onların təbii şəraiti, əhalisi (milli tərkibi, dolanacağı, sayı, adət-ənənələri, yaşayışı), tarixi və maddi-mədəniyyət abidələrindən tutarlı danışır, bir yerdən başqasına olan məsafəni incəliklə göstərir.

Fikrimizcə, İsmayıł bəy səfərdə olarkən həm də dövlət əhəmiyyətli tapşırıqla coğrafi-hərbi önəmlı məlumat toplayıb. Düzdür, deyilə bilər ki, o, 1852-53-də hərbi qulluqdan qurtarılmışdı, Şamaxıda mülki vəzifədə çalışırdı, ancaq istefada olan general-mayorun dövlətin siyasetiyə əlaqəsini kəsməsi ağlabatandırmı? Həm də unutmayaq ki, Hacı İsmayıł bəy Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvüydü.

Qutqaşınının hərbi önemli məlumat toplamasını söyləməyə bir tutarqa da budur ki, o, bütün yol boyu Osmanlı imperatorluğununa tabe yerlərdəki rəsmi (başlıca olaraq hərbi) şəxslərlə görüşür. Həmin şəxslərin qısa siyahısı budur: miralay (polkovnik) Məhəmməd Xosrov bəy, Rusiya dövlətinin Şamda vəkili Leonid Telatenidi, misirli qaimməqam (podpolkovnik) İshaq paşa, ordu müşiri (marşal) Məhəmməd paşa, Ərbistan ordusu məclisinin rəisi fəriq (ordu generalı) Davud paşa, miralay Həmid bəy Qarslı, “vükələlər əmini” Mustafa ağa, fəriq İzzət paşa, Konstantin Bazili, konsul vəkili Mir Əbut, Hafız paşa, minbaşı (mayor) Məhəmməd bəy, qəiməqam Məhəmmədəmin bəy, arxi-mandrit Parfiri, arxiyerey Milti...

Hacı İsmayıл bəy qışlalara (qazarmalara), hərbi qalalara sıx-sıx baş çəkir, onların mövqeyindən geniş danışır, həccə getdiyi halda kilsələri də gəzir. Onun yüksək çinli bir çox şəxslərlə danışışı, əslində, diplomatikdir (“üsuli-dövlətə¹ layiq cavablar verdi”, “üsuli-dövlətiyyədən xəbərdar-dır” deməsi bunu göstərir). İsmayıл bəyin hərbi qulluqdan sonra da xüsusi dövlət tapşırıqlarını yerinə yetirdiyi sənədlərdən üzə çıxır və bu səfərdə də onun hansı tapşırıqasına əməl etdiyini düşünə bilərik.

Ancaq fikrimizcə, bir şey də gözdən qaçırlıkmamalıdır; Osmanlı ordusunun görkəmli sərkərdələriylə bu görüşlərindən bir il sonra Qutqaşınlarının həyatında mühüm hadisə baş verdi – Anadolu ordusunun baş komandanı müşir (marşal) Zərif Mustafa paşa 1854-ün aprelində Hacı İsmayıл bəyə gizli yolla məktub göndərərək sultanın adından onu Azərbaycan və Dağıstanda Rusiya əleyhinə üsyənlər təşkil etməyə çağırırdı, bu məktub erməni polkovnik M.T.Loris-Məlikovun² casuslarının əlinə düşdü. 1855-dən çar hökuməti Hacı İsmayıл bəyin hər bir hərəkətinə göz qoymağa başladı və bütün ömrünü Rusiyaya qurban vermiş sərkərdə gizli nəzarət altında yaşamalı oldu.

Marşalın sultanın adından çar generalına belə ərkyana müraciətdə bulunmağa cəsarət göstərməsini göydəndüşmə inamin, yaxud anlaşılmazlığın nəticəsi saymaq, sözsüz ki, ciddi sadəlövhəlük olardı. Görürün, general-mayor Hacı İsmayıł bəy Qutqaşınlı adını çəkdiyi və çəkmədiyi *Osmanlı hərbçiləriylə söhbətlərində özünü “üsuli-dövlətiyyə” şərtləri xaricində rus zabitindən daha çox türk və müsəlman təəssübkeşi kimi aparıb və bununla da indiyədək axıtdığı qardaş qan-*larının günahını yumaga imkan qazanmaq istəyib. Ancaq bu da aydın gözə çarpır ki, Qutqaşınlı “Səfərnamə”dəki qeydləri aparmaqla çar idarələrində özünə qarşı şübhə oyatmamağa çalışıb.

Bütün bu deyilənlər, bizcə, “Səfərnamə” əlyazmasının dini yox, hər şeydən önce, hərbi önəm daşıyan elmi-coğrafi bir əsərin özül daşları, qaralamaları olduğunu təsdiqləyir.

“Səfərnamə” əlyazması indiyədək özyazma (avtoqraf) sayıldıqın-dan, ondakı qaralamaları Hacı İsmayıł bəyin etdiyi düşünüldür³. Ancaq

¹ Diplomatiyaya.

² Mixail Tarieloviç Loris-Məlikov (1825-1888) Şamilin milli-azadlıq hərəkatını yatrırmaga çalışan rus ceza dəstələrindən birinin başçısı olmuş hərbçidir. Türk-müsəlman zabitlərinə həmişə qəddarcasına yanaşıb və onları ləkələməyə çalışıb.

³ Müəllifin özyazması yalnız Arievə (Qüdsə) səyahətin rusca kiçik planıdır.

Hacı Əli əfəndinin köçürdüyünü biləndə bütün qaralamaların, yanlışlıqların iyiyəsi də öz-özünə ortaya çıxır. Əsəri Qutqaşlıının yazmadığını qətiyyən düşünmək olmaz, çünki o, başdan-ayağa birinci şəxsin (ədibin özünün) dilindəndir. Bir də ki, burada yaziçinin həyatıyla bağlı elə yerlər var ki, özgesi bunu qətiyyən bilməz.

Yeni əldə edilən əlyazma Hacı İsmayııl bəyin yaşayışından elmimizə indiyədək bəlli olmayan olduqca dəyərli bilgilər verir.

Görkəmli yaziçinin 11 rəbiül-axir 1269-dakı (22 yanvar 1853) qeydindən aydınlaşır ki, Qurban bayramında doğulduğundan, ona bu bayramın səbəbkəri İbrahimxəlil peyğəmbərin qurban kimi kəsmək istədiyi, ancaq məlek Cəbrayılın göydən endirdiyi qoçun sayəsində kəsilməkdən qurtulmuş oğlu İsmayıılın adı verilib.

Qasım bəy Zakirin Qutqaşlıya məktubundakı bu bənd yaziçinin öz qeydiylə necə də səsləşir:

Həzrəti-İsmail oqlsun dəlilin,
Yetiş imdadına piri-əlilin¹;
Necə fərzəndinə ol dəm Xəlilin
Cəbrail gətirdi qurbanın mədəd.

Öz qeydlərinə əsasən Hacı İsmayııl bəyin hicri ay (qəməri) tariixiyələ 1269-da 46 yaşın içində olduğunu götürəndə onun doğum tarixi 1223-ə düşür. (Bu tarixi onun qəbrinin başdaşındakı epitafiya da təsdiqləyir). Deməli, yaziçı 1223-ün Qurban bayramında, yəni 10 zilhiccədə – miladi tarixlə 27 yanvar 1809-da doğulub.

27 cəmadiyül-axir 1268-də (18 aprel 1852) indiki İsmayıilli rayonundan keçib Qəbələyə gələrkən yaziçı öz babası Hacı Şəfi sultan haqqında çox dəyərli məlumat verir. Bizə Hacı İsmayııl bəyin Kəlbəli sultan adlı şair babası bəlliyyidə də Hacı Şəfi sultan, onun taleyi haqqında heç nə bilmirdik. Buna görə də yaziçinin qeydinin böyük elmi önəmi var.

Yenə maraqlı bir məlumat. Həmin gün Göyçay çayının qırığında dövlətin ona bağışladığı “xalisə” Məhəmmədağalı (indi: Məmmədağalı; Qəbələ rayonundadır) kəndində dincələn ədib yazar: “...Oturub şimala baxanda iki dərənin arasında özümüz bina edən Qalacıq adlı

¹ Əllil qocanın, yəni Bakıda sürgündə olan Qasım bəy Zakirin.

kənd və yaxşı ovlaqlar və Qasım xan qalası görünür”. Burada bizimcün iki yenilik var. Birinci odur ki, indi İsmayıllı rayonunda yerləşən Qalacığ kəndini Hacı İsmayıllı bəy bina edib (ya da köklü bərpa etdirib). (Qəbələli coğrafiyaçı Nüsrət Nuruyevdən öyrəndik ki, Qalacığın yaxınlığında İsmayıllı bəyin arvadının adına Hacı Bikə yaylağı da var). İkincisi də, Mə(hə)mədağalının onun xalisəsi olması bəlli deyildi.

Salman Mümtazın apardığı sorğudan Qutqaşının hərbi qulluqdan buraxıldıqdan sonra Şamaxıda 6 il işlədiyi göstərilir. Onun burada haçandan işləməyə başlamasıyla bağlı 26 cəmadiyül-axır 1268 (17 aprel 1852) tarixli qeydində oxuyuruq: “Çün şəhri-Şamaxıda dörd sənədən ziyadə (4 ildən artıq – *Ə.T.*) padşah əmrinə binaən əyan-əşxasların işlərinə əncam vermək üçün məmur olmuşduq və ol ətrafin əyan-əşxaslarıyla ziyadə ülfətlənmışdik, ona binaən onların səgiri və kəbiri (kiçiyi və böyükü – *Ə.T.*) və sair əhaliyi-şəhər cəm olub, bizi şəhərdən intəhayi-mehribanlıq və hörmət ilə yola saldılar”. Bu qeyddən onun 1263 (1847)-dən (istefaya çıxdığı vaxtdan) Şamaxıda “bəy komissiyası”nda işləməyə başladığı bilinir.

Hacı İsmayıllı bəyin nəslə tanınmış, qohum-əqrəbasısa saysız-hesabsız olmuşdur. Bu qohumlar təkcə Qutqaşında yox, başqa yerlərdə də yaşayır. “Səfərnəmə” müəllifi indi İsmayıllı rayonunun Tircan bölgəsində yerləşən Maçaxı kəndini təsvir edərkən deyir: “Maçaxı qəryəsinə çatmamış, kənarında bibimizin və sair əqrəbalarımızın mərqədlərinə (qəbirlərinə – *Ə.T.*) ziyyərət edib, axşama iki saat qalmış Maçaxıda Zülfüqar bəy – ki, Qasanı mahalının bəylərinin nəslindəndir və bizim də əmməzamızdır (bibioğlumuzdur – *Ə.T.*) – evinə nüzul etdik” (düşdük – *Ə.T.*).

1979-un yayında Maçaxiya gedərək həmin qəbirlərlə tanış olduğumuzda bizi heyrət bürüdü – təsəvvürəgəlməz ustalıqla yonulmuş uca başdaşları indi də çox yaxşı qalib. Maraqlıdır ki, burada çoxlu sultalar, böyük bəylər basdırılıb. Biczə, sultanlar Hacı İsmayıllı bəyin qohumlarıdır.

Maçaxı qəbiristanlığının dərin elmi araşdırılması çox dəyərli bilgilər üzə çıxarar.

Əldə olan sənədlərə görə, Qutqaşını “Rəşid bəy və Səadət xənim” hekayəsini yazarkən fransız dilini yaxşı bilməyib. Bu əsər ilk öncə ana dilimizdə – türkçə yazılıb, sonra fransızcaya çevrilib. Ancaq səfər illərində Hacı İsmayıllı bəy fransız dilini gözəl bilib. Müşir (marşal) Məhəmməd paşayla söhbətlərindən danişarkən qeyd edir:

“Firəng lisanında (fransız dilində – *Ə.T.*) qayətdə fəsih (çox gözəl – *Ə.T.*) danışıb və üsuli-dövlətə layiq bir cavablar verdi”. Deməli, İsmayıł bəy fransız dilini özü yaxşı bilirdi ki, Məhəmməd paşanın da “fəsih danışdığını” dəyərləndirirdi.

Budur, İsmayıł bəy Qutqaşınının ikinci bir dəyərli əsəri – “Səfərnamə” yenidən, demək olar ki, artıq bütöv halda oxucuların ixtiyarına verilir. Bu əsər görkəmli yazıçı haqqında görüşlərimizi daha da genişləndirəcək, onu bizə daha yaxşı tanıdacaq.

Qutqaşınının qələmindən çıxan və indiyədək gözdən yayılan iki sənəd də onun ırsını və yaşayışını öyrənmək baxımından dəyərlidir. Hər ikisi məlumat vərəqəsi (“dokladnaya zapiska”) olan bu sənədləri ruscadan çevirərək bu kitabda oxuculara çatdırırıq. Onlardan birincisi 14 mart 1837-də Gürcüstan, Qafqaz və Zaqafqaziya diyarlarının baş müdürü baron Q.V.Rozenə yazılıb. İkinci məlumat vərəqəsi 19 mart 1852-də Qafqaz canişini knyaz M.S.Vorontsova göndərilib. Onları təhlil etməkdən qəçəraq təkcə bunu deyək ki, vərəqələrdə əksini tapmış acizanə müraciətlər heç də Qutqaşınının təbiətindən yox, çar dönməmindəki rəsmi sənəd üslubundan irəli gəlir.

* * *

Görkəmli yazıçının əldə olan və bu kitaba salınan əsərlərindən danışıb qurtardıq. Ancaq bu, o demək deyil ki, Hacı İsmayıł bəy Qutqaşınının yaradıcılığı bunlarla da bitdi. Yox, mövcud qaynaqlar bu fikrə qol qoymur və Qutqaşınının başqa əsərlərinin də olduğunu dönmədən göstərir. Biz burada düzgünlüyüünə inanmaq məcburiyyətində qaldığımız bir neçə əsərlə bağlı qaynaqları qeyd edəcəyik.

Hacı İsmayıł bəyin “Tutu” əsəri haqqında *Ənvər Şükürzadənin biza söylədiklərindən*:

– Mən 1926-da, Tomska gedib düşmüş Bəhram bəy “Fədai”nın yanındaydım. Haqqında “Təzkireyi-Nəvvab”da qısaca danışılan Bəhram bəy Zakirin qız nəticəsidir və mənə də uzaq qohumluğu çatır¹. Bəhram bəydə iki əlyazma vardı – biri Zakirin indi də çap olunmamış

¹ Əlyazmalar İnstitutunda saxlanan M-67/2365 şifreli Nəvvab təzkirəsində yaşı təxminən 35-ə çatan şuşalı Bəhram bəy Əsəd bəy oğlu Vəzirzadə Qarabağının Qasim bəy Zakirin nəvəsi (əslində nəticəsi), Abdulla bəy Asinin bacısı oğlu olduğu, “Fədai” təxəllüsüylə yazıb-yaradan bu şairin gözəl təbi olduğu, fars və rus dillərini yaxşı bildiyi, əxlaq və rəftarda tayı tapılmadığı göstərildikdən sonra onun şərlərindən örnəklər də verilib.

külliyyatı və biri də Qutqaşınlının “Tutu”su. O, məndən çəkinib, yatanda həmin əsərləri döşəyinin altına qoyurdu.

Bəhram bəyin yanında beş gün qaldım. O, bu vaxtda “Tutu”nu mənə oxudu. İndi yaxşı yadımda qalmayıb, ancaq xatırladıqlarımı deyəcəyəm. Əlyazma 30 səhifədən çox olardı. Ərəb əlifbasında azərbaycanca yazılmışdı. Burada Qarabağ həyatından danışılırdı. Tutu adlı qızla bir cavan oğlanın (adını unutmuşam) macəraları verilmişdi. Oğlan istəyir ki, Koroğlu kimi öz başına dəstə toplasın. Əsərdə şerlər də vardı.

Beşinci gecə Bəhram bəy yuxudaykən Zakir külliyyatını götürdüm gəldim, ancaq “Tutu” döşəyin altında qaldığı üçün Bəhram bəyi oyat-maqdan qorxub onu götürmədim. Zakir indi də məndədir, ancaq “Tutu” necə oldusa bilmədim; yəqin ki, Bəhram bəy kimi o da izsiz-soraqsız itdi...

Filologiya elmləri doktoru, professor Əziz Mirzəhmədovun “Qəribə tale” yazısından:

“Düzdür, mərhum ədəbiyyatşünas Həbib Səmədzadə söhbətlərindən birində bizə demişdi ki, onda Qutqaşınlının naməlum bir əsəri var. Lakin nə onun sağlığında, nə də sonralar belə bir əsər meydana çıxmadı”¹.

“Professor Rəfili öz məqaləsində Qutqaşınlının ədəbi irsindən bəhs edərək yazırı ki, “Qutqaşınlının Azərbaycan dilində əsərləri naməlum adamların əlində olan əlyazmaları halında saxlanılmaqdadır. Əlbəttə, bu, Azərbaycan ədəbiyyatı tarixində böyük bir boşluqdur və bu əlyazmalarını axtarış tapmaq və Qutqaşınlı yaradıcılığını daha ətraflı tədqiq etmək vacibdir”. Professor bu qeydində Qutqaşınlının hansı əsərini nəzərdə tuturdu, o hansı əsasla bu fikrə gəlib çıxmışdır? – bunlar bizə məlum deyil; amma onun “bu əlyazmalarını axtarış tapmaq” haqqında arzusu bu gün də öz qüvvəsində qalmaqdadır. H.Əfəndiyev də tədqiqatlarında belə bir nəticəyə gəlmişdir ki, “Rəşid bəy və Səadət xanım” yazıcının “ilk əsəri deyildir”².

E.Abuşovun “Qalibiyət” qəzetindəki yazısından:

“İ.B.Qutqaşınlı haqqında, daha doğrusu, onun əsərləri haqqında Qutqaşen şəhər sakini Mirzəmməd Cabbarovun verdiyi məlumat da diqqəti cəlb edir. M.Cabbarov böyük Vətən müharibəsi illərində Varşava uğrunda gedən döyüşlər zamanı təsadüfən qədim bir qəsrə İ.B.Qutqaşınlının əsərlərindən ibarət bir kitaba rast gəlmişdir. M.Cab-

¹ İsmayıł bəy Qutqaşınlı. Əsərləri. Bakı, 1967, s.7.

² Yenə orada, s.17-18.

barovun dediyinə görə, qəsrədə zəngin kitabxana varmış. Kitabxananın şərqi bölməsindəki kitab polyak dilində olub çoxlu hekayələr və şerlərdən ibarətmiş (seçdirmə bizimdir – *Ə.T.*). Onun dediyinə görə, kitabda İ.B.Qutqaşının şəkli də varmış. Kitab qara cildli olub, 400 səhifəyə yaxın olmuş. Kitabda ona tanış “Rəşid bəy və Səadət” hekayəsinin də olmasını çox yaxşı xatırlayır. M.Cabbarovun dediyinə görə, bu əsər üç aya yaxın onda qalmış və döyüş çantasında gəzdirmişdir. Əsər polyak dilində olduğu üçün onun məzmunu ilə geniş tanış ola bilməmişdir. Yalnız rus dilinə uyğun gələn sözlər əsasında onun həqiqətən İ.B.Qutqaşının olduğunu və əsərin üst cildində müəllifin ad-familiyasını dürüst müəyyən etmişdir. Polyak dilini bilən yoldaşları bu kitabın həqiqətən İ.B.Qutqaşının olduğunu təsdiq etmişlər. Lakin bu kitab *təsadüfən tapıldığı kimi təsadüfən də itir* (?! – *Ə.T.*). Varşavadan təxminən 40-50 kilometrlik bir məsafədə yerləşən kiçik bir kənddə onlar bir neçə gün ləngiməli olmuşlar. M.Cabbarov və onun döyüş yoldaşları gecə ikən qəflətən düşmən hücumuna məruz qalmışlar. Gözlənilməz hücumla əlaqədar olaraq döyüşçülərimiz kəndi tərk etməli olmuşlar. Bu qarşıqlıqla M.Cabbarov döyüş çantasını özü ilə götürə bilməmişdir. Sonralar isə bu çanta və kitabın kimin əlinə düşməsi məlum olmayışdır” [1].

Polşa alimi Ancey Xodubskinin yazdıqlarından:

“İlk kitabında müəllif (Qutqaşını – *Ə.T.*) XVIII əsr Şimali Azərbaycanın görkəmli feodal hakimlərindən biri sayılan qubali Fətəli xanın tarixini eks etdirirdi. Təəssüf ki, bu kitab hələ də tapılmamışdır. Kitab haqqında məlumat ancaq məktubda, yazışmalarda qalıb. Həmin sənədlər isə Varşavadakı milli kitabxananın əlyazmaları bölməsində saxlanılır. Məktublardan aydın olur ki, Qutqaşını ədəbi məclislərdə bu romanı (seçdirmə bizimdir – *Ə.T.*) fransız dilində oxuyurmuş” [22].

* * *

Qeydlərimizi professor Əziz Mirəhmədovun aşağıdakı dəyərli sözləriyle bitirmək istəyirik: “İ.B.Qutqaşının həyatı və yaradıcılığı ətrafında ciddi, xüsusi tədqiqat aparıb, onu burumüş dumanı vurub-dağıtmaq, ədəbiyyatımızın bu orijinal siması haqqında sanballı bir əsər yazmaq bizim elmimizin öhdəsinə düşən vəzifələrdən biridir”.

*Ədalət Tahirzadə
filologiya elmləri namizədi*

Söykəndiyimiz qaynaqlar

1. Abuşov E. Bir daha İsmayıł bəy Qutqaşınlı haqqında. – “Qalibiyət” qəzeti, 23 avqust 1975.
2. Azəri türkləri tarixi. Əlyazmalar İnstitutu, fr.783/7590.
3. [Ali bəy Qutqaşınlı. Məktub]. Əlyazmalar İnstitutu, arx.3, Q-2(9)/5576.
4. Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı, 1951.
5. Behbudov Səlim bəy. Mütərcimdən. Əlyazmalar İnstitutu, arx.38, Q-27(526).
6. Bum mahalında həmzəlli qəryəsinin zükur və ünasının nəfs dəfətəri. Əlyazmalar İnstitutu, fr. 790/16877.
7. Qaibzadə Hüseyin əfəndi. Azərbaycanda məşhur olan şüəranın əşarəna məcmuə. Əlyazmalar İnstitutu, a) M-133/3045, s.198-199; b) M-131/3043, s.130-131.
8. İsmayılov Rəşid. Azərbaycan tarixi. Bakı, 1923.
9. [Kərim ağa Fateh. Şəki xanlarının ixtisas üzrə tarixi]. Əlyazmalar İnstitutu, B-5184/26540.
10. Məlumat vərəqəsi. Gürcüstan MDTA, f.2, iş 3841, vər.38.
11. Məlumat vərəqəsi. Gürcüstan MDTA, f.4/30, iş 449, vər.1-2.
12. Mirbağırzadə Mirabbas. Şəki qəzasında hökmranlıq haqqında tarixi müxtəsər məlumat. – “Maarif işçisi” jurnalı, 1928, №12.
13. Mümtaz Salman. Azərbaycan ədəbiyyatı. Qasım bəy Zakir. Bakı, 1925.
14. Mümtaz Salman. Avropa təsirində yazılmış ilk hekayəmiz. Əlyazmalar İnstitutu, arx.38, Q-26 (505).
15. Mümtaz Salman. Azərbaycan ədəbiyyatı. Məhəmmədhüseyn xan Müştəq. Bakı, 1925.
16. Mümtaz Salman. İsmayıł bəy Qutqaşınlı haqqında qeydlər və məqalə. Əlyazmalar İnstitutu, arx.38, Q-27(526).
17. Mümtaz Salman. “Rəşid bəy və Səadət xanim” hekayəsi mü-hərriri Qutqaşınlı İsmayıł bəyin həyatı. – “Ədəbiyyat qəzeti”, 8 iyun 1936.
18. Rəsmi məktub. Rusiya MDTA (Sankt-Peterburq), f.381, siyahı 28, 1892-ci il, iş 18083, vər.4-8.
19. Tarixi-ənbiya və xəlifa və məşahiri-səlatin və xəvanin. Əlyazmalar İnstitutu, B-125/3544.
20. Tarixnamə (Maddeyi-tarixlər). Əlyazmalar İnstitutu, fr.1294 (7379).

21. Təqdimat. Gürcüstan MDTA, f.12/31/40, iş13, vər.270-279.
22. Xodubski Ancey. Qafqaz “Sultanoviç”i. – “Ədəbiyyat və incə-sənət” qəzeti, 1 yanvar 1981.
23. [Hacı Əli Əfəndi. Məktub]. Əlyazmalar İnstitutu, fr.252/16895.
24. Çıxarış. Azərb.MTA, Xəzər cinayət və mülki məhkəməsi pala-tası fondu, iş 75, qovluq 5, vər.6-22.
25. Çıxarış. Azərb.EA Tarix İnstitutunun elmi arxiv, f.1, siyahi 3, iş 1633, vər.377.
26. [Şəki və Şirvan tarixinə aid əlyazma]. Əlyazmalar İnstitutu, B-589/10505, s.47-49.
27. Şirvani Seyid Əzim. Təzkirə. Əlyazmalar İnstitutu, arx.5, Q-3(29) I, s.176-177.
28. Şıxlinski Əli ağa. [Qutqaşınlı haqqında]. Əlyazmalar İnstitutu, arx.38, Q-11 (250).
29. Kəlbəli Soltanovların soykötüyü (şəcərəsi). – AR Mərkəzi Tarix Arxiv, f.69 (Şuşa bəy komissiyası), təsvir 1, saxlama vah.71.
30. Nağıyev Möhsün. Azərbaycanca yeni bir “Tutinamə”. – “Elm” qəzeti, 2 noyabr 1987, №42.
31. İ.A.Babayev, Q.M.Əhmədov. Qəbələ. Bakı, 1981.

RƏŞİD BƏY VƏ SƏADƏT XANIM

May ayının gözəl bir günü idi. Bütün təbiətin canlandığı və bəzəndiyi bir zamanda Azərbaycan bəylərindən birinin Səadət adında yeganə bir qızı sübh vaxtı günəş şərqdən doğmağa başlarkən kiçik, ancaq gözəl bir evdən çıxıb xoş bir hava ilə oxşanmaq, çiçəklərin nəşə verən ətrini qoxulamaq və quşların nəvazişli nəğmələrini dinləmək-çün səfali bir bağa girdi.

Qız bağa girər-girməz bütün təbiət sanki başqalaşdı. Göyün üzü daha da gözəlləşdi. Şad və fərehli quşlar ağaclarдан onun ayaqlarına töküldülər, hava lətif ətirlə doldu – sanki bütün təbiət özünü ona bə-yendirmək istəyirdi. Belə gözəl bir vücudə özünü bəyəndirməyi kim istəməz?!

Gözəl Səadət bir qədər bağda gəzdikdən sonra bir böyük şabalıd ağacının dibində çəmənlilikdə əyləşdi. O, indi düşüncə dənizinə dala-raq özü də səbəbini bilmədən tez-tez ah çəkirdi. Onun həyatında sanki heç bir çatışmayan cəhət yoxdu. Gözəl Səadət bir sevgili arzusundaydı. Sevgisiz həyat bədbəxtlik və qəm-qüssədir.

Qızın sığındığı bu romantik bucaq ona o qədər xoşdu ki, səhərlər həmin bağa gəlib ətirli qızılıgullərdən hörülülmüş köşkün yanında, ortasında fəvvare çağlayan bir hovuzun kənarında oturardı.

Bir gün dərin xəyallara dalan qızın qulağına həzin bir səs gəldi:

“Ah! Mən sevgimi gizli saxlamaqcün nələr
etməzdim?!“

Ocaq üstündə qaynayan bir qab su mənim
ürəyim qədər qaynar ola bilməz”.

Bu sözləri eşitdikdə nazənin Səadət əyləşdiyi yerdən çəkilib getmək istədi. Ancaq bu təsirli sözləri oxuyan şəxsi görməkçün hürkək baxışlarla ətrafa baxdı; heç kəsi görə bilmədikdə bu səsin sehrlə oldu-

şunu düşündü. Ancaq “sevgi” kəlməsi onun könlünü həyəcana gətirdi və bütün duyğularını alovlandırdı.

Bu vaxt Səadətin mehriban dayəsi Şamah (1)¹ uzaqdan Səadəti rəngi qəçmiş və iztirab içində görüb cəld onun yanına gəldi və onu qucaqlayıb öpərək həyəcanının səbəbini soruşdu.

Səadət əli ilə güllərin solmuş yarpaqlarına və ağaçdan tökülb yerdə çürümüş meyvələrə işarə edərək dedi:

– Mənim də taleyim belədir!

Bu sözlər görüb-götürmiş qadına gənc qızın həyəcanının səbəbini anlatdı. Vəfali Şamah qızı gecikmədən evə aparmaq istədi, ancaq bağın qapısına yaxınlaşdıqda yenə həmin səs eşidildi:

“Sən mənim gözümdən uzaqlaşmaq isteyirsən,
Ancaq mənim qəlbimdən uzaqlaşa bilməzsən!”.

Hər ikisi heyrətlə yerində dayanıb ətrafa boylandı, ancaq kimsəni görmədi. Bağdan çıxıb onun qapısını bağladılar. Nəhayət, evə yetişdilər. Evdə Səadətin anası Tutu xanım onları gözləyirdi.

Səadətlə Şamahın dinib-danışmaması, kefsizliyi evdəkiləri təşvişə saldı. Gənc qızdan heç bir cavab almayanda Şamaha üz tutdular. Şamah eşitdiklərini onlara genişliklə danışdıqdan sonra qızla onu yalqız buraxmalarına işarə etdi. Şamah qızda bir az bundan qabaqkı sevinci təkrar oyandırmaq istədisə də bacarmadı.

Bağda eşidilən sehrli səsin sahibini aydınlaşdırmağa bütün ailə toplaşmışdı. Xeyli fikirdən sonra belə qərara gəldilər ki, bağ cadulanıb və o gündən qızı ora girməyə qoymadılar.

Yazılıq Səadətin xəyalları, dərd-qəmi, pərişanlığı günbəgün, saat-basaat artırdı.

Nə dayəsinin qayğısı, nə anasının mehribanlığı, nə oyun, nə də musiqi onu sakitləşdirə bilirdi. O, cazibəli sözləri bir də eşitməkçün əbəs yerə bağa getmək fikrinə düşdü, əbəs yerə üzüyünü bağda itirdiyini anasına söylədi – anası onun bütün yalvarışlarını rədd edərək cavab verdi:

– Əziz qızım, bağın qapısı bağlıdır. Bir möhtərəm və müqəddəs dərvish gəlib o bağın cadusunu götürməyincə ora kimsənin girməsinə icazə yoxdur.

¹ Mötərizə içərisində nömrələnmiş çıxarışlar kitabın sonundakı “Qeydlər və aydınlatmalar” bölməsində verilib.

Bəyin ailəsini dərvişin yolunu gözləməkdə qoyaq. Qafqaz ölkələrində hər evin yanında qadınların yeganə seyrəngahı olan bir bağça olar. Belə seyrəngahı əlindən çıxmış Səadəti də öz otağında dərd çəkməkdə qoyaq, bir az da öz səsi ilə Səadətin qəlbini alovlandıran Rəşid bəydən danışaq.

O zaman 22 yaşına girmiş Rəşid bəy İsmayıł adlı bir bəyin oğlu idi. Bu bəyin alicənablılığı və nəzakəti sərvətindən çıxdı.

Bəy, oğluna da öz istəyince tərbiyə vermişdi, ancaq bu gənc nəciblik, ürəyiyməşəqliq, qoçaqlıq və mərdlikdə atasını da keçmişdi. O, "Şahnamə"ni və başqa qəhrəmanlıq dastanlarını, xüsusilə fars qəzel-lərini oxumağı çox sevirdi. Bundan başqa, onun at sürməkdə, tūfəng, tapança atmaqdə, silah oynatmaqdə böyük bacarığı vardı. Onun ikicə arzusu vardı: bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək.

18 yaşından başlayaraq Rəşid bəy vaxtını gah at oynatmaqdə, gah par-par parlayan silahlar qurşayaraq, yurdunu çapıb-talayan və əkinçiləri incident quldurlarla çarpışmada keçirərdi. Bəzən məhsuldar dağ yamaclarında ov edərək atını sürüb daim qar və buludlarla örtülü dağlarin başına, qalın meşələrə və çıxılmaz qayalara dırmaşar, orada quldurların ən gizli yuvalarını axtarır tapar və onların zülmündən əkinçiləri xilas etməkçün vuruşub, yuvalarını tarmar edərdi.

Bir səhər Rəşid bəy yüksək bir dağın başında oturub onun atını yedəyində saxlayan və ondan heç zaman ayrılmayan Əziz adlı nökəriylə söhbət edirdi. Hər ikisi ovdan danışır, təbiətin gözəllik və əzəmətini seyr edirdi. Sübh dumani düzənlərdən qalxıb göylərə yüksəlir, coşğun çaylar dərələri və düzənləri suvarmağa tələsərək güllərin, yasəmənlərin və başqa çiçəklərin arası ilə axırdı. Ağaclar yaşıl yarpaqlarla bəzənməyə başlamışdı.

Bu vaxt birdən onların qulağına zəif bir qışkıraq, həzin bir inilti gəlti. İkisi də quş kimi uçaraq bu səs gələn tərəfə yüyürdü. Bir gənc oğlanı bir neçə quldurun əlində əsir gördülər. Quldurlar o cavani başqa quldurlara satmaq niyyəti ilə aparırdılar. Qoçaq Rəşid bəy atını Əzizə tapşıraraq xəncərini siyirdi və quldurların üzərinə atıldı. Onlardan ikisini xəncərlə öldürdü, başqlarları isə əsir oğlanı buraxıb meşəyə qaçıdlar. Qaçan quldurların da bir neçəsi Rəşid bəyin zərbəsini dadmışdı.

Vuruşma qurtardıqdan sonra mərhəmətli Rəşid bəy tələsik gənc oğlanın köməyinə yüyürdü – o yaralanmışdı. Yarasını qurşağı ilə sarıyb yaxın bir evə aparmaqçın onu Əzizin atına mindirdi.

Bir kəndə yetişər-yetişməz onları bir dəstə qadın ağlaşma-şivənlə qarşılıdı. Əziz bunun səbəbini dərhal anlayıb ağasının göstərdiyi igidiyi onlara danışdı. Rəşid bəy də öz yükü ilə yetişdi. Aman, nə böyük səadət! Bir neçə saat öncə quldurlar əlində əsir olmuş əziz Mərdanı yenidən görmək bu bicarə qadınlarçın nə böyük xoşbəxtlikdi!..

Gənc Mərdanın anası, arvadı və bacıları qollarını açaraq Rəşid bəyin ayaqlarına yixıldılar və onun dizlərini öpməyə başladılar. Sonra Rəşid bəyi evə apardılar. Mərdanın gənc arvadı Rəşid bəyin paltarının qanını yudu, plovçün düyü hazırladı və Rəşid bəyə bir tafta qurşaq bağışlayaraq ona “qardaş” dedi. O, Rəşid bəyi yalnız ərinin üzünə gülüb mehribanlıq etməkçün arabir tərk edirdi.

Evin daxili görünüşü, gənc ər-arvad arasındaki nəzakət və zərif mehribanlıq – bunların hamısı Rəşid bəyçün yeni bir aləmdi; hər şey onu heyran edirdi. Çünkü Qafqazın bir çox yerlərində yalnız bacı və qardaşı olan cavanlar ailə səadətinə nail olurlar, ancaq bizim qəhrəmənimiz belələrindən deyildi.

Son dərəcə qonaqpərvərlik göstərdikləri üçün Rəşid bəy ev yiyələrinə təşəkkür etdikdən sonra atına minib Əzizlə evlərinə yola düşdü. Onlar dərin bir sükut içində kənddən çıxıb bir neçə kiçik çayı aşdıqdan sonra, nəhayət, Rəşid bəy üzünü Əzizə tutub dedi:

– Vəfali yoldaşım Əziz. Mərdanın mehriban arvadını gördükdən sonra özümün yalqız olduğumu aydın hiss edirəm və bu fikrə gəlirəm ki, mənə məni ürəkdən sevən bir həyat yoldaşı gərəkdir. Elə yoldaş ki, Mərdanın arvadı kimi, yorgun və təhlükəli anlarda mənə ürək-dirək versin.

– Bəli, bu fikir çoxdan mənim başımda dolasır, – deyə Əziz cavab verdi. – Sizin gözəl bir əmiqiziniz var ki, uşaqlıqdan ata-anasının sizin deyikliniz etdiyini söyləyirlər və deyirlər ki, ata-anasının arzusunu yerinə yetirməkçün o qız bir neçə nücəbanın elçilərini geri qaytarıb. Bundan başqa, sizin qonşu bəylərdən birinin böyük sərvəti və yeganə qızı var; deyirlər ki, həmin qız sizə ərə getmək isteyir, ancaq bu şərtlə ki, ata-ananızı və rəiyyətinizi atıb onların evində yaşamağı qəbul edəsiniz. Bir də, mən Səadət xanım adlı qəşəng və gözəl bir qızın sorağını eşitmışəm. O xanım bir o qədər dövlətlə deyil, ancaq gözəlliyi və rəhmdilliyi ilə ad çıxarıb. Bu xanım Qəbələ xanlarının nəslindən-dir (2), öz ailəsi ilə sizdən səkkiz ağaçlıq (3) məsafədə yaşıyır.

Rəşid bəy çox diqqətlə qulaq aşdıqdan sonra Əzizə cavab verdi:

– Ah, Əziz! Mən o gözəl əmiqızımı təxti-səltənətdən məhrum etmək istəmirəm. Bir də, kim bilir, bəlkə gələcəkdə o, məni heç sevməyəcək? Həm də candan əziz tutduğum və pərəstiş etdiyim mehriban atamı, gözəl yurdumu və vəfali rəiyyətlərimi tanımadığım, bilmədiyim bir qızdan ötrü atıb qonşu bəyə xidmət etməliyəmmi? Yox, əzizim, bu iki qızdan vaz keçirəm. Gedək, Səadəti istəyək.

Bu sözləri deyərək Rəşid bəy üzünü Qəbələyə çevirib atın başını boşladı. Çox keçmədən Əzizlə birgə Səadətin ata-anasının mülkünə yetişdi. Bu mülk yaşıl meşələr, meyvəli bağlar və abad kəndlərlə əhatələnmişdi. Bir tərəfdə uca dağlar və onların üzərində süzən qartallar görünür, obiri tərəfdə köçərilərin ilxiləri və sürülləri otlayırırdı. Bağbanlar meyvə ağacları, ətirli güllər əkməkdə, əkinçilər buğda, düyü, arpa, pambıq, tütün və sair məhsullarbecərməkdəyidilər. Bu mənzərə qəhrəmanımıza xoş gəlsə də bir hovur belə dayanmadan atını sürətlə çaparaq, nəhayət, şəhərə girdi.

Rəşid bəyin ilk ağılna gələn bu oldu ki, Tutu xanımın evinə gəlib gedən qarilar və qoca kişilər axtarib tapsın. Rəşid bəy belə qocalardan bir neçəsini tapıb onları bir-bir Səadətin evinə göndərdi ki, qızın gözəlliyindən, həya və ismətindən, xasiyyətindən geniş məlumat toplayıb Rəşid bəyə gətirsinlər. Onların gətirdiyi məlumat Rəşid bəyin sevgisini daha da alovlandırdı. Xüsusən Səadətin evində Rəşid bəy haqqında olan rəy onun öz məqsədinə çatacağına böyük umudlar verdi.

Verilən məlumatı yoxlamaqçın Rəşid bəy Səadəti öz gözüylə görmək niyyətinə düşdü. Bütün müsəlmanlar evlənənədək gələcəkdə onların həyat yoldaşı və rəfiqəsi olacaq qadınları görmək səadətindən məhrumdur. Buna görə də Rəşid bəy onun könül evini viran qoyan sevgini hələlik gizli saxlamaq istədi. O, bir bağban paltarı geyərək Səadətin hər gün gəlib gəzdiyi qonşu bağda bağban oldu. Yüksek bir hasar o iki bağlı bir-birindən ayırırdısa da Rəşid bəyə Səadətin nəğmələrini dinləməyə mane olmurdu.

Bir dəfə gecənin qara pərdəsi bağın üzərinə çəkiləndə Rəşid bəy hasarın üstündən Səadətin bağına atıldı və səhərəcən böyük bir kolun arasında gizləndi. Səhər açılmaq Rəşid bəyin gözələri qarşısında bir tərəfdən günəş, obiri tərəfdən Səadət göründü. Rəşid bəy Səadəti görünce nəfəsi daraldı, huşsuz halda ağacın dibinə yixildi.

Səadət bir neçə dəfə bağlı dolandıqdan sonra evə qayıdırdı. Bizim zavallı aşiq də huşa gəlib işlədiyi bağda qayıdanda bağ sahibini orada

gördü. Rəşid bəy bağda işləmək istədişə də qıçları titrədi, əlləri heydən düşdü və gözləri Səadətin xəyalından başqa bir şey görmədi. Günəşin üfüqdə gizlənməsini səbirsizliklə gördü.

Ulduzlar göy üzündə görünər-görünməz öz yarını görmək və onun Şamahla oturub Sədinin və başqa İran şairlərinin qəzəllərindən danışmasını dinləmək üçün Rəşid bəy təkrar eşq yolunu tutub gəldi. Səadət ona gündən-günə daha ağıllı və daha xeyirxah görünürdü.

Bir gün Rəşid bəy özünü ona təqdim etmək, onun qarşısında diz çöküb adını söyləmək, ona gəlməsini rica etmək fikrinə düşdü. Ancaq təklifinin rədd edilməsindən, həm də Səadətin anasında və qohumlarında şübhə oyatmaqdan qorxaraq yalnız bir neçə qəzəl oxumaqla kifayətləndi. Səadətə o qədər dərin təsir bağışlayan və nəhayət, bağın qapılarını bağlatdırıq qəzəller də bunlardı.

Rəşid bəy hər gün bağa gəlir, ancaq bir daha Səadəti görə bilmir, darixir, canı sıxılır, qəm dəryasına qərq olur, gözləri yaşıla dolurdu. O, bağda otərəf-butərəfə sərgərdən dolaşır, sevgilisinin ən çox xoşladığı çiçəkləri bəsləyirdi. Birdən qapının yanına düşmüş bir qızıl üzük onun gözünə sataşdı. Üzüyü götürüb baxdı və Səadətin adını onun üstündə oxudu. Üzüyü dənə-dənə öpərək bağına basdı və bağdan çıxdı.

Rəşid bəy Səadətin bağa gəlməməsinin səbəbini öyrənməkçün bağban paltarını çıxarıb şəhərə getdi. Orada əhvalatı öyrəndikdən sonra nökəri Əzizlə ata minib öz yurduna (4) qayıtdı.

Rəşid bəy dərin sıxıntı içərisində susurdu. Onun uzun, qara kirpikləri o qədər gözünü qapamışdı ki, yolu güclə görürdü. Əllərində cilovu tutmağa hey qalmamışdı. At da yiyesinin qəmginliyini duyurmuş kimi, onu atasının evinə tez çatdırmağa tələbsirdi.

Nəhayət, Rəşid bəy evlərinə yetişdi. Atası onu bağına basıb öpdü və qəmginliyinin səbəbini soruşdu. O zaman vəfali Əziz evdən çıxandan bugündək oğlunun başına gələn əhvalatı bəyə danişdı. Əziz Rəşid bəyin məhəbbət dərdinə mübtəla olduğunu və Səadət xanımı almaq istədiyini ona xəbər verdi.

Mehriban ata onlara təsəlli verərək tez Qəbələ şəhərinə (5) elçilər yolladı. Elçilər rədd cavabı gətirdilər – Səadətin anası öz qızını o yerin varlı bir xanına vermək niyyətindəydi.

Bu xəbərin Rəşid bəydə və onun atasında doğurduğu kədəri təsvir etmək mümkün deyil. Tutu xanımın, sərvəti və rütbəni Rəşid bəyin alicənəbliliyindən üstün tutmasını Rəşid bəyin atası özünə böyük təhqir

saydı və oğluna bir də o qızın adını çəkməsini qəti qadağan etdi. Ancaq eşqin hücumuna müqavimət göstərməyə Rəşidin gücü qalmadı — gizlicə Qəbələyə qayıdı.

Səadət xanım yoxsulların və dilənçilərin pənahıydı. O, yoxsullara çoxlu sədəqə verirdi. Səadət xanımın yanına dilənçilərdən başqa kim-sənin yolu yoxdu. Ona görə də Rəşid bəy Səadət xanımın yanına bir yol tapıb eşqini bildirməkçün dilənçi paltarı geyməyi qət etdi. Vəfəl Əziz də paltarını dəyişib dilənçi paltarı geydi. Hər ikisi ağ uzun saqqal qoyub Səadətin evinə gəldi. Sədəqə almaqçün onları Səadətin yanına gətirdilər.

Rəşid bəy evə girib sevgilisini görçək bütün vücudu titrədi və sədəqə diləmək əvəzinə, camaatin içinde onunla sevgisindən danışmaq istədi,ancaq bir söz belə söyləməyə qüdrəti qalmadı – əl-ayağı qurudu, dizləri titrədi, bihuş olub Səadətin qabağında yerə yixildi.

Səadətin qışqırığına Şamah və başqa qadınlar gəldi. Əziz, yoldaşının xəstə və zəif olduğunu bəhanə gətirərək tez onu yerdən qaldırdı və otaqdan çıxardı.

Bir neçə gün sonra şəhərdə bayram büsəti qurulmuşdu. Bu bayramda cavanlar tūfong, tapança, ox atmaq və qılınc oynatmaq məhərətlərini göstərməliyidilər. Məşq üçün hazırlanmış meydan bayram paltarı geyinib gözəl atlar minmiş cavanlarla doluydu. Meydanın bir tərəfində aqsaaqqallar, obiri tərəfində isə üzləri ağ rübəndli qadınlar oturmuşdular. Səadət də onların içərisindəydi. Bu zaman Rəşid bəy də atın belində meydana girdi. Onun qızıl yəhər və üzəngisinin, əlvən paltarının parıltısı günəşin işığına üstün gəlirdi.

Camaat Rəşid bəyi böyük ehtiramla salamladı və belə oyunlarda məharətli olduğuna görə oyunu başlamağı ondan rica etdi.

Rəşid bəy bir neçə qoçaqlıq göstərdikdən sonra keçib qadınlar tərəfdə atını saxladı. Onun igidlik və gözəlliyinin tərifini eşitmiş Səadət bu dəfə boyunu və gözəlliyini görməyə də imkan tapdı. Bu görüşdən Səadət öz qəlbində, gələcəyini həll edəcək bir sevgi doğduğunu duydı.

Gün batdıqdan sonra camaat dağılıb getdi. Evə qayıtdıqdan sonra Səadətin ürəyi Rəşid bəyin fikri-xəyalıyla çırpinmağa başladı. Gecə yatağa girəndə Səadət tez-tez dərin ah çəkərək Şamahla Rəşid bəydən danışındı.

Dan yerinin parlaq ziyası qarşısında gecənin pərdəsi yox olmaqdı. Günəşdən bütün təbiətə həyat yayılırdı. Günəşin şüaları Səadətin otağına düşür, divarlara parlaq işıq saçılırdı. Pəncərədəki ətirli

çiçeklər gənc qızə tərəf əyilmişdi, güllər sanki öz yarpaqlarıyla onun zərif əllərini öpmək, şəhləriylə onun üzünü sərinlətmək isteyirdi. Ancaq pəncərənin qabağında oturub dərin sükutda dalmış Səadət yalnız Rəşid bəyin xəyalıyla yaşayırırdı.

Şamah Səadətin kədərinin səbəbini bilsə də yenə ondan “niyə bu qədər qəmli və kədərlisən?” deyə soruşdu.

Səadət ona iztirab içində cavab verdi:

— Ah, əzizim Şamah! Bütün dünya Rəşid bəyin tərifindən danışır. Mən o gözəllikdə və o qoçaqlıqda bir qardaşım, ya bir sevgilim olmasının nə qədər arzu edərdim! Onu da bilirəm ki, bu yaxın zamanda mən öz nəcabəti və sərvetiylə qürrelənən Əsgər ağanın arvadı olmalıyam. Mən onun xasiyyətinə bələd deyiləm – bəlkə heç məni sevmir? Ah! Elə bir uşağa ərə getməkdənə daim anamın və sənin yanında yaşamağı nə qədər xoş bir səadət hesab edərdim! Elə bir adam məndən nə məhəbbət, nə də həssas könül uma bilər. Gənc xanın ata-anası öz oğullarını evləndirmək isteyirlər, ancaq düşünmürlər ki, bu işdə iki şəxsin bədbəxtliyinə səbəb olurlar: bir öz oğullarının, bir də gələcək gəlinlərinin. Bəli, əzizim, dərd və iztirablarımın əsl səbəbi budur.

Bu sözlər Səadətin ağızından çıxar-çıxmaz bir dəstə dilənçi əllərini açaraq, yalvara-yalvara qapıdan içəri girdi. Mərhəmətli Səadət onların halına yanır, əhvallarını soruşur, şəfqətlə bir-bir onları ovundururdu. Dilənçilər Səadət xanıma təşəkkür edə-edə evdən çıxdıqda Rəşid bəy dilənçi palтарına bürünmüş halda özünü camaatın içində qatib sevgilisiylə bir neçə söz danışmağa çalışdısa da ürəyinin şiddətli çarpıntısı ona mane oldu. O, Səadətin üzünə baxmaq isteyir, ancaq Səadətin gözlərində parlayan işiq onun qüvvətini əlindən alırdı. Rəşid bəy danışmaq isteyir, ancaq ağızı yarıyadək açılır, dili kəkələyərək anlaşılmaz sözlər söyleyirdi.

Nəhayət, gənc qız yalançı dilənçiyyə üz tutdu. Ancaq ona yanaşkən qızda anlaşılmaz bir həyəcan oyandı. Qız dilənçiyyə müraciətlə:

— Möhtərəm qoca, məndən nə diləyirsiniz? — soruşdu.

Rəşid cavabında:

— Ey zavallıların umudu, pənahı, mənim bir dərdim var ki, heç bir dil onu izhar etməyə qadir deyil, — dedi.

— Sizin dərdinizin davası mənim qüdrətim xaricində olmazsa onu sizdən əsirgəmərəm, — deyə Səadət cavab verdi və yenə də sözünə davam edərək dedi: — Sizin cəsur bir dilavərə ehtiyacınız varsa o zaman

bütün zavallılar yavəri Rəşid bəyə müraciət etmənizi tövsiyə edirəm; onun ləyaqət və cəsarətinə heç nə çatmaz. Dünən özüm onu gördüm.

Sözünün bu yerində Səadətin səsi qırıldı, Rəşid bəyin tərifini davam etdiren bilmədi.

Bu sözlərdən sonra Rəşid bəy Səadətin ona bəslədiyi məhəbbəti duymazdım?! Onun alov saçan gözlərində zərif, lütfkar və atəşli bir hissin macərasını oxumazdım?! Artıq o, dilənçi əbası altında və qoca saqqalıyla üzünü gizlədə bilərdimi?! Yox, bu, olan şey deyildi!

O, özünün qondarma paltarını və saqqalını bir tərəfə ataraq qızın ayaqlarına döşənib sevgilisinə müraciətlə:

– Sizin bəhs etdiyiniz xoşbəxt Rəşid mənəm, – dedi. – Sizi görmək və dirləmək məqsədiylə paltarımı dəyişib bağınızın qonşuluğunda aylarla bağbanlıq edən mənəm. Ah-naləni bir cadugar sədasi sayaraq sizi o səfali bağçanızın seyrindən və özümü sizi görmək səadətindən məhrum edən də mənəm. Nəhayət, sizi candan artıq sevən və size pərrəstiş edən də mənəm. Mənim xoşbəxtliyim və taleyim sizin əliniz-dədir. Mən yalnız sizin bağda itirdiyiniz üzüyə sahib olduğuma görə yaşayıram. Ah, Səadət! Mənim eşqimi rədd etməyin, məndən üz döndərməyin, məndən etinanızı əsirgəməyin, məni sevin! Bu üzüyü də məndən ayırmayıñ. Siz onu əlimdən alsanız onda əllərim rəqibim Əsgər ağanın qanına boyanacq. O halda Kazım xan oğlunun intiqamını almaqçun bütün qoşununu atamın kiçik məmləkətinə yeridəcek. Atam isə sizə bəslədiyim eşqin yolunda öz mülküñü, məni və bütün yavərlərini itirəcək. İndi, Səadət, mənə bir cavab verin, taleyimi həll edin.

Səadət özünü itirdi, Rəşid bəyin qolları arasına atılıraq dedi:

– Mən səni çoxdan sevirəm.

Rəşid bəyə elə bu sözlər bəsdi. O, Səadətə yalvarmağa başladı ki, bu saat uzaq və sakit məmləkətə gedib ata-anadan icazə almadan ora-da evlənsinlər.

Səadət sanki bir günlük yeni ay kimiymi. Çovguna düşmüş gül yarpağı tək əsirdi. Nəhayət, titrək səslə Rəşidə dedi:

– Mən səni sevirəm. Səninlə hər yerə getməyə hazırlam. Üzüyüm də səndə qalsın. Ancaq Allaha and verirəm, namusumu ləkələməmək-çün tez buradan çıx get, şəhərdə qal və məndən xəbər gözlə.

Rəşid nişanlısının əlini öz sinəsi üstündə ovuşduraraq onun gözəl saçlarından bir həlqə kəsib barmağına sarıldı və Şamahın bələdçiliyi ilə otaqdan çıxdı.

Şamah geri döndükdə Səadətə dedi:

– İndi siz ata-ananızın razılığı olmadan, onların xeyir-duasını gözləmədən tanımadığınız bir adama könül verdiniz. İndi, söyləyin görüm, atanızın söz verdiyi o oğlana sözümüz nə olacaq?

Səadət onun cavabında dedi:

– Əzizim Şamah, mənim bu qədər şiddətlə çırpınan ürəyimi sən də bir yandan sixma. Rəşidi ayaqlarına döşənmiş gördükdə ondan məhəbbətimi əsirgəyə bilərdimmi? Onun həssaslıq, gözəllik və cəsarətinin şöhrəti aləmə elə yayılıb ki, iki dəfə görməklə könlümdə ona bəslədiyim məhəbbəti gizlədə bilmədim. Mehriban Şamahım! Mənə yazıığın gəlsin. Onu sevdiyimi söylədiyimcün mənə dərd vermə; əksinə, məni alovlu eşqimə nisbətən ona yetərincə məhəbbət göstərməməkdə qına.

Ah! Mənim həqiqi duyğularımı ona çatdırmaq gücündə olan sözlər varmı? Onun xurma ağacına bənzər şümsad boyu, yaya bənzər qara qaşları yalnız mənim deyil, bütün qadınların könlünü ovlaya bilər. Onun parlaq gözləri baxdığı hər şeyi əritməyə, məlahətli səsi bütün duyğuları heyran etməyə qadirdir. Ah, mən onda gördüyüüm bütün məlahət və lətfətləri niyə onun qarşısında bir-bir söylemədim?!

Mən İran şairinin (6) bu kəlamının gerçek mənasını indi anlaysıram:

Bülbül güldən uzaq olduqda
Onun eşqiyə bütün təbiətə zövq verir,
Ancaq gülün yanına gəldikdə lal olur.
İki sevgili də bir-birini gördükdə həmin hala düşür.

Səadəti öz sirdaşıyla Tutu xanımı sırlarını söylemək və Kazım xan oğlunun diləyini rədd etməkçün bir bəhanə axtarmaqda qoyaq, keçək Tutu xanımın otağına.

Tutu xanım sübh namazını qıldıqdan sonra evdə lazımı əmrləri verib adəti üzrə Qurandan bir surə oxumaqla məşğuldu. Bu halda hərəmxanaya girməyə icazəsi olan hərəm nökəri qapıdan girdi.

Bu məmləkətin bütün əyanları hərəmxanaya ən vəfali, ən ağızibütöt və xüssəsən yaşı keçmiş nökərlərdən qulluqçu seçərdilər. Nökər içəriyə girdikdə əllərini döşünə qoyub dərin bir təzim və ehtiramla xanımı baş endirərək dedi:

– Xanım, sizə bu gün bir müjdə gətirməyə cəsarət etdim. Coxdan bəri gözlədiyimiz, gözəl xanımımızın nişanlısının göndərdiyi elçi bu saat şəhərimizdədir. Gələn elçi Əsgər ağanın əmisidir. Onun qiymətli paltarlar geyinmiş iki yüz atlısı var. Özüylə qızə çoxlu nişan hədiyyəsi və oğlan yengəsi kimi bir neçə xanım da gətirib. Bu xoş xəbərlə sizi təbrük edərək bacınızı çağırmaq əmrinizi gözləyirəm ki, o da qız yengəsi olaraq buradan gəlinlə birgə oğlan evinədək getsin.

Hərəmxana nökəri bu sözleri deyərək çıxdı. Bir neçə dəqiqədən sonra Tutu xanımın bacısı sevincək qapıdan girdi və bacısını öpmək-çün qollarını açdı. Hər ikisi Səadətə veriləcək cehizdən danışmağa başladı. Cehizsə bir yataq otağının avadanlığından, qızıl və gümüşlə işlənmiş bir neçə əşyadan və toyə gələnlərə hədiyyə etməkçün bir neçə silah zinətlərindən ibarətdi.

Ancaq bu qədər təlaş artıqdı – Səadətin cehizə ehtiyacı yoxdu, çünki o, ərinə yeni həyat, tükənməz səadət, təsvirəgəlməz zövq aparaqdı. O gözelliyi olmayan qızlar da bundan artıq cehiz aparmırdılar. Qafqazın cənub tərəflərində kişilər cehiz gətirməyə (7), qadınlarsa itaat etməyə borcludur.

Tutu xanımla bacısı qarşidakı toydan danışaraq şirin çay və şirin qoğal hazırlayıb Səadəti gözləyirdilər. Birdən Şamah özünü itirmiş halda qapını açaraq Tutu xanımı Səadətin göndərdiyi məktubu uzatdı. Tutu xanım məktubu açıb bu sözləri oxudu: “Mehriban anacan! Sizin yanınızda günahkar olmasaydım özümü ən xoşbəxt adam sayardım, ancaq əfsus, özümü ən bədbəxt qız hesab etməyə məcburam. Dizlərinizi qucaqlayaraq, məni bağışlamانızı xahiş edirəm. Başına gələn qəzəni sizə danışmağa Şamaha icazə vermənizi rica edirəm”.

Vəfali sirdaş Şamah iki gəncin bir-birinə məhəbbətini, onların görüşməsini və daim birgə yaşamağa and içdiklərini genişliklə nağıl etdikdən sonra Tutu xanımın qanı hədsiz qaraldı. Bacısı isə öz bacısı qızının məşhur xana ərə getməsini istədiyindən, Tutu xanımı danlayıb daha da acıqlandırdı.

İkisi də Səadətin otağına getdi. Səadət anasını görçək onun ayaqlarına döşəndi. Gənc qızın iztirabı, rənginin solğunluğu və qorxuya düşməsi Tutu xanımın yola gəlməsinə səbəb oldu. Bala sevgisi Tutu xanımın gözünün ağı-qarası qızına olan qəzəbinə üstün gəldi. Qızını bağırna basıb, toyun baş tutmamasına var güçlülə çalışacağına söz verdi. Bu qısa sözlər Səadətə bəsdi, çünki anası bu sözü verdikdən

sonra ona heç nə çətin və mümkünsüz görünmürdü. O, anasının əl-lərini öpməyə başladı.

Onlar yenicə toxdayıb çətin məsələnin həlli üçün bir yol axtarırdılar ki, birdən hərəmxana nökəri girib, Əsgər ağanın əmisinin xanıma özünü təqdim etmək arzusunda olduğunu xəber verdi. Bu adı eşidən Səadət onun nə məqsədlə gəldiyini bilərək yenidən təşvişə düşdü. Anası da iztirab içində hərəmxana nökərinə əmr etdi ki, nəcəbətli qonaqdan bir günlük üzr istəsin və ertəsi gün təşrif gətirməsini rica etsin. Tutu xanım və bacısı bir neçə saat Səadətin yanında qalıb ona təsəlli verməyə və onu Kazım xanın oğluna getməyə razı salmağa çalışıdılarsa da bir şey çıxmadı. Nəhayət, axşam üstü onlar oradan çıxıb Əsgər ağanın elçisinə nə cavab verəcəklərini düşünməyə başladılar.

Ey mənim əziz və mehriban dostum, Siz ki başıma bu balaca Asiya hekayəsini yazmaq fikrini saldırınız, Siz ki bu qədər lütfkarlıqla mənim sərf-nəhv (grammatika – red.) xətalarımı düzəldirsiniz (8), şübhəsiz, məndən soruşacaqsınız: “Niyə bu qədər müddətdə Rəşid bəydən bir xəber verməyiib yalnız Səadətdən danişırsan?”.

Ah! Əziz dostum, bilsəniz bu ad nə qədər gözəl xatırələr oyadır! Bilsəniz bu adı gündə min dəfə təkrarlamaqdan nə dərəcədə həzz alıram! Hətta “S” hərfini ən adı kəlmələrin başında yazarkən, ya dildə söylərkən bilsəniz bu hərf nə qədər mənim gözümdə və qulağında lə-tafətli və məlahətli olur! Bu sırları bilsəniz, əminəm ki, bu adı daha artıq təkrarlamağa Siz özünüz məni vadərəsiniz və xeyalat səmasında qanad açdığını Səadətin evindən eşiyyə çıxmağı mənə qadağan edərsiniz.

Yuxarıda dedik ki, Rəşid bəy öz sevgilisinin yanından od düşmüş evin buxarısından alov çıxan kimi çıxdı və alov kimi havada qeyb oldu. Nəhayət, şəhərin qıraqında bir komaya yetişdi. Orada vəfali Əziz atlarla bərabər onu gözləyirdi. Nökər ağasının gəlişindən xeyli xoşhal olub bir bəhanəylə ev yiyələrini evdən çıxardı ki, Rəşid bəylə asudə dərdləşsin. Rəşid bəyin üzündə sevinc olsa da eyni zamanda fikri dağınıq görünürdü. Elə ki yalqız qaldılar, Əziz sükütu pozub soruşdu:

– Harada olduğunuzu və başınıza nə işlər gəldiyini soruşa bilərəmmi?

Rəşid cavabında dedi:

– Ah, sevimli Əzizim! Bu səhər mən bədbəxt bir aşiqdim. Bir az sonra dilənçi oldum. Nəhayət, misilsiz mələyimin vəslinə çataraq xoşbəxt oldum. Görünür, bu türkçə şer mənim mələyim üçünmüş:

Güldür bu? Deyil; gül belə xəndan olmaz,
Gündürmü? Deyil; gün gecə rəxşan olmaz.
Derdim ki, mələk; mələk məhəbbət bilməz.
Kimdir bu ki, təşbihinə imkan olmaz? (9)

O elə cazibədar məxluqdur ki, heç kəs ona vurulmaya bilməz.

Əziz dedi:

— Ağa, mən sizin ən sadiq nökərinizəm, ona görə ürəklənib sizə deyirəm ki, söylədiyinizə görə, Səadət xanıma aşiq olmamaq mümkünsüzdürsə də ondan uzaqlaşmağınız məsləhətdir, yoxsa özünüzə və sevgilinizə tükənməz əzablar, kiçik məmləkətinizə böyük bəla və atanıza dərin iztirab rəva görmüş olarsınız. Atanız bu işə razılıq və sizə xeyir-dua verməyib.

— Yox, sevimli Əziz! — deyə Rəşid cavab verdi. — Mən onu elə bir ehtirasla sevirəm ki, ondan uzaqlaşmağı ağlıma belə gətirə bilmərəm. Onun xəyalı daim gözlerim önündədir; o dərəcəyə çatıb ki, ondan başqa bir şey görmürəm. Bizim evlənməyimizə heç bir əngəl yoxdur, çünki hər bir çətinlik eşqimizi gücləndirəcək, cəsarətimizi ikiqat artıracaq və susuzluqdan yanan çıçəklər sulandıqda canlandıçı kimi, eşqimiz də canlanacaq. Çıçəkləri suvararkən qabaqcə onlarda əzginlik olsa da bir az sonra yeni bir qüvvə, yeni bir həyat qazanmış olurlar.

Mənim atam və məmləkətim üçün heç bir təhlükə yoxdur. Buna görə təşvişə düşmək mənasızdır. Kazım xan qarşımıza bir düşmən kimi çıxsa mən öz atlilarımdan başqa məni candan sevən qonşularımızdan da böyük bir qüvvə toplaram. Bütün Dağıstan ellərini dolaşış hökmən xanlardan kömək istərəm. Ondan sonra əldə qılınç, ürəkdə eşq alovu və intiqam atəsi öz qoşunumla rəqibimin atasının öz sərhədində onun qarşısına çıxaram. Bir neçə çarpışmadan sonra sən məni igit atlılarımıla bərabər onun Ərəş sarayında görərsən.

Bir də, deyirsən ki, sən atandan xeyir-dua almamışan. Atamın bir neçə ay bundan qabaq Səadətə mənimçün elçilər göndərib rədd cavabı aldığıనə tez unutdu? Bu, onun razılığını göstərmirmi?

Ah, sevimli Əziz! Səadətlə mən bir-birimizcün dünyaya gəlmışik. Bizim taleyimiz bir-birinə o qədər möhkəm bağlanıb ki, heç bir maneə ayıra bilməz. İndi mənə söyle görüm biz ayrılandan bəri sən nə görüb nə eşidibsən?

Əziz deyəcəklərinin onu və ağasını nə qədər təhlükəyə salacağına bir qədər düşündükdən sonra cavab verdi:

– Bu gün bir az xırda-xuruş almaqçun bazara getmişdim. İki-üç dükan keçməmişdim ki, birdən səs-küy qopdu. Bütün dükançılar və müştərilər dükanlardan çıxdılar. Hamı səs gələn küçəyə yüyürdü. Mən də onların dalınca getdim. Bir evin eyvanına çıxıb tamaşa etdim, gördüm ki, toy atlısına bənzər bir dəstə atlı gəlir. Gəlin aparmağa gəldikləri görünürdü. Dəstənin başında iki nəfər gözəl geyinmiş atlı, yedəklərində gəlin üçün qar kimi dumag, cilovu bəzəkli bir at aparırdı. Hər iki tərəfdən piyada həbəsi¹ gəlirdi. Dalda zurna-balaban çalınır, bir dəstə pəhləvan mil oynada-oynada gedirdi. Bunlardan sonra at boyda iki qatıra qoşulmuş, qızıl-gümüşlə bəzədilmiş bir təxti-rəvan gəlirdi.

Bu dəstənin içində iki yengə qadın da vardı. Onların üzü rübəndlə örtülü olsa da çalğıçıları, oxuyanları, oynayan mütrübləri və cəngiləri² görə bilirdilər. Bu iki yengədən sonra bir neçə qadın təxti-rəvanın dalınca at üstə gəlirdi. ...Nəhayət, qiymətli paltarlar geymiş 200 atının başında bir qırmızı libaslı şəxs gəlirdi. Mən bu adamın kim olduğunu soruşdum, dedilər ki, Əsgər ağanın əmisiidir.

Mənim ağam, şəhərdən sizə gətirdiyim qəmgın əhvalat budur.

Bu sözlərdən dünya sanki Rəşid bəyin gözündə daraldı. Onun bədəni qəzəbdən titrədi, qara qaşları çatıldı, gözlərindən od parladı. Əsəbi şəkildə bigini bura-bura sükuta gedib xəyalə daldi. Gecənin qaranlığı şəhəri bürüməyə başlarken Rəşid bəy atın belinə sıçrayıb Əzizə dalınca gəlməsini əmr etdi və Səadətin evinə tərəf çapdı. O qədər darıxırdı ki, getdikcə yolun daha da uzandığını zənn edirdi.

Gecə möminlərin qəlbini sakit, xainlərin və canilərin ürəyi kimi qaranlıq və xəyanətkardı. Bu iki yolçunun nəfəs alması və atlalarının tappiltisi hərdənbir eşidilməsəydi onların varlığına belə şübhələnmək olardı.

Rəşid bəy bir kəlmə də olsa danışmirdi. O, Səadətin evinə girməyə bir yol axtardısa da heç bir çarə tapmadı. Səadətin evinin hər tərəfinin hasarlı və qapı-darvazaların xüsusən gecələr qıflı olmasını o, indi xatırladı. Kimsəyə görünmək istəmədiyi üçün camaat işləyən küçə qapısından girməyi heç aqlına da gətirmir, əksinə, gediş-gelişsiz bir yerdən yol axtarındı.

¹ Zənci(lər)

² Qaraçılıarı

Nəhayət, gecə yarısından bir saat keçmiş o, evin dal tərəfinə keçdi. Burada Rəşid bəy atından enib atı Əzizə tapşırı və onu gözləməsinə əmr etdi, özü isə bir yol tapmaqçün ora-bura boylanmağa başladı. Yol tapmayıb təkrar Əzizin yanına qayıtdı.

– Əzizim, gəl mənə kömək et! – dedi. – Umudsuzluqdan başımı itirmişəm, yolda çəkdiyim planı da yaddan çıxarmışam. Bu mələn hasar mollaların bizə hər gün söylədiyi Sirat körpüsündən də betər mane oldu. Mən indi bu hasarın qabağında çarəsiz və avara dayanmışam. Mən öz cənnətimə girə bilmirəm, pərəstiş etdiyim mələyimə çata bilmirəm!

Ah... Nolaydı bu hasarın qabağında mənim axır nəfəsim çataydı, bu ağacların dibində mənim həyatım bitəydi! Kim bilir, neçə dəfə Səadətin məhriban baxışları bu ağaclarla düşüb?! Onun məstedici səsini eşitməkçün bütün təbiət müğənniləri¹ neçə yol buraya toplaşıb?!

Əziz, ağasının halından çox pərişan olub atları hasarın yanına sürdü və ağasına işarə etdi ki, atın birinin üzərinə qalxsın. Rəşid bəy atın belində ayaq üstə durub əlini divarın başına yetirdi. Hasarın üstünə çıxaraq asanlıqla sürüşüb həyətə düşdü və tez Səadətin pəncərəsinə tərəf yüyürdü.

Pəncərədən zəif bir işiq gəlirdi. Səadət pəncərənin yanında Şamahla söhbət edirdi. “Mənim gələcək taleyim bu söhbətdədir. Bu söhbət məni ya çıxılmaz bir bəlaya, ya da böyük bir səadətə aparacaq”, – deyə Rəşid bəy diqqətlə söhbətə qulaq asmağa başladı.

– Ah! Əziz rəfiqəm, nə yaman günlərə qaldım! Mənim başımda nə bələlər varmış! Nə çıxılmaz çətinliyə düşdüm! Mən sabah Əsgər ağanın elçilərinin gətirdiyi cehiz və nişanları qəbul edərək onun əmisinə qoşulub getməyə məcburam. Xeyr! Rəşid bəyə vəfasız olmaqdansa, ona verdiyim sözdən dönməkdənsə ölməyə razıyam!

Bilmirəm, ifadəmin nöqsanlı olmasındanmi, yoxsa bu yazdığını dilə yetərinçə aşına olmadığımıdanmı, nəhayət, öz qəhrəmanlarımla şiddətlə maraqlandığımıdanmı, Səadətin bu sözlerinin Rəşid bəyə olan təsirini təsvir etməkdə acizəm.

Rəşid bəyin ağızından çıxan sevinc qışkırıgi Səadətin diqqətini ona cəlb etdi. Səadət gecənin bu vaxtında onun gəlməyindən diksinih hə-yəcandan bir söz söyləyə bilməyərək mat qaldı. Rəşid bəy bir müddət danişa bilməyib, nəhayət, özünü topladı və Səadətə müraciətlə:

¹ Quşlar

— Ey mənim ruhumun ruhu!(10) Ey mənim Səadətim, — dedi, — artıq vaxt yetişdi; bu saat ya verdiyin vədə əməl etməlisən, ya da əbədilik ayrılığımızı qəbul etməlisən. Aman, yalvarıram sənə, gün doğmamış gedək! Bu təklifimi rədd etsən həyatın mənim gözümdə dəyəri qalma, gözünün qabağında bu xəncəri ürəyimə saplaram və ayaqlarını qanımla boyayaram.

Səadət bu sözləri eşitdikdə, sevgilisinin öz sinəsinə dirədiyi xəncəri gördükdə “gedək!” deyə qışqıraraq bayıldı. Bir an da itirmədən Rəşid onu qucağına götürüb yola düşdü. Vəfali dayə bələdçilik edərək kiçik bir qapını açıb onu küçəyə çıxardı. Rəşid bəy qapıdan çıxan kimi atın belinə sıçrayaraq sevgilisini də qucağına basıb Şamahla vidalaşdı və onunla görüşməyə söz verdi. Sonra ata bir mahmız vurdu. Yorulmaz, vəfahı Əziz də dalınca, şəhərdən uzaqlaşmağa üz qoydular.

* * *

Möhtərəm ağalar! Siz bu hekayəni oxuduqda Səadətin tərifini uzaqdan eşitməklə Rəşid bəyin bütün dünyani tərk etməyə hazır olmasına, özünü bağban və dilənçi surətinə salmasını və nəhayət, ikinci dəfə görüsdükdə onu qaçırmamasını gördünüz. Mən əminəm ki, siz bu hekayəni uydurma və imkandanxaric bir şey sayacaqsınız. Yox, ağalar! Siz ki bütün həyatımızı qadınlar məclisində keçirirsiniz, onların zərif səslərini, lətif səhbətlərini dinləyirsiniz, Şərq ölkələrində bir qadınınancaq bir baxışının, həttaancaq qadın adının cavan oğlanlara nə dərəcədə təsir etdiyini bilmirsiniz. Bu cavanların qadınların səsində nə qədər lətafət olduğunu, onların dodaqlarından qopan ilk sevgi kəlməsinin cavanların bütün hissiyyatını nə dərəcədə qaplamasını təsəvvürünüzə gətirə bilməzsınız. Bu halları anlamaq və hiss etməkçün bu ölkələrdə doğulmaq və ya bir neçə il bu ölkələrdə yaşamaq gərəkdir.

Bu hekayəni oxumağa etina edən lütfkar xanımlar!

Siz gənc Səadətin, ata-anasının əmrindən boyun qaçırib bir zəngin və nəcib xana ərə getməyi rədd etdiyinə və Rəşid bəyin tərifini uzaqdan eşidib özünü də yalnız bir dəfə görməklə ona qosulub qaçmasına təəccüblənirsinizsə o zaman, xanımlar, mən cürətlə sizə söyləyə bilərəm ki, Şərq aləmindən bixəbərsiniz. Sizə xoş görünməyə var qüvvəsiylə çalışan dəstə-dəstə gənclər daim sizin ətrafinizi bürüməkdədir. Onlar sizin külək vurmuş rübəndləriniz kimi, ətrafinızda atılıb-düşürlər, məclislərdə sizə pərəstiş edənlərdən başqa kimsə görmürsünüz.

Müsamirələrdə şəninizə minlərlə mədhlər söyləyirlər. Şərq qadını isə öz ata və qardaşlarından başqa heç kəsi görmür. Əlbəttə, belə bir şəraitdə yaşayan qadının bu qədər asanlıqla atəşli bir sevgiyə düşməsi sizin təsəvvürünüzə sığmaz. Ah! Siz bu qadınların yerində olsaydınız, onlar kimi daim dörd divar arasında, pərdə altında yaşasaydınız o zaman Səadətin bizim qəhrəmanımıza qoşulub qaçmasını, umudvaram ki, bağışlar və bu hekayənin ardını lütfkarlıqla oxuyardınız.

* * *

Şəhərdən çıxdıqda Rəşid bəy üçüncü atı haradan tapacağını düşü-nərkən birdən qulağına at tappiltisi gəldi. Rəşid bəy tez atdan sıçrayıb düşdü, tüfəngini əlinə alıb tappilti gələn tərəfə yönəldi. Bir atlı gəldiyini gördülər. Rəşid bəy tüfəngin lüləsini onun sinəsinə dayayıb qışqırdı:

– Sal silahını, burax atını, yoxsa bu dəqiqə səni ayağımın altına sərərəm!

Atlı onun əmrlərini tez yerinə yetirdi. Rəşid bəy onun atını alıb içində 30 qızıl olan kisəsini ona bağışladı. Atlı yalvardı ki, bütün silahları al,ancaq atıma dəymə, çünki Kazım xan məni mühüm bir işdən ötrü şəhərə göndərib. Rəşid bəy “Kazım xan” adını eşitcək çaparı tutub bir ağaca sarıldı və ondan şəhərə nədən ötrü göndərilməsini soruşdu. Çapar dedi ki, Kazım xan Rəşid bəyin Səadət xanımı istədiyini və həzirdə Qəbələ şəhərində olduğunu öz qardaşına xəbər verməkçün məni göndərib.

Rəşid bəy özünü ona tanıdaraq sıçrayıb atına mindi və yoldaşıyla bərabər qalın meşəli bir dağa sarı getməyə üz qoydu.

Onlar meşəyə yenicə girmişdilər ki, hava birdən-bire dəyişdi; göydə gurultu-nərili qopdu, yağış şırhaşır tökülməyə başladı. Şimşək çaxır, ildirim şaqqıldayırdı. Guya təbiət bütün gücünü Səadətin huşunun özüne gəlməsi və Rəşid bəyin yol çətinliklerinin artması üçün toplamışdı.

Rəşid bəy yerli camaata görünməməkçün meşənin qalın yerinə çəkilməyə tələsirdi. Bir az getdikdən sonra yolu itirdi və meşənin içərisində azdi.

Səadət artıq ayılmışdı. Rəşid bəy ondan üzr istəyərək:

– Ey ruhumun ruhu! – dedi, – mənim yolumda çəkdiyin bütün əziyyətləri, bütün ürək sixıntılarını, etdiyin bütün fədakarlıqları gözəlcə başa düşür və dərindən duyuram. Mən səni ailə qucağından, ana

nəvazişindən ayıraq gecənin bu vaxtında, belə pis bir havada bu vəhşi yerlərə gətirdim, bu uzun yollarda səni yordum. Bu qədər xəcalət içərisində yalnız bir şəylə təsəlli tapıram ki, o da səninlə birləş olmağımdır, sənin məni sevdiyinə inanmağımdır və sənin məni bağışlayacağına umud bəsləməyimdir, çünki bütün bu işləri səndən ayrılmamaq məqsədiyle etmişəm. Mən bu vəhşi yerlərin əhli olmaq, çölləri bu yağış kimi göz yaşımıla suvarmaq, küləyin şiddətindən ağaclarдан qopub dağa, daşa, qayaya toxunan bu yarpaqlar kimi dağlarda, meşələrdə sərgərdan gəzmek istəməzdəm.

— Ah, əzizim Rəşid! — deyə Səadət onun sözünü kəsdi. — Ata-anamın adını çəkmə, çünki onların adını eşidəndə o qədər məyus oluram ki, huşum başından çıxır. Sixıntı və əziyyət məsələsinə gəldikdə, sən heç fikir eləmə. Bilsən bu zəhmətlər mənə nə qədər xoşdur! Sənin vücudun bütün bu çətinlikləri nəinki unutdurur, hətta bu qorxulu yerlərdə mənə cəsəret verir.

Hər ikisi bir-birinə dərin sevgilərindən danışa-danışa yolu büsbütün azdırılar. Nəhayət, səhər açılanda onlar özlərini bir qayanın altında, dərin bir dərənin dibində gördülər. Oradan çıxış yolu görünmürdü. Hər iki sevgili ağaclar, kollar arasında dolaşaraq əldən düşmüş, paltacları yağışdan tamam islanmışdı, ona görə atdan enib qayanın böyük daşlarının altına siğınmağı qöt etdilər ki, od qalayıb paltalarını qurutsunlar və günəşin çıxmasını gözləsinlər, çünki günəş çıxanda dağlarda bəzən hava dəyişir.

Onlar yenicə daldalanmışdılar ki, şiddətli külək qopub bütün dumani, buludları qovdu. Rəşid bəy bunu qarşidakı bütün çətinliklərin aradan qalxacağına yozdu. Gök təmizləndi, hava açıldı, günəş sanki paltaları və Səadətin göz yaşlarını qurutmaqçın parladi.

Rəşid havanın dəyişməsindən çox sevinib harada olduqlarını aydınlaşdırmaq və bir yol axtarmaqla məşğul oldu. Bu məqsədlə bir təpənin üstünə çıxdı. Orada gözünə bir ceyran sataşdı, vurmaq istədi. Birdən gülə səsi gəldi, ceyran yixıldı. Bir ovçu ağacın dalından çıxb ceyrana tərəf yürüdü. Rəşid yol sorağıyla ona yaxınlaşdı. Tikanlı kəndinin (11) kəndxudası Mərdani tanıyanda xeyli sevindi. Mərdan da bir vaxt onu quḍurların əlindən qurtarmış Rəşid bəyi tanıdı. Yüyürüb onun əllərini duz kimi yalamağa başladı və hər bir qulluğuna can-başla hazır olduğunu söylədi. Rəşid onun bu qədər qədirbilənlilikindən təsirləndi, bu yerə gəlməsinin səbəbini və başına gələnləri ona danış-

dı. Sonra Səadətə bir neçə gün dinclik, istirahət verməkçün qıraq bir yerdə xəlvət ev tapmaq istədiyini söylədi. Bu sözləri eşitcək Mərdan tez öz evini təklif etdi.

Rəşid ona min təşəkkür edib Səadətə və Əzizə xəbər verdi. Onlar atlarına minib Mərdanın kəndinə yola düşdülər. Mərdan qabaqda gedib bələdçilik edirdi.

Gün batandan sonra onlar kəndə girib Mərdanın evinə yetişdilər. Vəfali Mərdan elə ehtiyatla davrandı ki, kənddə heç kəs bu əziz qonaqların gəlməsini bilmədi. Onun arvadı can-başla qonaqlara qulluq edirdi.

Əziz atları yaxşıca rahatlادı və onları gəldiklərindən də uzun bir səfərə hazırladı.

Rəşid bir neçə saat dincəldikdən sonra Səadətin yanına gəlib iki günlüyü evə getmək niyyətində olduğunu bildirdi. Evə getməkdə atasından icazə alıb Səadəti onun evinə aparmaq istədiyini söylədi. Bu sözlərdən sonra Rəşid Səadəti qucaqlayaraq atəşli busələrlə üzündən öpdü və vidalaşış öz yurduna yola düşdü.

İndi mən diqqətinizi bir az da Qəbələ şəhərinə cəlb etməliyəm.

Şamah Səadətin qoşulub qaçmasına kömək etdikdən sonra ağaların gözünə görünməkdən qorxub xəlvətcə şəhərdən çıxdı və ailəsi yaşayış Tikanlı kəndinə getdi. Səhər tezdən Tutu xanım Səadətin və dayəsinin evdə olmadıqlarından təşvişə düşüb şəhərdə yaşayan bütün qohumlarına adam göndərdi ki, bəlkə Səadət onların evinə getmiş ola. Səadəti heç yerdə tapa bilmədilər. Tutu xanımın bütün axtarışları boşça çıxdıqda qorxusu daha da artdı.

Rəşid bəyin gecə ağaca bağlılığı şəxs günorta Tutu xanımı qızının igid Rəşid bəylə qaçıdığını xəbər verdi. Tutu xanım bu əhvalatdan kefsiz olsa da bir az da təskinlik tapdı, çünki Rəşid bəyin tərifini o, hər yerdə eşitmışdı və biliirdi ki, qızı onunla xoşbəxt yaşaya bilər.

Əsgər ağanın əmisinə gəldikdə o, işin uğursuzluğunu görüb qəzəbindən partlamaq dərəcəsinə gəldi və Rəşid bəyin onun saqqalına gül-məsinə yol verməyəcəyinə and içdi. Atlılarını bir neçə hissəyə bölərək Rəşidin dalınca göndərdi və əmr etdi ki, harada tapsalar onu tutub gətirsinlər. Atlılar çox axtarışdan sonra gecə əlibəş geri döndülər. Səhəri gün onların ağası ürəyində kin-küdurət öz dəstəsiylə şəhərdən çıxaraq axşamadək yol gedib Ərəşə yetişdi və bütün əhvalatı qardaşı Kazım xana xəbər verdi. Kazım xan isə həmin saat bütün qoşunun toplanmasını əmr etdi.

Ertəsi gün səhər tezdən Kazım xan öz qoşunuyla İslmayıl bəyin mülk və mahalının sərhədinə yeridi.

Həmin sərhəddə Rəşid çoxdan bəri öz müttəfiqlərindən yardım qüvvəsi gözləyirdi. Atası onu bağışlamış və düşmənə qarşı göndərdiyi əsgəri qüvvənin sərkərdəliyini də ona tapşırmışdı. Hər iki düşmənin məmləkətində müharibə hazırlığı gedirdi.

Rəşid bəy qoşunun bir hissəsiylə Kazım xana yaxın yerdə gözəl səngər qurmuşdu. Bir neçə güllə mənzili qabaqda atlılardan bir neçəsini uca ağaclarla çıxararaq gözətçi qoyduqdan sonra qoşununa meşənin bir qalın yerində kölgələnməyi əmr etdi.

Rəşid bəy oturdu. Əsgərləri də onun ətrafında diz üstə oturub istirahətə məşğul oldularsa da tüsənglərini əllərində hazır tutdular. Əsgərlər müharibə və qələbələrdən danışırdılar. Söhbət çox şirindisə də Rəşid bəy fikirli görünürdü. O, xeyalında qan tökmədən Kazım xana qələbə çalışmaqın yolunu axtarırdı. Birdən başına bir fikir gəldi və tez onu həyata keçirməyə qərar verdi.

Rəşid bəy yerindən qalxıb ən ığid nökərlərindən dördünü seçdi və onunla getmələrini əmr etdi. Gün batar-batmaz onlar kimsəsiz bir ciğirlə Ərəş şəhərinə yola düşdülər.

Sübə açılan zaman şəhərin kənarına yetişdilər. Rəşid bəy atlarını və adamlarından ikisini şəhərin darvazası yanında qoydu və özü iki adamıyla şəhərə girdi. Onun niyyəti öz rəqibi Əsgər ağanı qaçırmadı; bilirdi ki, sübh vaxtı Əsgər ağa bir mürəbbi ilə şəhərin darvazasına və Kazım xanın evinin yaxınlığındakı bağa gəzməyə çıxır.

Qəhrəmanımız öz adamlarıyla həmin bağa yaxınlaşıb çəpər arasından Əsgər ağanı bağda gəzən gördü. Əsgər ağa bir kolun dalına keçib mürəbbisindən ayrı düşmüştü.

Rəşid bəy cəld uşağa yaxınlaşdı və ona Kazım xanın geri döndüyüünü, mürəbbinin onu qarşılıamağa getdiyini dedi. Uşağı da aldatdı ki, mürəbbi məni sənin dalınca göndərdi ki, səni yapincımın altına alıb birdən-birə Kazım xana göstərim. Uşaq sevinərək Rəşidin qucağına atıldı. Rəşid onu yapincının altına alıb atları dayanan yerə gətirdi. O, adamlarıyla atlara sıçrayaraq, dağlardan əsən yel kimi, gəldiyi yerə üz qoydu.

Rəşid bəyin qoşunu qoyub getdiyi həmin yerdəydi, ancaq yeni gələn kömək onların sayını artırmışdı. Onlar səbirsizliklə çarpışmanın gözləyirdilər, ancaq sevimli başçılarının gecikməsindən çox nigaran

qalmışdılar. Onun hara getdiyi heç kəsə bəlli deyildi. Təkcə Rəşid bəyin öz yerində naib qoymuş Hacı İbrahim adlı hörmətli nökər ağasının getdiyi yeri və niyyətini bilirdi. O da bütün günü Rəşid bəy gedən yollara gözlərini dikərək ağasının üzləşcəyi təhlükə ehtimallarını düşünürdü.

Artıq gün batmışdı. Sərkərdəsiz qalmış qoşun pərişandı. Hacı İbrahimin gözləri bir nöqtəyə baxmaqdan yaşırmışdı. Birdən-birə qoşundan qopan sevinc çıçırtısı Hacının gözlərinə işıq verdi. O, yenidən gözünü yola dolandırıb beş atlinın sürətlə gəldiyini gördü.

Atların ayaqları altından qopan toz sütun kimi göyə qalxırdı. Ağ köpüyün içinde qan-tərə batmış atların ağızından çıxan buğ tozdan da qalındı. Nəhayət, Hacı İbrahim Rəşid bəyi tanıdı. Onun qabağına yüyürdü, bütün əsgərlər də onun ardınca yüyürdülər. Rəşid bəy atdan enib nökərlərindən neçəsini öpdü, sonra Hacı İbrahimə Əsgər ağanı tapşıraraq dedi:

– Bu, Kazım xanın oğludur; indi o artıq arada bir damcı qan tökülmədən məglubdur və mənim bütün şərtlərimi qəbul etməyə məcburdur.

Bu şad xəbər tezliklə bütün əsgərlərin arasına yayıldı. Əsgər ağıaya layiqincə böyük hörmət göstərməyi adamlarına tapşırıqdan sonra Rəşid bəy ertəsi günədək dincəldi və əyləndi. Sübh tezdən o, Kazım xana barışq təklifiylə məktub yazaraq Hacı İbrahimlə göndərdi.

Yazılıq ata gözünün ağı-qarası oğlunun qaçırlılması xəbərini yenice almışdı ki, Rəşid bəydən elçi gəldiğini ona ərz etdilər. Xan elçinin hüzura gəlməsini əmr etdi. Məktubu təlaşla oxuyub oğlunun halından xəbərdar oldu. Sonra üzünü Haciya çevirib dedi:

– Mən Rəşid bəyin, Səadət xanımın və hətta öz oğlumun yanında günahkaram, çünki oğlumu özündən ikiqat artıq yaşlı qızla evləndir-mək niyyətinə düşdüm. Bunu fikirləşmədim ki, həmin qız başqasını sevir və onun tərəfindən sevilir. Bu saat gedib ağana söylərsən ki, mən onunla barışram, çünki göz dikdiyim bircə oğlumdan məni məhrum etmək ixtiyarındaykən onu mənə qaytarmağı təklif edir.

Həmin gün iki hökmər barışq bağladı.

Kazım xan oğlunu götürüb Ərəşə, öz sarayına getdi. Rəşid bəysə qoşunlarını buraxıb öz mahalına (12) yola düşdü. Evə yetişdikdə atasından xeyir-dua və toya icazə alaraq bir bölük seçmə atlı topladı və qohumlarından bir neçə nəfər götürüb Səadəti gətirməyə getdi.

Səadətin qanı qaralmışdı. O, bir tərəfdən ata-anasından, obiri tərəfdən də gələcək ərindən ayrı düşmüşdü. Rəşidin geri dönməyə söz verdiyi gün ötmüşdü. Onun gecikməsi Səadətin iztirabını artırır və onu get-gedə qəm dəryasına batırırı.

Bir gün qəflətən qapı açılıb sevdiyi Rəşid bəy içəri girdi və tez Səadətin qucağına atıldı. İki sevgili yarın belə görüşündən doğan təəssüratı yazmağa mən acizəm, çünkü bir şəxsin sözlərini eşitmədən onun üzündə görünən hissiyəti yazmaqçün təcrübəli qələm və insanın ruh aləmiylə dərin tanışlıq gərəkdir. Sevgi qarşılıqlı olarsa dilsiz və lətif bir duyğu meydana çıxar. Belə halda sevgililər bir-biriyle çox az danişar. Mən də bu iki aşiqi dinməz-söyləməz bir sevincə qərq olmuş buraxıram.

Nəhayət, deməliyəm ki, Rəşid Səadətə başına gələn bütün macəranı nağıl etdi. Səadət də onu böyük şadlıqla dinlədi.

Sonra Səadət anasına bir məktub yazıb Əzizlə göndərdi və öz sirdəşı Şamahı götirmeyi ona buyurdu. Şamahsa kimsənin xəbəri olmadan həmin kənddə öz qohumlarının evində yaşayırımış. O, Rəşid bəyin gəldiyini eşidib onu görməkçün Mərdanın evinə getdi. Ah! Şamah burada Səadətlə görüşməkdən nə qədər şad oldu!

Rəşid bəy və Səadət xanım həmin günü çox şad keçirdilər. Ertəsi günü ev sahiblərinə çox-çox təşəkkür edib onları toya çağırıldılar, özləri isə İsmayıll bəyin yanına getməyə tələsdilər.

Bir neçə gün sonra İsmayıll bəy toy ehtiyatını hazırladı və bütün dost-aşnalarına, qohumlarına məktub göndərib oğlunun toyuna çağırıldı. Bir çox Qafqaz bəylərinin adəti üzrə bu toy bir ay sürdü.

İki sevgilinin xoşbəxt olmasına umud etməliyik. Onlar məqsədlərinə çatıb bərgə yaşadıqlarını gördükdə, keçirdikləri əzabları xatırlayır və bu xatırədən böyük həzz alırlılar. Tutu xanım kürəkəninin evində qızının nə qədər şad və xoşbəxt yaşamasını görüb özü də xoşbəxt olurdu. Əzizin rütbəsi artmışdı; o, Şamahla evlənmişdi. Hər gün ağalarına dua edirdi.

Rəşid bəyin atası öz oğlunun xoşbəxtliyinə çox şad olaraq mahalı idarə etməyi ona tapşırırdı.

SƏFƏRNAMƏ



[ŞAMAXIDAN QUTQAŞINADƏK]

Səneyi-1268[-də 26 cəmadi]yül-axır şənbə günü günortaya dörd [saat qalmış] şəhri-Şamaxıdan xudayı-ləmyəzəlin mərhəməti ilə həccə təvaf və mərqədi-rəsulillaha ziyarət et[məyə] əhli-əyalımız və ətbalarımız ilə azim olduq ki, əsl vətənimiz Qəbələyə gedib, oradan bu şərafətlə olan məqamlara rəvan olaq.

Cün şəhri-Şamaxıda dörd sənədən ziyadə padşah əmrinə binaən əyan-əşxasların işlərinə əncam vermək üçün məmür olmuşduq və ol ətrafin əyan-əşxaslarıyla ziyadə ülfətlənmmişdik, ona binaən onların səğir və kəbiri və sair əhaliyi-şəhər və cəvanib cəm olub, bizi şəhərdən intəhayi-mehribanlıq və hörmət ilə yola saldılar. Bir para sahibi-hörmətləri iki saat yol ötürüb, Qurd təpəsi ilə məsh olunmuş yerdən vidalaşıb, müraciət etdilər. Və xanzadə cənabi-Ömər bəy və qardaşı ilə (1)¹ və bir para bəylərlə Hovz mahalının (2) sərhədinə qədər gəlib, Ağsu çayın konarında vidalaşıb, onlar ayrıldılar. Biz namazı qılıb, yolumuza rəvan olduq.

Maçaxı qəryəsinə (3) çatmamış, kənarında bibimizin və sair əqrəbalarımızın mərqədlərinə ziyarət edib (4), axşama iki saat qalmış Maçaxıda Zülfüqar bəy (5) – ki, Qasanı mahalının (6) bəylərinin nəslindəndir və bizim də əmməzamızdır – evinə nüzul etdik.

Maçaxı qəryəsi Qasanı mahalının bəyləri oturan kənddir. Müqəddəm abadan və gur kənd imiş. İmdi həştada qədər ev həmin olur (7). Özünün yaxşı bol suları (8) və qabağından cari olan Girdman adlı çay və ətrafında yaxşı bulaqları və ziyadə meyvə bağları və çəməngahları vardır.

Şamaxı ilə bu kəndin arası altı ağaç yoldur. Yolu, palçıq olanda qayıtdə məşəqqət olur, cün gərək neçə dərələri düşüb-çıxasan və neçə dağları aşasan.

¹ Mötərizə içərisində nömrələnmiş çıxarışlar kitabın sonundakı “Qeydlər və aydınlatmalar” bölməsində verilib.

Biz Şamaxıdan çıxanda neçə saat külək yolda bizə zəhmət verdi. Sonra hava əmin olub, bizim üçün fırsat oldu etraf cəvanibdən nəzər ilə vidalaşmağ[a]. Yolumuzun sol tərəfi ki, cənubu ola düşmüş bir köndələn dağ üstündə və ətəyində yaxşı abadan erməni və müsəlman kəndləri və ziraətgahları və çaylar yarımiş dərələrin arasından uzaqda görünür¹ Sədərli (9) və onun ətrafında mahalların çölgəsi ta Kür çayıının kənarınanacan. Və sağ tərəff[i] də ki, şimalı ola uzaqda görünür² qarlı dağlar və məşəqqət qayalar və ondan bir qədər alçaq[da] yaylaq – dağları göyçəmən, ətəyi qalın meşələr.

O dağlardan Fit dağı bir bərk yer olduğuna, mərhum Şirvan xanı Mustafa xan (10) müntəxib edib, səneyi-fi 1229 (11) köhnə şəhəri köçürüb orada şəhər bina etmişdi. Bir neçə ildən sonra genə haman Fit qalası və şəhəri xarab olub, əhalisi gene qədimi, köhnə şəhəri bina etmişlər (12). İmdi uzaqdan bizim gözümüzə haman xaraba dağlar meşə ilə örtülmüş görünür və meşəli dağların ətəyində Basqal adlı qəsəbə (ki, Hovz bəylərinin oturağıdı) və ondan əlavə, ziyadə kəndlər (ki, ətərafi göyçəmən səkilər və qayətdə basəfa meyvə bağları) görünür.

Cəmadiyül-axırın iyirmi yeddisində sübh tezdən yola düşə bilmədik yağış yağıdıgına, çün ol gecə ki biz burada qalmışdıq, onda kəndin üstündəki dağlara qar yağımış idi. Xüsusən Layic qəsəbəsinin cənubi tərəfində olan dağlar tamam qar ilə örtülmüş idi. (İsti məmləkətlərdə olanlar üçün bu, çox qəribədir ki, novruzdan bir ay keçmiş qar yağır).

Və qəsəbəyi-Layicin əhalisi sənətkardırlar. Orada yaxşı tūfəng və tapança qayırlır və oturaq (?) misgərlər var ki, onların məkanlarından... (13).

Sonra oradan qalxıb haman şəxslər ilə yolumuza düşdükdə öz nö-kərlə[ərimizdən] [dal]badal bizi istiqbal elədilər ta Goy çayın (14) kənarına bir qədər qalmış. Tamam Qutqaşın sultanzadələri səğirən və kəbirən və sair alımlər və hacılar istiqbalımıza gəldilər. Haman Maçaxı bəyləri orada bizim ilə vidalaşib müraciət etdilər.

O çay da Şirvan ilə öz Qəbələ mahalımızın sərhədidir.

Axşama iki saat qalmış gəlib özümüzün xalisəsi (15) olan Məhəmmədəağalı adlı qəryədə (16) nüzul etdik. Maçaxı ilə o kəndin arası altı ağaç yarımdır.

¹ Görünən

² Görünən

O ətrafda olan kəndlərin müsəlmanı və ermənisi yanımıza gəldilər. Və oturub şimala baxanda iki dərənin arasında özümüz bina edən Qalacıq adlı kənd və yaxın ovlaqlar və Qasım xan (17) qalası (18) görünürlər (19).

Həm aşkar [...]¹ [bağç]alar və gözəl çölgələr və abadan üz[ümlük-lər] göründükcə keçmişdə oralarda k[eçirdiyimiz g]ünlər xatırə gəlib, [g]ələcək günümüze xəyal gətirəndə dünyanın işləri adama bir vaqiə kimi gəlir. Bu torpaqları mühafizət etməyə nə qədər qanlar babamız (20) töküb və özümüz (21) nə qədər zəhmət çəkmişik abadan etməyə. Bu saatda nəzərə Dəvəbatan dağı rast düşəndə babamız mərhum Hacı Şəfi sultanın orada Nadir şah sərkərdəsinin (22) müqabilində şikəst olub, tərki-vətən edib, əlhal nəslisi[nin] Ərəbistanda və Şam məmləkətində vətən qərar tutmağı xatirimə gəldi (23).

Cəmadiyül-axırın iyirmi səkkizində sübhən saat yarımda keçmiş yola düşüb, bir qədər gedəndən sonra Navur qışlağı (24) adlı qəryədə nüzzul edib (25) istirahət etdi (26). Burada tamam Qəbələnin (27) əyan və əşxası, alim-üləməsi qabağa gəlib, qayətdə izdihamlıq ilə öz vətənimiz Qutqaşına daxil olduq (qabaqda çavuşlar salavat çəkə-çəkə) günorta vaxtında, çün Məhəmmədağalı ilə Qutqaşının arası üç ağac yoldur.

Şamaxıdan Qutqaşına on altı ağac yoldur. Maçaxı qəryəsi[nin ətrafi] xırda təpələr və dərələrdən [...] (28). Və onun qurtaran yer [...]² [...] çəməngah və ziyanətgah düzənlər ilə və yaxşı [...]³ [...]lar ilə tamam bağatdı. Bu kəndlər[də] ziyadə ipək [bağları] və meyvə bağları var və axar suların üstündə Şa[h] yolunun (29) cənubi tərəfində [də]xi kön-dələn dağ xətt kimi çəkilib; üstlərində yaxşı abadan müsəlman və erməni kəndləri ki, hər qisim ziraət üçün qayətdə nəflidir.

[QUTQAŞINDAN TRABUZANADƏK]

Cəmadiyül-axırın iyirmi səkkizindən ta rəcəbin onuna qədər məksisi-Qutqaşın.

Əsl vətənimizə daxil olub tikdiriyimiz və içində oturmadiğimiz imarətdən və meyvəsin yemədiyimiz, saldığımız bağdan bir neçə gün istirahət məramında var ikən ətraf cəvanibdən bizi yola salmağa cəm

¹ Vərəq cirildiği üçün 1-2 söz oxunmadı.

² Vərəq cirildiği üçün 1-2 söz oxunmadı.

³ Vərəq cirildiği üçün 1-2 söz oxunmadı.

olan qohum və əqrəba və dost-aşna və bizə qulluq eləmiş adamların gunagun sual-cavablarına məşğul olduq. Onlardan bəzisi bizim bu niyyətimizə şadlıq göstərib və bəzisi gözüxaşlı: "Bizi belə qoyub, nə yerə gedirsən?" deyib neçə gün bizi öz şüglümüzdə olmağa macal vermeyirdilər. Lakin biz fikrimizi dəyişməyib, səfər tədarükümüzü görüb, burada qalan [adamlarımıza] düstürül-əməl verib rəcəbin onunda Qutqaşından azimi-məqsəd olduq. Cün bizim məmləkətlərdə az kəs üçün ittifaq düşübdür ki, öz zövcəsi ilə və ətba[lar]ı ilə bu nəhv həccə getsin, ona binaən biz çıxan günü ünas və zükür ziyadə cəm olub, bir tərəfdən onların vidalaşmaq avazı və bir tərəfdən çavuşun minacat sədası və alim-üləmaların duası və bizi ötürməyə gələn əyan-əşxasların özlərinin və atlarının sədaları bizim imarətləri əlahiddə rövnəqə salmışdı ki, bu günə gün bizim üçün müyəssər olduğuna kərrat ilə şükür bizim üçün vacib oldu. Bu izdihamlıq ilə günortaya iki saat qalmış yola düşdü.

Zövcəmiz Hacı Bikə (30) düz yol ilə Haciallı qəryəsinə getdi. Mən bir para xalisə kəndlərimi gəzib, bir para nizam verib axşama dəxi haman kəndə çatdım. Orada iki gecə qalıb, bir para ətraf cəvanibdə olan xalisələrimin işlərinə əncam verib və özüm öz əlim ilə saldığım bağda bir gün istirahət edib, rəcəbin on ikisində oradan yola düşüb, Qəbələ mahalından [çıxıb], Ağdaş mahalında Ağcayazı [kəndində] Mahmud bəyə qonaq olduq.

Qutqaşından Haciallıya üç ağaç yarımla və Haciallıdan Ağcayazı kəndinə dörd ağaç yarımla yoldur.

Ağcayazıcıdan poçt arabasına minib, Ərəş mahalından keçib, Kürçayının bir ağaclığında çadırlar qurub məks etdik. Ağcayazıcıdan Kürün qırğırı yeddi ağaç yoldur.

Rəcəbin on dördündə Kürün kənarında bizi ötürməyə gələn qohum-qardaşlar ilə və ətba-nökərlər ilə vidalaşıb, onları qaytarıb, Allahın zilli-himayətinə təslim edib, özümüz Kürün üstündən Mingəçevir yanında qurulmuş porum ilə keçib, öz vilayətimizdən ayrılib Gəncə torpağına ayaq basdıq.

Öz vətənimiz hesab olur Şirvan və Şəki, cün bu iki məmləkətin adətləri və torpağının təbiəti bir-birinə müvafiqdir. Özləri də qarşıq olub Şirvanşahlara qulluq edibdirlər. Və bir əyyam (ərəblərə və İrana və Osmanlıya tabe olan vaxt) Şamaxı şəhərində onların əmirləri və bəylərbəysi, yainki sərəsgərləri (31) oturub hökumət edibdirlər və hər vilayətdə nəslən bəd nəsl sultanları və məlikləri olub, qulluq edibdirlər. Şirvan neçə bölük imiş. Və Şəki üç bölük: əvvəla, Ölkeyi-Şəki, sani-

yən, Qəbələ, salis, Ərəş. Sonra dövləti-əliyyeyi-rus ol vilayətləri zəbt edib; yenə bir-birindən ayırmayıb, bir quberniya, yəni əyalət edib, Şamaxıda hakim təyin edibdir.

Kürdən keçən günü üç çaparxana keçib, altı ağaç yol gedib Kürək-basan çaparxanasında qaldıq.

Rəcəbin on beşində sübh tezdən çıxıb üç saatlıqda Gəncə şəhərinə varid olduq. Gəncə ilə çaparxana arasında iyirmi beş il müqəddəm rus ilə İran mabeynində olan cəng yerin görüb öz halma təfəkkür etdim, çün ol davada özüm təzə əfsər olub, yüz nəfər piyadanızam tüfəngçilərinin üstündə qabaqda dava edirdim. Haman davada çox yoldaşlarım tələf oldu. Bizi Allahi-əzimüşşən hifz edib və iyirmi altı il yaşadıb. Padşahi-imperator qulluğunda hörmət ilə yanaral rütbəsinə çatıb, imdi əhli-əyaləm ilə lazımlı olduqca tədarük ilə haman məkandan keçirəm bizi Yaradının evinin ziyanətinə, qara üzümüzü onun qapısına sürtməyə, bu qədər kərəminin şükrünü bəyan etməyə. Bizdə ol qədər qüdrət yoxdur ki, yazaq. Şükür, şükür, şükür!

Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub ruhundan təvəqqə edirəm kamalının nöqtə qədərini bizə bəxş edəsən. Rütbənə çatmağa mümkün deyil!

Gəncə bir qədim şəhərdir (xarabalarından bəyan olur). Görünür ki, bir vaxt çox gur şəhərmiş. İmdi bir qədər xarabadır. Əlhal böyüklüyündən iki asar qalıbdır: biri Şah Abbas təmir etdirən meydan (kənarında [özü] əkdirən çınar ağacları) və biri Osmanlılar tikdirən qala (hansı ki, imdi xarab olmuş).

Şəhərdən keçəndə damlarından ziyadə bağ görürsən, çün evləri bağların içində təmir olmuş. Yayda isti olduğuna, köçüb yaylaqlara gedirlər.

Gəncədə neçə saat məks edib düşdük yola. Şəmkir xarabasından və Zəyam kəndindən keçib, on iki ağaç yol edib, axşam çatdıq Tavus çaparxanasına. Gecə qalıb, rəcəbin on altısında sübh tezdən yola düşüb günortadan iki saat keçmiş Salahlı çaparxanasına çatdıq. Orada bizim bir para aşna-dostlar bizi görməyə gəlib bizi bir qədər məks etdirilər. Onlar ilə vidalaşıb, yola düşüb, axşam namazı vaxt[1] Gəncə vilayətindən çıxıb, Xram çayının üstündə Sınıg körpüdən keçib, bu gün səkkiz ağaç yol etdim. Haman gecə sürüb, sabahı günorta vaxt[1] on ağaç yol edib Tiflisə daxıl olduq bir para gürcü kəndlərindən keçib və həm Gürcüstana tabe olmuş obalardan keçib. Gəncə vilayəti bir vaxt çox güclü olub, sonra zəif olub. İmdi genə Şəmşəddil (32) və Qazaq mahalların onun üstə qoyub böyük edibdirlər.

Mingəçevirdən Sınıq körpüyə iyirmi altı ağaç yoldur. Bu aralıq Gəncə vilayətinə mənsub olunur. Yol ilə gedəndə sağ tərəfindən bəzi yerdə üç ağaclıqdan və bəzi yerdə beş ağaclıqdan və bəzi yerdə kənarından Kür axır. Sol tərəfindən Gəncə vilayətinin yaylaq dağları yolun kənarı ilən köndlən düşübdür. Kür ilə bu dağın arasında, əvvələn, Gəncəyə tabe olmuş Kürəkbasan və Gəncəbasan və Şəmkir mahalları görünür, saniyən, Şəmşəddil mahalı (ki, qədimi sultanlarına tabe imiş) və Qazaq mahalı (ki, içində vəkilləri oturur imiş). Yolun sağ və solunda qışla[qla]r bina edib və kəndlər salıb oturubdurlar. Və o vilayətin xalqının eksəri köçəri tərəkəmədirlər, maldar və ziraət əhlidirlər.

Sınıq körpüdən keçdikdə sağ tərəfində Dəmirçi Həsən mahalı və sol tərəfində Baydar, ondan bir az uzaq Borcalı mahalının kəndləri görünür. Özləri müsəlman olub içlərində olan sultanları və xanları ilə Gürcüstan valilərinə tabe olubdurlar. Bəzi vaxt Gürcüstandan ayrı olub, gah Osmanlı və İran padşahlarına qulluq edibdirlər.

Yağlıca dağın keçəndən sonra ta Tiflisə gedənəcən yolun kənarı ilə abadan gürcü kəndləri görünür.

Tiflisə daxil olub bir neçə gün orada məks etdi ki, orada bir para tədarükərimizi görüb və cənabi-caynişin ilə mülaqat edib, onun mürraati ilə bir para işlərimizi itmama yetirib şəbənn səkkizində yola düşdü. On ağaç yol edib Çalı çaparxanasında qaldıq.

Doqquzunda Qori şəhərindən Ləx çayının üstündən keçib, doqquz ağaç yol edib Suram çaparxanasında qaldıq. Burada Gürcüstan torpağı tamam olur. Sınıq körpüdən və Tiflisdən keçib bu sərhədə gəlincək iyirmi doqquz ağaç yoldur. Tiflisdən Msqet çayına gəlincək Kürün sağ tərəfi ilə gəlib və dar dərə ilə orada əzəmətli körpüdən sol tərəfinə keçib, xaraba şəhərin kilsələrinə və qalalarına tamaşa edib, haman dar dərə ilə Qartsqal çaparxanasına çatdıq. Haman çaparxanada Rusiyətə gedən yol ayrılır.

Biz gələn yolun sağ tərəfi xan-bəylərin abadan kəndləridir. Sonra Qsan çayın keçib, bir balaca dağ aşib, Qori şəhərinin çölgəsinə düşdü. Haman çölgənin dörd ətrafi dağdır. Ortasında yaxşı abadan gürcü kəndləri və ziraətgah yeri vardır. Qori şəhəri bir kiçik qəsəbədir – kənarında olan təpədə bir xaraba qalası ilə. Haman qalanın dibində Kür ilə Ləxvə qarışır. Şəhərin şimali tərəfində qarlı dağların ətəklərindən gələn dərələrdə oset tayfaları olur və cənubi tərəfində (Kürün sağ və sol tərəfində) gürcü kəndləri olur ta Suram çölgəsinə çatınca. Oradan bir yol qiblə tərəfinə ayrılib, Ağışqaya gedir, fasiləsi də ancaq səkkiz ağaç yol olur.

Şəbanın onunda sübh Suramdan yola düşüb, İmeret ilə Gürcüstan arasında olan dağı çıxməqlığa başladıq. Bu günü yeddi ağaç yol edib Belağori çaparxanasına yetdik (33).

On birində səkkiz ağaç yarım yol gəlib Qutais şəhərinə çatdıq (34).

On ikisində səkkiz [ağaç] yol gedib, Maran çaparxanasından keçib, çayların qarışib Oruperi ilə müsəməmə olan yerə çatdıq.

Maran çaparxanasında İmeret, yəni Başıaçıq torpağı qurtarıbdır. Mundan əqdəm imeret tayfasının əlahiddə xanları olub, Qutais şəhərində oturubdular. İmdi dövləti-Rusiyə “Qutais gubernasi” ad qoyub, Ağısqa vilayətin və həm Quryel ölkəsin onun üstünə qoyubdur.

İmeret məmləkətinin torpağı və yerleri bir qeyri gunədir. Ol sərhəd dağının başına ki çıxırsan, sağ tərəfindən Qafqazın qarlı dağları və sol tərəfindən Acar (35) və Ağısqa dağları görünür və qabağında İmeretinin [dağları] – tamam meşə ilə örtülmüş. Əvvəla, dağdan dərə yolu ilən düşəndə bir çaparxanaya qədər sağ ilən solda qayalar və meşələr və meşələrin içindən xırda axar sular və sovuq bulaqlardan başqa, yoluñ kənarında bir abadanlıq görünməyir. Amma yolun kənarları [qayıtdə] səfalidır. Ağacların dibi göyçəmən və gülzar olmasına binaən sonra sağdan və soldan gələn çaylaqlar dağları təpə-təpə ayrırlar və haman təpələrdə və dərələrdə tək-tək imeret damları görünür (ətrafında bağlar) meşə ağaçından və çəpərlikdən. Və gah-gah meşə aralarında təzə salınmış bağlar və əl ilən qayrılmış qarğudalı ziraətləri və sünbülləkərləri vardır. Və meşələr içindən keçəndə vəhşi kimi arvad və kişi-lər çıxırlar. Və gah-gah meşələrdə özündən bitən¹ çəkillərdən² yarpaq dənniyyirlərdi³ qurd tutmaq⁴ üçün.

Qutais şəhəri Əryon çayının (36) üstündə salınıbdır. Ətrafi qalın meşəlik olsa da aralarında yaxşı damları və yaxşı bağları vardır. Və çayın üstündə də təzə tikilmiş bir yaxşı körpüsü var. Körpüdən keçən vaxt düz yola düşüb Xoni adlı qəsəbəyə üz çevirdikdə bir gunə düz və rast yoldur ki, baxanda bir ağaclıqda adamlar görünür. Və Xoni qəsəbəsi də arana mail bir düz yerin ortasında salınan bir qəsəbədir – içində bir yaxşı su quyu. Və yanı, ətrafları da xirdaca meşələr və meşələrin

¹ Yabani.

² Tut ağaclarından.

³ Dərirdilər.

⁴ İpək qurdu saxlamaq.

ağaclarının dibləri çəməngah və otlaq. Və baxanda könüllər şadü xür-rəm olan kimi yerlərdir. Və məşələrinin arasında tək-tək damlar və bağlar da vardır (ta sular qarışığı Oruperi adlı yerə qədər).

Əryon çayı bu gün gəldiyimiz yolun sol tərəfindən axıb və Sixins-xali sağ tərəfdən axıb, Minqrel məmləkətiylə İmeretiñ sərhədi olub, Oruperi məkanında bir-birinə qarışır, bir böyük çay olur. Bu halda Oruperi çaylar ilən gələn qayıqlar təmir olunmuş¹. Haman yerdə bir polkovnik oturur. Onun zirdəstində iki-üç yüz axda saldatlar (37) işlə-məyə və bir qədər incinar çayın yolun rast etmək üçün vardır. Və bir qədər damlar və dükanlar vardır.

Şəbanın on üçündə Minqrel vilayətinin əguladetlin (?) knyaz Dadian xan[ın] mehribanlıq məqamı ilə bizim qabağımıza göndərən² knyaz Denitrin[la], Dadian[ın] hazır etdiyi qayıqlara minib Əryon çayı aşağı hərəkət etdik. Səkkiz saat yarım çay ilə axıb Çiradid qəryəsinə düşdü. Çiradid qəryəsində knyaz Maqsim Qucakidze[nin] evində qonaq olduq.

Şəbanın on dördündə genə başladıq su axarı axmağı. İki saat dəxi Əryon çayı ilə gedib bu çayda Sivə çayı ilə qazılmış arxa düşdü. İki saat da bu arx ilə muzdurların qalaqlarının³ zoru ilə gəlib, Sivə çayının kənarına düşüb, bir qədər istirahət etdikdən sonra Sivə çayı ilə üç saat axıb, Redut qala – ki, yəni Qulab ola – ona çatdıq.

Oruperidən Qulaba çay ilə on altı ağaç yoldur. Çayın sağ və sol tə-rəfi qayətdə meşədir. Amma abadanlıq və kənd çoxdur. Qışda maaş etməyə çox yaxşı yerlərdir. Çay ilən gedəndə meşənin qalınlığından uzaq yerlər görükəməyir, məgər sol tərəfdə Quriyer mahalının dağları və meşələri.

Qulaba çatdıqda [xanın] evinə düşüb, Dadian xanın qövmü knyaz Denitrin ilə kağız yazıb, yola salıb özümüz öz tədarükümüzə məşğul olduq.

Xiyopi, çay dəryaya tökülen yerin kənarında bina olmuş. Çayın iki tərəfindən damlar və evlər tikilmiş, ortasından çay axır. Cün bu evdən o evə gedəndə xırdaca gəmilər ilə gedirlər, o çayı şəhərə sulu küçə hesab eləmək olur. Trabuzan vadisi, Qırım tərəfindən hərçənd buraya gəmilər və qayıqlar gəlirsə də alış-veriş ol qədər yoxdur, cün gələn şeylər Tiflis tərəfinə ötür (38).

¹ Cümələdə hansısa söz(lər) düşdüyüñə görə məna anlaşılmır.

² Göndərdiyi.

³ Avarlarının.

Bir neçə gün müntəzir qaldıq, sonra Qulab şəhəri havası pis və rütbətli yer olduğundan və iddəmiz fövt olmaq qorxusundan, səbr etməyib, bir neçə atlar kirayə tutub, barxanamızı atlara yükletdirib və özümüz də atlarımıza süvar olub, yağış havası qalmaqlıq ilə şəbanın on yeddisində şəhərdən çıxıb dəryanın kənarı ilə Osmanlı ilə rusun sərhəd[i] olan Şəfqətil adlı qəsəbə tərəfinə rəvan olduqda qəzayı-ilahi bir ruzgari-müvafiq bürüz etdi. So[n]ra Allaha şükür-səna edib, haman gəmiçi Mustafaya əmr etdiq gəlib Şəfqətildən bizi alb getməkliyə (39).

Bədə biz də ətbalarımız və barxana ilə məhz dəryanın qırağı aşağı (sağ tərəfimiz dərya və sol tərəfimiz alçaq meşə və meşələrin də dibləri yaxşı-yaxşı çəməngah ola) gəlib, saat yarımlıqda bir balaca suyun kənarında həm istirahət və həm barxana gəlib çatmaq üçün yarım saat qədəri istirahət etdi. Və o suyun qırığında bir-iki qaraulxana evləri tikdiribdirlər – qaçaq-quçaq malları saxlamaq üçün.

So[n]ra oradan qalxıb yolumuza düşdük. Dəryadan bir vers yol kənar olub, sağ və sol çox qalın meşələr və əla (hündür – Ə.T.) ağaclar [...]¹dən vardır. Bir saat yol gəlib, haman Qutaisdən keçib və Maran çaparxanasının qabağından qayıqlara minib, Qulaba gəldiyimiz Əryon adlı çaydan borum ilə keçib [...]²adlı qəsəbənin qabağında çaparxananın üstündə iftara düşdük. Və o qəsəbədə Osmanlıdan qalan bir balaca qala vardır. Hala o qalanını içində [...]³ [yaxşı bağ saldırır]. Yaxşı nizam ilə əkilmış limu ağacları və zeytun ağacı və qeyri qəribə çiçəklər vardır. Və köhnədən bir məscid (yanında minarəsi və hücrələr) və hamam vardır. Və o qalanın xaricində bir balaca bağ içində bir yaxşı ev (və içində bir qəməndat oturubdur). İçində qızıl gülləri və üzüm tənəkləri (40) (və ətrafi çəməngah) [olan] və çox aran yerlədir.

Günorta vaxtı namaz qılıb, oradan qalxıb Şəfqətil qəsəbəsi tərəfinə (ki, sərhəddir Osmanlı ilən rus arasında) rəvan olduq. Saat yarım yol dənizdən qıraq düşüb, sağ və sol tərəfimiz çox qalın və iri meşələr və yolun kənarlarında və ağacların arasında çox zirinc və findiq ağacları vardır. Yol ilən gedəndə meşənin qalın olduğundan, [ağacların] başları bir-birinə keçib üstümüzə gün düşməyirdi.

¹ Vərəq cirildiğine görə 1-2 söz oxunmadı.

² Vərəq cirildiğine görə ad oxunmadı.

³ Vərəq cirildiğine görə 1 söz oxunmadı.

Bir saat qədəri belə gəlib, genə dəryanın [qırğıına] çıxıb (sağ tərəfi [...]¹ və sol tərəfi bərk meşələr ola) gəlib Maltafqə adlı yerin suyundan bor[umla] keçib, dəryanın kənarı ilə başı aşağı yola düşüb getdik – sağ tərəfimiz gah dərya, gah balaca meşə ola. Və sol tərəfimiz qalın meşələrdir.

Maltafqə bir yerdir ki, bir neçə evlər var və içində qazaq və qeyri kəslər vardır (qaçaq-quçaq malları və adamları tutmaq üçün).

Bir saatlıq yol gedib, axşama üç saat qalmış gəlib, Kirgoryob adlı yerin suyundan borum ilə keçib, Şəfqətil (41) tərəfə yola düşdü. Bir az meşəlik ilə gedib, genə dəryanın kənarına çıxdıq. Sağ tərəfimiz dərya və sol tərəfimiz bir gunə meşə ki, guya üstündə çardaq kimi gəzmək ola. Və o meşədə yaxşı şümşad ağacları və qeyri ağaclar vardır. Yolun qırğıından baxanda Səlmə dağ[1] kimi görünür. Yeri düz olmaq ilə iki saat yarım qədəri belə yol gedib, yarım saatlıq yol dəryadan kənar olub, meşə ilə gəlib, axşam namazı olmuş. Şəfqətilə (42) yetişdik.

Kirgoryob bir balaca yerdir; qazaqlar oturur. Və qeyri evlərdə əhalidən dəryadan sandallar gəlib çıxar – iskələ kimi. Və oraya gələn sandallarda çox lazit (yəni qarqudalı) gətirillər o etraflardakı köylərə satmağa.

Redut qala ilə Şəfqətinin arası on saat yoldur. Bura da Osmanlı dövləti ilə rus dövlətinin sərhədi zənn olur. İyirmi iki il müqəddəm Poti qalası sərhəd imiş; üstündə xeyli davalar olub, Osmanlı[nın] əlindən çıxıbdır. Özü xeyli bərk qala imiş. Osmanlılar ona “Poşa qala” deyirlər.

Şəfqətil (43) bir ba[laca qəsəbə] kimidir. Ruslar adına “Əsvani-Niqolay” deyirlər. Burada bir əfsər qəməndatdır. Neçə dükan-bazarları var. Və qəra[n]tin və gömrükxana da var. Sərhəddən gələn adamları qəra[n]tinə oturdub və malının gömrüyün alıb buraxırlar. Hərçənd qəsdimiz bu idi ki, buradan gecə qalib at ilə azimi-məqsəd olaq, lakin hava xoş olduğuna, biz gəmidə kira etdiyimiz sandal bizdən neçə saat müqəddəm [Şəfqətilə ye]tib, əyal [...]² binaən dərya ilə getməli olduq.

Şəbanın on doqquzunda təzkirələrimizə qol qoydurub, gün çıxanda əşyalarımızı sandala doldurub, özümüz kənara çəkilmiş fluqə ilə sandala gedib əyləşdik.

Fluqə bir kiçik gəmidir. Beş-on nəfər içinde otura bilir. İki-üç nəfər qalaqcı aparır. Bunla[r] xırda olduğuna, hər yerdə quruya çıxa bilir.

¹ Vərəq cirildigينا görə 1 söz oxunmadı.

² Vərəq cirildigina görə 2 söz oxunmadı.

Onun ilə böyük gəmilərə qaradan mal və adam daşıyırlar, çün böyük gəmilər və sandal hər yerdə kənara çıxa bilməz – məgər iskələ və liman olmasa.

Sandal fluqədən böyük və gəmidən kiçik bir gəmidir. Onun altını doldururlar ağırlıq və yük ilə və üstündə qırx-əlli adam oturur. Bir danə yelkanı var. Bir rəis dalda oturub sandalı yeridir və beş nəfər fəhlə (?) qalaqlar ilə qabağa yeridirlər. Hava yaxşı və külək daldan olanda yelkani açırlar, özü özbaşına, qalaqsız gedir. Bir saatda iki və ziyadə [mənzil] yer gedir.

Sandal yola düşüb getdikcə sağ tərəfimiz dərya olur və sol tərəfimiz də əvvəla Quryal vilayətinin dağları və Acara sancağın dağları görünür. Aşağı, dərya kənarında Çürüksu (ki, imdi orada Osmanlinin nizami-qoşunu durur) və Siqəntəz qalası görünür. Ol xaraba olmuş qalada da xeyli davalar olmuş qədim vaxtlarda. On saat yol... (44).

Şəbanın iyi[r]mi birinde axşama qədər yağ[ış yağıb], hava pis oldu. İyi[r]mi ikisində hava dəyişilib, gün çıxdı. Şad olub, günorta vaxtı sandal yola düşdü. Bir qədər yol gedib, axşam namazı vaxtı Visə və Atana qəzalarının qabağından keçdi. Günortaya bir-iki saat qalmış Rizə şəhərinə çatdıq. İki gün və iki gecə sandal sürüb, buraya çatdıq.

Şəfqətildən Batum[a] on saat yol, oradan Atana qəzası[na] iyi[r]-mi saat və Rizəyə altı saat (tamamı otuz səkkiz saat) yoldur quruyla. Yaviq zamana qədər bu də[r]ya kənarında sancaq bəyləri oturub, Trabizan paşasına qulluq edərdilər. İmdi Şəfqətildən ta Atanaya qədər Batumda oturan iki yaraxlı (?) paşaya baxır.

Dərya kənarın təqsim edibdirlər beş qəzaya. Onların adları: Çürüksu, Batum, Xopa, Araxva və Atana. Hər birində bir müdirdir olur. Xalqı [...]dır¹. Özləri qayətdə rəşid və qoçaq görünür. Məişətləri bir qədər dardır, çün yerləri dağdır. Qarğudalı və kəndir və meyvə, yəni alma, armud çoxdur. Böyük meşələri var; ondan gəmilər qayırrırlar. Hər dərədən su gəlir. Orada qəhvəxanalar var. Və gəmilər durur və xalqı da gəmidə işləyir. Və qəza müdirləri oturan qəzalarda cümə günü bazar olur. Dağlarda olan kəndlərdən piyada gəlirlər, çün at çox az olur və kənardakı kəndlər bir-birinə xırda fluqələr ilə gedirlər.

Və Batum şəhərinin üstüne Ərzurumdan dəxi iki qəza (bir[i] Acar və bir[i] Ərtvin ola) qonubdur (45). Ərdəhandan beş-altı günü atlı Xo-

¹ Vərəq cırıldıǵına görə 2 söz oxunmadı.

paya gəlmək olur. Amma dərya kənarı quruyla getməyi məşəqqət söyləyirlər. Bizim hacılardan da bu yol ilə gələn olubdur zəhmət ilə.

Batum bir küçük və neçə yüz evli bir şəhərdir. İmdi paşa oturduğuna, bir qədər abadan olmağa bina qoyur. Çox heyf edirəm ki, paşa evdə olmadı ki, mülaqat edək. Adamları bize mehribanlıq etdilər. Və onun¹ iskələsində iki əsgər gəmisi gördük (46). Biz çıxanda azan vərib, camaat ilə namazın qılıb, padşahlarına dua edirlərdi.

Şəbanın iyirmi üçündə günortaya iki saat qalmış Rizə şəhərinə daxil olduqdə ə trabalarımızdan bir parasın sandal ilə Trabzana yola salıb özümüz qəsd etdik ki, buradan at ilə gedək, çün hərəmimiz qayətdə sahibi-azar oldu gəmi tutub. Və o sandaldan çıxıb, dəryanın kənarında bir yaxşı çəməngah qabağında, bir balaca irmaq kimi su axan ağacın dibində istirahətə əyləşib ətbalarımızdan birisin o yerin müdürü olan Məhəmməd bəy əfəndinin yanına göndərdik ki, izhari-əhval edib, bizim üçün bir otaq hazır edə.

Bu əsnada qalxıb, beş-on addımlıqda bir came vardı; durub, seyr qəsdinə gedib məscidin dairəsinə girdim. Bir əcaib çəməngah və yaxşı tut ağacları [var]. Və hücrələr və məscidi zinətlə yerdir.

Sonra əvvəl düşdürümüz yerdən qalxıb, hərəmimizi gətirib, orada istirahət etdikdə haman müdir Məhəmməd bəy əfəndi öz göndərdiyimiz adam ilə bir dəstar portaqla verib, qabaqca bize irsal edib söyləmiş ki, apar bu portaqalları bəy əfəndimizin xidmətinə, bizdən də çox salam et. Səfərdən gələn adamlar üçün portaqla iyi olur; yeyib, istirahət eləsinlər. İmdi bu saat qulluqlarında hazır oluram.

Yarım rüb keçmiş özünün ətba və mülazimləriylə iyirmi[yə] qədər gəlib, bizi çox ikram-təzim ilə (47) [...]² öz hərəmələrinə gətirib və bizi dəryanın kənarında öz evinin bərabərində bir camedə, oranın müftisi oturan müzəyyən, aquşqaları dəryaya açılan, qapısı məscidin qapısına qarşı olan hücrədə farağat etdilər. O gecə hərəmimiz tərefindən fikrimiz mütəəddid oldu (quru ilə və balaca fluqə ilə Trabuzana getməkli-yə). Gecə müdir Məhəmməd bəy əfəndi yaxında olan kəndlərə zabit göndərib səhərə qədər səkkiz-doqquz atlar adamlar ilə hazır etdilər və əlavə, bir balaca fluqə səkkiz kürəkçi ilə hazır etdilər – hansı pəsənd və xahiş olunsa ona minilə. So[n]ra o şəhərin alim və üləmaları və

¹ Batumun

² Vərəq cirildığına görə 1-2 söz oxunmadı.

müdir Məhəmməd bəy əfəndi bizim quru ilə getməyimizə razı olmadılar. “Çox zəhmət olur və eniş-yoxusu çoxdur” dedilər.

Quru ilə Trabuzana yol on doqquz saatdır. Günortaya saat yarımqalmış fluqəyə mindik. Sağ tərəfimiz dərya və sol tərəfimiz Ağrı dağının düşüb, bir ucu da Trabuzana qədər yetmiş (48) ola.

Rizə bir bala[ca] şəhərdir; təzə görünən aya bənzər. Dağın arasında bina olmuş. Və oranın əhli yaxşı kətançıdlar heç məmləkətdə olmaya[n]. Və çox portaqal və limu və üzüm tənəyi və zeytin ağacı vardır. Və içində köhnədən əla binalar vardır. Və köhnədən bir qalaça imiş – bir üçü dəryaya gəlib bir ucu dağın üstə dolanmış ola.

Və o şəhərdən Trabuzana gəldikdə dərya ilə iki saatlıq qədər Səlmə dağın[ın] üstə və meşələrin içində yaxşı imarətlər görünür. Yeddi-səkkiz saatlıqda Of adlı qəsəbənin qabağından keçib gəlib, altı saatlıqda Sürmənə adlı qəsəbənin qabağından bir az dönüb, kənara, bir böyük daşın kölgəsinə düşüb bir az istirahət etdik. Of bir balaca qəsəbədir. İçində [müdir] oturur. Ətrafları ziraətgah. Və yaxında yaxşı çölgəli və az-az zeytin ağacı görünür. Və Sürmənə bir balaca qəsəbədir ki, içində müdir oturur. Ətraflarında ziraətlər və talalar və onların içində zeytin ağacı çox görünür.

Oradan qalxıb, sağ tərəfimiz dərya, sol tərəfimiz ziraətlər və talalar ola, gəlib axşam namazına Trabuzana çatıb Gavur məhəlləsində təzə yapılmış ikimərtəbə bir imarətdə məks etdik.

Sabahı günü rus balyozu yanımıza gəlib, müləqat etdik. So[n]ra xahiş elədik ki, paşa ilə görüşək. O günü paşa qonağında¹ olmayıb, Tuncane adlı kəndə seyrə getmiş imiş.

Sabahı günü paşa gəlməmiş, kahyəsi bizim yanımıza gəlib bir qədər müləzimlər ilə görüşüb, getdilər. Bir az vaxt keçmiş qonsur tərəfindən xəbər gəldi ki, paşa gəlib evinə, görüşən vaxtdır. Biz də gedib, qonsur ilə bərabər paşa [ilə] müləqat etdik. Bizə qayət ikram etdi. Vaxtimiz təng olmaq səbəbindən təkrar müləqatımız müyəssər olmadı.

Bir neçə gün Trabuzanda oturduq vafur gəmisinə baxıb.

[QIRMIZI DƏNİZ SAHİLLƏRİNDƏ]

[Şəvvəlin yeddisi] (49).

... yaxşı ...

məşriq bir qala v...

¹ İmarətində, evində

Bunun da qabağında bir ba[laca]...
Gəmiçilər ondan qorunurlar. P...
Deyirlər ki, onda şeytan o...
durmağa qoymayır.
Şəvvəl[ın səkkizində]...
sübh yola düşdük. Ol günü hava...
və gecəsi də sürdük. Sübh vaxtı cəzirəyə...
gəldik. Haman cəzirədə yüz [ev olar].
Bu axşa[m] təzə ayı gördük. İstdi¹ (50)...

* * *

[Şəvvəlin] doqquzunda Vəşy qəryəsinə [...] ağaç yol edib, günortadan müqəddəm [...]yə düşüb, bir sirt üstə çardaq altında qurulmuş qəhvəxananı iyirmi quruşa tutub oturub və qoyun tapıb kababından yeyib, Nildən gəlmış ilix suyu içib sakit olduqda bizim vətəndə olan imarətlərdən və bulaqlardan bu vaxta [qədər gördüklərimizdən] bu yer bize ləziz və xoş gəldi.

Axşam vaxtı genə gəlib gəmidə qaldıq. Otamızda qayətdə şənnik oldu, çün yeddi gəmidə ol axşam hər tərəfdən buraya gəldilər. Bu axşam rütubət qayətdə ziyanə oldu.

Və Vəşəng limanı bir iyi limandır. Kənarında iki yüzə qədər ev Misirdən və bədəvilərdən bina salıb oturubdur (51).

[Şəvvəlin onu (?)].
... hava qaiz olub...
Neman adasın...
düşüb, gecə çöldə qaldıq...
Sabah yola düşüb, hava...
zəhmət çəkdik. Bir tərəfdən isti...
gəminin yeriməməyi darıxdı[rdı]...
İlkindi vaxtı zübdə limanda...
məks etdi və kənara çıxməq mümkün]... (52).

* * *

...[adamlarımız] süvar olub, bir təpə...
... [...]ub, qabağına bir cəzirə çıxdı.

¹ İsti

... [...]rüb, süvar olma[dıq]. Yorulduqdan
... [...]i olmuş Hacı Əli əfəndi (53) eşik (?)
[...] oğurlayıb minmək qəsdinə düş[dü].

* * *

Bu sayaq üzrə getdik hamama. Dağın dibindən bir-iki bilək yoğunluqda su çıxır istdi və bir qədər kükürd ilə. Lakin biz təzə Abbas paşa (54) qayıtdıran hovuza girdik. Çəndan istdi deyil idi; [bəlkə] sa-vuq su qarışmış, yainki təzə hamamlar qayırmaqdan suyun xasiyyəti dəyişilibdir. Həqiqət, Abbas paşa himmət edib bu su üstə yaxşı imarət yapdırıb gəlib-gedən üçün.

Burada bir saat qədəri çimib, genə qayıtdıq iskələyə – kimi eşşək ilə, kimi piyada (55).

[Şəvvəlin on yedddisi].

... dəniz kənarında (bir yanı qəryədir əlli-altmış evli və on üç xanə nəsra[nilə]rdır) qaldıq. Müsəlmən və bədəvilərdən ətrafında lif (?)¹, ya da xurmaliq bağları [ola]n iki saatlıq kənarı düzdür. Sonra Nurs[əid] (?) [...]² [...]ləridir. Burdan Nurs[əi]d evləri (?)³ gö[rünü]r, lakin ona getmək bizim üçün müyəssər o[lmadı] [i]ki günlük yol olduğuna görə. Biz uzaqdan baxıb ziyarət etdik. İskələdən yarım saatlıqda [...]⁴ ilə müsəmmə (?) olmuş bir istdi su[...]⁵. [...]⁶ eşşəklər götürdük. Birinə o[turub] [...]⁷. Hacı Əli əfəndi Qəbələ m[...](56).

[...]⁸ [saat] [alt]:[da]n [qalxıb] səhərdən [...]di ki, bizim üçün qaraul etsinlər. Yolda, ev[lər]də başları açıq, ayaqları yalnız, çıplaq, bellərin-də bir fitə, əllərində zoğal ağacından dəyənəklər. Bizim məmləkət adamlarından bizim bu nəhv ilə gedib-gəlməyimizi görs[əydi]lər xeyli güllerlərdi.

¹ Söz, pozulduğu üçün yaxşı oxunmadı.

² Cırılıb. 1söz oxunmadı.

³ Söz, pozulduğu üçün yaxşı oxunmadı.

⁴ Cırılıb. 4 söz oxunmadı.

⁵ Cırılıb. 1-2 söz oxunmadı.

⁶ Cırılıb. 2-3 söz oxunmadı.

⁷ Cırılıb. 4-5 söz oxunmadı.

⁸ Cırılıb. 1-2 söz oxunmadı.

Ol gecə burda q[aldıq]. Quyu və bərkə suyu al[...]. [...] düşdük yola. Ol günü axşama qədər [...] yol sürüb, [...]. [...] Məhəmməd Rəis adlı yerdə qarışan məka[na] [...] keçdi; çün bu dəryada bura bir qorxulu yer]dir. [...] axirül-əmr Şəb dəryasın sağ tərəfdən sol tərəfə keçir. Güñorta vaxtı Neman adasına düşdük. [...] kimi yer [...]yinə, qayətdə zəhmət çəkdik. [...] limanına girənə qədər orada [...]. [...] yanımızda qaraullar ilə [...]. [...] olmağına [...]¹.

Böyük qındırqa ağacları görünürdü və kölgəsinə təməğ (?) hərəkət edirdi, lakin bədəvilər qorxusundan kənar[a] çıxmadıq. Haman saat [bədəvilər] xəbər olan tek dəvə ilə tuluğda neçə gündən qalmış [qu]yu [suy]u gəttirdi və hind qozu satmağa [başladı]. Bu kənardan bir [qədər] uzaq bədəvilər o[lur]lar. Və Misir həmləsi qaradan gedən yola yaviqdır.

Axşım olduğuna, rütubət başladı. Tamam libasımız suya batmış kimi oldu. Hərçənd dəyişdik, lakin sübhə qədər dübarə libasımız və yorğan-döşəyimiz su oldu və hansı libasa əl vuranda ələ yapışdı. Axşam bürkü olub, sübh duman oldu gün çıxana qədər.

Şəvvəlin on sək[kizində]...

... olur və üstündə gecə [...]. [...] gələn gecə azmasın. Və bu [kəndin] ətrafinda [...] çoxlu (?) – əlli yə qədər bədəvi evləri var. Haman [evlərin] (?) dirəkləri əl ağaclarıdır ki, evlərini köç[ürəndə] əllərinə alırlar. Çox vaxt oniyə dava edir. Və Vəşəng (?) [...]².

Hər evdə bir tuluğ, ya bir [...]q görürsən (57).

MİSİRDƏN TA SÜVEYŞ

Şəvvəlin iyirmisində azimi-məqsəd olduq. İki gün müqəddəm etba adamlarımızı və yüklerimizi on dörd dəvələr ilə Süveyşə göndərdik. Özümüz və hərəmimiz bir neçə xidmətkar ilə axşama iki saat qalmış araba ilə Misirdən (58) yola düşdük.

Haman gecə yol sürüb, sübhən bir saat keçmiş iyirmi dörd saat yol edib, Süveyşə daxil olub, orada bizdən neçə saat müqəddəm gəlmış ətbalarımızı tapdıq bizim üçün oranın hakimi mühəyyə etmiş mənzildə.

¹ Cırılıb. Bu sözlər oxunmadı.

² Cırılıb. Bu sözlər oxunmadı.

Bizim böylə tez gəlməyimizə səbəb budur ki, sədarət payəli Misir valisi Abbas paşa (54) Yevropa sağında yolda hər iki saatlıqda çaparxanalar təmir etdirib, içlərində iyirmi dörd at və qatır qoyub. Və arabalar tərtib olmuş ki, at və adamlar çaparxanadan çaparxanaya dəyişilməyə. Və üç yerdə böyük mehmanxanalar yapdırıbdır ki, içində hər yemək və içmək mühəyyadır ta yatacaq, yorğan-döşəklər ilə. Biz qayətdə rahat on beş saatda gəldik üç-dörd çaparxana. Oraların yol təmir və düzdür və mübaqilərinin arası şəhərini təmir etdirib. Bu arabalar ilə gəlmək çox rahatdır, amma hər adamın gəlməyə qüdrəti olmaz. Ol arabalarda oturan şəxs gərək min quruş və bir nökərinə yeddi yüz əlli quruş versin. Dəvə ilə üç günə gəlsə də əlli quruşa dəvəni tuturlar.

Misirdən çıxanda yoluñ sağ tərəfində uzaqdan mərhum Məhəmmədəli paşa (59) təzə tikdirən camenin qoşa minarələri görünür. Sonra xırda dağlar, yəni təpələr yanmış torpaq kimi, cün üzündə ağaç yox və ot yox və təmiz. Və amma yoluñ sol tərəfi neçə saat qayətdə xoş görünüür. Ol tərəfdən axan Nili-mübarək ətrafi tamam bağ və abadanlıqdır. Yaşılıq qayətdə səfali görünür. Və şəhər Abbas paşa təzə saldıçı Abbasiyə dəxi haman tərəfdə, yol kənarındadır. Axşam olduqdan sonra heç bir tərəf müşahidə olmayıb ta Süveyşə qədər. Amma, deyirlər, yoluñ sol tərəfində Abbas paşa (60) bir böyük dağ üzərində köşk tikdirmiş. Və yol kənarında bir tək ağaç gördük. Sual etdikdə bizə cavab verdilər ki, övliyalardan bir zatdır ki, ona ziyan edirlər.

Şəhri-Süveyş Şəb dənizinin bir iskaləsidir. Özünün əhalisi[si] yedi-səkkiz yüz ev ancaq olur, lakin bu halda¹ qayətdə izdihamlıq vardır. Bu yol ilə gedən hüccəclar – və əksəri Məğrib (61) tərəfdən – burada gəmiyə minirlər. Bu yol ilə çox ticarət gəmiləri Ciddəyə gedir və əlavə, ingilislərin ayda iki dəfə vapurları gelir. Hindustan tərəfindən bu iskələyə qayətdə mal gelir. Şəhərin özü[n]də bir ol qədər abadanlıq yoxdur, lain gəlib-gedən gəmilər və karvanlar abadan göstərir. Və bir neçə xaraba karvansarayı var.

Süveyşin özündə su yoxdur; neçə ağaclıqda quyu suyu var bir qədər təm ilə, amma bərgə suyu yaman deyil. Eşşək və dəvə ilə gətirib bir eşşəkyükün quruş yarıma satırlar.

İki gün bu şəhərdə qaldıq. Havası yaman deyil, lakin gecələr dərəya rütubəti var və istisi [...] (62) dərəcədədir. Günortadan neçə saat

¹ İndi, hal-hazırda

keçmiş şəhərin qabağındakı adaları su basıb, gecənin yarısında genə su çəkilir, sübh vaxt[1] genə quru görürsən. Haman adaları bəzi vaxt, deyirlər, üç-dörd arşın su qalxır.

Burdan Bəhri-səfid kənarındaki Qəzza şəhərinə at və ya dəvə ilə səkkiz günə gedilir, oradan Beytül-müqəddə[sə] dörd günə.

Və bu şəhərin dörd saatlığında Qəleyül-cərud var. Misir hüccac[1] cümləsi oraya cəm olub, qara ilə Hicaz torpağına gedirlər.

SÜVEYŞDƏN TA CİDDƏ

Şəvvəlin iyirmi üçündə axşama iki saat qalmış yelkan gəmisinə minib düşdük yola. Bir saat yarım getdikdən sonra rəisimiz gəmini sağ tərəfə çekib, Ütatə iskaləsində ləngər salıb haman gecə orada qaldıq. Ay doğandan sonra başladı gəmi hərəkət etməyi.

Ol günü sürüb, genə axşama iki saat qalmış sol tərəfdə Abu-suxva [adlı] iskələdə qaldıq. Sübhədən yola düşüb Fərərdə (?) çatanda dəniz ləpələri bizi bir qədər incitdi isə də günorta vaxtına Tur adlı kəndə gəldik və ləngər salıb dayandıq.

Süveyşdən çıxanda dəniz dar[dir], getdikcə ennənir və iki tərəflərindən dəxi dağlar gedir. Ol dağların içində köçəri bədəvilər olur. Lakin dərya kənarında bir abadanlıq yoxdur. Amma sol tərəfdə – Süveyşin iki ağacliğında Eyni-Musa adlı yerdə bir balaca su var. Orda üç küçük bağça salmışlar. Gah-gah Süveyşdən oraya gəzməyə gedirlər.

Biz Tur iskələsinə çatanda kənddən və uzaqda olan bədəvilər görüb, eşşək və dəvələrin[i] qabaqlarına salıb gəldilər tuluğlar ilə dolu su və xurma, sütlü olmuş [qarğudalı] və üzüm və xırda, dənizdə bulunan sədəf və möhrə və xırda daşlar ilə. Və bizdən neçə saat sonra dalda qalmış iki yelkan gəmiləri də bu iskaləyə gəldilər, camaat oldu çox. Dərya kənarı döndü bir küçük bazara. Təzə gələn gəmilərin adamları da çıxdılar kənara bir qədər nəfəslərin almağa, çün oturduqları gəmilər ol qədər izdihamlıqdır ki, dolanmağa, yatmağa və oturmağa çox zəhmət ilə hər kəs yer tapırlar. Bu gəmilərdə qayətdə zəhmət çəkirlər.

* * *

[Şəvvəlin iyirmi doqquzu].

Axşama bir Əbu-Həlhələ adlı iskələdə gəmidə qaldıq. Sabahı ki zılqədənin qürrəsidir, bir az yol edib, Yənbü şəhərinə daxil olduq.

Dənizdə zəhmət çəkdiyimizə binaən şəhərdə bir mənzil tutduq ki, barı bir gün rahat olaq. Bu şəhər Mədineyi-münəvvərə (63) iskələsi hesab olur, cün oranın maaşı buradan keçir. Dəvə karvanı [oraya] dörd gündə gedir. Bu iskələyə Misir tərəfindən hər gunə taxıl və məkulat və Hindustandan ora məta gəlir, sonra Mədinə[yə] və sair bədəvilərə dağılır. Şəhər böyük olmasa da, lakin ticarət və alış-veriş çoxdur. Xalqı səliqə bilməzlər, amma qazanmağa ustadırlar. Şəhərin də ətrafında torpaqdan qala var.

İki gecə rahat olub, zilqədənin dördündə sübh çıxıb [yola düşdük]. Dəryada bir qədər furtına (64) oldu, amma ruzgar səmt olduğuna, axşama Rabe iskələsinə çatdıq. Qara ilə getsə dörd mənzildir. Burada kənara çıxıb, çadır qurub, qüsl edib ehram bağladıq və Zəmzəm suyundan içdiq, cün Məkkeyi-mükərrəmədən (65) qabağa dəlillər gelmişdilər. Buradan bizə fərəh gəldi, cün əsl mətləbə yavuqlaşmağımız müşahidə oldu. Və suyu da iyi idi.

Ayın beşində oradan çıxıb, ruzigar olmadığına, dəryada daşlar kənarında ləngər salıb qaldıq. Ehramlı olduğumuza, savuqdan ehtiyat etdik. Allahın kərəmindən, salamat gecəni keçirib yola düşdük. Axşama üç saat qalmış Ciddəyə daxil olduq.

[MƏDİNƏYİ-MÜNƏVVƏRƏDƏN ŞAMADƏK]

[Səneyi-1269]. Məhərrəmin on biri. Bu gün bir para şəxslərlə mülaqata məşğul olduq. Mədinə əhlindən əski müftizadə mülaqat edib, həm yeməyə təklif etdi. Və həm müfti Seyid [...] (66) əfəndi və Seyid Hafiz əfəndi Diyarbəkri və Şeyx Məhəmməd əfəndi Zahid və Osman əfəndi Çərkəz və Seyid Abdulla əfəndi Qılısı gəlib bizim[la] mülaqat etdilər. Və qabiliyətli adamlardırlar. Əlavə, Dağıstan və Cəzair (67) və sair məmləkətlərdən gəlib burada sakın olanları gördük. Hər kəs öz hallarına məsrur və məğrur. Lakin maaşları az olmayı işarə ilə bəyan edirlər.

Hərəmi-şərif müdürü Lətif əfəndi ilə həm mülaqat etdik. Biz namazda ikən vəzir Məhəmməd paşa oraya gəldi. Bizə qayətdə mehribanlıq edib, mənzilinə təklif etdi. Orada qəhvə içib, özü də bizim ilə bərabər [gəldi] hərəmi-şərifin təzə təmir olan yerlərin bizə göstərməyə. Həqiqətdə, qayətdə iyi təmir olur xüsusən üzlü yonma daşları və bütöv sütunları qırıb.

Paşanın təqririndən, ol daşlar məkanı bulunmağı bir kəramətdir. Xeyli müddət iyi daş yeri arayırkən, məəttəl ikən bir bədəvi gəlib söyləyir ki, siz daş bulmayırsız, bən göstərim. Bu, bələdlik edib, iki saatlıqda bu daşlar[ın] yerin göstərib özü qaib olur. Sonra çox axtarırlar ki, ona ənam versinlər, lakin hənuz bulunmayırlar.

Paşa bizə özü etdiyi təmiri göstərib və planları göstərdi. Ol sayaq üzrə tamam olsa bərbinalı və bərdavam olur, inşaallah.

Sonra çadırlarımıza gəlib, hərəmimizi ziyarətlərə göndərdik. Və ol axşam “Mövludi-şərif” oxundu. Hərçənd qırx il xidmət etmiş hərəməğası Osman ağa orda idi, lakin qayətdə binizam oxudular və məclisi daşıtdılar.

Məhərrəmin on ikisində sübh namazın hərəmi-şərifdə qılıb və vida ziyarətin edib, düberə bizə nəsib olmaq duasın edib, çadırlara gəlib, tədarükümüzü görüb, taxtlar qoşulub, yüklər çatılıb, düşdük yola.

Necə ki tamam hüccac düşürlərdi yola, qala qapısından çıxıb sol tərəfdə mərhum Davud paşanın (68) imarətinə və bağçasına girdik. Səliqəsi və bağcasının abadanlığı və gunəgun ağacları qayətdə xosuma gəldi. Bir qədər oturub genə ata mindik.

Şəhər kənarından çıxıb burulduq sol tərəfə. Dağın dibində məscidlərə və “Sureyi-Fatihə” nazil olan məkana ziyarət etdik. Dağın səkisində iki gümbəz və dibində üç dəxi ibadətgahlar vardır (lakin şimdə xaraba olmuş). Qayətdə gözəl məkanlardır.

Oradan gedib, Qibləteyndə iki rükət namaz qılıb, xaraba olmuş qəryədən keçib, cərfədə qurulmuş çadırlarımıza [qayıtdıq].

Bu aralarda bostan yerləri çoxdur. Su burda üzə çıxır. Hər qisim ziraətə layiqatı olan yerlərdir. Mədinədən buraya iki saat yol hesab olur. Yolun sağı və solu tamam ziyarətgahlardır. Hər bir məkanın şərafətindən yazmaq xahiş edən kəs üçün lazımdır ki, neçə sənə burda qalıb onun şüglü ilə zövq edə və xəyal-fikrin ol əyyama saldıqda insanın şərafətliləri ilə özünü bu fəna əsrdən kənar edib, bəlkə ruh[u] rahat olub, nicat [tapa]. Yoxsa, özümüz (69) fəna və işlərimiz fənadır.

Mədineyi-münəvvərə və ətrafi insani məfərrih edib islam zövqü ilə şad edir.

Cərfədə çox mədinəlilər gəlib, hüccacı ötürürülər və vidalaşırlar.

Məhərrəmin 13[-ü] çərşənbə günü sübhədən hüccac qafiləsi yola düşdü. Şimdi qafilə bir qədər xərif oldu, çün İran əhlindən Bəsrə tərəfinə, Kərbəlaya ziyarət etmək üçün gedənlər Mədineyi-münəvvər-

ədə Nəcd tərəflərinin ərəblərinə bir dəvəni otuz əşrəfiyə (bəlkə dahı ziyyadəyə) kira tutub, şərq tərəfində olan Nəcd qəbilələrinin arasından gah söylə-döyüлə, gah xərc verib iyirmi gündə Bəsrəyə çatırlar, oradan ziyaфət edib öz məmləkətlərinə gedirlər.

Saniyən, Misir qafiləsi Şam qafiləsindən bir-iki gün sonra Mədi-nədən çıxıb, Nəxləteyn mənzilinə qədər bu yol ilə gəlib, sonra Həd-yə çeşməsinə çatmamış Məğrib tərəfinə dönüb, əlahiddə Şəb dənizi-nin kənarından yavuq Misir yolu ilə müraciət edirlər. Və Məğrib hüc-cacı (ki, müqəvvimlərə tutulmayıb) özləri Məkkeyi-mükərrəmədə və Mədineyi-münəvvərədə özləri üçün dəvələr alıb, əlahiddə karvan qa-yırıb, Misir qafiləsi ilə dəxi gedirlər.

Üçümcü, Məkkeyi-mükərrəmənin cənubi tərəflərində Yəmən və Hindustan və Cava və sair Bəhri-mühit cəzirələrində və kənarlarında olan müsəlmanlardan həcci qılıb və rəsulillahın (70) mərqədi-müba-rəkinə (71) ziyarət edib, qayıdır, Ciddə boğazından keçib, Yənbü is-kələsinə gedirlər. Oradan bəhrən hər kəs öz məmləkətinə müraciət edir. Və bir para fəqir-füqəra ki, Şam və ya Misir qafilələrində dəvə kira etməyə taətləri yoxdur, onlar dəxi əlli-a[!]tmış quruşa bir dəvə kira edib, Yənbü iskələsinə gedib, orada dəxi əlli-a[!]tmış quruş (bəlkə bir az kəm) verib, Bəhri-şəbi keçib, Misir məmləkətində Qüseyr, yainki Süveyş iskələlərinə çatırlar. Oradan Misrə düşüb, Misrin də Ni-li-mübarəki ilən İsgəndəriyyəyə gəlib, Bəhri-səfid dəryası ilə öz məmləkətlərinə müraciət edirlər. Bu səbəblər görə bizim karvanımız bir qədər azaldı və on saat yol etdikdən sonra Biyari-cəbr adlı mənzilə çatdıq. Yolu düzə maildir, ətraflarındaancaq dağ-təpələr var. Biz keçdikdə quyularında su bulunmadı.

Məhərrəmin 14[-ü]. Sabaha dörd saat qalmış qafilə doqquz saat yol edib, günortaya bir saat qalmış Biyari-nəsib adlı mənzilə düşdü. Bu mənzilin sağ tərəfi vadisi-milə olduğuna, yolu qayətdə düzdür və susuz məhəldir.

Məhərrəmin 15[-i]. Sabaha beş saat qalmış qafilə yola düşüb, on saat sonra Nəxləteyn adlı mənzilə çatdıq. Yolumuzun sağ və solu dağ olsa da arası vase və qumsal meydandır. Nəxləteynin bir balaca qalası var və quyu suyu var.

Məhərrəmin 16[-sı]. Su tədarükümüzü götürüb, gecə, sübhə səkkiz saat qalmış qafilə yola düşdü. Sübh əvafına enib və qalxıb (72) günor-taya iki saat qalmış Vadisi-üzamiyyə (və nami-digər Cəbəli-əntərə)

məkanına düşdük on bir saat yol edib. Nəxləteyndən çıxanda yolumuz əqəbədir. Sonra dağlar bir qədər uzaqlaşır. Yolumuzun sağ və solu vəse görünür. Günortanı qılıb yola düşdük.

Əsr və axşam namazı üçün əvaf edib axşamdan saat yarımla keçmiş Hədyə aşmasının əqəbəsinə yavuq olduqda bizim müqəvvimlər və hükkamlar arasında bir şadlıq zühur etdi. Və şamlı uşaqlarından çoxu qışqırı-qışqırı qabağa yügürüşdülər və bizim qafilədən toplar və fişənglər atıldı və əqəbədən dəxi toplar və fişənglər atıldı. Mundan məlum oldu ki, Şamdan gələn cərdə gəlib çatıbdir. Bu şənlik ilə qafilə əqəbəyə çatdı.

Əqəbədə cərdə valisi miralay Məhəmməd Xosrov bəy çoxlu çirəğban və şənlik, çalan-çağıran mühəyyə edib, çadırlar qurdurub, məri-hac paşanı və bizi düşürüb bizə şərbət və qəhvə verdi. Bir saatdan ziyadə bu münval üzrə əqəbədə ateşbazlıq, şənlik oldu ta qafilənin dalı gəlib keçdi.

Və həcceyn ilə gələn ərəblərdə oxumağın və oynamağın və tüfəng və tapança atıb zopı getməyin [görüb] və fitil ilə atan tüfənglərinə tamaşa edib, heyvanlarımıza minib axşamdan dörd-beş saat keçmiş Hədyə aşmasında cərdə ordusuna çatdıq.

Günorta əvafından buraya qədər səkkiz saat yol gəldik. Bu gecə cərdə ilən gələn şamlılar və bizim ilən gələn qafilələr yatmadılar bir-birləriylən mülaqat və görüşmək şövqündən.

Şimdi cərdə nə olduğunu bəyan edəlim.

Dövləti-Ali-Osman (73) padşahları[nın] hüccaci-müslimini bu yol ilə aparıb-götirmək üçün qayətdə ehsanları və məsarifləri vardır. Əmiri-hac paşa Şamdan əsgər və mühümmat ilə hüccaci Məkkeyi-mükərrəməyə aparıb qayıdana qədər, əlbəttə, əsgər-dəvələr yorulub və mühümmat-zəxirə azalmağın mənzurda tutub, qədimi padşahlar qərardad qoymuşlar ki, qurban bayramının sabahı Şami-şerifdən cərdə vali-əlqabı ilə bir paşa bir qədər əsgər və dəvələr lazım olan mühümmat götürüb hüccacın qabağına getsinlər. Bunlara dəxi Şam əhlin-dən gunəgun məkulat satmaq üçün tüccarlar qoşulub dəxi gedirlər. Və cərdə valisinin borcudur ki, Şamdan Hədyə aşmasına qədər yolda olan mənzilgahlara və qalalara və sulara mülahizə etsin ki, hüccac gələndə bir qüsurluq olmasın. Həqiqətdə, cərdə[nin] bizə Hədyə aşmasında çatmağından qayətdə məsrur olduq.

Hədyə aşması dağın dibində bir balaca səhradır, özü də xırda daşlıq, müqəvvimlərin səqqaları düşən kimi. Daşı bir arşın, iki arşın həfr etdikdən [sonra] təmiz su çıxır. Lakin suyundan hüccaclar bir qədər ehtiyat edirlər. Cün bu məhəllin ətraflarında çox sinaməkki olduğuna, ishaldan ehtiyat edirlər. Həqiqətdə, deyirlər ki, bu sudan ishalə düşən çox olur. Və o su çıxan məhəllin kənarındaki dağda bir iyi və gərək çəgili böyük qala yapmışlar. Heyf ki, şərqi tərəfindəki bürcü yıxlırvə özünə də müqəyyəd olmayırlar. Deyirlər, buradan Xeybər qalasına (74) səkkiz, ya on saat yoldur.

Məhərrəmin 17[-si]. Günortaya qədər bu mənzildə məks edib, cərdə ordusunda qurulmuş bazardan hər kəs özü üçün mayəhtacın alıb və cərdə valisi Məhəmməd Xosrov bəyin qonaqlığın yeyib, zöhr namazın qılıb və cərdə ilən bizim qafılə qarışıb, əmiri-hac paşa qafilənin sağ tərəfi ilə və cərdə valisi sol tərəfi ilə yola düşdü.

Ol günü saat on birə qədər gedib, əsr və axşam namazının əvafına düşüb və məsa namazın da orada qılıb, qalxıb gecə sübhə qədər yol gedib və sübh əvafından sonra dəxi saat yarımlı yol gedib Hədyə aşmasından on altı saatlıqda Validə quyusu adlı mənzilə düşdü.

Məhərrəmin 18[-i]. Bu gün qafılə burada qaldı. Qabaqkı mənzil-lərdə su olmamağına görə səqqalar həfəzə qaldırdılar. Və həm müqəvvimlər burada hüccacın yüklərin qantara vurullar. Qərardaddan zi-yadə gəlsə artığın kirəsini alırlar. Yaxşı suyu və qalası var.

Məhərrəmin 19[-u]. Sübhədən yola düşüb, altı saat yol getdikdə, günorta əvafına düşdü. Qalxıb, iki saat yol getdikdən sonra sol tərəfimizdə bina olmuş Zümrüt qalasına seyr edib və oradan düşdü bir böyük səhraya. Səhrada axşama yarımlı saat qalmış çadırlarımıza düşdü. Zümrüddən bu mənzilgaha üç saat yoldur (75).

Məhərrəmin 20[-si]. Sabaha üç saat qalmış yola düşüb, sübh və zöhr əvaflarına enib-qalxıb, axşama dörd saat qalmış on iki saatlıqda Səddül-mətran adlı yerə düşdü.

Məhərrəmin 21[-i]. Sübhə dörd saat qalmış qafılə yola düşdü. Sübh əvafin edib, günortaya bir saat qalmış səkkiz saat yol etdikdən sonra gəlib Mədaini-salehə çatdıq.

Mədaini-saleh xüsusunda əlhac Məhəmməd Ədib əfəndi öz “Mənasük”ündə (76) yazıbdır ki, “diyari-Səmuddandır. Tufani-Nuh əley-hüssalamdan səkkiz yüz yetmiş doqquz sənə mürurunda qövmi-Səmud zikri mürur edən vəch üzrə həlak olduqları mərvdir. Binaları yek-

parə oyma daşdan; hala qeyri-məskundur. Qala və bərgəsi vardır. Dəruni-qalada bir kəbir bərma olmaqla bərgəyi andan doldururlar. Xəlil-ərrəhman (77) və Əla-qərib¹ olmaqla dadlı (78) limon və türunc və balçıq xurması gətirib hüccaca bey edərlər. Qum əqəbələri keçilib, qövmi-Saleh əleyhüssalamın (79) mütəməkkin olduqları binalar müşahidə olunur. Quyuları çoxdur. Sularını içmək zərərlidir.

Həzrəti-Cabirdən mərvidir: Rəsuli-xuda səlləllahü əleyhü və səl-ləm əshabi-güzin həzəratlarına buyururlar ki, sizdən biriniz qövmi-Saleh qəryəsinə girməyə və suyundan içməyə, əzab olan qövmün yanına varmaya. Məgər bika edərək vara, onlara isabət edən bizə dəxi isabət edə deyü xövfündən. Həzrəti-risalətpənah həzrətləri² vəqta ki Təbük qəzasına təşrif buyurduqlarında Köşk qayasına nüzul buyurdu (anda olan quyudan içməyələr və su almaya[lar] deyə), buyurdu əshabi-güzin: “Ya rəsulullah, ol quyunun suyundan xəmir yoğurduq və qır-balara su aldiq”. Həzrəti-rəsul ol xəmiri buraxmağa və ol suyu tökməyə əmr buyurdu. Suyu naqənin su içdiyi quyudan almağa izn buyurduqları mərvidir.

Bunda Qübbətül-həcər deyirlər³ bir kiçik dağ vardır. Bu məhəllər-dən rəsuli-möhətərəm həzrətləri sürət ilə mürur üçün Təbükə təşriflə-rində əmr buyurduqları mərvidir.

Və binaları olan cibala Ənalıq təsmiyə edərlər. Və bir cəbəl dəxi vardır Ənam deyirlər⁴. Və bir mürtəfe məhəldə həzrəti-Salehin daş-dan qazılmış məscidi-şərifi vardır. Qövmi-Səmuddan baqi olan əbna-yi-əcibələr çoxdur”. İntəha.

Biz Mədaini-salehə düşdükdən sonra xaraba qalmış kənd yerin gə-zib, qalanın içini girib və üstünə çıxıb Mədaini-salehin səhrasına seyr etdi. Həqiqətdə, bir qəribə səhradır. Təxminən uzunu beş, ya altı saat yol və ərzi iki saat (bəlkə ziyadə) bir səhradır ki, ətrafi müdəvvər, qala kimi çəkilmiş qayalar. Haman qayalar da gah yerdə yüksək, gah yerdə əlli-a[!]tmış arşınacanancaq olur. Lakin pərvərdigari-aləm o daşların üstündə lövnbələvn təsvirlər göstərir. Gahbiri minarəyə oxşayır, gahbiri adama oxşayır, gahbiri ağaca və gahbiri yumurtaya oxşayır.

¹ Yer adlarıdır.

² Məhəmməd peyğəmbər (s.ə.s.)

³ Deyilən.

⁴ Deyilən.

Səhra dəxi bir qumsal yerdir. Deyəsən, ətrafında olan evlər, qaya-lar durub bu aşağı çökmüş. Və su quyusunun, qalanın yanında genə qayalar və təpələr var. Haman o təpələrin yanına biz gedib, daşdan çapılmış evlərə seyr edib, qayətdə səliqə ilə çapıldığını təəccüb edib, rəsmlərin götürdük və həm qapıların üstündə olan yazıların surətin öz əfəndimiz Hacı Əli əfəndi yazib götürdü ki, bir bilənə oxudaq, çünkü müsəlman xətti deyildir.

“Təfsiri-tibyan”da (80) yazır ki, Səmud qövmündən altı min mömin Saleh peyğəmbər əleyhirrahmə ilə Həzərməvt (81) tərəfinə hicrət etmişlər və asılərin qəzəbinə nazil olmaq ilə burada tələf və həlak olmuşlar. Mundan görünür ki, Mədaini-salehdə külli cəmiyyət var imiş və yerinin də abad olmasına ləyaqəti var. Əvvələn, suyu çıxdur və təxminən başqa yerlərdən də qazilsa su çıxar. Və mügilan ağacları qayət böyük və abadan bitir.

Və munun cənubi tərəfində altı saatlıqda Əla deyilən bir qəsəbə var; qayətdə bağlı və bağçalı və sulu yerdir. Və ondan masəva, genə ətrafında¹ yaxşı abadan qəryələr vardır. Və buradan Şəb dənizi dörd günlük yoldur.

Ürban iki-üç qaziyə bir dəvəni kirayə verirlər. Və görünür ki, burada abadanlıq olan vaxt Şəb dənizindən buraya mal gətirillər imiş, çün biz Şəb dənizindən keçən vaxta və Vəşy iskələsiylə.

Və Məhəmməd Rəis mabeynində dəryanın kənarında Rəisi-saleh deyən bir liman var. Görünür ki, Mədaini-salehin iskələsi bu imiş. Belə surətdə layiqdir Mədaini-saleh bir abadan şəhər ola.

Mədaini-salehdə ətraf cəvanibdən cəm olan ərəblər bir böyük bazar qurdular. Xurma və dadlı (82) və əşgi limu qayətdə çıxdı. Və şamlılar dəxi parça dukanların açıb dəxi ərəblərə mal bey edirlərdi. Buraya gələn ərəblərin övrət və ərlərinin libasları qayətdə qəribə idi. Hərçənd özlərini müsəlman hesab edirlər, lakin görünürdü ki, içlərin-də yəhudü də var.

Məhərrəmin 22[-si]. Günortaya qədər səqqalar həfəzə tədarükün görüb, zöhrü² qılıb, qafilə yola düşdü. Üç saat yol getdikdən sonra səh-radan girdik Mədaini-salehin əqəbəsinə.

¹ Mədaini-salehin ətrafında

² Günorta namazını

Bu əqəbənin barəsində Hacı Məhəmməd Ədib əfəndi öz “Mənasük”ündə yazar: “Bu gunə bundan qafileyi-həcc şimal tərəfinə döñər. Həzrəti-Saleh əleyhüssalam möcüzəsi olan dəvənin xüruc elədiyi məhəldir. Qumsal yerdən çıxılıb boğazdan tişra girdikdə həzrəti-Salehin möcüzəsi olan dəvənin xüruc elədiyi məhəllə varılır. Təriqinin canibiyə-yəminindədir. İşbu məhəldən sürət və hay-huy ilə keçərlər, pişto və tufəng atarlar səxrədə olan naqənin sədasını dəvələr eşitməyə deyü. Zira sövti-məzburu eşidirlərsə çöküb qeyri qalxmazlar deyü əfvalı-nasidə məshhurdur.

Həzrəti-Salehin qövmü böyük daşdan naqə xürucunu tələb elədi-lər. Baəmri-xudayı-mütəal cəllət qüdrətihu həzrəti-Salehin duasını qəbul buyurub daşdan dəvə xürucu və yavru təvəllüd elədi. Bəzi imana gəlib bəzi gəlmədi. Rəisi-küffar Qəddar nam kimsənə dəvəyi sinirlədi. Yavrusu daşa girib qaib oldu. “Üç gündən sonra sizə əzab nazil olur” deyü həzrəti-Saleh xəbər verib imana gələnlər ilə içlərin-dən çıxmışlar. Qəddar ibn Salif nam qəddar naqəyi sinirlədiyi yövmiş-ərbəa idi. Yövmi-xəmsdə sabaha daxil olduqlarında kübar və siğar, zükür və ünasın üzləri zəfəran sürülmüş kimi sarı oldu. Həzrəti-Saleh əzabı xəbər verdiyindən, bu əlamət əzab əlaməti olduğunu bildilər.

Qaçan axşama daxil oldular, “əcəlimizin bir günü güzəran elədi” dedilər. Ruzi-cümə oldu. Gördülər qana boyanmış kibi, yüzləri qızıl oldu. Axşam olduqda “əcəlimizin iki günü getdi” dedilər. Qaçan yöv-mi-sittə olduqda gördülər çöhrələri siyah olmuş, guya qara sürülmüş. Axşama daxil olduqlarında “əcəlimizin cümləsi getdi” deyü əzaba hə-zir olub seyhə və fəryad elədilər.

Vəqta ki yövmi-əhəddən qaba quşluğu oldu (83), asimandan [elə] bir seyhə gəldi ki, hər saiqə və hər mühib nəsnənin sövtü anda mövcud [idi] və hər birinin sövtü ilə asiman və zəmin səda verir idi. Sinə-lərində qəlbləri qopub, “fa sübhani darihüm casimin əzab” (84) günü sabaha daxil oldular. Meyit olduqları halda, işbu əzab ilə qövmi-məsfur həlak olduqlarını və həzrəti-Saleh qövmi-Səmuddan iman gətirib əs-habından olanlar ilə çıxıb Həzərmövt nam şəhərə təşrif buyurduqları mərvidir. Dənri¹ mürur edən böyük daşa Mübərrəkün-naqə təsmiyə edərlər. Cəməlin xüruc elədiyi cəbələ Kasibə və dəvənin qaib olduğu cəbələ Qara təbir edərlər”. İntəha.

¹ Tanrı, Allah

Biz dəxi heyvan ilə gəlib, haman boğazda bir daşın üstündə düşüb hay-huya və karvanın keçməyinə seyr edirkən qayanın üstündəki ya-zıllara mülahizə etdik. Kufə (85) və yeni ərəbi və türki və farsı ilə çox adlar var və bir para yerdə ayələr və şerlər yazmışlar. Və bundan əlavə, yəhudi yazılısı ilə dəxi xətlər gördük. Əsr vaxtına qədər qafilənin dalı boğazdan çıxıb qurtuldu. Sonra miri-hac paşası və cərdə valisi və və-killər əmini ki, səkidə şəmsiyələrin qurub oturmışdular, onlar qalx-dı, biz də yola düşdük. Qayətdə əyri-büyürüm və daşlıq yol ilə karvan yürüdü. Əsr və axşam və məsa və sübh əvaflarına düşüb, sübhədən iki saat keçmiş Darül-hümra adlı mənzilə düşdük. Mədaini-salehdən bu-rayla on altı saat yoldur. Yolu qayətdə dəvələr üçün yürüməyə məşəq-qat – daş və qum olmaq səbəbi ilə.

Gecə gəlirkən bir haray düşdü. Sonra məlum oldu ki, iki Şam övrətləri məhfildə oturmuş ikən ərəblər dəvənin başın çəkib kənara aparırlar imiş. Əsgərlər xəbər olub aldılar. Lakin övrətlərin birinə yara yetirmişlər.

Məhərrəmin 23[-ü]. Zöhrü qılıb, axşama beş saat qalmış qafilə yola düşdü. Səlat əvaflarına düşüb, haman gecə yol edib, sübhədən beş saat keçmiş on səkkiz saatlıqda Bərgeyi-müəzzəmə adlı mənzilə çat-dıq. Qayətdə böyük bərgəsi var. Lakin bir qədər təmirə möhtacdır. Əl-hal suyu yoxdur. Və bir qalası var qədimdən təmir olunmuş.

Məhərrəmin 24[-ü]. Axşama beş saat qalmış yola düşüb, əsr və axşam və məsa və sübh əvafların edib, on yeddi saatlıqda gəlib Əxi-zər adlı mənzilə yetişdik.

Əxi-zər haqqında Hacı Məhəmməd Ədib əfəndi belə yazar ki, “mə-nazili-nəbəvidəndir. Və bir məscidi-şerif vardır Sultan Süleyman xan (86) zamanında bina olmuş. Bir qala və beş bərgə[si] vardır. Qalada bir böyük quyu vardır. Quyudan su çəkib, xarici-qalada olan bərgələri doldururlar (87). Quyunun suyu qayət lətifdir. Bəziləri bir qaç qonaq gətirirlər. İşbu quyudan həzrəti-Əyyub əleyhüssalam (88) yiğanıb, vücudi-şeriflərində olan qurdalar düşüb daş olmuşdur deyü mərvidir. Hala düşürürlər və bunda həzrəti-Xızır (89) məqamı olduğu mərvidir. Və dəruni-qalada Heydər baba mərqədi-ziyarətgah[1] vardır.

Şam qullarından iyirmi nəfər mühafiz qalada vardır. Qaladan bər-gəyə doldururlar (90). Qalayı sultani-müşarileyh zamanında doqquz (91) yüz otuz səkkiz tarixində (92) ürban harisə bəyi Türban ibn Fəracə Şam valisi Mustafa paşa[nin] əmrıyla və əmri-sultani-müşarileyh ilə

bina eyləmişdir, zira Bəni-Lam ürbani üsyan edib quyuyu doldururlar (93) idi. Qalanın qarşısında bir bürc vardır. Yenə bəzi məhəlli daşlıqlı və bəzi düz, qumsaldır. Bir dar (94) boğazdır. Səqqabalar hüccaca şərbət səqa edərlər. Bu qonağın ətrafi-ərbəəsi dağdır (95). Bəni-Lam tayfası bu məhəllərdə sakın olmaları ilə bəzən boğazı sədd edərlər.

Əxizerə qərib¹ Səqəbi-Əxizər nam məhəllə vardır. İşbu məhəlleyi-Əxizər Dəməşqüs-Şamdan Məkkeyi-mükərrəməyədəkin nisfi-tərikdir².

Bərgeyi-müəzzzəməyə varılacaq məhəldə Qazi baxçaları deməklə ərif məhəllə vardır. Heydər boğazı tamam olunca bir vase səhraya varılır. Bəzi qar kimi bəyaz qumlu dağlar (96) vardır". İntəha.

Bu gün (ki məhərrəmin iyirmi beşidir) burda qalıb, axşam mərhum olmuş Surə əmməni qumda dəfn edib və gecə qaldıq bu mənzildə. Bir cüzi yağış yağış, hava purlaşış, savuq oldu.

Məhərrəmin 26[-si]. Sübh şafei namazı vaxtında qafilə yola düşdü. Heydər əqəbəsin qalxıb, dar və daşlı yoldan çıxıb, sabiq üzrə əvaf-lara düşüb, axşam on iki saatlıqda Müğayirül-qələndəriyyə adlı mənzilə düşdü.

Bir qalası var. Susuz məhəldir. Yolunda çox qurda müşabih³ daşlar cəm edərlər dava⁴ deyü və "həzrəti-Öyyub qurdudu" deyü – xüsusən şamlı və əcəm xalqları (97).

Məhərrəmin 27[-si]. Sübhə beş saat qalmış yola düşüb, günorta vaxtına on iki saatlıqda Asi-xurma adlı mənzilə düşdük (nami-digər Təbük).

Məhəmməd Ədib əfəndi yazar ki, yaban xurması çoxdur. Rəsuli-möhtərəm səlləllahü əleyhü və səlləm həzrətləri bənəfsəhü qəza niy-yətiylə Təbükə təşrif buyurmuşlardır. Sultan Süleyman zamanında bir qala və bir bərgə bina olunmuşdur. Dəruni-bərgədə eyni vardır; suyu çoxdur. Dəruni-qalada bir köbir əncir ağacı və təhtində bərma vardır. Xaricdə əncir və ruman və eyva ağacları vardır. Üzüm, badıncan və qabaq bulunur. Müqəddəmən əshabi-ikənin məhəlliidir. Həzrəti-Ömər əfəndimizin (98) zəmani-sədiqtiranlarında Mədineyi-münəvvərədən bu məhəllə gəlinçə ziraət olunur imiş. Həzrəti-Şüeyb (99) əleyhüs-

¹ Yaxın

² Yolun yarısıdır

³ Bənzəyən

⁴ Dərman

salam Mədaindən gəlib, qövmi-məzburu dinə dəvət elədi. Təriqlər-dən müməniət edirlərdi bəzi imana gəlib, eksəri gəlməməklə. Gəlmə-yənlər[in] özlərinə həqqi-sübhana və təala həzrətləri seyhə irsal bu-yurub, qövmi-mövsumu həlak elədi”.

Təbükdə həzrəti-risalət[ənah] əfəndimiz namaz qıldıqları məscidə şerif olub, bədə Ömrə ibn Əbdüləzziz (100) təcdid elədiyi mərvidir. Müqabiləsində Sieyi-mədrəsi nam məhəllə vardır ki, həzrəti-rəsul-i-möhtərəm səlləllahü əleyhü və səlləm namaz qıldıqları məscid ol-duğu mərvidir.

Bu məhəllərdə bitran¹ çoxdur və ormanlıqdır. Axar sulu məhəldir. Ətrafında ürbanlar sakındır. Olduqları məhəllə məmurdur. Meyvələri vardır. Hala bu məhəllərdə bəzi ərəb evləri vardır. Müqəddəmən bir qəryə imiş. Bu məhəllə qərib Sürüş nam bir qəryə vardır. İşbu məhəllər məmləkəti-Hicazdan ədd olunur.

Hicaz Məkkeyi-mükərrəmə və Mədineyi-münəvvərə və Yəməmədən ibarətdir.

Əsməi deyir ki, Hicaz bir məhəllə deyirlər ki, Hürrətül-məranı əhatə etmiş ola. Ameyi-mənənazili-bəni-Səlim Mədineyi-münəvvərə-yədəkin Hicaz ilə müsəmmadır. Dağlı əhatə elədiyi əcəlldən mərvidir ki, həzrəti-rəsul səlləllahü əleyhü və səlləm Təbük siyəsi üzrə durub buyurdu Şam canibinə işaret edib: “İşbu canibdə olan Şamdır” və Mədineyi-münəvvərə tərəfinə işaret buyurub: “İşbu canib Yəməndir”. Bu təqdircə, Hicaz Yəməndir.

Nəvəvi (101) zikr edər: “Mədineyi-münəvvərə Şami və Yəməni deyildir, bəlkə mabeynində bir müstəqil məhəldir.

Bəzilər Mədinənin bir nisfi Hicazi və bir nisfi tamami, bir qövl də təcdiddir demişlər”.

Asi-xurma ətrafindakı səhrada yaşıllıq gördük. Dəvələri otarmağa buraxmışdılar. Qəryənin ətrafında xaraba bağlar da çoxdur. Xurma qəryələri bisahib qalmış. Bura[nın] himmət ilə abadan olmağa layiqti ziyanə vardır. İmdi bu qəryədə yüzdən ziyanə ərəb evləri [var]. Onları da ətrafdı köçəri ərəblər rahat, əmin qoymurlar (102).

Məhərrəmin 28[-i]. Bu gün sübhdən axşama on iki saat yol edib, Qaüs-sübt adlı ovada düsdük. Susuz bir meheldir. Yolu qumsaldır. Və sağ tərəfdə uzaqda Mənbər dağı deyən bir üskək dağ görünür. Ərəb ol

¹ Pitraq

təpəyə Şərura təsmiyə edirlər. Səneyi-1171-də (103) bu məhəldə hüccacı qarət etmişlər (104).

Məhərrəmin 29[-u]. On üç saat yol gedib, axşama Zatül-həcc qəlasına çatdıq. Suyu eşmələrdəndir. Eşdikcə çıxır. Ətrafında olan dağ və təpə çaxmaq daşıdır (105).

Gün doğana bir saat qalmış yola düşüb, saat altı yarımda enib, öyləni qılıb, qalxıb, gün batan vaxta mənzilə çatdıq. Yolu səhravü biyabandır. Ətraflarında dağ görünməz (bəlkə az uzaqdan sağ tərəfdə balaca təpələr görünür) doqquz saatlığıacan. Bədə bir saat qədəri yoxuş olub, boğazdan keçilir. Ətrafında balaca təpə vardır, sonra genə biyabandır ta mənzilə gəlincən. Quyu suyu var (bir az şorluğa mail) qalanın içində; bərgəyə çəkib tökürlər, bərgədən götürüb dəvəçilər sərf edirlər. Yaban xurmalar^[1] bulunur.

Zatül-həccdən gün doğana bir saat qalmış qalxıb, altı yarımda zöhrü qılıb, gün batana iki saat qalmış mahi-səfərin ibtidası, şənbə günü gəlib Müdəvvərə adlı mənzilə yetdiq.

Müdəvvərə (nami-digər Zəmaq) Zatül-həccdən doqquz saatdır. Yolu, iki saat qədəri gələndə daşlıq və balaca əqəbələrdir. Sağ tərəfində xirdaca təpələr var. Qumsal yerdir. Bədə mənzilə gəlincə bir səhərayi-bipayandır. Sağ-solunda dağ-təpə görünməz təki, mənzilə geldikdən sonra. Kondələn kimi alçaq dağ düşüb məşriq-məğrib tərəfə. Qabağında bir qalaça, içində quyu suyu [var]. Xaricində bərgəyə çəkilib, ondan götürüb sərf edirlər. Və bərgənin yəmin tərəfindən balaca təpə vardır; qabağı, yəni qiblə tərəfi göz dərk edən qədəri səhradır (107).

Mahi-səfərin ikisi, yekşənbə günü Müdəvvərədən yola düşdükdə sübh namazına yarım saat [qalmış] biz çadırda uyuyar ikən fücətən hüccac karvanının içində bir zəlzələ və bir sədalar düşdü (108). Nagah yuxudan qalxıb, qulağ asdim (109) “bu nə qovğadır” deyib. Gördüm ki, biri “cəmmal” deyib qışqırır, biri “maşalçı” deyib səda edir və biri “hükkam” deyib nida edir. Və bu sədalari yazıq və feqir və danışmağa nitq[i] olmayan və yol gəlmış vəyük çəkmış heyvan dəvələr də [eşidir və] özlərin[in] dalısına yükler qoyulması anlayıb, bir tərəfdən də anlar inildəyib və anqırırlar. Bu əsnada toplar atılıb, sübh namazın qılıb, taxtlarımıza minib, beş-on qədəm gəldikdə (110) nagahan gördüm yolu ortasında bir şəxs “Allah, mənə su; səndən su istərəm” deyib fəryad edir. Xəlaiyiq cəmi onu biağıl zənn edirdi – neçün onlardan istəməyib Allahdan istəyir. Lakin filhəqiqət, fikir edəndə ondan ağıllı adam olmaz.

Bədə saat altı yarımda zöhr əvafına endik, namazı qılıb, qalxıb, axşama Təhtül-əqəbə adlı yerə gəlib bivaxt [y]etdik. Guya mənzil kimidir.

Təhtül-əqəbə Müdəvvərədən on üç saatdır. Suyu yoxdur. Məandan, ya Müdəvvərədən həfəzə qaldırırlar. Yolu, bir saat qədəri (Müdəvvərədən gələndə) geniş (111) olan boğaz içidir (112). Sonra bir az qədər taxta, alçaq-əla daş üstü ilən gəlinir, [...]¹ bədə qabağı qumsal, düz səhraya çıxılır. Yəmən tərəfi səhrayı-bilanəhayədir. Yəsarında gah düzü, gah balaca təpələr vardır.

Üçümcü, düşənbə günü sübh namazın qılıb, hüccac yola düşüb, saat yarım gəldikdə bir əqəbə var. Qabaqcə paşalar və əsgərlər çıxıb, əqəbənin başında çadırlar qurub, biz də bərabər bir tərəfdə əyləşib (113), hüccaclar dəvələrindən enib və dəvələr də yük altında səsedici olduqları halda, karvanın axırına qədər tamaşa edib, həm təəccüb və həm səyahət elədik.

Haman bu əqəbədə hüccac keçib tükəndikdə Hicaz torpağında mərhum olanlara “Fatihə” oxurlar Şam ilə Hicaz sərhədi olduğu üçün.

Bədə qalxıb bir saat qədəri yol etdikdə sol tərəfdə köhnə bina olmuş bir qaladan keçib, qabağımız bir səhravü biyabana (114) uğradı (115). Heç şey görünməz, illa qumsallıqdan qeyri.

Altı saat yarımada zöhrü qılıb, qalxıb, axşama yarım saat qalmış haman o biyabanda yatdıq (116). Yolu da tamam çaxmaq daşıdır (117).

O gecə orada yatıb saat yeddiidə qalxıb dördümcü, şəşənbə günü saat altıda gəlib Məan şəhərinə çatıb oturaq etdik. Məana yarım saat qalanadək düz səhra ilə gəlinir (118).

Məan əslində bir böyük şəhərmiş. Bəni-Ümeyyələr (119) oturmuş. Sonra xarabalığa təbdil olub, pərakəndə olubdur. Hala təmir olmaqlıqə bina olunur. İki təzə qalası var Əbdülməcid xan (120) yapdırın. Birinə Qəleyi-Hicazi deyirlər (Hicaz tərəfində olduğu üçün) və birinə Qəleyi-Şami deyirlər (Şam tərəfində olduğu üçün). Əskidən (Sultan Süleyman zamanında) yapılan bir qala da var. Ona Qəleyi-Sultani deyirlər.

Burada qayətdə hulu, hamiz nar olur və üzüm olur. Hüccaclar gəldikdə tamam xatunlar səf-səf ocaqlar qayırıb, balaca-balaca çörəklər bişirib satıllar. Və balaca və büzürg qəryələrdə xatunlar və ərlər gətirib yağ satıllar.

¹ Cümləyə əlavə olunmuş bir neçə söz oxunmadı.

Kənarında balaca nəhri var, su axar. Və şəhərin içində quyusu var; çuxura maildir. Lakin çıxmazdan bir gün əvvəl – çaharşənbə axşamı bir qədər yağmur yağış, tez kəsilib, gecəsi pək savuq oldu. Sabahi bulud çekilib, göyçək gün çıxdı, könüllər açıldı. Hükkam və müqəvvimlər xudayı-ləmyəzələ çox həmdü səna etdirilər, cünki Məan yağmurundan ziyadə ehtiyat olunur imiş. Hətta hükkamlar rəvayət edirlər ki, tarixi-a[1]tmış səkkizdə (121) bir gündə üç kərə yağmur yağış, kəsilib, dəvələr yüklenib, genə düşürülübdür. Buna görə çox şükür-səna olundu.

Mahi-səfərin dördündə Məana girib, altısında çıxdıq. Bu mabeyn-də cəvaniblərə gəzib seyr etdik. Məandan Misir əqəbəsinə on saatdır və Xəlil-ərrəhmana dörd dəvə mənzildir.

Mahi-səfərin 6[-si]. Karvan qalxıb, yola düşdü. Səlat əvafların edib, gəlib, doqquz saatlıqda Üneyzə adlı mənzilə çatdıq. Məandan bir saat qədəri yolu alçaq və əla[dır]. Və bir qədər əqəbəsi vardır. Burada qəribərək daşlar vardır və Vadisi-məmsux deyirlər.

Əfvayı söyləyir ki, insan imişlər, sonra daş olmuşlar.

Bədə bir düz səhra ilə gəlinir. Yolun sağ və sol tərəfində bir az uzaqdan qum kimi qobular görünür. Kənarlarda yovşan və qeyrə dəvə əkl edən otlar vardır. Bu mənzil susuz yerdir. Bərkəsi var qalanın qabağında; yağmur olur isə, su bulunur, yoxsa, bulunmaz. Məandan həfəzə qaldırıllar.

Mahi-səfərin 7[-si]. Sübh namazın qılıb karvan yola düşdü, səlat əvafların edib, gəlib on bir saatlıqda Həsa adlı mənzilə yetdi. Yolu əyri-müryü. Eniş-yoxusu var. Ətrafları biyabandır və alçaq təpələr görünür. Mənzilə iki saat qaldıqda bir əqəbə var; başısağdı düşülüb başı-yuxarı çıxılır. Bu mənzilin qalası var bir az aralı. Qarşısında bərgəsi var. Yağmur olmasa su bulunmaz. Həfəzə götürürler. Bu, çuxur kimi yerdədir. Ortadan kəsdirmə döşəmə daşdan misirli İbrahim paşa (122) yapısı, körpüsü var. Üstündən palçıq olanda hüccac və dəvələr gedirlər. O körpünü yağmurun qabağından çəkibdilər ki, su bərgəyə getsin və həm dərələrə yağmur gələndə hüccaca zərər etməsin deyü. Bu yeriin yağmurundan çox ehtiyat olunur. Rəvayət edirlər ki, zamanı-sabiqdə yağmur olub, hüccac ancaq nəfslərin götürüb çıxıbdılar.

Qalanın içində beş-on adamlar oturur mühafiz (aylıq alıb padşah tərəfindən). Buraya Qüds qərib¹ olmaq səbəbi ilə türünc, limu və qeyrə zaxirelər gətirib satıllar. Bu sənə bir kəs gəlib satmadılar.

¹ Yaxın

Bunda həzrəti-Əli kərəmüllah (123) vəchə övladından Məhəmmədül-Hənəfi (124) vəqəsi olmuşdur. Şeyx Cəlaləddin Xəlvəti mədfundur.

Mahi-səfərin 8[-i]. Sübh namazın qılıb yola düşdü. Namaz əvaf-ların edib, gəlib on iki saatlıqda Qətran adlı mənzilə çatdıq. Məsadan yola düşdükdə bir qədər döşəmə daşlıq ilə gəlib, sonra bir az başıaşağı enilib bir qədər uzun əqəbəyə qalxılır. Bədə bir az gedib iki alçaq dərə arası ilə karvan gedir saat yarım qədəri, sonra eniş-yoxuş gedilir. Gah vaxt yolun sol tərəfində yağmur suyu böyük çuxur[a] dolub durar, məsakin-füqəraların çox imdadına çatar. Yeddi saat qədəri yol gah daşlıq, gah bir az düzdü. Bədə iki saat qədəri hamavar və qumsaldır. Sonra genə daşlığa düşülür əndir-ündür ta mənzilə qədər.

Bu qonağın qalası, içində quyu suyu, qarşısında bərgəsi vardır. Bir körpü çəkilib döşəmə daşdan suyun qabağına hasar kimi – yağmur gələndə xarablıq olmayıb bərgəyə getsin deyü.

Bu qalanın içində də zabit oturur bir az adam ilə (aylıq alıb).

Mahi-səfərin 9[-u]. Səhərdən toplar atılıb, sübh namazın qılıb, karvan yola düşüb, namaz əvafların edib, gəlib on bir saatlıqda Bəlqa adlı mənzilə çatdı. Yolu altı saat qədəri daşlıq, əyri-müyrü, əqəbəlidir. Bədə mənzilə gəlinçə daşlıq deyildir, düz kimidir.

Bu qonağın da qalası var; susuzdur. Bərgə var. Əgər yağmur olur isə su bulunur, yoxsa bulunmaz.

Mahi-səfərin 10[-u]. Səhərdən namazı qılıb yola düşdü. Mənzilə çatmayıb səkkiz saatiqda bir susuz səhrada qaldıq. Buraya gəlinçə yolun iki saat qədəri eniş-yoxusu var. Sonra düz, qumsal yol ilə gəlinir. Beş saat qədər gəldikdə yəmin tərəfdə köhnədən bir xaraba karvansarayı var naxışlı, qəribərək daşlardan bina olmuş.

Mahi-səfərin 11[-i]. O qaldığımız səhradan sübh namazın qılıb, namaz əvafların edib, gəlib Bəlqa adlı mənzildən on altı saatlıqda olan Eyni-Zərqə adlı mənzilə yetişdik. O gecə orada istirahət etdik. Eyni-Zərqaya altı saat qədəri qalmış, yolu daşlıq, əyri-müyrü əqəbələrdir ta Eyni-Zərqayacan.

Eyni-Zərqə dedikləri bir yerdir [ki], dörd ətraftı bir az təpələrdir. İçində yaxşı axar suyu var bir-iki dəyirman işlədən qədəri; yerdən çıxır. Təpə üstə, şimalı tərəfində qalaçası var. İçində bir zabit oturur bir az adam ilə. Cənubi tərəfində bir xaraba qala vardır. Bu suyun üstə çox qarğuluq var. O qarğudan ərəblər və xatunları toma-toma evlər qayı-

rib, incə etməklər bişirib hüccaclara satırlar. Nili-mübarəkdən keçidikdən sonra böylə axar su görmədiyimizə, bunun suyu və axması qayətdə bizə xoş gəldi; xüsusən kənarında yaşıllıq gördükdə. Çox qalın və uzun qamış içində zaqqum ağacı (gözəl çiçək ilə) və həm böyürtkən və sair abi çiçək.

Mahi-səfərin 12[-si]. Eyni-Zərqadan sübh namazın qılıb yola düşdü. Əvafi-zöhrü edib, gəlib doqquz saatlıqda Məfrəq adlı mənzilə [çatdıq]. Əvafi-əsr və məqribi edib, orada yatmayıb, su olmamaq səbəbiylə qalxıb beş saatlıqda Vadiyi-Rəmətə adlı səhraya düşdü.

Eyni-Zərqadan qalxdıqda bir saat qədəri yolu pək əqəbədir. Bədə bir az əqəbəlik çəp-çəpdır iki saat qədəri, sonra düz və səhradır.

İki saat qədəri gəldikdə yoluñ sağ-solunda üç zira qədəri mərmər daşdan sütunlar var üçü bir yerdə, ikisi bir yerdə, biri də yoluñ ortasında kəsr olub köndələn düşmüş. Ərəblər söyləyir ki, Nəmruddan (125) qalan sütunlardır. Bəzilər deyirlər o sütunlar əslində dörd imiş – çox əla və yüksək. Üstündə taxt var imiş; banisi də Ətəbə adlı övrət ola-Əbi-Ləhəb (126) övrəti.

Məfrəqin qalaçası var. Suyu yoxdur. Zərqadan həfəzə qaldırırlar.

Mahi-səfərin 13[-ü]. Haman qaldığımız səhrayı-məzkurdan, sübh namazın qılıb karvan yola düşdü. Səlat əvafların edib, gəlib Məfrəq adlı mənzildən on dörd saatlıqda olan Müzeyrəb adlı mənzilə yetişdi. O səhradan dörd-beş saat qədəri yol gəldikdə bir əqəbəyə yoluxulur. Yarım saat qədəri əqəbəni çıxıb qurtardıqda düzə düşülüb, adamları fərar edən Rəmətə adlı qəryənin üstündən keçilib, iki saat yol gəldikdə Şam tərəfindən hüccacın istiqbalına əsgərlər əllərində baydaqlar və nizələr və atlar oynada-oynada gəlib hüccaclara mülaqat olduqda qayət şadlıq və bəşəşətlik etdilər. Bu əsnada bizim də ürəyimizə həm qürbət və həm məmləkət təəşşüqü xütur edib cünbüş etdikdə taxtimizdən nüzul edib, yedək atımıza süvar olub, bir neçə şəxslər və mülazimlər ilə o səhrada çahar ətrafa seyrü kövlən edib, öz-özümüzə şü-kür-sənalar eləyib fərəh və nəşat verdik.

Rəmətə bir böyük qəryədir yoluñ sol tərəfində. Adamları qaçmış (127), xalidir, evləri də yernən bərabər, daş içində yapılmışdır. İçində Şeyx Əsmər Təkərvəri günbədi var. Ziyarət edirlər. Yolu ta Müzeyrəbə gəlinçə səhradır. Sultan Səlim (128) binası bir qaladır. İçində otuza qədər ərəb evləri olur. Yaxşı axar çay kimi gölü var. Bir səhranın ortasıdır. Ziyarət edərlər.

Mahi-səfərin 14[-ü]. Müzeyrəbdən, sübh namazın qılıb karvan yola düşdü, səlat əvafin [edib], Misir ordusu olan məkan[a] gəlib doqquz saatlıqda Kütəyyibə adlı mənzilə yetişdi. Yolu, gah yeri daşlıq və gah yeri daşsızdır. Çox iri daşlığı var. Yüründükdə dəvələrə ziyadə zəhmət olur.

Saat üçdən səkkizə gəlincə sağ-solda xaraba Nəfs nam qəryəsin-dən və Səməskin nam qəryəsindən və Büneyb adlı qəryədən, Validli adlı qəryədən keçilir.

Bu Kütəyyibə adlı mənzil bir gözəl yerdir. Ətrafları ziraat və səhralardır. Baxanda könüllər açılır. Bir yaxşı bulağı var.

Mahi-səfərin 15[-i]. Sübh namazın qılıb karvan yola düşdü, namaz əvafların edib gəlib on dörd saatlıqda Kəsvə adlı [mənzilə] yetişdi. Bu mənzildə Diruzi Səid bəy, Hevrənlı İsmayıllı Ətraşı və ingilis qonsulu gəldilər (129).

Kəsvə qəryəsi Kütəyyibədən on dörd saatdır. Yolu çox daşlıqdır ta Kəsvəyə iki saat yol qalınca. Kəsvədən gəldikdə yoluñ sağ tərəfində xaraba Buni adlı qəryə vardır. Üç saatlıqda genə bir xaraba Qəbağəb adlı qəryə vardır. Dörd saatlıqda (130) Sənmin adlı bir böyük qəryə vardır sol tərəfində. Adamları qaçıb fərar edibdirlər. Əsli-qədiimdə şəhər imiş. Ətrafında qalanın uçmuş divarı və qırqlarında bürclər hala qalıbdır. İçində bir məscid var divarları uçmuş, günbədi əhəngsiz, torpaqsız; ancaq daşdan yapılmışdır. Tərəfindən axar suyu var. Bir az gəldikdə sol tərəfdə, dağın təpəsində bir qübbə var, Qübbəyi-firon təbir edirlər. O qübbənin qarşısında qəryə tərəfdə, yoluñ kənarında bir çəharhovuz var; içində suyu var. Hüccacları Şamdan qarşılıyanlar orada oturub məkulat bey edərlər.

Kəsvəyə bir saat qalmış yoluñ sol tərəfində bir xan vardır (yanından su axır), onda şeylər hazır edib hüccaca bey edərlər.

Bu mabeyndə dörd-beş yerdə daş döşənibdir palçıq olanda karvan yürümək üçün. Çuxur olan yerdə daş ilən körpü yapıbdılar üç gözlü, beş gözlü.

Kəsvə qəryəsi bir bağçalı qəryədir. İçində çay axır. Tərəfləri təpədağlardır. İçində çərçi bazarı vardır.

On altı, yekşənbə günü Kəsvədən gecə ilə saat doqquzda yola düşdü. Sübh səhərdən Şama çatmaq qəsdiylə gəlib saat beşdə Şamişərifə yetişdi. Bais bu ki, biz mənzildən qalxıb bir rüb qədəri yol gəldik. Xudayı-təala cəllət əzəmətin mərhəmətindən bir az yağmur olub

yollar palçıq oldu, dəvələrin ayaqları yer tutmadı. Cəmi hüccaca və hükkamlar mabeynində çox zəlzələ düşdü. Kimi “Allah hafız”, kimi “Ya rəsulillahi-seyyidi, mədəd!”, kimi “Üdi”, kimi “Seyyidi-Yəhya, mədəd!” (131), kimi də (fəllah dəvəçilərdən): “Vallahü nəhnü müslimi yarəbbi vərhəm” (132) deyü təzərrö edərək, kiminin taxtı, kiminin kəcavəsi, kiminin dəvəsi yixılıb palçıqda qalaraq bu növ ilə (133) dörd saatlıq yolu səkkiz-doqquz saatda gəldik.

Şami-şərif Kəsvədən dörd saatdır. Yolu, Şama girincə düz yerdir, şəhərə daxil olduqda daşlıqdır. Şəhərin içi döşəmə daşdır (134).

ŞAMİ-ŞƏRİF

[Səfərin 16-sı]. Dünyada insanın is[tədiy]i çox və məramı müxtəlifdir. Ona binaən biz dəxi Hicazın yandırıcı gününün altında duman, bulud və yağış arzusun çox çəkirdik və ayaq yandırıcı qum və tozun rütubətli olmağın arzusun edirdik. Bunlar həpsi müyəssər oldu Şamin iki saathənəngi, bir belə məkanda ki, biz havanın açılığın və yolu quruluğun tələb edirdik ki, şövq ilən çatdığınış Şami-şərifə nəşət ilə daxil olaq.

Həqiqət, Qədəmgah qəryəsinin bir saatlığında bir gunə yağış yağış, tamam libasımızı suya döndərib və yolu palçıq edib bizi sərgərdan qoydu.

Çün dəvələr özləri yorğun, dallarında yük giran və yağışdan bilmüzaəf ağırlaşış, ayaqları sürüşüb, yoluñ sağ və soluna və ortasına anqıra-anqıra sırişt urdular. Bir hay-huy düşdü hüccaclar arasına. Kimi qışqırıb: “Qaldım”, kimi çağırıb: “[Dəvə] getdi”, kimi deyir: “Yüküm batdı”, kimi deyir: “Mən nə çarə edim?”. O cümlədən bizim Hacı Əli [əfəndi] də qalmışdı. Hərçənd bizim taxtların dəvəsi də bir qaç yerdə yixildi, [...]¹.

Qədəmgah qarşısında Əhməd paşa təkyəsinə çatıb, [...] və abadanlıqlar gördükdə şad olub, [...]. Yağmur dökülə-dökülə gəlib Şamin [...] girdik. Kimi həcc qabağına [...]¹. Misir qapısından girib meydan məhəlləsinin böyük küçəsinə düşdü. Küçə nə qədər vase olsa da yoluñ ilə dolmuşdu və küçənin sağ-sol tərəfində olan evlər[d]ə və dükanlardada səğir-kəbir və ünas-zükür məskən tutub (135) hüccacın qafiləsinə seyr edirlərdi.

¹ Cırılıb. 1-2 söz oxunmadı.

Biz bu nəhv ilə qapıdan girib, meydan küçəsindən Tağ bazarına giriib Qanəvatda qonağımız miralay Məhəmməd Xosrov bəyin mənzilinə düşə[nə] qədər dörd-beş saat çəkdi. Hərçənd arası azdı, lakin izdihamlıqdan və palçıqdan sürməyə mümkün olmayırdı və buna [binaən] bizə fürsət oldu ki, taxtdan sağa və sola dəxi seyr edək.

Müqəddəm Şamin tərifin çox eşitmışdık, lakin bizə ol qədər xoş görünmədi. Olur ki, havanın müxtəlif olmağından və küçələr palçıq olub, biz palçıqda məəttəl olmağımızdan böylə göründü. [Bir] dəxi küçə ilə gedərkən damları və dükanları kəmsəliqə [gördük]. Divarları sadə, palçıq ilə suvaq olmuşdur. [...] [bəzi] yerdə xaraba kimi uçub-dağılmış [...], gah-gah görünməsə zahirdən Şam şəhər kimi [...]¹ oxşayır. Amma bir imarətin qapısından içəri girdikdə zahiri batınə müvafiq gəlməyir. Həyatın² mərmər daş ilə və sair yonma rəngbərəng daşlar ilə döşəməsi, yaxşı çarhovuzu və limu, türunc ağacları və evlərin çölü nəq-qas və içərisi qayətdə lacivərd, tila və nəqqəşkarlı və əlvan şışələr ilə pəncərələri – bunlar qayətdə gözə xoş gəlir. Yayda gərək sərin olsun. Xüsusən hər həyatda çarhovuz var və böyük odalarında dəxi fəvvərələr vardır. Amma suyun bu çoxluğu qışda qayətdə rütubətli edir evlərin.

Hava yağmur olub və əlahiddə mənzil aramaqda olub, iki gün Xosrov bəyin müsafiri olub sonra Bəni-Ümmeyə came[sinə] [getdik] və bazara yaxın bir mənzil tutduq [...] quruşa, köcdük üçünə. Qışın ortasında həyatımızın ortasında limu və narinc və ağacqəvin ağaclarının üstə meh qayətdə insanı fərəh edir və [...]³.

Mənzildə farağat olduqda Rusiyyə dövlətinin Şamda vəkili Leonid Telatenidi gəlib bizi apardı paşalar ilə mülaqat etməyə. Misirlı İshaq paşa (Şamin valisi olmadığını) qaimməqam rütbəsində işləri dolandırır. Bizə qayətdə mehribanlıq etdi, çün on iki sənə müqəddəm Tiflis-də bizim ilə mülaqat etmişdi.

Sonra gedib dəftərdar Xəlil bəy ilə görüşdük. Bir şışman və kamalına və hesab bilməyinə məğrur [adamdır]. Şamin malisin dolandırındır.

Ordu müşiri Məhəmməd paşanın xidmətində bir para diruzilərdən söhbət oldu. Firəng lisانında qayətdə fəsih danışib və üsuli-dövlətə layiq bir cavablar verdi.

¹ Cırılıb. 4-5 söz oxunmadı.

² Həyatın

³ Cırılıb. 4-5 söz oxunmadı.

Ərəbistan ordusu məclisinin rəisi fəriq Davud paşa-[nın] (136) yanına getdik. Ol bir qədər [...]¹ səhbət etdi. Onun yanında üləmadan dəxi bir qədər gö[rünürdü].

Cümə günü Bəni-Ümeyyə comesində cümöni² qılıb, izdihamlıq ilə çıxıb, atları minib Salehiyyə tərəfinə [getdik]. Şəhərdən çıxıb yarım [saat] yol [bağçalar] arasından keçib girdik Salehiyyəyə. Orda [...]³ Əbdül[məcid xan] [...]⁴ ziyarət edib, Salehiyyə məhəlləsindən İbrahim təpəsinə çıxıb Şamin şəhərinə və ətrafında olan bağçalara seyr etdik.

Şam Salehiyyə dağının etəyində düzə bina olmuş. Rəbva boğazından ayrılmış yeddi çaylar gəlib Şamdan və ətrafindakı bağlardan keçib qiblə və şərq tərəflərinə axır. Və şəhər köndələn bu çayların üstə oturmuş. Dağdan Şamin imarətlərinin üstüdür görünür; necə ki, küçədən qara suvaqlı divarları.

Böylə bilirom ki, Şamın uzunu iki saat olsun və eni bir saat, lakin (137) məğrib və məşriq tərəflərinə üç-dörd saat yol bağlardır. Şimali və qiblə tərəflərinə dəxi birər saatdan ziyadə[dir]. Və bağçalar arasında xırda qəryelər vardır. Və çox yerdə xaraba məscid və günbəddirlər; qədimdən qalmış vardır.

Salehiyyə dağından Şamın çölgəsi və bağları və axar suları qayetdə gözəl gözükür.

Bir gün dəxi atlara minib gözəl bağçalar arasından (ki, sağdan və soldan limu və narinc və balın ağacları – üstündə mövcud meyvələr ilə – başımın üstə sallanmış) keçdi.

Əvvəla, Şeyx Xalid həzrətlərinin türbəsinə ziyarət edib, onun nüfusi-bərəkətindən bir qədər təfəkkür edib qəlbimiz aram tutdu. Türbədar Şeyx İbrahim əfəndi Fəraqı ilə mülaqat etdik. Onu öz yolunda iyi görüb şad oldum, lakin bir qədər qəzəbnak və tünd olduğuna, eyib gəlir. Xeyli səhbət etdi həzrətin əyyamından və türbə təmir olmaqdan.

Sonra Panbuqlu babaya ziyarət etdik. Onun barəsində xeyli kəramət söyləyirlər.

İkinci. Bizi Üçlər və Yeddilər məqamına apardılar. Cəbəlin nisfində məqamlar yapmışlar – üstlərin də (138) otdan. Cərrarlar gunəgun

¹ Cırılıb. 1 söz oxunmadı.

² Cümə namazını

³ Cırılıb. 2-3 söz oxunmadı.

⁴ Nöqtələri düşdүүнө görə sözü oxumaq olmadı.

kəramətlər söyləyirlər. Ən əsl kim bilir onların məkan-məqamın?! Qırxlardan daha üskək (139) olduğuna və özümüz də yorulduğumuza, ona çıxmadıq. Və on[un] üstə də dəxi Qabil Habili (140) öldürən yer deyü söyləyirlər.

Üçüncü. [Bağlar arasından keçib] bir saatdan ziyadə Rəbva boğazına çatdıq. Deyirlər ki, İsa əleyhüssalam (141) bu mağaralarda kafirlərdən gizlənibdir. Haman boğazdan Şama gedən yeddi çay ayrıldığın gördük. Qayətdə nəfis yerdir.

Dördüncü. Çay[in] sağ tərəff[in]ə keçib Məzəh qəryəsinə düşdü. Orada Dəhyə həzrətlərinə ziyarət edib, Məzəh içindən keçib, bağçalar arasından dolanıb Goy meydan kənarına düşdü. Səkidə durub xeyli seyr etdik meydanın sağ və sol tərəflərində olan səkidəki bağçalara və həm Goy meydanının özünü.

Bu yer qayətdə nəfis görünür. Meydan çök[ək]də olduğuna daim yaşıl otluqdur – ətrafında bağçalar (dəxi üstlərində hənuz yarpaqları yaşıl) və gah yerdə bağçalarda evlər.

Və şəhərə girən yerde gözəl Səlimiyyə və Salmaniyyə məscid və təkyələri qədim padşahların şan-sövkətin göstərir. Gəlib, haman camədə əsri qılıb, gözəl yapısına baxıb qayıtdıq mənzilimizə. Bu camelər (və yanında təkyələri) ziyadə məsarif ilə bina olmuş imiş; dəxi qayətdə məsarifi var. Hər ayda külli [...]bəsi yoxdur.

[...]¹ mənfəətlilə adamlar çıxmayı ki, ətrafda olan [...]². Babi-səğər-de böyük məzarıstanda Bilal həzrətlərinə və Əzvaci-Mütəhhərə həzrətlərinə və sair ali-rəsulillah həzrətlərinə və bəzi əshabələrə ziyarət etdik.

Və bu məzarıstanda ziyadə şərafətli kəslər vardır. Bunun kənarında mələn padşah Yezidin (142) xaraba olmuş imarəti təpə olmuş və şəhərin murdar ilə dolmuş yer[i]dürür və bir tərəfi də şəhərin bağçalarıdır. Şimdi dəxi ol xaraba murdarlıqdır. Ata-anasından küsən və hərzə gəzən zükür-ünas qumar oynamağa və fəna işlərə cəm olan yerdə və xeyli daldalanacaq yerləri dəxi vardır. Biz ordan keçərkən dəxi çox qumar oynuyan uşaqlar gördük və həm d[əxi] hərzə gəzən övrət və yanlarında kişilər gördük. Xatirimizə Yezidin hərəkətin gətirib və məkanından dəxi nifret etdik.

¹ Cırılıb. 1-2 söz oxunmadı.

² Cırılıb. 3-4 söz oxunmadı.

Və Babi-şərqidə dəxi bir əshabələrin qəbirlərinə ziyarət etdi və şəhərin ortasında xeyli ziyarətgahlara ziyarət etdi. O cümlədən Sultan Səlah[əd]din (143) və Sultan Nurəddin Mahmud (144) həzrətlərinə ziyarət etdi. Sultan Səlah[əd]din həzrətlərinin hünərlərin xatirə götürüb, [...]¹. Xalid ibn Vəlid (145) həm xatirimə düşdü. Allah rəhmət edə!

Şamda şeyxlər çoxdur, lakin xalidi, nəqşbəndi ziyyadədir. Şeyx Məhəmməd Xani iyi üsulunda işin yeridir. Və Şeyx Əhməd Müqai dərviş və mömin adam görünür. Şeyx Sahib təkyə sahibidir, lakin tək-yəsində adam yox və çıxmaz. Və Xalid həzrətlərinin oğlu Nəcməddin əfəndi qayətdə gözəl adamdır və vaxtında iyi olur, inşaallah! Təriqi-mövləvi və qadırı və rüfai çoxdur. Xüsusən rüfai ziyyadədir və şeyxləri də dəf və zəng ilə zikr edir. Və Məlik Tahir üstəki təkyəyə bir dəfə getdi. Orada uşaqlar çox gördük və cəzbə oldular. Sonra mən çıxanda cəzb olan uşağıın biri gəlib məndən pul da istədilər. Allah əzimüş-şan bizlərə [...] tovfiq versin. Amin!

Müşir Məhəmməd paşa bizi qonaq etdi Yevrapa sağında. Qayətdə mehribanlıq etdi. Və özünün kamalı var. Üsuli-dövlətiyyədən agahdır və mərifəti var.

Bir gün dəxi məclis rəisi Davud paşa bizi qonaq etdi. Ol məclisdə “Mövludi-şərif” oxundu qayətdə təsir ilə. Və üləmalardan çox var idi. Ol gecə məclisimiz ruhani oldu, qayətdə xoş keçdi. Və Davud paşa [...]² və təriqi-nəqşbəndi ixlas kəslərindən [...]³.

Miralay Həmid bəy Qarslı bizi dərvişanə qonaq etdi.

Vükə[la]lar əmini Mustafa ağa çalan və çağırılan ilə qonaq etdi. Əsgər (146) Əli paşa vali gəlib bizə qayətdə mehribanlıq etdi.

Bu nəhv ilə qırx gün Şamda oturduq. Rütubətli havası bizi xeyli incitdi. Lakin hava iyi olub bağçalar ilə getdikdə kö[n]lümüz açılırdı – ağacları yarpaqlı və üstündə narinc və limu, zeytun, yerleri səbziyat.

Şami-şərif qədim şəhərdir və çox şərafətli məkandır və ziyadə iyi kəslər[i] olmuş, əmma şimdə hər xüsusda köhnəlmış kibi görünür və xalqının təbiəti nəfsaniyyətdə ziyadədir.

Qüdroti-ilahidən iyi kəslər və mövsüm istər ki, bir qədər Şami oynağa salsın. Və iyi qalası varmış; şimdə xarabadır və özləri sərəncam-

¹ Cırılıb. 1 söz oxunmadı.

² Cırılıb. 2-3 söz oxunmadı.

³ Cırılıb. 2-3 söz oxunmadı.

sız, nizami-xeyriyyeyi-zabiteyə müvafiq icra olmamış. Hevran (147) və Diruzi ası olmuş nizam qərəsi verməmək üçün.

Və Şam əhalisi dəxi firab verirlər.

ŞAMDAN BEYRUTA QƏDƏR

Rəbi[ül]-əvvəlin iyirmi yeddisində qatırlar və atların [birini] yetmiş beş quruşa tutub günortadan bir saat müqəddəm yola düşdü. Gəlib Məzəhdə vali paşa tərəfindən təyin olmuş qırx nəfər süvari (zabitiyədən üstə Salam ağa mülhəq olub) [ilə] başladıq Salehiyyə dağın çıxmaga. Dörd saat yol dərə-təpə ilə gedib, bir bulağ üstə düşüb, namaz qılıb və iki saat düz ilə gedib Dimas qəryəsində düşdü. Məzəhdən dağa çıxıb dal tərəfə – Şamın yaşıl sərilmüş bağçalarına və qəryələrinə seyr etdi. Yolumuzun sol tərəfində Diruzun qarlı da[ğları] görünür və sağ tərəfimizdə Rəbva boğazına gedən çay və ətrafında bağlar fəhm olunur. Və Dimasın bir saatlığında sağ tərəfdə bir dağ görünürlər üstə qaç ədəd ağaclar ilə. Deyirlər ki, orada Qabil Habilin meyitin qoyubdur. Ona binaən ora ziyarətgah hesab olunur. Payızda Şamdan və ətrafdan oraya çox adam cəm olub, qurbanlar kəsib, ziya-rət ed[irlər]. [...]¹, lakin şimdə diruzi qorxusundan [...]².

Rəbi[ül]-əvvəlin 28[-i]. Gecə qalib sübh tezdən yola düşdü. Dörd saat yolumuz qayət məşəqqət idi. İki tərəfimizdə üskək dağ (dərəsi dar və daş) və yol da qorxulu idi. Və iki saat da dərə-təpə olsa da yaman deyil idi. Sonr[a] üç saat yolumuz asan oldu, çün Buqa ovasına düşdü, ortasında Mərc adlı qəryədə qaldıq. Gecə mənzilimizin iyi olmamağı və yağış yağmağı bizi məyus etdi. Lakin sübh açıldı.

Rəbi[ül]-əvvəlin 29[-u]. Namazdan [sonra] Mərcdən çıxıb, iki saat düzlə gedib, çıxdıq dağda olan karvansaraya. Orada durub durbin ilə [seyr] etdim. Yanımızda – çayın boğazında bir səkidə qədim[dən] yapılmış Qəleyi-İlyas görünür; bir gözəl yerdə qayətdə bərk qala, lakin şimdə xaraba.

Buqa ovası Diruzi dağlarının arasından düşüb uzun gedir ta Həmi tə-rəfinə qədər. Uzun[u] iyirmi saata qədər və eni gah-gah dörd saat, gah əlli saat olur və ortasından böyük çay axır. [...]³ suyun ətrafa çıxartmaq

¹ Cırılıb. 2-3 söz oxunmadı.

² Cırılıb. 4-5 söz oxunmadı.

³ Cırılıb. 1 söz oxunmadı.

olur. Bu ovada əlli-al[t]miş qəryə var çox ziraətli və bağlı-bağçalı. Lakin diruzilər onları çox incidirlər. Qayətdə abadanlığa layiq ovadır.

Məlaq qəryəsində müslim oturur¹. Onun bir saatlığında Zəhələ qəsəbəsi var; məvrən millətidir; qayətdə dövlətmənddirlər. Balbak qalası (148) da oraya yavıldır.

Üç saatə neçə xanlar keçib dağın başına çıxdıq. Yağış yağış, dərədən axan çay görüb bizim məmləkət xatirimizə düşdü...

Bir qədər gedib başladıq dağı düşməyə. [...]t və dərya gördükdə şad olub süzmək istəd[ik], la[kin] yolun daşlığı və fənalığı hər dəqi-qədə bizi məəttəl edib atlarımız fikir ilə bu daşdan ol daşa üsul ilə ayaq basıb gedirdi. Axırül-əmr axşamdan Xan Hüseyin karvansarayına çatdıq. Bu doqquz saatda qayətdə ehtiyat etdik [ki], at ilə yixilib dərə-lərə düşməyək. [...]² pillakən kimi idi. Yolumuzun sa[ğ] [...]³ və dərə-lərdə abadan Hevran qəryələri görünür və sol tərəfdə diruzilərin qəryələri görünür. Bunların köyləri və bağçaları dağı pillakən-pillakən edib, arasında salıbdılar üzüm tənəkləri; yerdə uzanıb yağmir suyu ilə sulanır. Və çox əncir və zeytun və çəm ağacları var. Və həm cabalları da var ki, üpek⁴ yapırlar.

Rəbi[ül]-əvvəlin 30[-u]. Gün doğanda yola düşüb, sağ və solda münbit qəryələrə tamaşa edə[-edə] və bağçalar arasında seyr edə-edə və Beyruta və dənizə baxa-baxa üç saat [yol edib], atlarımızdan düşüb bir xanda oturduq və yolun daşından [salama]t qurtulduğumuza şad olduq.

Hevran hakimi Mir Heydər və Diruzi hakimi Mir Əmin bəy him-mət etsələr, əlbətte, yollar iyi olur, lakin ol fəqirlərin macal və fürsəti yoxdur ki (din davasından, gunəgun mənsəblərin [...]), [...]⁵. [...]yırlar. Bir saat istirahət [edib], [...]⁶ [cəna]b Qənstantin Bazili Quazi (?) və fəriq İzzət paşanın (149) [əmri ilə qabağ]ımıza gəldilər. Bizim qarşı-mızda düşüb, bağların içindən keçib, şəhərə daxil olub İzzət paşanın evinə düşdük. Onun mehribanlığı bizim yorulma[ğımı]zı bir saat söhbət etdikdə fəramuş etdirdi.

¹ Müsəlmanlar sakındır.

² Cırılıb. 3-4 söz oxunmadı.

³ Cırılıb. 3-4 söz oxunmadı.

⁴ İpek

⁵ Cırılıb. 3-4 söz oxunmadı.

⁶ Cırılıb. 1-2 söz oxunmadı.

Beyrut bizə qayətdə xoş gəldi. Əvvələn, İzzət paşanın qaibanə məhəbbəti, saniyən, köhnə aşnamız Bazili cənablarının mehribanlığı, əlavə, Səda valisi müşir [...]¹ Ərzurum davasında bizi gördüyüünə və həm o [...]² saat bizim ilə Çərkidə mülaqat [...]³. [...]⁴ etdilər. Hər bir h [...] [...]⁵.

Tamam Beyruta seyr et[dik]. [...]⁶ [dağlar]¹ və dağınıq təpələri [...]⁷. [...]⁸ görünür. Qışda yaz havası kimi hava [var idı]. Ağaclar üstə yap[raqlar tərpənmir, havanın] istiliyi adamı çasdırır (150).

Müqəddəm Səda valiləri Əkkada oturmuş, Beyrut bir cüzi şəhər hesab olurmuş. Misirli İbrahim paşa Şam ilə Pəlaştın torpağın zəbt etdikdə Beyrut bir qədər məşhur olub. İmdi vali oturub. Şam və sair Ərəbistan vilayətlərinin iskələsi hesab olur. Şəhərdə qayətdə abad evlər [var] və daha abadan olmağa zənn olur. Hesab etməlidir hər sənədə beş-altı yüz ev təzədən yapılır. Və içində hər millət var. Müsəlmani azdır. Qaç came var. Ol cümlədən [...]⁹ həzrəti-Yəhya peygəmbərin şəhid olmuş əlli müq[ərrəbi] [...]¹⁰ məkana gəldik. Gedib orda cümə qaldıq. İzzət paşa yapıd[ran] [...]¹¹ bu yerdədir. Özü böyük və məkanı dəxi [şərafətlidir].

QÜDSİ-ŞƏRİF[DƏN İZMİRƏDƏK]

В ИЕРУСАЛИМЕ

Гефсимание (turbeyi-həzrəti-Məryəm ana)
Иордан
Пустынно-(...)

¹ Cirilib. Ad oxunmadı.

² Cirilib. 1-2 söz oxunmadı.

³ Cirilib. 2-3 söz oxunmadı.

⁴ Cirilib. 2-3 söz oxunmadı.

⁵ Cirilib. 4-5 söz oxunmadı.

⁶ Cirilib. 4-5 söz oxunmadı.

⁷ Cirilib. 3-4 söz oxunmadı.

⁸ Cirilib. 3-4 söz oxunmadı.

⁹ Cirilib. 1 söz oxunmadı.

¹⁰ Cirilib. 1-2 söz oxunmadı.

¹¹ Cirilib. 2-3 söz oxunmadı.

Юдоль плачевная
Лавра Св. Саввы
Иосифатова долина
Храм Воскресения
Часовня Св. Ероба
Собор
Голгофа
Обитель апостола Якова (həzrəti-Yəqub məqamı)
Сион
Гора Элеонская (Tur dağı)
Геенна
Царские пещеры
Монастыри Иерусалимские
Вифлеем (151).

Rəbiül-axirin beşində nemsə vapurun tutub, axşama bir saat qal-
mış minib və axşamdan [...]¹ [saat keçmiş] yola düşdük. Ol gecə rahat-
lıq ilə durub sübhədən üç saat keçmiş Yafə şəhərinə çatdıq.

Rəbiül-axirin 6[-sı]. Yafədə zöhrü qılıb, qonsul vəkili cənab Mir
Əbut hazır edən atlara süvar olub şəhərdən çıxdıq. Bağçalar arasıyla
və kəndlər kənarından, gözəl çəməngah və laləzar düz ilə dörd saat
yol edib, axşama Rəmlə qəsəbəsinə çatdıq. Rum monastrına düşdük.
Ay işığı və hava gözəl olduğuna, dam üstə oturub ətraf cəvanibə seyr
etdik. Bizim məmləkətdə cillənin otuz beşində evdə oturmağa kürksüz
mümkün deyil. Şimdi biz böylə, çöldə oturmuşuq.

Rəmlə bir qaç yüz evli qəsəbədir. [Ço]x monastrlar var. Müsəl-
mani azdır, amma ətrafında xaraba minarə[li] məscid görünür. İsa
əleyhüssalam bu məkanda bir qədər olubdur, ona binaən [isəvi] buranı
ziyadə şərafətli tutur.

Yolda gəlirkən bir məscid var. [...]² biz dəxi ziyarət etdik. Və sağ
və sol tərəfimizdə su quyuları və mal və qoyun, otlayan sürülər görü-
nürdü. Və həm su bərgəsi də vardır. Və haman yolda dəvə ilə cüft sü-
rəni də gördük.

¹ Cırılıb. 1 söz oxunmadı.

² Cırılıb. 2-3 söz oxunmadı.

Rəbiül-axirin 7[-si]. Sübh namazın qılıb yola düşdük. İki saat yol düzlə gedib, sonra dərə arasına düşüb başladıq dağ çıxmağa. Sağ və solda qaç ziyanətgahlar gördük. Dərvişlər baydaq və dəf ilə gəlib, üstə zikr edirlər idi. Çox kəndlər görünür və həm ziyadə bağçaları var; zeytun və incir və üzüm ziyadəraqdır. Və üç saat qədəri dağ çıxıb, Abi-qoç qəryəsinə çatdıq. Bulağ üstə düşüb namaz qıldıldırda Abi-qoç [bə-yi] Hacı Mustafa bəy özü gəlib bizi tanıyıb, qəhvə və nahar gətirdi bize və [mənzilinə] təklif etdi.

Rəmlə və Qüds beynində olan kəndlərin bəyliyi Abi-qoç nəslin[in]dir. Hacı Mustafa bəy şimdi dəxi onların bəyidir.

Bu qəryədə Üzeyir peyğəmbər (152) yuxuya g[edə]n məkanı göstərdilər.

Burdan üç saat genə dağlar ilə gedib, Qüdsi-şərifə çatdıq. Oranın paşası Hafız paşa bizə qayətdə hörmət etdi. Oğlun və kahyəsin qabağıımıza göndərdi öz atıyla. Başipozuqlar dəf çalır və qapıda [...]¹ və yerə tamam xalq tamaşaçı çıxmışdır.

Bu nəhv ilə bizi getirib bir iyi mənzildə düşürdülər. Orada paşa bizi müsafir etdi. Axşam namazın qılıb getdik həremi-şərifə. Həyatına girəndə bir əlahiddə müfürrih insana hasıl olur. Girib həremdə namaz qılıb, dəllilimiz qarşımızda Səxrətullah (153) ziyarət edib və [rəsulil-lah əfəndimiz] qədəmi-mübarek basan məkana ziyarət edib, tamam ənbiyalar üçün yapılmış məqəmi-mübarəklərə dua edib, müraciət etdik mənzilə, cün qayətdə yorulmuşduq.

Rəbiül-axirin 8[-i]. Sübh namazın həremdə qılıb, genə şərafətli məkanlara ziyarət edib və Səxrətullah altında iki rüket sünnet qılıb getdik Məscidi-əqsaya. Orada dəxi namaz qılıb, ətrafinda olan məqamlarda dua edib çıxdıq həyatına. Haman əzim həyatda nə qədər məqamlar var isə tamamına ziyarət etdik. Onları müfəssələn bilmək olur Qüdsi-şərifin tarixi və şərafətindən ki, bir balaca kitab basma[q] olmuş.

Sonra gedib, paşa ilə mülaqat etdik. Bizə hörmət və mehbəbanlıq etdi. Köhnə vəzirdir və bir yaxşı adamdır.

Zöhr namazın qılıb, atlara minib, qalanın gündoğan tərəfindəki qapısından çıxbı, Yusifət dərəsindən çıxbı, Turi-Zeyta dağının qiblə tərəfindən keçib bir xaraba qəryəyə düşdük. Orda bir qayanın içində Üzeyir əleyhüssalam türbəsinə ziyarət edib, müraciət etdik Turi-Zeytaya.

¹ Cırılıb. 2 söz oxunmadı.

Cəbələ bir qədir çıxdıqda incir və zeytun ağacılarının dibində durub seyr etdiq ətraf cəvanibə. Oradan iyi görünür Bəhri-Lut əleyhüssalam və Vadiyi-Musa və irmağı-Yordan və onlardan məşriq tərəfə undür cəbəllər. Bu məkanlar ənbiyalar və övliyalar məbədgahları olduğundan, qayət şərafətlə görünür. Bir qədər durub, o yerlərə seyr edib və keçmiş tarixlərdə gördüyüümüz əhvalları xatırımızə gətirdik.

Tamam aləmdən yəhudilər Beytül-müqəddəsə ziyarətə gəlib qəndləri bu olur ki, Vadiyi-Musaya düşüb oraya da ziyarət etsinlər, lakin ürbanların qorxusundan gedə bilməyirlər. Xaçpərəstlər Bəhri-Lut əleyhüssalam kənarında bir qayada Savva adlı kənisə qayırib, daşa gi-rənlər oturmuşlar. Və müqəddəmən özlərinin təzə sənələrindən altı gün keçmiş tamam Qüdsi-şərifdə[n] və sair ətrafdan ziyarətə gələnlər cəm olub, irmağı-Yordan kənarına gedib, xaçların suya salallar imiş, lakin ətrafda olan ürbanlar bir qaç dəfə onları taraş edibdir. Ona binaən şimdi-şimdi kənisələrdə ol məzhəblərində ol üssullarına əncam verirlər. Bu gün də haman gün olduğuna, xaçpərəslərin əksəri Beytül-ləhmdə cəm olub, xaçı suya salmışlar və böyük pəhrizlərindən sonra tamam xaçpərəslər də cəm olub, üzərlərində dövlət tərəfindən əsgər təyin olub gedib Yordan irmağının kənarında bir gün qahillar.

Sonra çıxdıq Cəbəli-Zeytanın (154) başına. Orada həzrəti-Ömər əyyamında islam təsərrüfunə keçən vaxta şühədaların və övliyaların qəbirlərinə ziyarət edib keçdiq məscidə. Haman məscidin dairəsində bir günbəd içində İsa peygəmbərin səmaya üruc etdiqdə ayaq basan yerinə dua edib və Musa əleyhüssalamın əsasın basan yerdə dua-niyaz qılıb, çıxbıq Beytül-müqəddəsə və hərəmi-şərifin və qalanın dairəsinə cəbəl üstündən durub bir qədir baxıb düşdük Gidron dərəsinə. Orda keşiş[ə] həzrəti-Məryəm türbəsin açdırıb, girib ziyarət edib və iki rükət namaz qılıb çıxdıq dərə aşağı; gəlib əskiden qalan günbədlərin yanında körpüdən keçib, hərəmi-şərifin qiblə tərəfindən Davud əleyhüssalamın (155) türbəsi olan dairəyə gəldik. Orada ziyarət edib və onun türbədəri olan şeyx ilə bir qədər söhbətləşib, şəhərin içindən keçib, mənzilimizə gəldik.

Rəbiül-axırın 9[-u]. Sübh namazın öz camaatımız ilə səxrənin altında qılıb, genə hər məqamlarda dualar edib çıxdıq hərəmi-şərifin mərmər fərş olunmuş dairəsinə, bu dairədən qayətdə təşəkkür ilə gözəl yapılmış cameyə və səki üstündə yapılmış çox ənbiyaların məqamına və hərəmi-şərifin böyük olan məhəlləsinə (ki, bəzi [yeri] çə-

məngah və bəzi yeri mərmər daş ilə döşənmiş və bəzi yeri ağaclar gö-rünür) seyr etdikcə insanın qəlbini müfərrih olur. Və güşad olduğuna, Turi-Zeyta tərəfindən və həm sair tərəflərindən gözəl ruzgar əsir.

Bir qaç saat bu sayaq ilə durub, fərəh götürüb mənzilə döndük. Sonra burada olan əsgərin minbaşısı (156) Məhəmməd bəy ilə əsgər qışlasına getdik. Orada qaimmeqam Məhəmmədəmin bəyin şerbətin və qəhvəsin içib, piyada bəy ilə şəhəri gəzib getdik rumların monastırına. Oraya çatmamış həzrəti-Ömər namaz qılıb tikdirdi[yi] minarəni gördük. Şimdi bir qədər başı dağılmış, lakin genə səlat vaxtında azan oxunur.

Monastrın həyatında zəvvvarlar çox idi və xırda-xuruş füruxt edənlər dəxi vardi. Sonra paşa tərəfindən təyin olan qapıcılar kəlisəyə girməyə bizə yol göstərdi. (Çün burada xaçpərəstdən dörd mənsəbin kəlisəsi var və bəzi ovqat nizaları olduğuna, paşa tərəfindən mühafiz oturur). Biz kəlisəyə girdikdə Rusiyyəli tərəfindən burada olan keşiş arximandrid Parfiri gəlib, qabağımıza düşüb tamam kəlisələrin ziyan etdiyi yeri göstərdi. Bir qədər onlara tamaşa edib getdik monastr dairəsinə. Onun üstündən şəhər və ətraf iyi gözükür. Orada Patrik və nabi arxiyerey Milti ilə müləqat edib çıxdıq üstə, seyr etdik ətraf cəvənbə. Qışın ortasında tənəkdə saxlanmış üzüm gördük. İki salxım bizə verdilər. Hər salxımı iki girvankə olurdu. Oradan qalanın bürcünə çıxdıq. Qayətdə yüksək. Tamam şəhər ordan gözükür.

Şəhərdə dörd-beş yerdə monastrlar var. Və firəng əhalisindən dəxi burada oturub ticarət edirlər.

Bürcdən düşüb, Misirli İbrahim paşa yapdırdığı qışlaya girdik. İyi qışladır və əsgər təmiz oturur. Sonra şəhərə seyr edə[-edə] mənzilə müraciət etdik. Ol gecə gedib, paşa həzrətlərinə müləqat edib və vidasıb genə cameyə getdik.

Qüdsi-şerif neçə min (157) sənəlik şəhər olub, neçə ənbiyalar və neçə böyük padşahlar paytaxtı olduğuna, əski binalar çoxdur və olur ki, qaç dəfə bina üzrə binalar yapılmış. Xüsusən Beyti-şerifin binası və 6 Süleyman əleyhüssalamdan (158) qalmış binalardır. Şimdi də altında böyük-böyük sütunlar və yonma daşlar gördük. Şəhərin qalası dəxi ol əyyamdan qalmış isə də sonra tədric ilə başqa padşahlar dəxi artırıb və təmir etmişlər. Şəhərin yapıları və çarçusu iyi olsa da soqaqları təmiz deyildir və içində xarabalar dəxi görünür.

Əhalisi hər milədən var. Müsəlmanı ziyadəraqdır. Xaçpərəs və yəhudü qış mövsümündə buraya çox cəm olub, “qızıl yumurta” dedik-ləri eydlərindən sonra dağılıb hər kəs öz məmləkətinə müraciət edirlər. Bir bu vaxtlarda Qüdsi-şərifdə izdihamlıq, alış-veriş ziyadə olur, bir dəxi mövludi-Musa gündündə. Ətraf cəvanibdən, qəryələrindən və həm ürbanlardan buraya ziyadə xəlayiq cəm olur. Osmanlı və Ali-Osman dövlətinin torpağından müsəlmanlar buraya ziyarətə az gəlirlər. Amma Məğrib və Misir tərəfindən çox gəlirlər. Və Buxara və Dağıstan və Qazan hüccaclarından gah-gah Beyti-şərifə ziyarət etmək üçün gəlirlər. Onların yolları budur: həcdən Şam məhfili ilə gəldikdə Məan qəsəbə-sindən ayrılib, dörd mənzilə Xəlil-ərrəhmana gəlib oradan bir günə Qüdsi-şərifə gəlirlər; yainki Şami-şərifdən qara ilə [gəlib], Təbəriy-yədən və Nablus şəhərindən keçib, altı-yeddi mənzilə [Qüdsə] çatır və yainki Şamdan qara ilə üç-dörd mənzilə Beyruta gəlib və oradan on iki saatə vafur ilə Yafe şəhərinə çatır və Yafədən iki günə Qüdsi-şərifə rahat gedilir. Əgər Misir yolu ilə gəlsə İsgəndəriyyə şəhərinə gəlib, vapur ilə dəxi bir gün-bir gecədə Yafe şəhərinə yırışılır. Oradan fövqdə yazıq üzrə Qüdsi-şərifə gedilir.

Rəbiül-axırın 10[-u]. Sübh namazın Beyti-şərifdə qılıb, məqamlar ilə vidalaşış gün doğan vaxta yola düşdü. Paşının oğlu və kahyəsi və əmələcatı bizi ötürdülər bir saatlıqda rumlar bina salmış həzrəti-İlyas məqamına qədər.

Oradan gəldikdə yoluñ sağ tərəfində məqami-Xızır əleyhüssalam və bir qədir dəxi getdikdə həzrəti-Yequb əleyhüssalamının zövceyi-kəriməsi məqamın göstərdilər. Uzaqdan ziyarət və dua edib keçidik Beytül-ləhm adlı qəsəbəyə. Oradan həzrəti-İsa əleyhüssalamının tevəllüdü məqamına müşərrəf olub haman məkanda oturduq bir saat qədəri. Xaçpərəslər bir böyük monastır tikmişlər və cəmiyyətləri orada çoxdur. Və oranın keşişi bizim qabağımıza çıxıb, mənzilinə təklif edib, bizi düşürüb qəhvə, şərbət verdi. Bir qədər onların kənisələrinə seyr edib və Beytül-ləhm qəsəbəsinə baxıb və qarşısında olan əncir və zeytun ağaclarına baxıb yola düşdü.

Beytül-ləhm qəsəbəsi min evdən ziyadə olur. Əlli-a[!]tmış evləri müsəlman və baqisi gavırdır və az yəhudilər də var. Qüdsi-şərifdən buraya iki saata gəlib və buradan dəxi iki saat yol edib bir böyük, əs-kidən bina olan bərgə yanında [dayandıq]. Bir qədim qalası var və çəş-məsi var. Bu çəsmədən və həm yağmur suyundan bərgəni doldurub,

sonra daş ilən yapılmış arx ilə dağlardan keçirib, Beytül-ləhmə aparıb və oradan Qüdsi-şərifə çatdırılır iyirmi dörd saat yol ilə. Dağları, tə-pələri dolandırı-dolandırı Qüdsi-şərifə yirişdirildilər. Bu suyun Qüdsi-şərifə getməyi üçün əlahiddə vəqfiyyatı var; xarab olduqda tə-mirinə məsrəf olunur.

Oradan enib, əvafi-zöhr edib üç saatlıqda Xəlil-ərrəhman şəhərinə çatdıq. Orannın müdürü Mustafa bəy bizi istiqbal edib, aparıb hərəmi-şərifin yanında bir iyi mənzildə bizi düşürdü. Fürsəti fövtə verməyib haman saat hərəmi-şərifə girdik, namaz qılıb ziyarət etdik həzrəti-İbrahim əleyhüssalama (159) və həliməsi həzrəti-Sarətə (160) və oğlu həzrəti-İshaq əleyhüssalama və zövciyyəsi həzrəti-Qəyyura və İshaq əleyhüssalamın oğlu həzrəti-Yəquba və həliməsi həzrəti-Rəbiqəyə, sūmmə sibli-Yusif əleyhüssalama (161), sūmmə rəsulullah əfəndimizin qədəmi-şərifləri deyən yerə. Və mağareyi-şərifə gəlib duayı-niyaz etdik.

Rəbiül-axirin 11[-i]. Sübh namazın hərəmi-şərifdə qılıb hərəmin dairəsin gəzdik. Süleyman əleyhüssalam binası olduğu [bilinən] (bö-vük daşlarından ki, otuz beş qarış uzunluğu və yeddi qarış enliliyi olur) [binamı] görüb təəccüb etdik. O dairədə fəqir-füqərə üçün dəxi şorba-xana var və həm dərvişlər təkyəsi var. Sonra çıxıb bazarların gəzdik. Dükənlərində məkulat və ürbanlara lazım olan əşyalardan qeyri bir zad görünməyirdi.

Bu şəhər¹ min (162) evdən ziyadə olur. Əhli tamam müsəlman[dır] və özləri də kənd adamlarına oxşayırlar. Mabeynlərində fantaziya əslafı-zaiqə (?) bilmərrə yoxdur. Və yəhudilər özgə məmləkətlərdən zi-yarət qəsdi ilə gəlirlər. Lakin hərəmə onları qoymayırlar və özləri kə-nardan baxıb ölüb bu torpaqda dəfn olmaqlıqların istəyirlər.

Şəhəri bir qədər gəzdikdən sonra genə gəldik hərəmi-şərifə. Orada həzrəti-Yəqub türbəsində [Hacı] Əli əfəndiyə “Sureyi-ərrəhman”ı oxutdum, qulaq asdım və təfəkkür etdim öz halıma. İbrahimxə-lil əleyhüssalam əyyamından [qalan] zəbh eydində anadan olub, İsmayııl (163) adına müşərrəf olub və qırx altı sənə ömr edib, bu şərafətli məkana gəlib ziyarət etməyi Allahi-zülçəlal həzrətləri bizə nəsib et-diyyinə şükür etdik.

¹ Xəlil-ərrəhman.

Sonra cümə namazın külli camaat ilə əda edib, fövqəzzikr olan türbeyi-ənbiyalar ilə vidalaşıb yola düşdük. Bir saat yol üzüm və zeytun bağçaları ilə gəlib və bir saat qədəri dəxi dağa çıxıb, oradan dərya və Qəziyyə və Yafə obaları görünüb və dağın dibindəki köylər və ətrafında bağçaları və keçi (164) və mal sürüleri və çəməngahlar qayətdə müfərrih etdi bizi.

Xəlil-ərrəhmandan üç saat yarım yol gedib, Beytulla qəryəsinə çatdıq. Orada bir birəli evdə qaldıq.

Rəbiül-axirin 12[-si]. Sübhdən yola düşüb, düz yol ilə doqquz saat yol edib Ağır adlı qəryə[yə] çatdıq. Orda bir fəna evdə qaldıq. Gecə külək əsib və bərk yağış yağıb həyatımız göl kimi oldu və dəryanın ləpəsinin sədası bizi [...]ləndirdi¹.

Rəbiül-axirin 13[-ü]. Oradan çəməngahlar ilə (və bəzi yerdə bağça ilə) dörd saat yol edib Yafə şəhərinə çatdıq. Ol günü rahat etdik və dərya əmin olmadığını, firəng vapuru İsgəndəriyyədən gəlib çatmadı.

Rəbiül-axirin 14[-ü]. Yafə böyük şəhər olmasa da Qüdsi-şərifin iskələsi olduğuna, gurdur. Xüsusən gəlib-gedən zəvvarlar çoxdur. Bir dəxi zeytun, liman və portaqlı çoxdur. Şəhər bir təpənin üstədir. Yaxşı daşdan damları var dəryaya baxan. Və ətrafında qala var top qoyulmuş bürclər ilə. Amma top nizamla mühafizə olmayırlar. Topçuları yer[li]ləridir, ayda bir-iki dəfə hər birinə qaraul növbəti düşür.

Qalanı və şəhərin küçələrini gəzib çıxdıq bir bağçaya. Şəhər[in] tamam ətrafi bağçadır və bağçalarda oturmağa evləri də var. Bağçaları qəribədir. Bizə görə, ətrafında çəpər yerinə firəng incili ol qədər sıx əkilibdir ki, arasından keçmək olmaz – xüsusən tikan olan vaxt. Və həm meyvəsi iqrar olur, satılır. Bir yarpaq üstə iyirmi dörd ədəd əncir saydım. Portoğal və limon və şirin limu və narinc və türünc və ağaç-qavını qayətdə sıx əkilmiş; sıxlığından dibi kölgədir. Üstündə hədsiz meyvələri vardi. Bir budaq özüm kəsdim. Üstə üzüm salxımı kimi on yeddi portoğal vardi. Bizim yerdə qızılıhmədi alma, gətirəndə² ağac dayaqlar vıran kimi burda da virmişdilər. Və qeysi və ərik və badam ağacları da çoxdur. Bəzi badamlar çiçək açmışdı. Neçə yüz portoğal özümüz seçib qı[r]dıq.

¹ Sözün başlanğıcı əlyazmanın özündə unudulub.

² Məhsul verəndə.

Meydan və bazarlar tonqal-tonqal tökülmüş limu və portoğal ilə doludur və on altısın bir quruşa füruxt edirlər. Bazarları da yaman deyil. Daha ziyadə abadan olmağa layiqəti var. Bir iyi cameyə (165) görüb namaz qıldıq. Camaati çoxdur, lakin şafilər ilə hənəfilər imamları beynində¹ niza gördüm; ayrı-ayrı namazı əda etdilər.

Rəbiül-axirin 15[-i]. Gecə İsgəndəriyyədən (166) gəlmış firəng posta vapuruyla sübhədən üç-dörd saat keçmiş yola düşdük. Hava gözəl olduğuna, vapurun üstə oturub sağ tərəfimizdə Fəlastın kənarına seyr etməyə məşğul olduq. Neçə xırda qalaçalar və Apalonya və Qey-səriyyə şəhərinin xarabaların gördük. Qeyşəriyyədə hənuz böyük xaraba imarətlər gözükür. Və kənardan uzaq – on saatlıqda Nablis dağları görünür (ki, qədimdən adı Sişəm imiş) və İsa peyğəmbər [burada] olmuş öz həvariyyunlarıyla. Və bir qədər getdikdə dağın dibində və dərya kənarında qədim Dura (şimdi Tantur) və Ataliyə xarabaları görünürlər. Sonra çatırsan Qarmıl burnuna, orada firəng papaslar bir böyük monastr yapmışlar. Qayətdə güşəd və nəfis məkandır.

Burdan dərya bir qədər kənara girir. Qiblə küçündə Xaif (167) şəhəri var gözəl bağçaları ilə. Oradan Nəzarət qəsəbəsinə on saat yoldur. İsəvi arasında məshurdur, çün İsa peyğəmbər əksər ovqat orada oturmuş.

Və Xaifdən üç-dörd saat şimali tərəfinə dərya kənarında Əkka qəlası görünür. Onun böyüklüyü və bərkliyi məşhur olmuş. Şimdi dəxi, deyirlər ki, nizam ilə saxlanır.

Tarixlərdə məşhur bir şəhərdir, qədim adı Ptalmey.

Heyf edirəm ki, gecə olduğuna Sur (Təhr) və Səyda (Sədun) şəhərlərini görmədik. Onla[r]dan qədimdən məshurdur hənuz Qəzyə ilə Lazaqiyə arası ki, qara ilə on gün yoldur; bir valilik hesab olur. Adına Səyda valiliyi deyirlər.

Axşamdan üç-dörd saat keçmiş gəlib Beirut iskələsinə çatdıq. Sübh namazın qılıb düşdük şəhərə, genə qədimi qonağımız² İzzət paşa yanına. Ol bir para aşnalarımız ilə vidalaşıb genə firəng vapuruyla getmək qəsdinə düşdük.

Rəbiül-axirin 16[-sı]. Sübhədən iki saat keçmiş vapura minib yola düşdük. Sağ tərəfdə Diruz və Hevran dağlarına, üstündə abadan qər-yələrinə və cəm ağaclarına tamaşa edə[-edə] sürüb səkkiz saatda çat-

¹ Arasında.

² "Qonaq" burada "evinə düşülən, qonaq saxlayan adam" anlamında işlədilib.

dıq Tröblis şəhərinin iskələsinə. Kənardan yarım saatlıqda şəhəri və böyük qalası var və aşağısında portoğal və limu bağları görünür. Və iskələdə dəxi dam və tükanlar var. Uzaq olduğuna vapurdan düşmədik və axşamdan bir saat keçmiş vapur yola düştü. Ol gecə sürüb Lazaqiyə iskələsinə çatdıq.

Rəbiül-axirin 17[-si]. Sübh vaxt[1] özümüzü Lazaqiyə qarşısında gördük. Qayıga minib getdik iskələsinə. Orada dükənlər və məscidə və karvansaraya baxıb piyada bağçalar arasıyla getdik şəhərə. Bazar-tükanlarından keçib, bir cameyə girib cümə namazın qıldıq. Çıxıb, bir qədər dəxi şəhərə seyr edib və Məribi şeyxin türbəsinə ziyarət edib müraciət etdiq vapura. Lazaqiyə bir iyi şəhərdir. Görünür ki, ticareti də yaman deyil. Anatoli şəhərlərinə oxşayır. Xalqı ərəbdir. Ətrafında bir qala kimi hasarı var və ətrafında yaxşı bağçaları vardır. Ol günü iskələdə qalib axşamdan iki-üç saat keçmiş yola düştük.

Rəbiül-axirin 18[-i]. Sübh vaxt[1] özümüzü İsgəndərun iskələsinə gördük. Qayıq ilə düşüb gəzdik. Bir xaraba yerdir. Bir qaç tükanları var. Lakin bu iskələyə çox mal gəlir Hələbdən və Firəngistandan. Hələb[ə] at karvanıyla üç gün yoldur və Mərəşə dörd gün. Qədimdən məşhur olmuş və bir para xarabaları var. Özü də batlaq yerdədir və havası da fənadır. Buraya məsarif edib iyi iskələ yapmağa layiqəti var.

Ol gecə orada (168) [gecə] yarısına qədər qalib sonra yola düştük.

Rəbiül-axirin 19[u]. Sübh vaxt[1] Tarsus şəhərinin iskələsi Marsana çatdıq. İyi iskələsi var, lakin ev azdır. Bu iskələlərdə qonsul bandalarından ziyadə və üskak imarət görünməyir. Və iskələdən bir qədər uzaq bir böyük bağlı-bağçalı qəryə var. Bura Qaraman və Anatoli iskələsi hesab olunur. Burdan Tarsus şəhərinə iki-üç saat yoldur. Və Adanaya dörd gün və Qonyaya altı gün yoldur. Ol tərəflərdən bu iskələyə gəlib, hər tərəfdən gedirlər. Burdan Anatolu dağları görünür. "Sureyi-Kəhf" dəki mağara bu dağlardadır deyirlər.

Tarsus bir iyi şəhərdir deyirlər. Axşama qədər iki-üç saat qalmış burdan yola düştük. Sağ tərəfdə kənara tamaşa etdikdə çox xaraba şəhərlər görünür. Ol cümlədən Ponipolis şəhərinin xarabası və sütunları aşkar görünür. Gecəyə düşdüyüñə, sağ tərəfdə Sətaliyyə şəhərin və sol tərəfdə Qıbrıs adasının görmədik. Ol gecə yol getdik.

Sübh (ki ayın iyirmisidir) Anatolu dağlarına [seyr] edərək, sürüb, gecə Rodos adasına (169) çatdıq. Yafədən buraya gələnə qədər hava qayətdə xoş olub, rahat gəldik.

Rəbiül-axirin 21[-i]. Sübh vaxt[1] özümüzü Rodosun qarşısında gördük. Vapurun qaptanı havanın tövrünə baxıb, fəna olmağın təsəvvür edib və Rodos limanından (170) ehtiyat edib məramı bu oldu ki, durmayıb ötsün, lakin İsdanbuldan gələn posta vafurun gözləmək iqtiza etdi. Və başımızın üstündə buludlar və altımızda dəryanın mövcləri təlatüm eləyib və ruzgarın səsi vafura düşüb, başlıq təhərrük etməyi.

Sübhdən üç-dörd saat keçmiş qaptan vapuru limana sürdü. Girib timur atan vaxta külək və mövc ifratlanıb, vaburumuzu oynatıb, iskələdən çıxardı. Qaya yavuq olduğuna, qayətdə vahimə oldu. Tez sürət labarın kəsdiłər. Vapur dəryanın üzünə çıxıb başladı dəryanın üzündə oynamağı. Od salıb, vapuru dolandırıb, genə əvvəlki limana saldılar. Lakin bu aralıqda qayətdə xovf olundu, hətta su qəmərənin içində girdi. İskələdən adamlar gəlib, bələdlik edib, bir nəhv ilə dayandırıb, ip-lərin kənardakı dəyirmənlərə və sütnurlara bağladılar və labarın dəxi atdılar. O günü axşama qədir və gecə sübhə qədər hava saatbasaat fəna oldusa da bir nəhv ilə vapurda keçindik.

Rəbiül-axirin iyirmi ikisində hava dahi ziyadə fəna olub labarın biri də qırıldı. Hərçənd şəhərdən bir böyük labar gətirib saldılar, lakin saatbasaat hava fəna olub və vapur tərpənib, xovf ziyadələndi [ki], ip-lər qırılıb, dəryanın mövcü vapuru götürüb, daşa vurub çölə atmasın. Havani belə fəna görüb qəsdimiz vapurdan çıxməqliq oldu. Genə səbri-ixtiyar etdik.

Axşama bir saat qalmış buranın valisi paşa tərəfindən qayıq gəldi məxsusi bizi çıxarmağa. Qayığın qalxıb-düşməyi bizi qayətdə qorxutdu isə də ipə bağlayıb bizi, qayığa mindirdilər vapurdan. İskələyə gəlincə xeyli dalğalar aşdıq.

İskələ kənarındaki məscidə bizi qoydular. Qərantində olduğumuza binaən adamlarımıza ixtilat olmadı isə də lakin paşa tərəfindən bizə təam və sair mayəhtac gəldi.

Axşam olduqda hava dahi ziyadə fəna olub, vapurda qalan adamlarımızın fikrin edib, ol gecə rahat ola bilmədik; xeyli xovf çəkdik və həm can şirin olmağın təsəvvürün etdik. Bərkə düşəndə mala, yoldaşa baxmaz imiş!

Cün bu səfərdə bu qədər dənizlərdə bir belə qorxuya düşmüştük, şükrür Allahın kərəminə, bu da dəf oldu.

Süb (ki rəbiül-axirin iyirmi üçdür) tamam adamlarımızı və əşyalarımızı düşürüb qərantuna getdik. Qərantində dörd gün qalıb, çıxıb

qarşında Murad Rəis türbəsinə ziyarət edib paşa təyin edən iskələ kənarında təzə imarətdə sakin olduq.

Və Bəhri-səfid cəzirələrinin valisi müşir İsmayıł paşa həzrətləri (171) ilə görüşüb, özünün bizə olan məhəbbətindən razılıq edib və özü də qayət bize mehribanlıq etdi.

Rodos cəzirəsi Bəhri-səfid içində bir məşhur cəzirədi. Dörd-beş yüz [il] bundan əqdəm Beytül-müqəddesi müsəlman əlindən çıxarmaq üçün Firəngistan əhliləri cəng-cədəl edib, səkkiz sənə Qüdsi-şərifə təsərrüf etdikdən sonra Sultan Səlahəddin onları basib Suriya və Fələsttin torpağından çıxardıqda haman firənglər gəlib Rodos cəzirəsinə dolubdurlar. Bir əzim qala yapıbdılar. Onun xəndəyi və divarı və neçə qat topxanaları və mazqalları və pünhani yolları intəhayi-mərtəbədə bərkdir, içinin mühüməttü zəxirə yerləri hədsizdir.

Və kənardan gələn sudan qeyri içində quyu suyu çoxdur. Və qarallar oturan əmalat xaraba olsa da iyi və böyük yapısı məlum olur.

Çox kilsələri məscid yapmışlar¹. Və küçələri gərək çağlı iyidir. Xüsusən xırda ağ və qara daşlar ilə döşəyibdilər; qayətdə təmiz və nəfis görünür (içində yaxşı qonaqlar, xırda porteqal və limon bağçaları ilə). Bazarı çox gur, qələbəlik deyildir. Bahar[da] gəmilər [gələn] vaxt gərək gur olsun. Qaç danə böyük camelər Osmanlı padşahları tikdirib külli vəqflər ehsan etmişlər.

Bir gün topçu Məhəmməd ağa minbaşısı bizi aparib tamam qalanı gəzdirdi və mühümətt qoyulan anbarları göstərdi. Gərək çağlı təmiz və nizamlıdır. Qanlı qapının başı üstündə olan odada oturub bu qalanın islam əlinə düşməyindən sual etdik.

Sultan Süleyman Fateh yüz min əsgər Bəhre² göndərib və yüz min əsgər Anadolidan cəm edib qalanın üstünə gəlib. Çox mühasirə və cəng etdik[də]n sonra Qanlı qapı tərəfindən yürüş götürübdlər. Qırılan əsgərin meyiti xəndəyi doldurub, üstündən əsgər girib qalanı fəth etmişlər. Sonra xaçpərəsləri cəzirənin kəndlərinə çıxarıb müsəlmlər [onların] evlərin zəbt etmişlər.

Şimdi qalanın içində müsəlman evlərindən qeyri bir qaç min (172) yəhudü evləri vardır. Xaçpərəslər köylərdə oturub cizyə verirlər. Hətta qala içində ticarət edən xaçpərəsləri cümə qılınan vaxta qaladan tişə

¹ İndi isə söhbət müsəlmanlardan gedir.

² Bəhri-səfid (Ağ dəniz) nəzərdə tutulur.

çıxarıb qapıları bərkidirlər. Qalanın ətrafında çox bağçalar var (173) içinde iyi qonaqları ilə. O cümlədən bir firəng bağı var hədsiz portə-qal ağacı ilə. “Əslən vəqfımız” deyirlər. Və bir dəxi Hafız ağanın bağçasına və imarətinə seyr etdik. Qayətdə səliqə [ilə əkilmiş] və nə-fis bağça və məkandır.

Şəhərin kənarındaki cəbələ çıxdıqda oradan əski Rodos və ətəyin-də abadan və gözəl bağlar görünür. Oraları gəzdikdə Əznilli deyən bir seyr yeri var (qalanın bir saatlığında), oraya da düşdü. Gərək bahar[da] qayətdə dilgüşə yer olsun, çün yaxşı çaharhovuzları (ətrafi gu-nəgun daşlar ilə döşənmiş), yaxşı səliqə ilə əkilmiş ağaclar və yaxşı çəməngah yerlər bizə qayətdə xoş gəldi.

Rəbiül-axirin iyirmi birində Rodosa düşüb, cəmadiyül-əvvəlin on dördünə qədər bu cəzirədə qaldıq. Özümüz rahat olub xoş keçirdik, la-kin yola düşmək və su səsi bizi bir qədər rahat etməyirdi, çün on beş gün dəryanın yüzü iki gün bir-birinin dalışıycan rahat olmadı. Və rüz-gar da müşəvvəş idi. Sonra hava iyi oldu.

Beyrut tərəfindən gələn vapurların intizarında ikən xatirimizdə lövbəlövn təsəvvürlər, ümidiłr və vəsvəsələr edib, mabeynimizdə söyləyirdik ki, böylə gedərik, şöylə gedərik. Qəzayı-ilahidən, firəng vapuru çatdı, biz də cəmadiyül-əvvəlin on dördündə günorta vaxtı va-purun içiñə girib, dəryanı əmin görüb və havanı qayətdə xoş görüb, məsrur olub, yoldaşlar şad olurlardı ki, yaxşı oldu ki, fəna havalarda vapurlara süvar olmayıb, şimdə bu vapur ilə... (174).

[Cəmadiyül-əvvəlin 18-i]. ...İlahinin işindən kor olduğumuz [...]bizim üçün bir əzim göstərmə oldu. Vapur yola düşdü. Axşama bir-iki saat qalmış bir qədər rüzgar əsib, dəryanın yüzündə göyərçin qanadları kimi bala-balaca su dalğalandı. Bir qədər vapur sallandı isə də lakin özümüzə təskin verib, Əstənku (175) adlı cəzirənin sol tərə-finən keçib sabaha iki saat qalmış Sisam cəzirəsi ilə Nəqay cəzirəsi-nin mabeyninə çatdıq. Hava ziyadə furtuna olub, vapurun təhərrükü saatbasaat çoxlandı.

Saqqız adasına üç saat qalmış sabah açıldı. Dəryanın mövcü ifrat təfrit oldu. Bir tərəfdən külək, bir tərəfdən dağlar kimi əmvaclar və bir tə-rəfdən vapurun dağ kimi mövclər üstündən axıb getməyi [üzündən] va-purda olan maehtiyaclara zəlzələ düşüb adamlar qayətdə vəhmələndi. Həqiqətdə, iki saat dəryanın böyük-böyük ləpələri vapuru iyirmi-otuz arşun yuxarı qaldırıb-aşağı düşürməyi və kənarlardan gələn ləpələrin

dolu kimi vapurun içine tökülməyi adamı vahiməyə saldı. Allahın şəf-qəti-mərhəmətindən, külək qarşısından və yandan [əsmədiyinə], [...]¹. Ruzgar daldan olduğuna, vapurun çarxlarının bağlayıb yelkən açdırılar. Bu nəhv ilə qaç saat sürüb günortaya üç saat qalmış Anadolu tərəfin-dən Çəşmə (176) qəsəbəsi ilə Saqqız adasının arasına girdik və bir para xırda adaların arasından keçdik. Ona binaən dəryanın ləpəsi az olub vapura çox güc edə bilmədi, lakin genə hava dutqun, dəryanın yüzü qara və duman idi. Hətta sol tərəfimizdə Saqqız şəhərin də yaxşı görə bilmədik.

Axşama bir saat qalmış İzmir (177) şəhərinin yaxınında Yengi qa-laya çatana qədir ruzgar gah qarşısından, gah sağ tərəfdən əsib, bizi zi-yadə incitdi. Yengi qalanın qabağından keçdikdə rahat olub, axşama yarım saat qalmış gelib İzmir qarşısında labar atıb, Allaha şükür edib, gecə orada qalıb istirahət etdik. O gecəsi sübəhə qədər yağış yağışın va-pur üstə olan kəsləri qayət batırdı. Dünənki... (178).



¹ Cırılıb. 2 söz oxunmadı.

YAZIŞMALAR

General-mayor
Aleksey İllarionoviç Filosofova
MƏKTUB

21 mart 1835-ci il, Varşava

Möhtərəm cənab Aleksey İllarionoviç!

Peterburqdan bura gələn tanışlarımın söhbətlərindən qəlbən çox məmənnun olaraq bildim ki, Sizin mənə xoş münasibətiniz hələ də xatirinizdədir. Bu, mənim xoşbəxt ulduz altında doğulmağımlamı bağlıdır, yoxsa Araz sahillərində, Ağrı dağında, Culfa xarabalıqlarında, Təbriz və Urmiya gölü sahilləri gəzintisində və s. yol yoldaşımız olduğum o gözəl və parlaq dövr haqqında xatirələrinizləmi - deyə bilmərəm. Bəlkə də Siz saqqallı iranlıları, Xaldeyli atanı, Madame la Mari-neri, Məlik Qasim Mirzənin hərəmxanasını və nəhayət, Xoyda birlikdə keçirdiyimiz günləri xatırlayanda həmin adamların arasında hərdənbir mənim surətim də təsəvvürünüzə gəlir, ancaq necə olursa-olsun, hər halda, bu həssaslığımıza görə, məni andığınızda görə Sizə minnətdarlığını bildirirəm.

Bununla bərabər, Sizin mənə və mənim Asiyadan Peterburqa gələn həmyerlilərimə (xüsusən Abbasqulu ağaya) (1) dostcasına münasibətiniz və himayədarlığınız mənə cəsarət verir ki, bir xahişimlə Sizi narahat edim.

Siz bilirsiniz ki, mən Qutqaşın dağlarında anadan olmuşam, sonra da qohumlarımı və bütün varidatimi orada qoyub Rusiyada xidmət etməyə göndərilən ilk müsəlmanlardan biri olmuşam. İki il yarımdə podpraporşık kimi canla-başla qulluq etmişəm. İndi artıq on ikinci ildir ki, zabitəm. Bu müddət ərzində yeddi kampaniyada iştirak etmişəm... Cəbhədə də olmuşam, tərcüməçi vəzifəsində də çalışmışam və nəhayət, yavər olmuşam. Rəislərim mənə qarşı həmişə diqqətli olublar, mənə səxavət göstərib ordenlərlə mükafatlandırıblar, amma artıq yeddi ildir ki, eyni rütbədəyəm - poruçikəm. Bu dövrdə iki il əsgəri xidmətdə, qalan vaxtda isə Pavlov alayının leyb-qvardiyasında olmuşam, bir ilə yaxındır ki, mənim adım siyahıda (qvardiyanın siyahısında - tərc.) birincidir. Bu alaydakı kapitanların hamısı cavandır və burada mənim barəmdə xüsusi təqdimat veriləcəyinə umud etmirəm. Umud

yeri kimi kimi Sizə pənah götirməyi qərara almışam. Əlahəzrət imператорun mərhəmətindən, tez-tez boş vəzifələr olur, bu vəzifələrə namızədlər təqdim edilərkən Siz alihəzrət Mixail Pavloviçə öz müsəlman dostunuz haqqında bircə kəlmə xoş söz desəniz aprelin 29-da mən heç kəsin vəzifəsini əlindən almadan yeni seçilənlər arasına düşə bilərəm və gələcəkdə bu lütfkarlığı doğrultmağa çalışaram. Mən xidmətdə özümü xoşbəxt hesab edirəm. Ancaq mən evimizə məzuniyyətə getməliyəm, orada öz qardaşlarımı sevindirə bilərəm; onlar nizami qoşun mundiri geyməsələr də hərbi rütbələrə qiymət verməyi yaxşı bacarırlar.

Bu, Sizin üçün çox zəhmət deyilsə lütfünüzü məndən əsirgəməyin, bütün gələcək mənsəbim bundan asılıdır; əks təqdirdə heç olmazsa mənə bildirin ki, **bunu etmek mümkün deyil**. Siz sussanız çox nigaran qalacağam; fikirləşəcəyəm ki, Siz bu məktubumu qarşısına çıxan hər kəsi yalvarış və rica məktubları ilə narahat edən bir adamın məktubu kimi qəbul etmisiniz və mən Sizin nəzərinizdə belə görünmək istəməzdəm.

Sizə ən dərin ehtiram və sədaqət hissələri bəslədiyimə əmin olun.

İsmayııl bəy Qutqaşınlı

*Gürcüstan, Qafqaz və Zaqafqaziya diyarlarının baş dolandırıcısı
(müdiri) əlahəzrət cənab infanteriya generalı general-yavər və
kavalər*

baron Qriqori Vladimiroviç Rozenə

MƏLUMAT VƏRƏQƏSİ

14 mart 1837-ci il, Tiflis

Zat-alilərinizin təqdimatıyla hökmdar imperator mənə Şəki əyalətində sakınlının qabaqlar xəzinəyə verdiyi gelirdən istifadə etmək hüququyla üç kəndi: Çanaqbulaq, Çarxana və Kürt köçəbəsini tam idarə etməyə bağışlamışdır. Padşahın bu ehsanına və sizin əmrinizə əsasən mənim, topaq (zemstvo) mükəlləfiyyətləri çıxılmaqla, xəzinənin aldığı pul və ipək, taxıl və cürbəcür xırda ərzaq kimi başqa məhsul gəlirlərindən istifadə etməyə ixtiyarım var. Ancaq Şəki qala-

bəyisi c[ənab] mayor Kapileti dörlü-dörlü bəhanələrlə həmin kəndlərə aid xəzinə torpağını və Çarxana kəndində yaşayan bir neçə rəncəbəri (bağlarıyla) mənimcün ayırmır. Buna görə zat-alilərinizdən Şəki qalabəyisinə, eləcə də komissarına birincinin göstərilən xəzinə kəndlərinin və rəncərlərin bütün idarəsini mənə tapşırması, ikincininsə xəzinə torpağını, bağlara və kəndlərə, onların əhalisinə aid nə varsa hamisini mənə təhvıl verməsi üçün sərəncam buyurmağınızı acizanə xahiş etməyə cəsarət göstərirəm.

Qvardiya şabs kapitanı Qutqaşını

Qafqaz canışını, Novorossiysk və Bessarabiya general-qubernatoru alihəzrət c[ənab] general-yavər və kavaler knyaz Mixail Semyonoviç Vorontsova

MƏLUMAT VƏRƏQƏSİ

19 mart 1852-ci il, Tiflis ş.


Ailə nəziri və köçürünlərdən alınan mülklərin haqq-hesabı məni Ərəbistana səyahətə getmək məcburiyyəti qarşısında qoyub, ancaq bəy komissiyası (1) işlərində öz sədaqətim və səyimlə siz alihəzrətin diqqətinə nail olmaq istəyiyle buraxılış haqqında xahişimi qıraqa qoydum. Bu işin sürəkliliyi məni iyul və avqust aylarında ən isti yerlərdə olmaq lazımlı gələcəyindən obiri illərdə daha çətin keçəsi səyahətə başlamağa məcbur etdi.

Keçən il özlüyümdə yola yığışıb siz alihəzrətə buraxılışım haqqında xahişlə müraciət etdim, cənabi-alinizin bəy işinin qurtarmasına qədər qalmığımı arzu etdiyini nəzərə alaraq ilk növbədə sizin iradənizi yerinə yetirmək istədim. Şamaxıya qayıdanda bəy işlərinə aid qabaqkı illərin çalışmalarına baxdıqda, onların tezliklə qurtaracağını görmürem, halbuki artıq dörd ildir öz mülkümdən, evimdən və təsərrüfatımdan (2) uzaqda yaşayıram; habelə Şamaxıda mənzildən mənzilə sərgərdan dolaşmış, çox vaxt rahatlığı olmasa da çoxlu kirə haqqı verməyimə baxmayaraq əməlli-başlı bir mənzil tapmamışam. Buna görə də oturmaqçün ev tikmək qərarına gəldim və bağ aldım (3); bu

işlər təkcə yola hazırladığım pulları əlimdən çıxarmadı, üstəlik, məni gümüş pulla 9.000 manatadək borca saldı. Özgəsinə borclu qalmaq və cürbəcür şeylər, yaxud mülklər satmağa başlamaq istəmədiyimdən, yenidən zat-alinizin xeyirxahlığına üz tutmağı kəsdirdim və sizdən acizanə xahiş etməyə cəsarət göstərirəm ki, mənə mənim və eləcə də arvadımın üç illik təqaüdünü verməyə iltifat göstərəsiniz. Bu mərhəmətlə bir daha mənə lütfkarlığını sübut edər və işlərimi yoluna yoluна qoymaq və səyahətimi müsəlman camaatinin qabağında çinimə görə çəkdiyim xərcdən utanmayaraq başa çatdırmağa vəsait vermiş olarsınız.

Bununla bərabər, bildirim ki, gümüş pulla ildə iki min manat irsi təqaüd mən alıram, gümüş pulla min manat ömürlük təqaüdsə arvadım alır; ölüm-itim olsa həmin məbləği (4) mənim mülkümün bir, ya iki illik gəliri ödəyə bilər.

General-major İsmayılov bay Qutqaşınlı



ARTIRMALAR

Hacı İsmayıł bəy Qutqaşınlı (?) İKİ QUŞUN SÖHBƏTİ

Bir gün bir ququ baqəmü qayğuş
Bağırırdı ağacda: qu-qu-qu!..
Belə suzan idi, belə nalan,
Səsi eylərdi hər kəsi giryən.
Bir kəbutər görüb bunun halın,
Qu-qusun kəsdi, sordu əhvalın.
Dedi: "Ey zarü biqərarü fəqir,
Niyə sən olmusan belə dilgir?
Yoxsa bir sevgilin vəfat etmiş?
Bükülməz qəddini ikiqat etmiş?
Səni salmış belə yaman halə –
Gah çekirsən fəğan, gah nalə?".
Dedi ki: "Həlak olmayıb kimsəm,
Çulğayıb məni küdürüdü qəm.
Yüzümə baxmayır bir övladım,
Dilinə heç göturməyir adım.
Məni görcək uçub qaçıր çəmənə,
Həm qonur ərgəvanə , yasəmənə.
Məni görcək uçub çəpərə qaçıır,
Mənə yadlar baxan səyaq baxır.
Bunu görcək yürəgim ağlayır –
Niyə övladım qəlbim dağlayır?
Sordu: "Harda bu yıl yuvanvardı?
Neçə beççən , neçə balanvardı?".
Dedi ki: "Ey kəbutəri-qafıl,
Bizim işimizi bilmirsənsə bil.
Bizə dünyada aşıyan olmaz,
Bizə müəyyən bir məkan olmaz.
Salırıq biz yumurtamız hər vəqt
Özgə quş aşıyanına xəlvət.
Öz balası bilib onu bəslər,
Bu sayaq ququ nəсли ərsə gələr".

Bala bağlar məhəbbətin anaya -
O vəqt kim, anasını taniya.
Yoxsa kim, sən balan ver əğyarə,
Gəz özün qayğısız, həm avarə?!
Sonra namehrıban olan balanı
Arsız, çağırırsan: ananı tanı?!

Salman Mümtaz

İ.B.QUTQAŞINLIYA DAİR SORĞU

Suallar:

1. Mərhum Hacı İsmayıł bəy Qutqaşınının babasının adı nədir?
2. Atasının adı nədir?
3. Anasının adı nədir?
4. Ceneral (general, yaranal) olmuşmu?
5. Hansı tarixdə və harada anadan olmuşdur?
6. Nəçə yaşında vəfat etmişdir?
7. Hansı tarixdə vəfat etmişdir?
8. Qəbri Qutqaşındadır mı?
9. Qəbrinin üstündə günbəz və ya yazı vardır mı?
10. Hacı İsmayıł bəyin arvadının adı nədir?
11. Arvadı haralı və kimlərdəndir?
12. Arvadı Məkkəyə getmişmi?
13. Arvad hansı ildə vəfat etmişdir?
14. Bunların övladı qalmışmı?
15. Qalmışsa neçəsi qız, neçəsi oğlandır?
16. Bunların adları nədir?
17. Bunlardan rütbə, hünər, elm sahibi olanı hansıdır?
18. Hacı İsmayıł bəy Şirvanda yaşamışmı?
19. Nə səbəbə Qutqaşın xəlqi içrə hörmətli olmuşdur?
20. El şairləri və ya aşiqları onun haqqınla şerlər, tərifnamələr yazmışları?
21. Sizdən qabaq və ya sizin zamanınızda olan suvcalar Hacı İsmayıł bəy haqqında tərifnamələr oxuyub pul, çörək aldıqlarını eşitmiş və ya görmüsünüzmü?

22. O tərifnamələrdən bu gün əldə və ya yadda varmı?
23. Hacı İsmayıł bəy sufı olmuşmu?
24. Vaxtılıkın İstanbula köçən qardaşı sufı olmuşmu? Onun adı və ya rütbəsi nədir?
25. Ona niyə “paşa” demişlər?
26. Hacı İsmayıł bəyin və yaxud bu dudmanın tərcüməyi-halı və yaxud tarixləri haqqında hansı bir məlumatı oxumusunuz?
27. O kitablar nə dildə olub və adları nədir?
28. Hacı İsmayıł bəy harada təhsil etmişdir və neçə dil bilirmiş?
29. Hacı İsmayıł bəyin özü şəxsən ədib, şair, müvərrix olmuşmu?
30. Əgər olmuşsa özündən sonra nə kibi əsərləri qalmış?
31. Əgər əsər qalmışsa mətbü və ya qeyri-mətbudur?
32. Hacı İsmayıł bəyin Qutqaşın və ya Şəki xalqına yaxşılıqları olmuşdur?
33. Özündən sonra kitabxanası qalmışmı? Qalmışsa mövcuddur, yoxsa tələf olmuşdur?
34. Kitabxanası mövcuddursa bu gün kimin əlindədir?
35. Hacı İsmayıł bəyin kartoçkası (şəkli, fotosu) varmı? Varsa təkdir, yoxsa qrup ilə çəkilmişdir?

Cavablar:

1. Hacı İsmayıł bəy Qutqaşlıdır. Babasının adı Kəlbəli sultan. Familiyasın böylə yazardı: “İsmayıł Nəsrulla Sultanov-Qutqaşinski” (1). Şairlik ləqəbi “Miskin” olub.
2. Atasının adı Nəsrulla sultan olub.
3. Anasının adı Bədircahan xanım.
4. Hacı İsmayıł bəy general olmuş.
5. Hacı İsmayıł bəy 1792-ci sənədə (2) anadan olub, Qutqaşında.
6. 64 yaşında vəfat etmiş Qutqaşında, 1856-da.
7. Vəfat etmiş 1856 tarixdə (3) Qutqaşında.
8. Qəbri Qutqaşındadır.
9. Qəbrinin üstündə günbəz yoxdur, ancaq böyük yonma mədən daşı var yazı ilə. Qısa tərcüməyi-halı yazılıb həmin suallara dair (4).
10. Hacı İsmayıł bəyin arvadının adı Hacı Bikədir.
11. Arvadı dağlıstanlı, ləzgidir (5), Usmiyoflardandır. Dul alıb.
12. Arvadı Məkkəyə iki dəfə getmiş.
13. Arvadı 1860-ci sənədə vəfat etmiş (6).

14. Bunların övladı qalmamış.
15. Övlad heç olmayıb.
16. –
17. –
18. Hacı İsmayıł bəy Şamaxıda yaşayıb, evi olub Şamaxıda, ancaq orada 6 sənət yaşayıb və arada çox vaxtları Qutqaşında olub.
19. Qutqaşın xəlqi içrə hörmətli olub, çox verimli olub. Hökumət tərəfindən gələn cəzaları həmişə dəf edib və çox xərc qoymağa qoymayıb.
20. El şairləri və aşiqları onun haqqında şerlər yazıb, suvcalar və el şairləri kəndləri gəzdikdə oxuyurdular.
21. Bənim vətənimdə və bəndən qabaq suvcalar Hacı İsmayıł bəyin haqqında cürbəcür tərifnamələr oxuyublar və yazı da olub, ancaq əl yazısı ilə.
22. O tərifnamələrlərdən biri bəndə var idi. İsmayıł bəyin qardaşı oğlu (7) bəndən aldı, qaytarmadı. İmdi o ölüb, kitapça yox olub. Çox çalışdım tapıb göndərəm, mümkün olmadı.
23. Hacı İsmayıł bəy sufi olmayıb, amma kamil müsəlman olub.
24. Hacı İsmayıł bəyin qardaşı sufi olub, İslambula köçüb, onun adı Hacı Abdulla bəy, rütbəsi sultan adyunantı olub.
25. Ona sultan adyutantı olmaqdan “paşa” demişlər. Bir qədər qulluq etdiķdən sonra pensiyə alıb, köçüb Məkkəyə, orada uzun [müddət] yaşadıqdan sonra orada vəfat edib.
26. Hacı İsmayıł bəyin və o nəsillərin tərcüməyi-halını və ona yazılın tərifnamələri və özü yazan bir qədər şerləri oxumuşam.
27. O kitabçılar türk dilində ərəb əlifbası ilə yazılmış və ayrı adı olmayıb.
28. Hacı İsmayıł bəy ana dilinin təhsilini Qutqaşın məscid məktəbində alıb, rusca və firəngcə Peterburq ali kadet korpusunda alıb. Üç dil bilib (8).
29. Hacı İsmayıł bəy özü şəxsən şair olub və çox şerlər deyib və Qutqaşında olan bir neçə şairlər ilə yazışıb.
30. Hacı İsmayıł bəy şair olub. Əsərləri çap olunmadığından tələf olub, buralarda qalmayıb. Qalıbsa Şamaxı şəhərində və ya İstanbulda var.
31. Qeyri-mətbudur (çap edilməmiş).
32. Hacı İsmayıł bəyin Qutqaşın, Şəki və Şamaxı xalqına o yaxşılıqları olub ki, hökumət tərəfindən gələn cəzaları dəf etdirib və yerlər barədə ayrıca hökmələr (reskript) verdirib. Hacı İsmayıł bəyi qarabağlı-

lar yaxçı bilirlər. Qırx il bundan müqəddəm bir neçə şəxs (9) gəlib onun qəbri üstündə gümbəz yapmaq istərləmiş; səbəb nə olubsa qalıb.

33. Özündən sonra türk, rus və firəng dillərində kitabxanası olub, amma tələf olub, qalmayıb. Əllərdə ara-sıra görünür kitablarından.

34. Kitabxanası mövcud deyil, tələf olub.

35. Hacı İsmayıł bəyin kartoçkası qalmayıb; varmış – təkcə və qrup ilə, övladı olmadığından aparan aparanın olub (10) hər bir varidatı.

Salman Mümtaz

AVROPA TƏSİRİNDƏ YAZILMIŞ İLK HEKAYƏMİZ

Mədəniyyət və ədəbiyyatımız tarixinə canlı və şərəfli səhifələr bəxş edən “Rəşid bəy və Səadət xanım” hekayəsinə tapıb meydana çıxarmaq şərəfini tarix biziə nəsib etdi ki, bu, bizdən ötrü çox böyük bir şərəkdir. Bu kiçik hekayənin tapılıb meydana çıxmاسının özünəməxsus çox böyük, həm də qayət maraqlı bir hekayəsi vardır ki, əgər tamamilə yazılsa nəticədə əslindən çox böyük bir əsər zahirə çıxar ki, xülasəsi aşağıdakı sətirlərdən ibarətdir.

Miladi 1907-ci ilə kimi mən belə bir əsərin mövcud olub-olmadığından tamamilə bixəbor idim. O tarixdə yolum Sibiryyanın Barnaul şəhərinə düşdü. Təsadüfən bir orta yaşılı müəllimlə tanış oldum. Bu adam əslən varşavalı olaraq neçə ildən bəri Barnaulda yaşayırıd və familiyası da Voyuxovski idi. Ədəbiyyatla da yaxından əlaqədar olan bu şəxs ana tərəfindən Polşa müsəlmanlarından idi. O münasibətlədir ki, ondan vaxtikən Varşavada yaşayan və ora mətbuatına xidmət etmiş Büruhanski ailəsinə aid bəzi sözlər soruşdum.

Verdiyim suallardan mənim ədəbiyyat həvəskarı olduğumu dərk etdi. Söz arasında qafqazlı bir tatar¹ ədibinin keçənlərdə Varşavada fransızca maraqlı bir hekayə yazmış olduğunu da ağızından qaçırdı. Mən bu yeni məlumatdan hədsiz maraqlandım. Əsərin adını, müəllifin kim olduğunu soruşduqda Voyuxovski əsəri şəxsən oxumadığını və müəllifi haqqında da məlumatı olmadığını qeyd etdi. Ancaq bir-iki

¹ Çar hökuməti zamanında ruslar Azərbaycan türklərini “tatar” adlandırdılar. – “ƏQ”.

dəfə o əsərin tərif və tövsifini öz dostu polyak zadəganından olan varşavalı Pervim-Kivintodan eşitdiyini söylədi. Cavabı ilə məni qane edə bilmədiyini hiss edən Voyuxovski bu barədə dostundan məlumat toplayıb mənə göndərəcəyini ayrıca vəd etdi, təəssüf olsun ki, o, vədəsinə vəfa etmədi və yaxud edə bilmədi.

O tarixdən iki il sonra – miladi 1909-cu ildə mən “Molla Nəsrəddin” məcmuəsini Türküstan, Buxara, Xeyvə, Orenburq, Qazaxıstan, Zabaykal, Semireç, Sibirya ölkələrində öz xərcimlə yaymaq üçün geniş bir plan tərtib etmişdim. O planı həyata keçirmek üçün bir il o yerləri gəzib-dolaşmağım lazım idi. Səyahətimdə Semireç vilayətinin mərkəzi olan Verni şəhərinə uğradım. Təsadüfen orada möhtərəm bir tatar doktoru ilə tanış oldum. Bu, gözəl tərbiyəli, gözəl xasiyyətli doktor həqiqətən sevimli bir baba idi. Fitrətən xoş əxlaq, həm də insan dostu olan bu gümüşsəaclı, saqqallı doktorun qəlbində hələ qafqazlılara qarşı ayrıca bir məhəbbət vardı. Familiyası isə Batırşın idi.

Batırşın səyahətimi alqışladı. “Molla Nəsrəddin” məcmuəsinə də abunə yazılıdı. Bir aralıq ədəbiyyat və mətbuatdan söz açdı. “Din və məişət” məcmuəsinin müdürü olan Vəli Mollani söydü, “Şura” məcmuəsinin müdürü Rizaəddin Qazını övdü. Bütün ömründə “Molla Nəsrəddin” məcmuəsindən gözəl bir məcmuə görmədiyini söylədi. “Keçənlərdə də Qafqaziyada böyük alim kişilər olmuş və indi də vardır” dedi.

İsmayıł bəyi, Mirzə Fətəlini, Həsən bəy Məlikovu tərif və tövsif etdi. “İsmayıł bəyin romanından, Mirzə Fətəlinin komediyalarından aldığım zövqü təsəvvür edə bilmərəm” dedi. Mən Batırşının sözlərindən İsmayıł bəyi “Tərcüman” qəzetəsinin müdürü Qasprinski İsmayıł bəy zənn etdim. Voyuxovskinin bağçasaraylı İsmayıł bəyi səhven qafqazlı zənn etdiyi xəyalına gəldi və güman etdim ki, o, Krım tatarlarından olan İsmayıł bəy Qasprinskini qafqazlı sanmış, mənə də yanlış məlumat vermişdir. Məsələni bir az da aydınlatmaq üçün Batırşindən Qafqaz ədiblərinin əsərlərini harada və haçan oxuduqlarını sordum, İsmayıł bəyin də hansı İsmayıł bəy olduğunu ayrıca sual etdim. Cavabında Batırşın “Mən söylədiyim İsmayıł bəy sizin Qafqaz tatarlarından olan İsmayıł bəy Qüdrətşindir. Mən bu əsərlərin hamısını vaxtıykən Vladiqafqazda sakın olan kapitan Teymur Polad Duderofun kitabxanasında görüb oxumuşdum” dedi.

Məsələ bir az da çətinləşdi. Romanın müəllifi mən zənn etdiyim Qasprinski İsmayıł bəy (1) olmayıb, İsmayıł bəy Qüdrətşin oldu. Mən

“bu roman hər halda İsmayııl bəy Qasprinskinin olacaqdır” deyə fikrimdə sabit qaldım. Qüdrətşinin də tatar adı və familiyası olduğunu bilirdim.

Xülasə, səyahətim uzun çəkdi. Evə də gec qayıtdım. Amma yenə ruhdan düşməyib bir müddətdən sonra, yəni 1913-cü ilin əvvəllərində yenə bu məqsədlə şəxsən Vladiqafqaza getdim və xüsusi bir ciddiy-yətlə məsələni həll etmək istədim. Dudarof familiyasının böyüklüyü və ailələrinin də ayrı-ayrı yaşamaları işə böyük əngəl çıxardı.

Nəhayət, çox zəhmətdən sonra Vladiqafqazda sakin olan qarabağlı Abbas Hacıyeflə Muxtarof məscidinin imamı dağıstanlı Yusif Əfəndi-nin kömək və müavinətləri sayəsində Teymur Polad Dudarof ailəsinin müəyyən etməyə müvəffəq olduq.

Məlum oldu ki, kapitan Teymur Polad cənərallıq rütbəsinə qədər yüksəlmiş və rus-yapon müharibəsində tələf olmuşdur. Yalnız Kəbə-xan adlı arvadı qalmışdır ki, o da kənddə yaşayaraq gah-gah şəhərə gəlir. Məsələni həll etmək üçün Kəbəxanı gözləməyə məcbur idim. Kəndə getməyimiz nə mənə, nə də yoldaşlarımıza mümkün deyildi.

On beş gündən sonra Kəbəxan gəldi və Turçin familiyalı bir adamın evinə düdü. Mən də yuxarıdakı yoldaşlarımıla bərabər onun düş-düyü evə getdim. Xanım bizi Yusif Əfəndinin xatirinə hörmətlə qəbul etdi. İmdi hali-həyatda olub-olmadığından xəbərim olmayan Kəbəxan o zamanlar təxminən almış yaşlarında idi. Söz açdıq, mətləbə yanaş-dıq, cavabında Teymur Poladdan sonra kitabxanalarının tələf olduğunu və öğurlandığını söylədi. İsmayııl bəyin romanının da xatirində qaldı-ğını qeyd etdi. Ancaq Teymur Poladın vaxtiyikən o əsərlə digər bir neçə əsəri öz dostu Mehdiqulu xan Utsmiyefdən (2) əmanət götürdü-yünü və sonra da qaytardığını söylədi. Mən İsmayııl bəyin kim olduğunu, əsərin adını soruşturduda İsmayııl bəyin Qafqaz tatarı olduğunu, romanın da fransuzca “Şamil bəy və Səadət xanım” adlı bir hekayədən ibarətliyini söylədi. Təşəkkür edib evə qayıtdıq. Kəbəxanın verdiyi məlumat da məni məmənnun etmədi. Bəlkə də belə bir əsərin Şeyx Şamil haqqında yazıldığı xəyalima gəldi. Daha da maraqlandım.

Vladiqafqazdan da əlim boşça çıxdı. Yenə məyus Aşqabada qayıtdım (3). Haman il yay fəslində Tiflisə gəldim ki, həm “Hatif İsfahani” kitabını İsmayııl Həqqi mətbəəsində təb edim (4), həm də Mirzə Cəlil Məmmədquluzadə ilə Qarabağa gedib yayı Şuşada qalıq.

Mehdiqulu xan Utsmiyevin vəfatından dolayı, doktor Kərim bəy Mehmandarovun vasitəsilə kiçik Xasay xan Utsmiyev (5) ilə tanış olmaq

istəyirdim, çünkü o, mənim tanış-bilişlərimdən deyildi. Tiflisə gələrkən Mirzə Cəlilin Hindarxına getdiyini, Xasay xanın da Rusiyaya səfərə çıxdığını yaxın dostlarından öyrəndim. Şuşa səfərindən vaz keçib, Tiflisdə “Oriyent” otelində sakın olaraq “Hatif”in təbinə şuru etdim.

Tiflisdə qaldığım müddətdə hər bir əhli-xəbərdən İsmayııl bəyə və onun yazmış olduğu “Şamil bəy və Səadət xanım” adlı əsərə dair məlumat istədiməsə də bilən olmadı. Məcdəssəltənəyi-Əfşar, Mirzə Fətəlinin yeznəsi Xanbaba bəy, Eynəli bəy Sultanof, Kamal Ünsizadə, Molla Məhəmmədhəsən Ünsizadə və o zamanlar mətbuat tsenzoru olan Şərif Mirzəyef də bu barədə məlumatları olmadığını etiraf etdilər. Məcdəssəltənəyi-Əfşar vasitəsilə və Varantsov-Daşkovun müavini general Qazanalipov və Şərif Mirzəyef vasitəsilə gürcü mühərrirlərinin görkəmli simalarına müraciət etdiksə də bir nəticə hasil olmadı. Oçağa kimi gözdən keçirdiyimiz qamus və ensiklopediyalardan başqa bəzi nadir nüsxələri və o cümlədən kitabları da oxuduq. “Словарь Кавказ. деятелей.” kitabını da aramağımızı tövsiyə etdilər. Mirzəyef vasitəsilə **bu** əsəri də tapdıq, amma orada da İsmayııl bəy adlı bir mühərrirə təsadüf etmədik.

Bəlkə Firdun bəy Köçərli bilər deyə Tiflisdən Qori şəhərinə getdim. Köçərli ilə 3 gün görüşməyimiz münasib deyildi, çünkü semi-nariyanın adını xatırlamadığım müəllimlərindən biri öldürülüyünen görə bir tərəfdən silisçilər¹ istintaq və təhqiqat aparırdı, digər tərəfdən də müəllimlər və tələbələr dəfn mərasiminə hazırlaşırdılar. Nəhayət, Köçərli ilə görüşdük, belə müəllifdən, əsərdən məlumatı olmadığına təəssüf etdi. Mən də əliboş, məyus Aşqabada qayıtdım.

9 ildən sonra, yəni 1922-ci ilin axırlarında kiçik Xasay xan Utsmiyefin Bakuda olduğunu öyrəndim. Bir vasitə ilə tanış oldum, görüşdük və nigaranlılıqdan qurtarmaq üçün tez mətləbə yanaşdım. Gözləmədiyim və umud etmediyim halda, Xasay xan məni tam mənəsiylə qane və razı etdi. İsmayııl bəyin Qüdrətşin olmayıb, qutqaşlı ceneral Hacı İsmayııl bəy, hekayənin adı da “Şamil bəy və Səadət xanım” olmayıb “Rəşid bəy və Səadət xanım”dır deyə qeyd və təshih etdi. Məlum oldu ki, doktor Batırşın “Qutqaşın” kəlməsini “Qüdrətşin” zənn edərək və buna görə də onu azərbaycanlı deyil, tatar hesab etmişdir, çünkü Tatarıstanda Batırşın, Əhmədşin, Mahmudşin, Dövlətşin, Qüdrətşin və

¹ Müstəntiqlər (ruscadakı “следователь” sözündəndir)

bunlara bənzər bir çox adlar və familiyalar mövcud və mütədavüldür. Mən qutqaşınlı İsmayıł bəyin ceneral isə nə üçün hacı olduğunu, hacıdırısa nə səbəbə ceneral olduğuna etiraz etdim. Xasay xan mənə Hacı Abbasqulu ağanı (6), öz babası olan ceneral Hacı Xasay xanı (7), Hacı Zeynalabdin Tağıyevi təmsil gətirdi və sözlərinə dəlil olmaq üçün kitabın bu gün belə əldə, həm də Bakuda olduğunu söyləyib, sabah mənə göstərəcəyini vəd etdi.

Sabaha kimi intizarda qalmağın əzabını müntəzir olanlar bilər. Arada 24 saatlıq bir müddət vardi. Amma bu müddət məndən ötrü yüz ildən də artıq idi.

Xülasə, o uzun qaranlıq gecə işıqlı sabaha təbdil oldu. Xasay xan da əhdinə vəfa etdi. Kitabı gətirdi və sözlərini sübut etmək üçün kitabdan mənə bəzi məlumat verdi. Nəticədə əsərin mühərriri olan İsmayıł bəyin azərbaycanlı, həm qutqaşınlı olduğu tamamilə sabit oldu.

Kitabı Xasay xandan 2-3 aylığa əmanət aldım. Oxutdurdum, mövzunu öyrəndim, bir an əvvəl tərcümə və təb etdirmək fikrinə düşdüm. O zaman Azərnəşrdə Mühiddin bəy adlı bir mühərrir hökmran idi. Söz onun sözü, hökm onun hökmü idi. Belə ki, bunca məşəqqətlə əldə edilən bu yegane nüsxənin qəzavü qədəri Mühiddin bəyin kef-keyfiyyətinə tapşırıldı. O da öz arşını ilə ölçüb nəşr edilməsinə razı olmadı.

Bədbaxlıqlan, o günlər səpmə yatalaq xəstəliyinə tutulduğum üçün Xasay xanı evə çağırıtdarayaq əmanətini qaytardım və kitabı möhkəm saxlamağımı da ayrıca tövsiyə etdim. Xəstəliyim altı ay çəkdi. Mən yatağımdan qalxana qədər Xasay xan da Vladiqafqazda vəfat etdi (8). Bir müddət keçəndən sonra evlərinə müraciət etdimsə də kitab tapılmadı. Lakin naümid olmadım. 1925-ci ildə bəlkə bir nüsxəsi başqa bir yerdə tapılar deyə “Qasım bəy Zakir” kitabına¹ yazdığını indeksdə həm İsmayıł bəyə, həm də əsərinə dair müxtəsər məlumat verdim.

1932-ci ilə kimi kitabı heç bir yerdən izi görünüb sorğu eşidilmədi. O ilin axırlarında Azərbaycan Dövlət Muzeyinə elmi işçi teyin edildim. Muzeydəki mətbü, qeyri-mətbü əsərləri tədqiq edərkən birdən-birə kartoçkaların birindən “Qutqaşınlı” kəlməsi gözümə sataşdı. Bu kartoçkanın nömrəsi 3814 idi. O nömrə ilə şkafları ararkən kitab öz yerində tapılmadı. Belə izahat verdilər ki, bir zaman Dövlət

¹ “Zakir” kitabı tərifimizdən buraxılan “Azərbaycan ədəbiyyatı”nın 8-cisidir. 1925-ci ildə Bakıda nəşr edilmişdir (*Mümtaz*).

Muzeyi Azərbaycanı Öyrənmə Cəmiyyətinə bir çox kitablar vermişdir ki, bu nüsxə də onlardan biridir. Bir müddət də oranı axtarmağa məcbur olduqsa da nəticəsiz qaldı. Yenə Dövlət Muzeyini aramaqdan özgə bir çarəmiz qalmadı. Nəhayət, dörd günlük axtarışın nəticəsində əhəmiyyətsiz kitablar içərisindən bu nadir nüsxəni tapmağa müvəffəq olduq. Məlum oldu ki, mən xəstə olduğum aylar Xasay xan Dövlət Muzeyində vəzifəyə təyin edilmiş və bu əsəri də digər bəzi adı əsərlərlə bərabər muzeyə satmışdır.

Dövlət Muzeyində mövcud olan mühüm nüsxələr haqqında həm muzey direktoruna, həm də Qlavnaukaya¹ bir məlumat yazaraq, bu əsərin əhəmiyyətini də ayrıca qeyd etdim. Təəssüf olsun ki, əhəmiyyət verən olmadı.

1933-cü ilin axırlarında Azərnəşrin “Ədəbi irs” şöbəsinə dəvət edilərək müdir təyin edildim. Bu əsəri də muzeydən əmanət alaraq o zaman Azərnəşrin direktoru olan Məmməd Cuvarlı (9) yoldaşa təqdim etdim. Əsər Cuvarlı yoldaşın nəzər-diqqətini cəlb edərək dərhal tərcümə və təbibə icazə verdi. Mənim tövsiyəmə görə, hekayənin tərcüməsi Səlim Behbudov yoldaşa, tərcüməyi-hal isə mənə mühəvvəl edildi.

Kitab qurtararaq mətbəəyə getmək ərəfəsində idi ki, Azərnəşr Əminbəyli (10) direktor təyin edildi. Bir çox başqa əsərlərlə bərabər bu mühüm əsərin də təbi dayandırıldı. Bir az keçmədən Əminbəyli əzl olundu² və Azərnəşr yenidən kitabın basılmasını məsləhət bildi.

Kiçik hekayənin böyük tarixi bundan ibarətdir.

* * *

“Rəşid bəy və Səadət xanım” adlanan bu kitab böyük, həm də qalın bir kitab deyildir, kiçik, həm də nazik bir kitabçıdır. Əsərdə yazılı-yazısız 60 səhifə vardır ki, bunların 52 səhifəsi nömrəli, 8 səhifəsi isə nömrəsizdir. Hekayənin hər səhifəsinə 25 sətir dərc edilmişdir. Yalnız ilk səhifədə 17 və son səhifədə isə 15 sətir vardır ki, bunların yekunu 2532 sətir edir. Kağızı aq, cildi kardon, həm də sarı rənglidir. Eni 11,7 sm, boyu isə 19 sm-dir. Fransızca yazılan bu nüsxədə nə müqəddimə və nə də müəllifə dair xüsusi bir məlumat vardır.

¹ Baş Elm İdarəsi Az.SSR Xalq Maarif Komissarlığının tərkibindəydi. 1933-34-də onun reisi Veli Xuluflu ydydu.

² İşdən çıxarıldı.

Hələ Varşavanın hansı mətbəəsində təb olunduğu da qeyd edilməmişdir. Müəllifin haqqında. Ancaq bu üç kəlmə qeyd edilmişdir (11). Bundan istixrac etmək olar ki, İsmayıł bəyin bu hekayədən başqa yenə əsərləri olmuşdur ki, onları təb edərkən idarə və ya mətbəə tərəfindən İsmayıł bəy haqqında az-çox məlumat verilmişdir.

Əldə etdiyimiz bu nüsxə İsmayıł adlı bir adam tərəfindən Xasay adlı digər bir şəxsə yadigar verilmişdir. Bu qeyd rusca olaraq, aşağıdakı xətt və ibarə ilə yazılmışdır: “Знак памяти Хасаю от Исаиля”.

Bu sətirlər nömrəsiz səhifələrin birincisində qeyd olunmuşdur ki, qərinə ilə¹ müəllifin dəst-xətti olduğu xəyalə gəlir. Hekayənin 31-ci səhifəsində isə yenə eyni xətlə digər üç sətir yazılmışdır ki, bu sətirlərdən zənn deyil, yəqinlik hasil olur. Həm də müəllif bir əndazəyə qədər tanınır.

Məlum olur ki, mətbəənin qeyd etdiyi kimi, müəllifin adı İsmayıł, özü də bəy sinfindən imiş. Əsərinin bir nüsxəsini dostu və yoldaşı (12) knyaz Xasay Utsmiyevə bağışlarkən qeydini adı bir surətdə yazmışdır. Daha nə özünün bəyliyini, nə də dostunun knyaz olduğunu aydınlatmışdır. Amma 31-ci səhifəyə yazdığı sətirlərdə o, nöqtəni açıq-aydın yazaraq şəkk və şübhəyə yer qoymamışdır: “Знак памяти от Исаила бека Нухинского князю Хасаю Уцмиеву”².

Hekayədə müəllif, idarə və ya mətbəə tərəfindən “Qutqaşınlı” göstərildiyi halda, öz xətt-dəstində “Nuxalı” qeyd edilmişdir. Bu da aydın məsələ olduğu üçün bəhs etməyə ehtiyac qalmır, çünkü Qutqaşın Şəkinin məruf kəndlərindən biridir. Müəllif isə eyni zamanda həm şəkili, həm də qutqaşınlıdır və Qutqaşında da anadan olmuşdur. Necə ki, Zakir həm xinziristanlı, həm də qarabağlıdır. Qüdsi əmirhacıyanlı, həm də bakılıdır.

Halbuki bunlar öz əsərlərində bəzən anadan olan yeri qeyd etmə-yərək o nöqtədən daha artıq məşhur olan mərkəzi qeyd etmişlər. O cümlədən Zakir: “O, ləzgi, mən qarabağlı, mənimlə yox sərkari”, Qüdsi: “Qüdsi Bakuyi mən Bakuyi xoş əst” deyə birincisi özünü qarabağlı, ikincisi isə bakılı hesab edir.

Nömrəsiz səhifələrin birində də Mirzə Fətəlinin rusca bir məktubu vardır ki, altında tarix və Mirzənin imzası mövcuddur. Doğrudur,

¹ Təxminən

² “İsmayıł bəy Nuxalıdan knyaz Xasay Usmiyevə xatirə olaraq”.

məktubu kimə yazdığını Mirzə Fətəli işarə etmirsə də, amma qərinə ilə knyaz Xasaya yazdığını hiss olunur. Kiçik Xasay xan da şəxsən mənə etiraf edirdi ki, Mirzə Fətəli bu məktubu babam Hacı Xasay xana yazmışdır və bunu mənə atam şəxsən söyləmişdir. Məktubun tarixi həkayənin tarixi-təbindən 11 il sonradır (13).

O tarixdən indiyə kimi qalmış kitab 1936-ci ildə Azərnəşr tərəfindən təb edilməkdədir (14). Kitabın redaktorluğunu Əsəd Axundov yoldaş qəbul etmişdir.

* * *

Azərbaycan ədəbiyyatına ərəb, fars ədəbiyyatının bol-bol təsiri olduğu kimi, Avropa ədəbiyyatının da, o dərəcədə olmasa belə, bir əndazəyə qədər təsiri olmuşdur. Bu təsir isə əksəron çar hökuməti Qafqazı istila etdikdən sonra bəlirməyə və görünməyə başlamışdır. Odur ki, 19-cu əsrin əvvəllerindən etibarən ölkəmizdə mütərcimlər, dilmanclar meydana gələrək yavaş-yavaş ana dilimizə də bir miqdar Avropa sözləri daxil ola bilmişdir.

Tədriclə Azərbaycan türklərindən rusca, polyakca, almanca, fransuzca əsərlər yarada bilən bacarıqlı mühərrir, qabil müəllif və müqtədir şairlər zühr etmişdir. Təbii, bu tarixdən əvvəl siyaset mövci-bincə tək-tük Qərb dillərində səthi və ya aşna şahzadələr və mirzələr istisna olunmalıdır.

İsmayıл bəyin mövzuyi-bəhsimiz olan bu “Rəşid bəy və Səadət xanım” adlı fransuzca yazmış olduğu hekayə, “Varşavnamə” nazımı kapitan Molla Abdullanın polyak dilində inşa etdiyi tövhid, nət və minacatlar, təbrizli Fərəcullahın fransuzca söylədiyi nəşidələr, şerlər, bakılı Molla Əlinin türk və rus dilində yazdığı mənzum lüğət, Mirzə Şəfi Vazehin Qriqoryef ilə ortaqlı yazdığı lüğət və xrestamatiya və almancaya tərcümə etdiyi (15) ədəbi parçalar, Abbasqulu ağa Qüdsinin rusca yazmış olduğu və ya tərcümə etdiyi “Gülüstani-İrəm”, Mirzə Fətəlinin Salaqub ilə ortaqlı ruscaya tərcümə etdiyi “Kəmalüddövlə” və komediyalar, üç Kazım bəylərin (16) elmi və fənni əsərləri və sairə tamamilə Avropa təsiri ilə qələmə alınmış əsərlərdir.

“Əkinçi” qəzetəsindən başlayaraq zamanımızdakı məruf şair və mühərrirlərimiz belə Mirzə Fətəlinin “Aldanmış kəvakib”¹ adlı heka-

¹ “Aldanmış kəvakib” miladi 1857-ci ildə yazılmışdır (*Mümtaz*).

yəsini Avropa üsul və təsirində yazılmış ilk hekayə və onu yanan Mirzə Fətəlini də ilk hekayənəvis ədibimiz zənn etmişlər ki, əlimizdə olan mötəbər vəsiqələrə istinadən bu zənn və bu düşüncə doğru deyildir. Onlar öz etinasızlıqları nəticəsində oxucuları yaniltmaqla bərabər, eyni zamanda özlərini də yaniltmışlar.

Acınacaqlı bir hal varsa o da onların peyrəviləri olan gənc qələmlərin də bu gün belə o etiqadda olmalarıdır. Hələ 1925-ci ildə, yəni 8 il bundan əqdəm tərəfimizdən “Qasım bəy Zakir” kitabına¹ yazılan indeksdə İsmayıл bəyin həm özünü, həm də mövzuyi-bəhsimiz olan həmin hekayəsinin haqqında müxtəsər də olsa məlumat verilmişdir (17). Bunu heç olmasa “İnqilab və mədəniyyət” və “Maarif işçisi” məcmuələrində yaxından iştirak edərək Mirzə Fətəlidən uzun-uzadı bəhs edən mühərrirlərimiz hamidən əvvəl oxumalı və dərk etməli idilər ki, həqiqət meydana çıxayıdı. Təəssüf ki, buna tənəzzül edilməmişdir.

Əldə edilən mənbə və məxəzlərə görə, Avropa üsul və təsirində ilk hekayə yanan ədibimiz İsmayıł bəy olduğu kimi, yenə o təsirdə yazılan ilk hekayəmiz də onun həyatımızdan götürərək ədibənə və şairanə bir surətdə yazmış olduğu “Rəşid bəy və Səadət xanım” adlı hekayəsidir. Bu orijinal əsər miladi 1835-ci ildə Varşava şəhərində fransuzca olaraq təbə və təmsil edilmişdir.

Əsərin üstündə işlənilməsini və onun yaradılmaq müddətini 2-3 il təxminin etsək o halda bu nadir əsər yüz illik staja və bir əsrlik tarixə malik olur və miladi 1811-ci ildə anadan olan (18) Mirzə Fətəlinin o tarixdə 22-23 yaşlarında olduğunu və Gəncədə Molla Hüseyin axundan fiqh və məntiq oxuduğunu, ərəb və fars dillərini fəqət oxumaqdan başqa bir şey bilmədiyini, mollalığa hazırlandığını və dünyadan da tamamilə bixəbər yaşıdığını nəzəri-etibara alsaq məsələ bütün həqiqəti ilə meydana çıxar. Və necə də nəzərə almaya biləriz ki, aşağıdakı sətirləri Mirzə Fətəli öz əliylə yazaraq və şəxsən etiraf etməkdədir.

Mirzə Fətəli yazır: “Dər sale-1832 axund Hacı Ələşgər səfəre-həcc pişaməd və məra avərde be Gənce dər nəzde-axund Molla Hoseyn bexandəne-kətəbe-məntiqiyye və fiqhiyye qozaşte xodəş azeme-Məkkə şod. Ta in tarex mən beğeyr əz xandəne-farsi və ərəbi çizi nəmidanəstəm və əz donya bixəbər budəm və morade-pedəre-

¹ “Azərbaycan ədəbiyyatı”, sayı 8, s.355. Bakı, 1925 (*Mümtaz*).

saniyəm in bud ke mən təhsele-olume-ərəbiyye ra təmam körde dər selke-ruhaniyan təəyeş bekonəm” (19).

Mirzə Fətəlinin yazdığı bu sətirlərdən sonra daha bizə deməyə söz və danışmağa da yer qalmır, məsələ də özü-özlüyündən aydınlaşmış meydana çıxır. Və tam mənasıyla sabit olur ki, bizim ilk və birinci olaraq Avropa təsirində yazılan hekayəmiz “Rəşid bəy və Səadət xanım” hekayəsi və bugünkü məlumatımıza görə, ikinci hekayəmiz “Aldanmış kəvəkib”dir (20). Birinci əsərin ikinci əsərdən 24 il qabaq (21) yazılmış olduğu da nəzərə alındıqda, şəkkü şübhəsiz, birincilik şərəfinə İsmayıllı bəyin həm özü, həm də “Rəşid bəy və Səadət xanım”ı nail olur.

Bu hekayə çox böyük deyil, kiçik bir hekayədir. Amma bunun mədəniyyət və ədəbiyyatımız tarixi üçün olan əhəmiyyət və qiyməti özündən çox-çox böyükdür ki, ondan gələcəkdə bəhs ediləcəkdir. Güman edə bilmirəm ki, bu gün əlimizdə olan bu mətbü və olduqca nadir nüsxənin ikincisi, yəni bunun eyni olan ayrı bir nüsxəsi də özgə bir yerdən tapıla bilsin. Zənnimcə, bu nüsxə tamamilə elm aləminin bəxş etmiş olduğu “bibliotəqna redkostğı” şərəfli ünvaniyla təltif olmağa layiq və səzavar nüsxədir.

Salman Mümtaz

“RƏŞİD BƏY VƏ SƏADƏT XANIM” HEKAYƏSİ MÜHƏRRİRİ QUTQAŞINLI İSMAYIL BƏYİN HƏYATI

İsmayıllı bəyin haqqında aşağıdakı vəsiqələrdən başqa bu gün əldə heç bir yazılı mənbə və məxəzə yoxdur.

Şamaxı, Şəki, Qəbələ və Qutqaşının yaşılı-başlı, ayıq-sayıq, bilici kişilərindən bizim yiğib toplaya bildiyimiz bu qısa məlumat, azacıq da olsa, doğru məlumatdır. Onları əldə mövcud olan iki mühüm vəsiqə və sənəd təsdiq etmədədir. O sənədlərin biri bir qoşma, biri də mənzumədən ibarətdir. İsmayıllı bəyin həyatı və tərcüməyi-halı haqqında bu gün bunlardan mötəbər dutarqa yoxdur. Bu qiymətli vəsiqələrin nazimi isə İsmayıllı bəyin və Mirzə Fətəlinin müasiri və yaxın dostu olan məşhur şairlərimizdən Qasım bəy Zakirdir. Toplaya bildiyim rəvayətlərdə bu iki ədəbi vəsiqəni ilk əvvəl bir-birinə müqayisə etdim. Nəticədə hər ikisi də hər bir cəhətdən atqulağı və mütabiq çıx-

dívə bu yoxlama, sınamadan da ən doğru və ən gerçək bir nəticə əldə edilmiş oldu.

Bizim şəxsən eşitdiyimiz və ağızlarda gəzən nağıl və rəvayətlərə görə, İsmayıł bəy, Qutqaşının ən böyük və ən varlı bəylərindən olan məşhur Nəsrulla soltanın nəticəsi və Kəlbəli soltanın da oğludur (1). Doğma yurdı isə Şəkinin məşhur kəndlərindən olan Qutqaşın kəndidir və Qutqaşında da dünyaya gəlmışdır.

Çar hökuməti Qafqazı istila etdikdən sonra guya bir mərhəməti-şahanə olaraq nücəbazadələri Peterburqa apartdırıldı və bunların qoçaq və əlli-ayaqlılarını da sarayda, çarın qarşısında nökər saxlatdırıldı. Kiçik yaşılarını da münasib gördüyü məktəblərə verdirərək keyfi istədiyi təlim və tərbiyəyə alışdırıldı. Əsl məqsəd isə bu adamları ev-eşiklərindən, doğma yurdlarından ayıraraq öz elində girov saxlamaq idi ki, bununla da Qafqazdakı hakimiyyətini bərpa etmək, həm də baş qaldıra biləcək üsyən və dönüklüyün qabağını almaq isteyirdi. Məlumdur ki, oğulları girov olan atalar öz balalarının xatirəsi üçün özgə fikrə düşə bilməzdilər və düşməyə də qoymazdlar. İsmayıł bəyin atası Kəlbəli soltan isə çar hökumətinə inanmayan və ondan nifret edərək, siyasetindən narazı olan, sufi məslək və qayət dindar bir bəy idi. Onun oğlu¹ Hacı Abdulla bəy də vaxtıykən bu məqsədlə İstanbula getmişdi. Eyni zamanda çar hökuməti də Kəlbəli soltandan narazı və şübhəli idi. Odur ki, nə növ ilə olursa-olsun Kəlbəli soltanın heç olmazsa bir oğlu Peterburqa aparılmalı və orada saxlanılmalı idi. Kiçik yaşılı İsmayıł bəy də o zamanlar atasının nəzərində obiri qardaşlarına nisbətən fərsiz hesab olunurdu.

Kəlbəli soltan özünün böyük və görkəmli oğullarını dörlü-dürlü bəhanelərlə evde saxlayaraq, aciz və panpaq (fərsiz – Θ.T.) zənn etdiyi kiçik yaşılı İsmayıldan çarnaçar əl çəkməyə məcbur oldu. Kəlbəli soltan İsmayıł bəyi verməklə Peterburqdan gələn məmurları başından savdı və bununla da hər iki tərəf razi və məmmun qaldı. Amma nədənsə, iş tərsinə çıxdı. Fərsiz nəzərə gələn İsmayıł təhsilini ikmal etdikdən sonra elə bir kamallı, qabiliyyətli, igid oldu ki, əqilli və bacarıqlı, hünərli sayılan qohum və qardaşları onun yanında hər bir cəhətdən heç mənziləsində qaldılar və az zaman içrə fövqəladə tərəqqi

¹ Hacı Abdulla el arasında “Hacı Abdulla paşa” adıyla məşhurdur. Buna səbəb soltanın yavəri olması idi. Sonralar mənsəbini buraxaraq sufi məsləkini qəbul etdiyindən, xalqı irşad edirdi. Hacı Abdulla Məkkədə vəfat etmişdir (*Mümtaz*).

edərək böyük hörmət və izzətə malik oldu. İsmayıł bəy öz ad və saniyla tək Qutqaşında deyil, bütün Qafqazda belə məşhur oldu.

İsmayıł bəyin Peterburq ali və rəsmi dairələrində, xüsusən sarayda xatiri əziz, sözü ötkün idi. Onun mülkü-malı, kəndi-kəsəyi, əkini-biçini, vari-dövləti, xülasə, hər bir tənxahı həddindən çox idiq də, amma alicənablılığı var-dövlətinin hamisindən da artıq idi. Ürəyi rəhmli, özü hümmətli və kölgəli kişi idi. Qəbələ mahalında yaşayan əhalinin yerləri əllərindən alınmaq istədikdə İsmayıł bəy bu fövqəladə çətin və çıxılmaz vəziyyətdən əhalini çox asanlıqla qurtardı və bu yolda görünməyən və eşidilməyən həmiyyət və mərdanəlik göstərdi. Əl-ayağını itirərək çəşmiş və donub qalmış əhaliyə tapşırıdı ki, onlar ev yerlərindən, mülklərindən əl çəkərək və gələn məmurlara da bu yerlərin tamamilə İsmayılin olduğunu desinlər. Əhali də bu tapşırıqə əməl etdi. Paytaxtdan gələn məmurlara əhali tərəfindən İsmayıł bəyin tapşırığı cavab verildi. Xalqın yeri, yurdunu tamamilə İsmayıł bəyin adına yazıldı, çünki o zamanda nücəbazadələrlə mənsəb və rütbe sahibləri olanların yerinə, mülkünə dəyilməyib, ancaq əhalinin yeri əlindən almırıldı. Rəsmiyyətə keçəndən sonra İsmayıł bəy tədriclə hərdənbir bəhanə əldə edərək hər kəsin yerini, mülkünü yenidən özünə qaytardı və öz tərəfindən də əlinə bir təliqə yazıb verdi ki, filan kəndlının mənə etdiyi filan xidmətin müqabilində özümə məxsus filan yeri nəsildən-nəslə olaraq ona bağışlaşdım. Bu mühüm hadisədən sonra İsmayıł bəyin tərifi ağızlardan düşmədi, adı da dillər əzbəri oldu. Hamı onun başına and içdi.

İsmayıł bəy rusca da dərin oxumuş, ağır taxtalı, başlı bir adam idi. Rus qanunu da beş barmağı kibi bilirdi. Fars-türk dillərində də yaxşı savadı vardı. İlk təhsilini Qutqaşın mədrəsəsində almışdır. Özü də Dağıstandan, Usmiyevlərdən evlənmişdi. Xanımının adı da Bikə xanım idi. Şamaxıda bunun adına bir ev tikdirərək orada otururdu. İl in doqquz ayını Şamaxıda, ancaq üç ay yayı Qutqaşın yaylağında yaylayırdı. Bir müddət sonra arvadını götürüb Məkkəyə getdi. O tarixdən etibarən özünə “yaranal Hacı İsmayıł bəy”, arvadına da “Hacı Bikə xanım” deyirdilər. Hacı İsmayıł bəyin haqqında xalq şairləri, el aşiqları bir çox qoşmalar qoşmuşdur. Onları vaxtıykən toyılarda, düyünlərdə, bayramlarda, yiğincəqlarda aşıqlar, suvcalar¹ oxuyaraq pul, xələt və bayramlıq alardılar.

¹ Suvca – “savsı” sözünün müxəffəfidir; təbib və şair deməkdir (*Mümtaz*).

İmdi mənzum vəsiqələrdəki bəhsimizə aid olan parçalara gələlim. Qasım bəy Zakirin özü və oğlanları sürgün edildikdə yaxın və nüfuzlu dost-aşnalarına müraciətlə özünə kömək, arxa və düşdüyü dərdə də dərman və çara axtarırıdı. İmdadına çağırduğu tanış-biliş tamamilə öz vaxtinin başbilən, adlı-sanlı və sözükeçən adamları idi. İvana bəy, knyaz İliko, Cəmşid bəy, knyaz Behbudov, ceneral Qolubyakin, ceneral Həsən bəy Ağalarov, ceneral Hacı İsmayıł bəy, mayor Rəhim bəy Oğurlubekov (2), palkovnik Mirzə Fətəli Axundov, şeyxüislam Molla Əhməd və sairə idi.

Bu adamların hər birinə Zakir tərəfindən müstəqil bir və yaxud bir neçə qosma və mənzumələr yazılmışdır ki, onların bəzisi itib-batmış, bəzisi isə zamanımıza qədər hifz edilə bilməşdir. Əldə mövcud olan o əsərlərin ikisi mövzuyi-bəhsimiz olan ceneral Hacı İsmayıł bəy Qutqaşılıya xıtabən söyləmiş şerləridir ki, eynən aşağıda bənd-bənd köçürüük.

Zakir yazır:

Bu əhldən mehribanlıq görmədim,
Məgər bizə ola o yandan mədəd.
Qutqaşın tərləni, Şəki şahbəzi,
Sakini-biladi-Şirvandan mədəd.

Bu sətirlərdən məlum olur ki, Zakirin müxatəbi bir tərəfdən şəkili və bir tərəfdən də qutqaşılıdır; öz yurdunda oturmayaraq Şirvanda sakinmiş (3).

Nücəba qədrini bilər nücəba;
Əxlaqına, ətvarına mərhəba!
Daş daş üstə durmaz aləmdə əsla –
Dəyməsə insana insandan mədəd.

Bu bənddən də mədh olunanın xoş əxlaq, xoş ətvar, həm də nücəbazadə, bəyzadə olduğu anlaşılır ki, Qarabağ bəylərindən və nücəbasından olan Zakir Qutqaşın nücəbası və bəyzadəsi olan bir şəxs dən kömək istəyir.

Fəzayi-möhnətdə qalmışam möhtac;
Uşaqlarım olub vətəndən ixrac;
Təbib-i-haziqsən, eylə bir əlac;
Yoxdur mənə özgə dərmandan mədəd.

* * *

Yığılsa bir yerə yüz alınəsəb,
Danışmağın mənat, sözün müntəxəb;
Aləm bilir – bivasitə, bisəbəb
Müşküldür arızə divandan mədəd.

Bu səkkiz misrada şair öz müxatəbini düçar olduğu bəlanın “həziq təbibi” və mübtəla olduğu dərdin dərmanı hesab edir və istəyir ki, sözü müntəxəb olan zatın vasitəsilə şairin məhkəməyə vermiş olduğu ərizələrinə etimad və etibar etsinlər və bununla da o, qalib çıxsın.

Həzrəti-İsmail olsun dəlilin,
Yetiş imdadına piri-əlilin;
Necə fərzəndinə ol dəm Xəlilin
Cəbrail gətirdi qurbanın mədəd.

Bu bənddən Zakirin xitab etdiyi və köməyinə çağırıldığı şəxsin adı[nın] İsmayıllı olluğu müəyyən olur.

Çərxi-fələk salmış məni bu halə,
Malü mülküm tamam getdi zəvalə;
Qaidədir – şormondeyi-əyalə
Yetişir sahibi-ehsandan mədəd.

Malü mülkü zavala getmiş Zakir ehsan sahibi olan İsmayıldan yardım istəyir.

Namərd ətəyindən dutasan yüz il,
Etibar yoxdur ki, həll ola müşkül.
Olsa olacaqdır dərdinə, ey dil,
Xələfi-Nəsrullah soltanın mədəd.

Yuxarıdakı sətirlərdən müxatəbi və dostu olan İsmayılin Nəsrulla soltanının xələfi olduğu aydın olur (4).

Zakirəm həmişə sən tək sərvərə,
Xoş göstərsin səni Xalıq nəzərə.
Eyb etməz alişən üməralərə
İstəsəm duayı-pirandan mədəd.

Bu məqtədən də İsmayıllı bəyin böyük mənsəb sahiblərindən olduğu apaçıq görünür.

Zakirin uşaqları göndərilərək özü də Bakıya sürgün edildikdən sonra Bakıdan İsmayııl bəyə ikinci olaraq bu mənzuməni yazmışdır ki, bəhsimizə aid olan bəzi sətirləri burada qeyd etməliyik.

Səni aləmdə, ey arami-can, hər kim zəlil istər,
Anı zillətdə bu əşər könlüm ayü il istər.
Şərabi-cami-bəzmi-iltifatın nuş edən bir gəz
Nə kövsər arızı eylər, nə abi-Səlsəbil istər.
Deyil asan qürbi-padişahi-əsrə yol bulmaq,
Sifati-nikü ətvari-xoşu xülqi-cəmil istər.

Son beytin məzmununa görə, İsmayııl bəy gözəl sifətlərə və yaxşı xasiyyətə malik olduğu üçün əsrin padşahına da yaxın bir şəxs imiş və bu xoşbaxlıq da o zamanlar asan olmayıaraq, hər bir adama müyəssər olan işlərdən deyilmiş.

Nəhayət, şərhi-hal etmək yetən namərdə müşküldür,
Sənin tək bir əmiri-pakizadü baədil istər.

Zakirin bu beytindən də İsmayııl bəyin təmiz, pak, doğru və tayı-bərabəri olmayan bir əmir və sahibi-mənsəb bir şəxs olduğu aydın olur.

Süxən meydani, qibləm, təng idi, söz müxtəsər keçdi,
Sənin övsafını nəzm etməyə bəhri-təvil istər.

Bu sətirlərdən Zakir özünə qiblə hesab etdiyi İsmayııl bəydən söz meydanının və qafiyənin təng olduğundan üzr istəyir.

Yetən tək şəhərə Hacı¹ bəndəyə bir təxt bəxş etdi.
Bilir ki, bazdəsti olsa hər qanda tüfil istər.

Bu beytin ilk sətrindən məlum olur ki, Zakir Qarabağdan sürgün edilərkən Bakıya Şamaxıdan köcüb gəlmışdır; başqa bir şerində də Zakir bunu qeyd etmişdir:

Səngi-sitəmdən olmadın eymən bu Şişədə,
Eylə səfər Şamaxıya, şəhri-lətifə bax.

¹ Son ehtimal, bu, Hacı İsmayııl bəyin o biri qardaşıdır ki, o da sufi idi (*Mümtaz*).

Zakir ora yetişən kibi İslmayıl bəyin qohumlarından Hacı adlı bir şəxs də ona bir taxt bağışlamışdır.

Səxavət, ya vəsatət zat iləndir, mərdi-biəslə
Muradı hasil olmaz yüz düşə bir kəs dəxil istər.

Bu beytindən də İslmayıl bəyin əsilzadə, nücəbazadə olduğu anlaşılır və bunun üçün də Zakir onun vasitəsilə azad olmasına umud bağlayır.

O yerdən azimi-Tiflis çoxdur, yaz ki, Mirzayə
Filani bir dopu pərvərdə səndən zəncəfil istər.

Zakir İslmayıl bəyə tapşırır ki, onun **sakin** olduğu yerdən Tiflisə gedən çoxdur. Mirzə Fətəliyə yazsın ki, Zakir səndən **bir** dopu (5) zəncəfil pərvərdə istəyir. Zakirin Mirzə Fətəlinin adını qısaltaraq öz adını da gizlətməsi Mirzə Fətəli ilə olan dostluğunu düşmənlərinə bildirməmək üçündür. Həm də Zakirlə Mirzə Fətəlinin və İslmayıl bəyin aralarında olan dostluq və xüsusiyyət tamamilə aydınlaşır. Yoxsa sürgün **edilmiş** fələkzadə bir şair xüsusiyyəti olmayan nüfuzlu, böyük bir əmirə cəsarət edib yazmaz ki, sən Tiflisə yaz, mənə halva göndərsinlər.

Əgərçi var dağıstani kürkü Zakirin, əmma
Cənabından dəxi bir sarı kürki-Ərdəbil istər.

Bununla da Zakir İslmayıl bəydən bir sarı Ərdəbil kürkü istəyir. Bu da aralarında olan yaxınlığı daha da aydın bir surətdə göz öünüə gətirir.

Deyildi sabiqən əhli-təvəqqə, şimdə Bakudə
Əlaci-kəsrəti-sərma üçün çizi-qəlil istər.

Zakir öz dostuna **keçənlərdə** möhtac və əhli-təvəqqə olmadığını işarə edir; həm də bu şerini Bakıdan yazıb göndərdiyi sabit olur.

Dağılmış xanimanı, incimin əxzü sualından,
Tikəndə quş yuva, çör-çöp yiğibən zir-zibil istər.

Bu beytlə də dostlarından üzr istəyir ki, onun şey istəməsindən inciməsinlər, çünkü onun ev-eşiyi, xanimanı dağılmışdır və Bakıda yenidən yuva tikməkdədir.

* * *

Zakirin hər iki şerindən də anlaşıılır ki, İsmayıł bəy Şamaxıda sakin olurmuş. Amma Zakir Şamaxıdan köcüb Bakıya gələrkən İsmayıł bəy orada deyilmiş. Yalnız qohumlarından Hacı adlı bir şəxs orada imiş ki, Zakir yetişən kibi ehtiramən Zakirə bir taxt bağışlamışdır. Bu da İsmayıł bəylə Zakirin arasında dostluğun səmimiliyinə və əskiliyinə bir dəlildir. Bir də İsmayıł bəy Şamaxıda sakin olmayıb Qutqaşında otursaydı Zakir ona: “O yerdə azimi – Tiflis çoxdur, yaz ki, Mirzay...” deyə yazmazdı.

Qutqaşın kəndinin Tiflislə nə əlaqəsi? O zamanlar Tiflisə, Qutqaşın kənardı qalsın, Bakının özü də tərəfi-müqabil ola bilməzdı. Tiflis ilə əlaqəli, rabitəli fəqət bir Şamaxı ola bilərdi ki, mərkəz və işlek bir şəhərdi. Bir də Qutqaşın kəndində sarı Ərdəbil kürkü tapılmazdı ki, İsmayıł bəy alıb Zakirə göndərə bilsin (6).

Bu sadaladığım faktlar sübut edir ki, İsmayıł bəy Şamaxıda sakin olurdu. İsmayıł bəyin Şamaxı şəhərinin gözel bir yerində böyük bir evi vardır ki, bu gün belə xərabəsi mövcuddur. Ev Yuxarı Qala məscidiylə üz-üzədir. Bir tərəfi də Piranşirvan küçəsinə baxır. Son zamanlar o evin yarısı Hacı Məcid və Hacı Əliabbas Məhərrəmovların, obiri yarısı da məşhur Ciciş Hacı Əliəkbərin malı olmuşdur. Bikə xanımı gəldikdə, o da bəy qızıdır; yuxarıda göstərdiyimiz kibi, Usmiyevlərdəndir.

Hacı İsmayıł bəy və Hacı Bikə xanım o zaman mərkəz olan Şamaxı şəhərində oturmuşdular və yay fəsillərində Qutqaşına gedirlərmiş. Hacı İsmayıł bəy Qutqaşın meşəsinin tən ortasında meşənin müəyyən bir hissəsini qırdıraraq böyük bir meydança saldırmış və yanında da bir gözel bulaq asdirmışdır. Meydançada üstü kirəmitlərlə örtülü talvarlar və yantaylor da tikdirmişdir ki, bu günə kibi bütün gəzməyə və seyrə gedənlər oraya getmədəirlər. Bulağın da əhali arasında adı “Hacı İsmayıł bəy bulağı”dır.

Hacı İsmayıł bəy özü də yay fəslini burada keçirirmiş. Əlimizdə mövcud olan mətbü və nadir nüsxənin – “Rəşid bəy və Səadət xanım” in cildində, haşiyəsində elə nişanələr, bəlgələr vardır ki, onlar özü də məsələyə kömək edərək iddiamızı və dəlillərimizi təsdiq etmək qüvvəinə malikdirlər. “Rəşid bəy və Səadət xanım” hekayəsinin mövzusunu İsmayıł bəy Qəbələ, Tikanlıkənd, Ərəş və Qutqaşın kəndlərinin həyatından almışdır ki, bu kəndlər Hacı İsmayıł bəyə atababasından irsən çatmışdır (7).

Bu kəndlər bir-birilə yanaşı, mərz-mərzə olaraq bu gün belə mövcud və abaddırlar. Bunların sırasında olsa-olsa yalnız Ərəş istisna etmək olar ki, bu kəndlərlə onun arası bin neçə saatlıq at yoludur. Qəbələ, daha doğrusu, Çuxur Qəbələ 100, Tikanlı kəndi 200, Qutqaşın isə 400 evdən ibaretdir. Bu kəndlərin hər üçü də Nuxa kəndlərin-dəndir. Bunlardan başqa, hekayə Varşavada təb və təmsil edilərkən müəllifinin adı İsmayıł bəy, doğulduğu yer də Qutqaşın göstərilmişdir. Qutqaşında da heç bir tarixdə bəhs etdiyimiz İsmayıł bəydən ayrı və bu əndazədə məruf və məşhur və bu adda-sanda, rütbədə digər bir İsmayıł bəy olmamışdır ki, bizdə bir şübhə oyada bilsin.

Bəhs etdiyimiz İsmayıł bəy hekayənin müəllifi olan İsmayıł bəylə müasirdir ki, bu da qüvvətli bir dəlildir. Hacı İsmayıł bəy 1278-ci il rəbiül-əvvəl ayında vəfat etmiş (8) və rəfiqəsi olan Hacı Bıkə xanımın da vəfati haman ildə, şəban ayında (9) vəqə olmuşdur (10).

Hacı İsmayıł bəyin bir dünya dövlətindən, rütbə və mənsəbindən bu gün göz qabağında yalnız beş yadigar və əsəri qala bilmışdır:

- 1) Şamaxıda yaşadığı evinin xərabəsi;
- 2) Qutqaşın meşəsindəki meydança;
- 3) Qutqaşın meşəsinin kənarında asıldırdığı bulaq;
- 4) Ağdaşın Xusrəv (11) kəndinin yaxınlığında qazdırıldığı arx;
- 5) “Rəşid bəy və Səadət xanım” hekayəsi.

Bu beş əsərin dört əvvəlkiləri gec-tez məhv olub gedəcəkdir və yalnız beşinciisi olan hekayə baqi qalacaqdır. İsmayıł bəy bu əsəri sayəsində ədəbiyyat tariximizde yaşamağa haqq qazana bilmışdır.

İsmayıł bəy öz dostu və məsləkdaşı olan Mirzə Fətəli ilə bir cərgədədir (12). Avropa təsirində hekayə yazmaq birinciliyi, şübhəsiz, İsmayıł bəyə məxsusdur. Mirzə Fətəlinin “Aldanmış kəvəkib”indən bəhs etmək istəyənlər ilk əvvəl İsmayıł bəydən başlayaraq məsələyə girişməlidir.

Xülasə, “Rəşid bəy və Səadət xanım” hekayəsinin mühərriri Nəsrulla soltan oğullarından Kəlbəli soltan oğlu Qutqaşlı İsmayıł bəydir ki, Məkkəyə getdiyindən və rütbə sahibi olduğundan, xalq arasında olduğu kibi bu gün belə “yaranal Hacı İsmayıł bəy” adıyla məruf və məşhurdur.

Səlim bəy Behbudov

MÜTƏRCİM DƏN

Bu kiçik hekayə – “Rəşid bəy və Səadət xanım” on doqquzuncu əsrin birinci yarısında, yeni yüz il bundan əvvəl İsmayıл bəy Qutqaşınlı tərəfindən yazılmışdır. Bildiyimizə görə, İsmayıл bəy şair imiş. Binaəleyh bir şairin Şərq həyatından bir hekayə yazması bizim üçün qayət pürqiyəmət isə də oxuduqda təəccübü bir şey olmamalıdır. Fəqət İsmayıл bəy bu romanını fransız lisanında yazmışdır. Əgər müəllif bu hekayəni öz ana dilində və yainki o zamanlar türk mədrəsələrində müttədəvil olan fars lisanında yazmış olsa idi biz buna təəccüb etmədən yalnız hekayənin ədəbi cəhətinə qiymət verməklə kifayətlənərdik. Lakin yüz sənə bundan əqdəm biz mədəniyyətlə qətiyyən əlaqədar olmayan zənn etdiyimiz bir ölkənin (1) yetişdirdiyi bir övladın fransız lisanında bu qədər məharət göstərməsi, filhəqiqət, şayani-heyrətdir.

Əgər bu hekayənin müəllifi naməlum olsaydı lisana aşna olanlar bu romanın mütləq bir fransız ədəbi tərəfindən yazılmış olduğunu zənn edərdilər, zira fransız lisanı özü-özlüyündə nə qədər zəngin, nə qədər zərif, lətif və nə qədər ruhun ən dərin, ən gizli guşələrinə məhrəm isə isə, bir o qədər də bir əcnəbi üçün lisanın bu müsbət cəhətini bənim-səmək müşküldür. İsmayıл bəy Qutqaşınlı isə özünü adı bir fransız deyil, ədib bir fransıza bənzətmək qüdrətinə malik olmuşdur. Bəzi nazik nöqtələrdə İsmayıл bəy “lisana kafi dərəcədə aşna olmadığım üçün bu hissəyyatın təqririndən acizəm” deyirsə də bu, onun yalnız şikəstənəfsliyini (təvazökarlığını – Ə.T.) isbat edir (2).

Romanın ədəbi cəhətinə gəldikdə, ibtidə bu nöqtəni qeyd etməliyiz ki, Azərbaycan ədəbiyyatı nəzm dövrü keçirdiyi bir zamanda İsmayıл bəyin nəşr ilə bir roman yazması onun ədəbiyyat sahəsində inkişafa və tərəqqiyə doğru böyük bir addım atmasını göstərir.

Bir Qərb əhli bu romanı oxursa hekayənin psikaloji cəhəti ona çox da zəngin görünməz. Fəqət burasını da unutmamaq ki, islam aləmində erkək-qadın ayrı-ayrı yaşadıqlarından tolayı, qəhrəmanların əhval-ruhiyyəsi kolorit kəsb etməkdən məhrum qalır. Ancaq Şərqiñ ruh aləmində rəngarənglik əvəzinə binəzir bir dərinlik, sarsılmaz bir sə-mimiyyət vardır. Bu nöqtə müəllifin nəzerində qəçmamışdır. Əzizin, Şamahın vəfası, Mərdanın qədirşunaslığı, Rəşid bəy və Səadət xanı-

mın səmimiyyəti, Tutu xanımın iltifat və mərhəmətləri, hətta heybətli hökmran Kazım xanın sadıqəlqövl bir şəxs olması dəqiq rəssam tərəfindən böyük bir məharət və nəzakətlə nəqş edilmişdir. Bundan maəda, gördüyü təbiətin hüsnü əzəməti və o zaman[ın] ruh və adəti öz vaxtına aid olmayan dərəcədə İsmayııl bəyi maraqlandırır və bu nöqtə onun romanına tarixi bir qiymət bəxş edir. Əgər İsmayııl bəyin başqa bir əsəri olmazsa da yalnız bu roman onun isminin xatırlarda bağı qalmasına kafi gələrdi.

Hacı Yəhya əfəndi Qutqaşınh.

HÜSNİ-XÜLQ (1)

Ağamız və yiyəmiz, islamın şeyxlər şeyxi, bilicilərin və görkəmli adamların xaqanı..., iki məsləkin başçısı, müctəhidlərin varisi, millətin və dinin alovu, elçilərin ağasının sünənəsini dirildən, ...Hacı Yəhya əfəndi Hacı Nəsrulla sultan oğlu Qutqaşının [Tanrı Məhəmmədin (ona salavat olsun!) xatırınə onun ruhunu təmiz etsin, qəbrini işiqla doldursun!]... yazdığı kitabdır (2).

Bismilahir-rəhmanir-rəhim

Çün sələfi-sabiqlər (ki üləməyi-həqiqilər) xülfə-niku barəsində (ki nədir, hansıdır və neçədir) bu sözlər[i] də buyurupdurlar. Bəzi deyipdir ki, üzün açıq dutmaqdır və xəlqın cəfasın çəkməkdir; cəmi ol üzrədir ki, yamanlığın əvəzin eləməkdir. Coxu ol üzrədir ki, bu bədligə əvəz eləməmək xülfən fəridir.

Onun əslin və həqiqətin bilmək lazımdır. Onun həddi də gərək bəyan olunsun; bəlkə bir adam iki şey üzrə xəlq olunupdur: biri gözdür və biri ruhdur. Bu gözü baş gözüylə mümkünür görmək, ruhu dəxi qəlb gözüylə mümkünür görmək. Bundan hər birinə iki yaxşı xislət və iki bəd xislət verilipdir (necə ki, birinə hüsni-xülfə deyərlər). Birinə hüsni-xülfə deyərlər – surəti-batındır (necə ki, zahiri-surətə hüsni-surət deyərlər). Pəs gərəkdir ki, zahirdə olan (iki göz, ağız, burun) hamısı hüsni-layiq və kəndi nəfsində yaxşı ola. Beləcə surəti-batin dəxi bir vəqt yaxşı olur – dört yaxşı qüvvətə onda olursa: qüvvəti-elm, qüvvəti-qəzəb, qüvvəti-şəhvət və qüvvəti-ədl.

Bu qüvvələrin arasında elmdən məqsud zirəklikdir. Gərək tizlik ilə zirəklik edib, kəlamdan və danışıqdan doğrunu yalandan və yalanı doğrudan tanıya və bili, əməllərdə yaxşını pisdən və həqqi batıldən fərq eləyə etiqad üzrə. Bir qüvvət ki bu kəməllər ilə hasil olursa, insanın qəlbində hikmət bundan hasil olur ki, hikmət hamı səadət və paklığın başıdır – necə ki, [Allah-təala] (cəllə şənuhi) buyurupdur: “və mən yutəl hikmətu fəqəd utiyə xeyrən kəsirən”, yəni “bir kəsə hikmət verilsə və bir şəxs də hikmət olsa, ol xeyri-kəsrətdir” (yəni çoq xeyir verildi).

Qüvvəti-qəzəbin yaxşılığı daxı oniylə olur; belə ki, hikmətin fərmanında ola və hikməti-zabitəsi ilən qalxa – guya onun taəti üzərinə asan ola.

Qüvvəti-şəhvətin yaxşılığı oniylə olur ki, sərkəş olmaya, şərif və əqli-zabitəsi üzrə ola.

Ədl qüvvətinin yaxşılığı oniylə olur ki, qəzəbi və şəhvəti zəbt eləyə, din inşarətinin altında və təhtində duta, saxlaya.

Cün əql[i] ki bu dört sıfət üzrə ola, bu kəs mütləq yaxşı xoy üzrə olur. Əgər bunların bəzisi yaxşı ola, bəzisi olmaya, ol kəs mütləq yaxşı xoy üzrə olmaz. Gərək əvvəl bili ki, bunun hər birisi ki çirkin ola, ondan, əlbəttə, pis işlər törər, təvəllüd elər, əmələ gələr. Bunların hər birinin çirkinligi iki vəchdən olur: biri əqlin ziyanəliligindən (ki həddən keçə) və bir[i] əqlin naqisliyindən.

Cün [insanda] elm qüvvəti həddən keçə, pis olan işlərlə iş dutar. Ondan kibr və çoqbilməklik qalxar. Cün hərgəh əql naqis olur, ondan əbləhlik və axmaqlıq qalxar.

Cün qüvvəti-qəzəb həddən ziyanədə ola, ona yürəklilik deyərlər. Əgər naqis olsa ona bədyürək, həmiyyətsiz, izzətsiz deyərlər. Cün mötədil ola, yəni ortabab ola, ona şəci, yəni yürəkli deyərlər. Şücaətdən kərəm, böyüklük, böyük himmetlilik, yürəklilik, yumuşaqlıq, ahəstəlik, acıq yemək və bu misl yaxşı xüqlər zühura çıxar. Yürəklilikdən laf vurmaq, özün görmək¹, özün bəğənmək², kəndisinin xətirə sanmaq³ və bu misl sıfatlar qalxar və əmələ gələr. Cün naqis olursa ondan zəlillilik, kəndisin zəlil dutmaq və biçarəlik əmələ gələr.

¹ “Xudbinlik” sözünün qarşılığıdır.

² “Xudpəsəndlik” sözünün qarşılığıdır.

³ Böyük, şanlı, yüksək sanmaq.

Çün şəhvət ifrat ola, yəni ziyadə ola, ona şərr deyərlər. Ondan pəlidlik¹, namərdlik, napaklıq, həsəd, dövlətlilərdən zəlillik çəkməklik, dərvişləri həqir dutmaqlıq və bu misal işlər (3) əmələ gələr. Əgər şəhvət naqis olur – ondan süstlük, məşəqqət və özünsüzlük² qalxar. Çün miyanə ola, ona ifrat deyərlər. Ondan utanmaq, qənaət, səbr, mühabət, şirinlik və müvafiqətlik qalxar. Bu iki tərəf ki var, hər biri qayət nazikdir.

Budur sirati-müstəqim, doğru olan yol (ki Həqqə gedə və hamı eşidə).

Həqqi-sübhanə və təala ortabab, miyanə ilə buyurupdur ki, “vəl-ləzinə izə ənfəqu ləm yusrifu və ləm yəqtəru və kənə zəlikə qəvamən”, yəni “nəfəqədə israf və tarlıq eləməyə, ortabab və miyanə ola”. Pəs bundan məlum oldu ki, mütləq yaxşı xoylu ol kəs oldu ki, bu mənalar onda miyanə və mötədil ola.

Mütləq yaxşı yüzlü ol kəsə demək mümkündür ki, hamı şeydən üzü yaxşı ola. Bu, dört kəsə münqəsəmdir, yəni dört kəsə qismət olubdur.

Əvvəl o kəsə mümkünür ki, hamı şeydə onun yüzü bu sıfətlərdə dərəceyi-kəmaldə ola – necə ki, Yusifi-səddiq əleyhüssəlam (ki mütləq yaxşı yüzü var idi).

Digər – bir kəsə ki, hamı sıfətləri çirkin ola, ona mütləq bəd xoy deyərlər. Ol yaxındır şeytana (ki çirkinligə düşüpdür zahirdə və batındə).

Üçümcü oldur ki, miyanda iki sıfət ola: əgər çirkinligə yaxın ola – pəs cəhd edə, əgər dərəceyi-kəmala yirişməsə də barı kəmala yaxın ola, əgər hamı əxlaqı yaxşı olmasa da barı bəzisi yaxşı ola.

Din böyüklərindən biri – ki dərəceyi-imam Əhməd Əbi Əpbərəkat rəhmətullahı əleyh (ki müsənnifi-kitabi-kamildir) əxlaq hüsnünü sayıbdır: əvvəl [elm] (4), yəni bilməklik; digər – hilm, yəni yumuşaqlıq; bir[i] dəyyarlıq, səbr; ifrət, yəni paklıq; qənaət; şücaət; səxavət; mürüvvət; hürrüyyət, yəni azadəmərdlik; ədalət, qeyrət; ədl, yəni şərə müxalif olmaq hamı əhvalda və əqvalda;

[Əxlaq gözəlliyinə bunlar da aiddir]: nəsihət və hikmət də; könlü yaxşı niyyət üzrə olmaq da; təvazö də; izzət də; nəfs də, yəni yüzünün

¹ Murdarlıq, kütlük, axmaqlıq

² “İmpotentlik” sözünün qarşılığıdır.

suyun saxlaya dutmaq da; xəlqin xarü məziyyətin özü üzrə dutmaq da; əaliyi-himmət də, ülüvvi-nəzər də (yəni himmətinini və nəzərini əali və ali duta; əgər çətin də olsa himmətin əali duta, onun üzərinə ola);

[daha sonra]: yüzün guşadə, açıq dutmaqdır; xudanın xəlqiylə şadü xürrəm olmaqdır; adamlar[ın] xeyrini, zəhmətini və rahətini, mənfəat və üzrünü qəbul eləməkdir; həyadır, yəni xuda və xəlqi-xudadan utanmaqdır;

digər – əfv eləməkdir;

digər – ona ehsan və kərəm eləməkdir;

digər – adamların eybini örtməkdir, bilməməkdir, eşitməməkdir, deməməkdir və yalandan ehtiraz eləməkdir¹; pis zənn özgəyə eləməməkdir, müsəlmanlara yaxşı zənn eləməkdir; Allah-təalanın xəlayiqinə məzəmmət və töhmət eləməməkdir; doğru fəhm eləmək, dürüst demək və Allah-təalanın buyuruğuna əməl etməkdir; hissəsəlah və səriyyət, yəni zahir və batındə Allah-təala ilə və Allah-təalanın xəlqiylə düz və müvafiq olmaqdır;

digər – sidqü vəfa və hissül-əhd, yəni adamların yaxşılığın özü üzrə tanımaqdır, bilməkdir, hər birinə öz yerində əvəz verməkdir, layiqin yerinə yetirməkdir (xah kərəm ilə, ya dil ilə, ya dua eləmək ilə); həmişə Allah-təalanın fezi-liylə şadü xürrəm olmaqdır (malü cah ilə yoq, Oniylə məğrur olmaqdır); xülb ilə qəlbin fərəx, gen dutmaqdır; təzə yüzlülüyü, xoştəbliği, yumuşa[q] sözü və müdara eləməkləki adət eləmək[dir]; xəlqin könlünü şad eləməkdir; xəlqə şəfqət eləməkdir; biri-biriylə dost olmaqdır, ünsiyyət dutmaqdır; faydasız hərəkətləri eləməməkdir; faydasız sözü söyləməməkdir (bəlkə bir söz deyə, söyləyə və yaza ki, müsəlmanların faydası onda ola, adamlar arasında sülh göstərə; bir şey ki, vəhşətə səbəb ola – dostlar arasında fitnə qalxar);

qaibdə necə isə hüzurda da elə ola; dostlar ilə münafiqlik etməyə; əkabirlərin təzimin və hörmətin yerinə yetirə; sələfi-salehlərin iqtidasi² üzrə ola; əhli-bidət təriqindən ehtiraz edə; böyük olan əshabələrin nuruya hidayətlənə (necə ki, həzr[ət] risalət[pənah] səlləllah təala əleyh və səlləm buyurub; “əshabi kənnucumi bieyyihim iqtə-

¹ Çekinmək, ehtiyat etmək, saqınmaq

² Yamsılama

deytum iħtħedeytum”, yəni “mənim əshabələrim ilduz kimidir, xansına uyduz - hidayət buldunuz”);

digər – Tovhid (ixlas və əməldə, etiqadda, imanda, əmalda, taətdə, xeyranda) – necə ki, elm və imanda Allah-təaləni bir və yeganə, mislsiz və şəriksiz bilirsiz (5), ibadət və taət də belə Allah üçün ola. Əgər bir arzu, bir murad (ya bu dünyalıq, ya o dünyalıq) ola, hamısı[nı] gərəkdir ki, Allah-təalədan istəyə (necə ki, Allah-təala bizə buyurupdur və təlim edipdir: “iyyəkə nəbudu və iyyəkə nəstəin”, yəni “biz ancaq Allah-təalaya ibadət edərik və Allah-təalədan kömək tələb edərik hər işdə”);

digər – təvəkkül Allah-təalaya edə və kəndisinin umurun¹ Allah-təalaya təslim və təfviz edə və hər hacətlərində onun vəkalətinə razı ola, təslim ola. (Qəzasına riza vermək Allah-təaləni böyük dutmaqdır – nə üçün ki, nəfsinə, həvəsinə və təbiətinə müxalif olmuş olur); sifatda xəlayiqə müvafiqət eləyə; oların məzaci ilə olmaq. Bir vəqt yerlər (?) (ki üç şərt ola: əvvəl, şərə müxalif (6) ola, bəd, buyurucu nəfsi² müsəxxər və qəhr eləyə; [üçüncü], bu aləmi və adəti-rüsumu heç saymaya, bu həyati-fanidən həyati-cavidanlığı hasil eləyə – necə ki, həzrət risalətpənah səlləllahu təala əleyh və səlləm buyurupdur ki, “əlkənisu mən dənə nəfsəhu və amələ ləmmə bədəlməvt”, yəni “zirək və aqil ol kəsdir ki, bu həyati-fanidə öləndən sonrakı işi dürüst elədi, ötən vəqt bilər və saxlar”; hər nə elədi, dedi və harada ola – Həqqi-sübhənə və təalanın nəzərindən qaib olmadığını bilir; bilə ki, neçə mələk sana müvəkkildir).

Budur hüsni-xülp (ki bu xasiyyətlər onda cəm ola). Onun həzrəti-izzət hüzurunda ali olan mərtəbələri vardır. Bu hamı xisəlti-pesəndidə ana iki xisəlt ilə açıq olur: biri bu ki, xəlvətdə həzrəti-izzətdən, cəlli-şanədən qorxa zahir ilə və batın [ilə]...

“İnnə l-laha yuhibbu l-muttəqin”³.

Bu hidayət yoluñ göstərici olan risaləni cəm etmişdir *həzrət Hacı Yəhya bəg rəhmətullahi ileyh* neçə mötəbər olan kitablardan *fi mahi-məhərrəm 1240 [= yanvar-fevral 1844]*.

¹ İxtiyarını

² Nəfsi-əmmarəni

³ Doğrudan da, Tanrı müttəqiləri (Allahdan qorxanları, möminləri) sevir.

QEYDLƏR VƏ AYDINLATMALAR

RƏŞİD BƏY VƏ SƏADƏT XANIM

Bu hekayə ilk dəfə 1835-də Varşavada (H.İ.B.Qutqaşınlı orada hərbi qulluqdaydı) fransız dilində basılıb.

Əsəri böyük araşdırıcı Salman Mümtaz (1884-1941) 1922-də aşkarlayıb, 1932-də əldə edib və 1933-dən araşdırmağa başlayıb. Onun tövsiyəsiylə hekayəni Səlim bəy Behbudov (1882-1943) dilimizə çevirib.

Hələ 1933-dən Azərnəşr əsəri nəşr etmək istəsə də, sonrakı əngəllər bu işi gecikdirib və S.Mümtazın həbsiylə (1937) bağlı nəşr tam dayandırılıb və hekayə ana dilimizdə yalnız 1939-da “Ədəbiyyat qəzeti”ndə (12, 24 iyul, 2 avqust; №24-26) işiq üzü görüb, kitab şəklindəsə ilk dəfə 1956-da (Bakı, Uşaqgəncnəşr) çıxıb (ruscası 1959-dadır).

Görkəmli alim, Azərbaycan MEA-nın müxbir üzvü, prof. Əziz Mirehmədov 1967-də Qutqaşınlı əsərlərini nəşr etdirərkən Səlim bəy Behbudovun nisbətən arxaikləşmiş tərcüməsində müəyyən dəyişiklik etməyi gərekli sayıb və onun təklifiylə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun fransız dili müəllimi Minaxanım Quluyeva fransızca orijinal əsasında bəzi redakte və düzəlişlər aparıb.

Bu kitabda Əziz Mirehmədov nəşri təkrar olunur, ancaq biz də əsərin dilində redakte səciyyəli müəyyən dəyişikliklər aparmışıq.

1. İndi nəinki Qəbələdə, hətta bütün Azərbaycanda həm el içində, həm də ədəbiyyatda üzləşmədiyimiz “Şamah” adı, görünür, Hacı İsmayıł bəyin çağında Qəbələdə işlənib, ancaq onun düzgünü “gecə çıxan ay” anlamlı “Şəbmah”dır [شیبماه (“Şəbmah”)] qadın adı indi İranda işləkdir; bax: Fəridə Danai. İran şəxs adları sözlüyü (Fərhəng-e namha-ye İrani). Tehran, 1370, s.151].

2. Başqa sözlə, Səadət xanım İsmayıł bəy Qutqaşınının qohumlarındandır. Bizcə, məhz bu səbəb üzündən yazıçı qəhrəmanlarından (Rəşid bəy, Səadət xanım, Əsgər ağa) təkcə onun atasının adını verməyib (axı Səadət nə qədər namuslu qız olsa da, hər halda, qoşulub qaçıb, buna görə də onun atasının adını bildirmək “gərəksiz” sayılıb!). Deməli, müəllifin eşidib-bildiyi gerçək bir hadisəni bədiiləşdirərək qələmə aldığınu düşünə bilərik.

3. Təxminən 56 kilometr. Bu, Şəkidən qədim Qəbələ şəhərinədək olan yoldur.

4. Şəkiyə.

5. Söhbət indi yalnız xarabalıqları qalan qədim Qəbələ şəhərindən gedir. Xatıladaq ki, yazılıçının dövründə Qəbələ mahalının mərkəzi balaca Qutqaşın kəndiydi (indiki Qəbələ şəhəri). Deməli, əsərdəki hadisələr qədim Qəbələdə yaşayışın dayandığı 1819-cu ildən qabağa aiddir.

6. Bu haqda Ş.Zamanovun “İran şairi, yoxsa Bakıxanov?” məqaləsinə (“Ədəbiyyat və incəsənət”, 10.8.1984) baxılsın.

7. Tərcümə yanlışlığı göz qabağındadır, çünkü Qafqazda kişi cehiz aparmaz. Bizcə, burada kişinin borcu kimi mal-dövlət qazanaraq ailəsini saxlaması göstərilməliydi.

8. Bizcə, bu müracət ya Xasay xan Usmiyevə (fransız mətnindəki qrammatik yanlışlıqları düzəltdiyinə görə), ya da Mirzə Fətəli Axundzadəyə (mövzunu verdiyinə görə) ünvanlanıb. Ancaq Mirzə Fətəliyə daha çox üstünlük vermək olar. Niyə? 1) Qutqaşınlı onunla yaxın dostdu; 2) Mirzə Fətəli də fransız dilini bilirdi və səhvləri düzəltməyi bacaradi; 3) mövzunu Mirzə Fətəli verdiyinə görə (Xasay xan da verə bilərdi) Qutqaşınının öz əsərinin ikinci qəhrəmanını məhz onun şərəfinə Şəkidən götürməsi (halbuki Qutqaşınlı özünü də şəkili – “Nuxinski” sayırdı) və ona Mirzə Fətelinin oğlu Rəşid bəyin adını verməsi mümkündür. Bu deyilənlər hələlik yazılı sənədlərlə təsdiqlənməsə də onların gerçekliyinə inamımız böyükdür.

“Siz ki başıma bu balaca Asiya hekayəsini yazmaq fikrini saldınız” cümləsi göstərir ki, Qutqaşınlı hansısa bir gerçek hadisəni öz yaxın dostuna (bizim gümanımızca, ya Mirzə Fətəliyə, ya da Xasay xana) danışıb, o da bu maraqlı əhvalatı bədiiləşdirərək hekayəyə çevirməyi tövsiyə edib.

9. Bu şer Abbasqulu ağa Bakıxanov Qüdsinindir.

10. Bizcə, burada tərcümə yanlışlığı var, çünkü “ruhumun ruhu” ifadəsi məntiqsizdir. Yəqin ki, “cismimin ruhu”, yaxud “ruhumun yiyesi” olmalıdır.

11. Tikanlı indi Qəbələ rayonunda abad kəndlərdən biridir.

12. Hekayənin indiyədək bütün nəşrlərində “Mağal tərəfə” yazılib, ancaq Şəkidə “Mağal” adlı yer yoxdur. Burada söhbət xüsusi yer adından yox, Rəşid bəyin atasının hakim olduğu mahaldan gedir.

SƏFƏRNAMƏ

Əsərin ərəb əlifbasından latin əlifbasına çevrilməsi zamanı mövcud imla qaydaları gözönülib. Belə ki, əlyazmada əgləşdük, evlərün, çıqup, qabağı, oturduquna yazılıbsa burada uyğun olaraq əyləşdik, evlərin, çıxib, qabağı, oturduğuna şəklində verilir. Topraq, köprü, yapraq, içün, taş, dutmaq, ata və b. sözlər uyğun olaraq torpaq, körpü, yarpaq, üçün, daş, tutmaq, ada kimi təqdim edilir.

Əlyazmada bəzi sözlərdə nöqtələrin düzgün qoyulmaması ucundan, variantlar yaranıb: bağça-bağca, təpə-təbə, bəğ (bəy)-pəğ, cəndan-cəndan, çölgə-cölgə və b. (Bu variantlar təsadüfi olmayaraq hər biri miqdarda işlənib); həmin variantlardan yalnız birini saxlamağı məqsədəyən saydıq. Ancaq bəzi variantlarsa (məs.: vapur-vaburvafur, portəqal-portəğal-portaql-portağal, Trəbuzan-Trabuzan, böyük-böyük, savuq-soyuq və b.) nöqtələrdən asılı olmayaraq qəsdən işlədi-lib. Onların hamısı saxlanıldı.

Kursivlə secdirmələrin eksəri bizimdir.

Müxtəlif səbəblər (vərəqin cirilması, yazının pozulması və b.) üzündən əlyazmadakı bir çox sözləri oxumaq olmadı. Bu sözlərin yeri düz mötərizə içində üç nöqtə ([...]) qoyulub. Bəzi sözlərsə oxunmasa da mətnin məzmununa, yaxud yerde qalan hərflərə görə bərpa edilib. Bərpa olunan söz (şəkilçi, hərf) düz mötərizə içində göstərilib. Elə cümlələr (sözlər) də var ki, onlarda sözlər (şəkilçilər, hərflər) kətibin yadından çıxaraq yazılmayıb; bu sözlər (şəkilçilər, hərflər) də düz mötərizədə verilib.

Düzgün oxunması şübhə doğuran sözlərin qarşısında mötərizədə sual işarəsi (?) qoyulub.

Əsərdəki bəzi başlıqları müəllifin özü qoyub, bəzilərinisə həmin parçanın məzmununa uyğun olaraq biz artırmışıq. Əlyazmada olmayan başlıqlar da düz mötərizə içərisindədir.

Qeyd və aydınlatmalarda əsərin Əziz Mirəhmədov nəşri (1967) şərti olaraq A nüsxəsi, bizim Şix babadan tapdığımız əlyazma isə B nüsxəsi adlandırılabilir və onlardakı bəzi nüsxə fərqləri göstərilib.

İndiki nəşr zamanı əsərin əlyazması Əziz Mirəhmədov nəşriyle yenidən tutuşdurulub, bir çox düzəlişlər edilib.

Oxuculara təqdim edilən bu nəşrdə əsərin əldə olan bütün əlyazması qısaltılmadan verilir.

Əsərin Əziz Mirəhmədov nəşri hazırlanarkən mərhum akademik Həmid Araslı və mərhum ədəbiyyatşunas Əbülfəz Hüseyni, bu nəşrdəsə Əlyazmalar İnstitutunun şöbə müdürü Arif Ramazanov mətnin düzgün oxunmasına xeyli kömək göstəriblər. Tanrı onlardan razı olsun!

Bir çox coğrafi və şəxs adlarının izahı görkəmli türk alimi Şəmsəddin Sami bəyin “Qamusül-əlam” (QƏ) əsərindən götürülüb. Həmin əsərin cildlərinin nəşr tarixi: I cild – 1306 (1889), II cild – 1316 (1899), III cild – 1308 (1891), IV cild – 1311 (1894), V cild – 1314 (1896), VI cild – 1316 (1898).

Görkəmli türk alimi Yılmaz Öztunanın dünya tarixşünaslığında islam dövlətləri, sülalələri və şəxsiyyətləri, onların ən dəqiq və geniş soyağacı (şəcərəsi) haqqında misli-bərabəri olmayan “Dövlətlər və xanədanlar” adlı möhtəşəm çoxcildliyinin də 2 cildindən [Ankara, Kültür Bakanlığı yayını, Başbakanlık basımevi; I cild, İslam dövlətləri (1044 səhifə), 1989; II cild, Türkiyə (1074-1990) (1200 səhifə), 1990] yararlanmışıq.

1. *Ömər bəyin* qardaşının adı Osman bəyidir. Şirvan hakimi Qasıim xanın oğullarıdır. Bu qardaşlar haqqında Seyid Əzim Şirvanının təzkirəsində oxuyuruq:

“Osman bəg şəhri-Şəmaxının xanzadələrindəndir və qardaşı Ömər bəg ilə o cənab dövləti-əliyyeyi-Rusiyədə sahibi-mənsəb və sahibi-vəzifə kimsənələrdən olmuşlar. Və onlar kimi əhli-kəmal və sahibi-cəlal və sahibi-zövq kimsənələr daireyi-Şirvana gəlməmişdir. Və hər ikisinin təbi olmağı məşhurdur və zikri-xəbər ilə adları hər dildə məzkurdur. Və cənabi-Ömər bəgi qayətdə xoşəhval və xoşməzaq deyirlər...

Sultani-Rumun (Türkiyənin – Ə.T.) Fransa imdadıyla Rusiyyə ilə dəvaları olduqda Ömər bəg ləşkəri-rusda sərləşkər idi. Ləşkəri-rus mülki-Qarsda olan zəmanlar Ömər bəg dövləti-Rusiyədən rugerdən olub, əsgəri-Rumə mülhəqq olub, dövləti-Rum Ömər bəg məzkuru həmən öz mənsəbi və şəni ilə qəbul edib və məvacib qərar qılıb, özlərini sərəsgər etmişdir ki, əlan məmaliki-Rumda “yaranal Ömər paşa” ismiylə məshhurdur. Və Ömər bəg fərar edəndən sonra dövləti-Rusiyə Osman bəgi dutub Sibirə göndərmişdilər. Və cənabi-Osman bəg də Sibirdən fərar edib İstanbulda qardaşına mülhəqq olmuşdur. Və əlan Osman bəg dövləti-Rumda sahibi-məvacib kimsənələrdəndir və Qəs-

təntəniyyədə (İstanbulda – *Ə.T.*) mərtəbəyi-mühəndislik ilə məşhur-dur. Əmma Ömər bəgin mərtəbəsi Osman bəgdən əladur...” (Əlyazmalar İnstitutu, arx.5, Q-3 [29] I, s.176-177).

Hər iki qardaş “Zövqi” təxəllüsüylə şer yazıb. Ömər bəy Zövqi-dən bir parça Seyid Əzimin təzkirəsində verilmiş, Hüseyn əfəndi Qaibzadənin “Azərbaycanda məşhur olan şüəranın əşarinə məcmuə”-sindəsə “Baku quberniyasından Şamaxı ələsl Osman bəg Qasimxanov Zövqi təxəllüsün həbsdə olan vəqt inşa etdigi” türkçə iki qəzəli və bir müxəmməsi verilib (Əlyazmalar İnstitutu, M-133/3045, s.996-999).

2. *Hovz mahali* Şamaxı ilə Ağsu arasında olub. İndiki İsmayıllı rayonunun Basqal və başqa bir neçə kəndi də ora baxındır. Bu mahal A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində (*Gi*) də xatırlanır: “Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri arasında qalan mahalda, məsələn, Şirvanda Hovz, Lahic və Qoşunluda... əhali tat dilində (indiki Lahic dilində – *Ə.T.*) danışır. Məlum olur ki, bunların da əsl farsdır”. (A.A.Bakıxanov. Gülüstani-İrəm. Azərbaycan EA nəşriyyatı. Bakı, 1951, s.27). Bu əsərdə Yüzbaşı bəy Səfərəli bəy oğlu Hovzidən də danışılır (*Gi*, 178, 193).

3. *Maçaxı* indi İsmayıllı rayonunda, *Tircan* dairəsindədir. Vaxtıyla çəltiyinə görə tanınır.

4. Bu kəndin kənarında həmin qəbirlər indi də durmaqdadır. Zərif, nəfis naxışlarla bəzədilmiş nəhəng başdaşları əzəməti və gözəlliyyətə insani heyrətə salır. Həmin başdaşları hələ də çox yaxşı qalıb.

5. “Qafqaz” qəzeti yaxırkı ki (27 noyabr 1851, №90), praporşik Zülfüqar bəy İsgəndər bəy oğlu ziyanlı bir şəxs olub. Əldə olan bilgilər görə, 1851-də yetişdirdiyi çəltik növünə görə London kənd təsərrüfatı sərgisində xüsusi mükafat alıb. (Bax: Fuad Qasimzadə. Keçmiş irsimizdən. – “Azərbaycan” jurnalı, 1971, №6, s.188).

6. *Qasanı mahali* Maçaxı – Quşyengicə (İsmayıllı r.) – Vəndam (Qəbələ r.) arasındaki ərazini tutub. Adı bəzi sənədlərdə “Qasanlı” yازılıb. [Diyallı kəndinin (İsmayıllı r.) yuxarısında Qasanı dağı da vardır].

Bakıxanov Qasanıdan danışaraq yazar: “Hicri 1191-ci (=1767) ildə Fətəli xan (Qubalı – *Ə.T.*) Şəki xani Hüseyn xanla birlikdə iki tərəfdən gəlib Məhəmmədsəid xan və Ağası xanın yenidən abad etdikləri qədim Şamaxı şəhərini mühasirə etdilər. Məhəmmədəhəsən xan çarəsiz qalıb Fətəli xanın, Ağası xan isə Hüseyn xanın yanına getdi. Hüseyn xan Ağası xani kor etdi. Fətəli xan da Məhəmmədsəid xanı həbsə alıb Dər-

bəndə göndərdi, şəhəri də Ağsuya köçürdü. Hər iki tərəfdən iki naib təyin etdilər. Ölknəni iki hissəyə böldülər. Sədəri və Qəsani mahalları Hüseyn xana, Şirvanın qalan hissəsi isə Fətəli xana çatdı” (Gİ, 166).

7. Maçaxıda indi 30-dan çox ev var.

8. Katib əlyazmada “bol suları” sözlərini pozub. Onları çıxardıqda cümlənin məzmunu pozulduğuna görə yenidən mətnə saldıq.

9. Bizcə, “Sədəri” olmalıdır. “Gülüstani-İrəm”də də adı çəkilir (5-ci qeydə bax). Bu əsərdə Sədəri Ömər sultandan da danışılır (Gİ, 178, 199).

10. *Mustafa xan* Xançobanı tayfasından olan Allahverdi bəyin nəticəsi, Əsgər bəyin nəvəsi və onun oğlu Şirvan xanı Ağası xanın (1731-1786) oğludur. Atası və qardaşları qubali Fətəli xanın əmriylə öldürülükdən (1788) sonra o və sağ qalmış qardaşları Türkiyəyə qaçdırılar.

1789-da Fətəli xan ölündən sonra Mustafa xan və qardaşları geri qayıtdılar. Məhəmmədsəid xanın böyük oğlu Əsgər Şirvan xanı elan edildi, Mustafa bəysə Əlvənddə – Katran qalasında yerləşdi. 1792-də Əsgər xanın yerinə kiçik qardaşı Qasım xanı qoydular. Qasım xan Mustafa bəyi aradan götürməkçün Əlvənd üzərinə hücum etsə də basıldı və sonda Qəbələyə qaçmağa məcbur oldu və onun yerinə Mustafa Şirvan xanı oldu.

1795-də Quba xanı Şeyxəli xanla vuruşdan sonra sülh müqaviləsi bağladılar.

Ağaməhəmməd şah Qacarın 1795-dəki hücumunda ona tabe olduğunu bildirsə də əhalini Fit qalasına köçürdü.

19 iyun 1796-da ruslar Zubovun başçılığı altında Şamaxıya hücum etdikdə Mustafa xan müqavimət göstərmədi. O, 7 iyul 1796-da Zubovun yanına gedib ruslara tabe olduğunu bildirdi. Ancaq Zubov 2 noyabr 1796-da Mustafa xanı xanlıqdan kənarlaşdırıb onun yerinə əmisi oğlu Qasım xanı Şamaxı xanı elan etdi. Ancaq II Yekaterinanın ölümündən sonra Ağaməhəmməd şah Qacar rus qoşunlarını Azərbaycandan qovdu, Qasım xan hakimiyyətdən getməli oldu, onun yerində yenə Mustafa xan əyləşdi.

Ağaməhəmməd şah tezliklə Qarabağın üstünə yeridi. O, Şuşada öldürülükdən (1797) sonra Mustafa xan ondan kömək istəmiş Məhəmmədhəsən xanı yenidən Şəki xanı etməkçün Şəkiyə qoşun çəkdi və Səlim xan İbrahimxəlil xanın yanına qaçmalı oldu, Məhəmmədhəsən xansa ondan asılı vəziyyətə düşdü.

İbrahimxəlil xan yenidən hakimiyyətə qayıtdıqda az müddət onun yerinə xanlıq etmiş qardaşı oğlu – Məhəmməd bəy Mehrəli bəy oğlu Cavanşir (Batmanqılınc) Şəkiyə – Məhəmmədhəsən xanın yanına qəçdi. Məhəmmədhəsən xan onu həbs edərək Mustafa xana göndərdi, o da qan düşməni olan bu şəxsi qətlə yetirdi.

1799-da Quba xanlığına tabe olan Salyan və Bakı xanlığı da Mustafa xanın hakimiyyəti altına keçdi.

27 dekabr 1805-də knyaz Sisianov Şirvana gələrkən onunla görüşərək Rusiya hakimiyyətini qəbul etmək haqqında müqavilə imzaladı və ruslar Şamaxı xanlığının işgalini başa çatdırıldılar. Ancaq Mustafa xan üzdə ruslara itaət etsə də onlara çox da inanmırırdı və bu inamsızlıq qarşılıqlıydı.

1806-da Qacar (Azərbaycan) qoşunlarının başçısı Abbas Mirzə (1789-1833) Şamaxıya – rusların üzərinə hücum edərkən Mustafa xan ruslara kömək etdi, ruslar bunu qiymətləndirərək ona general-leytenant rütbəsi verdilər.

1813-də Gülüstan müqaviləsi bağlanandan sonra ruslar xanlıqları ləğv edib komendant qoysalar da Şamaxı xanlığı qalır, onu Mustafa xan idarə edirdi.

Ruslara inanmayan Mustafa xan Fit qalasını möhkəmləndirməyə çalışırdı. Ruslar onu sakitləşdirməyə çalışsa da xeyri olmadı. Durumunun ağırlığını görən Mustafa xan 19 avqust 1820-də ailəsini, qohum-qardaşlarını, 31 bəyi və 51 ailə üzvünü götürərək Qacarların yanına qəçdi və bundan dərhal sonra ruslar Şamaxı xanlığını ləğv etdilər.

1826-da Qacar qoşunlarıyla Şamaxıya qayıdan Mustafa xan yenidən oranın xanı oldu. 1828-də Türkmençay müqaviləsi imzalanandan sonra Qacarlarla birgə geri dönən Mustafa xan ömrünü 1844-də Güney Azərbaycanda başa vurdu.

Mustafa xan haqqında “Gülüstani-İrəm”də və Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında (AKAK) geniş məlumat var. Əbdül Hüseynovun “Mustafa xanın xəzinəsi” tarixi povestinin (Bakı, 1994) “Ön söz”ündə Azərbaycan EA-nın müxbir üzvü, professor Mahmud İsmayılov Mustafa xan haqqında dəyərli məlumat verib.

11. 1813-də.

12. “Gülüstani-İrəm”də Fit dağında qala və şəhər salınması belə təsvir olunur: “Şirvanlı Mustafa xan Xançobanı tayfasını toplayıb Ağsu şəhərini Fit dağına köçürməyə əmr verdi. Yaşayış vəsaitinin az-

lığından və soyuğun şiddetindən əhalinin bir çoxu fəlakət və zillətə məruz qaldı, bir çoxu da Qubaya və Dərbəndə dağıldı. Sərdar (Qacar Mustafa xan Dəvəli – *Ə.T.*) gəlib şəhərdə qalan malları qarət etdi. Bundan sonra o, Ağdaş mahalına, buradan Xaçmaz mahalına (indiki Oğuz rayonundakı Xaçmaz kəndinə – *Ə.T.*) gəlib Tərkəş kəndində (Oğuzdadır – *Ə.T.*) dayandı” (*Gi*, 181).

Mustafa xan Ağsuyu dəfələrlə Fit dağına köçürüb.

13. Əlyazmada bu yer cirilib. Sağ qalan hissədə bu sözlər oxunur: “[...]rə dağılır”, “[q]ışda gərək at ilə gedəsən”, “yola düşdük”, “[atları] minib”, “[...]da nüzul edib bir qədər istirahət [etdik]”, “və ipək bağlı olan kənddir”, “olur”.

14. Burada Göyçay şəhərindən yox, Göyçay çayından danışılır. Həmin çay indi əsasən Qəbələ və İsmayıllı rayonlarının sərhədidir.

15. “Xalisə” dövlətin bağışladığı və dövlət xəzinəsinə töycü verməyən torpağa deyilir.

16. Qutqaşının qeyd etdiyi *Məhəmmədağalı* indiki Məmmədağalı kəndindən təxminən 2 km cənubda yerləşib. Bugünkü Məmmədağalının sakinləri oradan köçüb gələnlərdir. Məhəmmədağalının indi xarabaları qalmaqdadır. Uçuqlarından bilinir ki, qədimdə çox səliqəli və planlımış. Xarabalarından təxminən IX yüzilə aid maddi-mədəniyyət örnəkləri tapılıb.

17. *Qasim xan* Məhəmmədsəid xanın oğludur. Qardaşı Əsgər xandan sonra Şirvanın hakimi olub. Onun haqqında “Gülüstani-İrəm”də dolğun məlumat var. Bakıxanov yazır: “Sərdar (qraf Zubov – *Ə.T.*) özü isə Şirvana hərəkət etdi. Şirvan hakimi Mustafa xan ona tabe olmaya-raq Ağsu şəhərini Fit dağına köçürdü. Şirvanın qabaqçı hakimi *Qasim xan* öz adamları Yüzbaşı bəy Səfərəli bəy oğlu Hovzinin köməyi ilə Qaraburqa dağından enib gəldi. Mustafa xan, qarşı dura bilməyib Qarabağa getdi... *Qasim xan* ölkənin mötəbər adamlarını toplayıb Kür çayı kənarında Rusiya sərdarının hüzuruna gəldi. Bu xidməti əvəzin-də Şirvan hökumətinə təyin edildi” (*Gi*, 183).

18. *Qasim xan* qalalarının xarabaları indi İsmayıllı və Oğuz rayonlarında qalmaqdadır.

19. Həmin parçadan sonra gələn bu cümlələrin üstündən xətt çəkilərək pozulub: “Və o Maçaxı kəndindən yola düşəndə sağ tərəfində ki, şimalı ola haman köndələn düşmüş dağ və ətəkləri yaylaq və zi-raətgahlardır və yolu qıraqları balaca meşələrdir. Və sol tərəfdən də

ki, cənubu olur düz və ziraətgahlar və balaca meşələrdir. Baxanda, uzaqdan kəndlər görünür”.

20. Bu sözdən sonra yenə bir “qan” sözü var; artıq olduğuna görə atdıq.

21. Hacı İsmayıllı bəy əsər boyu təvazökarlıqla “özüm” yerinə “özümüz” işlədir.

22. Bu vuruşmanın ən dolğun təsviri “Gülüstani-İrəm”dədir. Həmin əsərdən bəlli olur ki, Hacı Şəfi sultan 1734-ün sentyabrında naibüssəltənə Nadir xanın sərkərdəsi Təhmasibqulu xanla vuruşda basılıb. Həm də o, Surxay xanın qoşununda vuruşurmuş. Bakıxanov bu əsərində yazır: “O (Surxay xan – Ə.T.), Təhmasibqulu xanın yetişməsindən daha əvvəl Qəbələ ilə Şamaxı arasında bir tərəfdən dağa, obırı tərəfdən də meşəyə bitişik olan Dəvəbatan adlı yerdə öz tüfəngçilərini yol üzərində yerləşdirdi” (Gİ, 144).

23. Bu hissə mətnə sonradan artırılıb.

24. İndi Nohurqışlaq (Qəbələ rayonundadır).

25. Əlyazmada bundan sonrakı “bir qədər” sözünün üstündən xətt çəkilərək pozulub.

26. Bundan sonra gələn aşağıdakı parça, üstündən xətt çəkilməklə pozulub: “Və bu kənd yaxşı bağ və çəməngah və meyvəsi və ipək bağlı çox olan kənddir.

So[n]ra o yerdən qalxıb, haman sultanzadələr ilə gəlib öz vətənimiz olan Qutqaşında nüzul etdik.

Və o Məhəmmədagalı adlı kənddən yola düşəndə sağ tərəfində – ki, şimalı ola bir az uzaqda köndələn düşmüş əla dağlar – görünür və ətəyi yaylaq və dibləri talalar və ziraətgah yerlər ola və yolu qıraqları xirdaca ağaclardır. Və sol tərəfində ki, cənubu ola yaxşı talalar və ziraətgahlar var. Düz baxanda uzaqdan alçaq-alçaq təpələr və kəndlər görünür”.

“Burada” söyüylə başlanan cümlə bu parçanın üstündən, sətirlərin arasında yazılıb.

27. Burada Qəbələ şəhərindən yox, Qəbələ mahalından danışılır.

28. Əlyazmada bura vərəqin sonundadır və təxminən iki sətir cirilib.

29. *Sah yolu* (“Şəhər yolu” da deyilir) keçmişdə Şamaxıdan dağların dibi ilə gəlir, İsmayıllı və Qəbələnin kəndlərindən, Oğuz rayonu ərazisində indi uçuqları qalan qədim Qalacıq şəhərindən keçir və Şəkiyə gedirdi. Bu yolu Nadir şah çəkdirmişdi (buna görə də “Şah yolu” adlanırdı).

30. **Hacı Bikə** xanımın soyu Dağıstandandır. Tarki şamxalının (rus qaynaqlarında “Şamxal Tarkovski” adlandırılır) arvadı olub, Hacı İs-

mayıl bəy onu dul alıb. O, Qutqaşının Küsnət kəndində yaşayıb, Hacı İsmayıł bəylə birgə iki dəfə həccə gedib. Əriylə bir ildə, ancaq ondan bir az sonra vəfat edib.

31. Əlyazmada bu sözdən sonra yenə “Şamaxı şəhərində” yazılıb; artıq olduğuna görə atdıq.

32. Əlyazmada “Şəmdil”.

33. Şəbanın 10-na aid qeydlərin məzmunu A və B nüsxələrində ayrılır. B nüsxəsində həmin günə aid yarımcıq məlumat budur: “...Qulabın Əryon çayından ayrılan balaca irmağın dəryaya qarışcağın, üstündə gömrük və damojnu və qorontunə vardır. Osmanlı tərəfindən gələn adamları qorontunə saxlayırlar on iki gün və qalan ticarət mallarından da gömrük pulu alıb buraxırlar”.

34. Şəbanın 11-na aid qeyd B nüsxəsində daha genişdir. Ancaq burada Kutais şəhərindən yox, Qulabdan danışılır: “Şəbanın on birində Qulab qəsəbəsinə varid olub, Əryon çayından ayrılan bir az böyük su ki, özümüz qayıqlar ilə minib gələn su idi, onun qiblə tərəfində bir mənzildə əyləşib istirahət etdi. Sabahı gün gedib, Trəbuzan [sandalla-rının] tamamına baxıb Mustafa adının sandalın pəsənd elədik ki, sübh səhərdən yola düşüb Trəbuzana azim olaq. Gecə, qəzayı-ilahidən, ruzgar məğşuş [olub] yağış yağmağı başladı və bir müvafiq külək də əsla olmadı...”. (Mətnin ardi əsərə daxil edilib. Şəbanın 14-də “bir neçə gün müntəzir qaldıq” cümləsiylə başlayan parça onun ardıdır).

35. Əlyazmada: “Açar” (indiki Acariya). Yerin adı Kirmando ağılıq etmiş Qaraxitaylı Baraq Hacibin oğlu Acarla bağlıdır. Onun Qazan xanla vuruşları olub.

36. Rioni çayı.

37. Silahsız əsgərlər.

38. Bundan sonrakı qeydlər B nüsxəsindəndir. Başlangıcı 34-cü qeyddə verilmiş mətndir.

39. Əlyazmada: “getməliyə”.

40. Əlyazmada “tənək” sözünün qarşısında yanlış olaraq bir. (əlif) hərfi yazılıb.

41. Əlyazmada: “Şəftil”.

42. Əlyazmada: “Şəftile”.

43. Əlyazmada: “Şəftil”.

44. Bu cümlədən sonra əlyazmada yarım səhifə cırılaraq düşüb.

45. Əlyazmada: “qopubdur”.

46. Əlyazmada yanlış olaraq: “gördün”.
47. Əlyazmada bundan sonra işlənmiş “gətirib” sözünü atdıq.
48. Bu sözü “yenmiş” kimi də oxumaq olar.
49. Bundan sonraki qeydlərdə Misir yaxınlığından danışılır. Onların yazılıdığı vərəqlərin yarıdan yuxarısı çürüyüb və düşüb. Əldə olan hissənin özü də pis qalıb. Onların çox cirilan yerlərini əlyazmadakı sətirlər üzrə veririk.
50. Bu hissənin başlanğıcı yoxdur (özü qədər).
51. Bu hissənin başlanğıcı yoxdur (özü qədər).
52. Bu hissənin başlanğıcı yoxdur (iki özü qədər).
53. *Hacı Əli əfəndi Molla Məhəmməd oğlu* Qəbələnin Həmzəlli kəndindəndir. Qutqaşınının dostu və katibi olub, onunla iki dəfə həccə gedib. “Səfərname”nin indi əlimizdə olan yeganə əlyazması da Hacı Əli əfəndinin qələmindən çıxmış nüsxədir.
54. *Abbas paşa* “Məhəmmədəli paşa sülaləsinə mənsub Misir vilayətinin (hökmdarlığının – Ə.T.) üçüncüsi olub, müşarileyh Məhəmmədəli paşanın oğlu Tosun paşanın oğludur. 1220 (1805/06) tarixində doğulub, 1265 (1848/49) tarixində ...İbrahim paşanın vəfati üzərinə, Vəcdi Məhəmmədəli paşanın həyatında Dərsəadətə (İstanbul – Ə.T.) cəlb olunaraq özünə valilik verilmişdir. Və 1270 (1853/54) tarixinədək beş sənə xitteyi-Misriyyəni idarə etdikdən sonra səneyi-məzkrədə qəzayi-vəfat edib...” (QƏ, IV, 3021).
55. Bu hissənin başlanğıcı yoxdur (özü qədər). 10 şəvvaldan buraya dək olan qeydlər bir vərəqdədir.
56. Əlyazmada buradan aşağıdakı hissə çürüyərək düşüb. Sağ qalan yerdə bu sözlər oxunur: “amma Hacı [Əli əfəndi]”, “sonra bizim yoldaş [...]”, “eşik”.
57. Bundan sonraki hissə çürüyüb və cirilüb. Həmin hissədə bu sözlər oxunur: “və neçə [fithə]”, “libas”, “gedib-gələnə satırlar”, “cə-zirələrdən”, “gərək haqq sürdü, çün beş sənə yağış yağımadığına, bərk sular yoxdur və kəndin ətrafında”, “yer var. Bu limanda iki saat yol”, “qala Misir hailəsi”, “çün ətrafi daşdır”, “kimi orada”.
58. Burada və bir çox başqa yerlərdə “Misir” dedikdə Qahirə nəzərdə tutulur.
59. “*Məhəmmədəli paşa* xitteyi-Misriyyənin idarəsini bir surəti-cədidə və hüsniyəyə ifraq ilə icra etdiyi islahatı-əsasiyyəyi-təcdidat sayəsində xitteyi-məzkrə üçün bir dövri-tərəqqi və mədəniyyət açan

zatdır ki, nəslİ əlyövm xitteyi-Misriyyədə irsən valilik və xidivlik etmişlərdir. 1183 (1769/70) tarixində... dünyaya gəlib... 1215 (1800/01) tarixində rütbəyi-vüzarla rəsmən Misir valiliyinə nəsb oldu...

...1266 (1849/50)-da İsgəndəriyyədə irtihal etmişdir (ölmüşdür – *Ə.T.*). Məhəmmədəli xariqülədə bir dahi olub..." (QƏ, VI, 4216-4217).

60. Əlyazmada yanlış olaraq: "paşanın".

61. "Məğrib. Coğrafyuni-islam bu ismi Afrikanın Misirdən başqa səvahili-şimaliyəsiylə Əndəlisə, yəni İspaniya və Portəgizə itlaq edərlər..." (QƏ, VI, 4337-4338).

62. Burada dərəcəni yazmaqçün boş yer qoyulsada yazmaq sonradan unudulub.

63. "Mədinə aləmi-islamın Məkkeyi-mükərrəmədən sonra ən müqəddəs şəhəri olub, əsl ismi "Yəsrib" olduğu halda, bədəl-hicrə "Mədinətən-nəbi" və ya "Mədinəti-rəsulillah" tərkibindən ixtisarən bu ismlə şöhrət bulmuşdur. Mədineyi-münəvvərə Məkkeyi-mükərrəmədən sonra Hicazın ikinci şəhəri olub, Məkkənin 340 kilometro şimalında və Bəhri-əhmərdə (Qırmızı dənizdə – *Ə.T.*) iskələsi olan Yənbəül-bəhrin 200 kilometro şərq-şimalisində olaraq, $25^{\circ}20'$ ərzi-şimali ilə $37^{\circ}3'$ tuli-şərqidə və üç tərəfdən dağlarla mühəhat olunduğu halda, cənuba doğru uzanan az mütəməvvic və münbət bir ovanın kənarında vaqedir..." (QƏ, VI, 4245-4246).

64. Əlyazmada: "purtına".

65. "Məkkə Cəzirətül-ərəbin (*Ərəbistan* yarımadasının – *Ə.T.*) Hicaz xitteyi-mübarəkəsində Ciddənin, yəni Bəhri-əhmər sahilinin 100 kilometro şərqində $21^{\circ}28'30''$ ərzi-şimali ilə $37^{\circ}54'45''$ tuli-şərqidə bir şəhri-şəhir olub, Kəbəyi-şərifəni havi olmaqla bərabər, ...bütün aləmi-islamın qütbü mərkəzi və ən müqəddəs şəhəridir. Yalnız xitteyi-Hicazın deyil, bütün Cəzirətül-ərəbin dəxi mərkəzi və ən böyük şəhəridir..."

...Məkkeyi-mükərrəmə çox qədim bir şəhər olub, nə vaxt və kim-lər tərəfindən bina olunduğuna dair bir günə məlumatı-səhihə verə bilmir..." (QƏ, VI, 4385-4387).

66. Burada ad yazmaqçün boş yer buraxılıb, sonrasa yazmaq unudulub.

67. "Cəzair əyaləti, bəyliliyi və yaxtası... Afrikanın səvahili-şimaliyəsində vaqe məmaliki-bərbəriyyənin ən böyük və ən mühümlərindən olub, Fransa müstəmləkatının başlıcasıdır" (QƏ, III, 1784).

68. “*Davud paşa* əsri-Sultan Mahmud xanidə xeyli müddət Bağdad valisi bulunmuş vüzərədan olub... Bağdad valisi Süleyman paşanın kölələrindən olub, müşarileyin oğlu Səid paşanın valiliyi zamanında Bağdad dəftərdarı ikən, oradan əzl və ixrac olunmuş və Səid paşanın qətli üzərinə, Bağdad valiliyinə nəsb olunmuş idi. ...Mədineyi-münnəvvərə şeyxül-həramı olmuş və 1267 (1850/51)-də orada vəfat etmişdir...” (QƏ, III, 2111).

69. Əlyazmada: “özümüzü”.

70. Məhəmməd peyğəmbər (s.ə.s.) nəzərdə tutulur. Şəmsəddin Sami bəy yazır: “Məhəmməd Əbü'l-Qasim Məhəmməd əl-Mustafa və Əhməd əl-Muxtar ibn Abdullah ibn Əbdül-Müttəlib ibn Haşim ibn Əbdi-Mənaf ibn Qüsəyy ibn Kilab ibn Murrə ibn Kəb ibn Lüəyy ibn Fıhrül-Qüreyş əl-Haşimi seyyidəl-kövney... xatəmi-ənbiya... əfendi-mizin ismi-şərifləri olub, miladi-İsa əleyhüssəlamin 569-cu salında və hicreti-nəbəviyyələrindən 53 sənə əvvəl Fil vəqəsi salında və Nuşirəvanı-adil hökumətinin qurx ikinci sənəsində rəbiül-əvvəlin on ikinci - bazar ertəsi günü tülüyi-şəmsdən əvvəl dünyaya təşrif etmişlər...

...On birinci salı-hicri (632) ...məzaci-şəriflərinə inhiraf arız olub, on üç gün... müztərib olduqdan sonra rəbiül-əvvəlin on ikinci bazar ertəsi günü (8 iyun)... aləmi-ərvaha intiqal buyurmuşlar...” (QƏ, VI, 4177-4181).

71. Əlyazmada yanlış olaraq: “mərqədinə”.

72. Əlyazmada “qalxıb”dan sonra yazılmış “bu” sözünü artıq olduğu üçün atdıq.

73. Osmanlı dövləti (Türkiyə).

74. “*Xeybər Cəziretül-ərəbdə* Hicazın hüdudi-şərqiyyəsində və Mədineyi-münəvvərənin 170 kilometro şimalında bir qəsəbə olub, Şümr biladından mədud və Xil hökumətinə tabedir. Çöl ilə mühət gözəl bir vahənin ortasında olub, xanələri bir mürtəfe qayanın üzərində müəssis bir qələnin ətrafında bulunur. 2500 əhalisi və meyvələri məşhur. Lap çox xurma ağacıları vardır. Xeybər əski bir qəsəbə olub, hicrəti-nəbəviyyənin yeddinci sənəsi (628/29) vüqu bulan qəzayı-həzrəti-nəbəvi ilə məşhurdur...” (QƏ, III, 2071).

75. Bu cümlə pozulub: “Yolumuzun sol tərəfində olan Biyari-qənəm adlı quyulardan səqqalar gedib həfəzə götürdülər”.

76. Məkkə və ətrafindakı yerlərin tarix və coğrafiyasına dair risalədir.

77. “*Xəlil-ərrəhman* həzrəti-İbrahim əleyhüssəlamın qəbri-şərifin həvi olmaq münasibətiylə Fələstində vaqe Cibron qəsəbəsinə verilən ismdir” (QƏ, III, 2057).

78. Əlyazmada: “tatlı”.

79. “*Saleh* ənbəyayı-üzamdan olub, Hicaz ilə Şam arasında Həcər xittəsində sakın bulunmuş olan qövmi-Təmuda məbusdur... ...Həzrəti-Saleh bir rəvayətdə Məkkəyə və bir rəvayətdə Qüdsə çəkilib, orada irtihal etmişdir. Ənbəyayı-ərəbdən olduğu halda, Tövratda da adı məz-kurdur” (QƏ, IV, 2927).

80. İsləm tarixinə dair əsərdir. Məhəmmədtahir və Kitabçı Hilmi-nin türkçə nəşri geniş yayılıb.

81. “*Həzərmövt* Cəzirətül-ərəbin böyük bir xittəsi olub, ...cəzireyi-məzkurənin sahili-cənubiyyəsində Yəmən ilə Oman arasında mümtəd olub, şimalən Əhfaç deyilən və dəhnadən mədud olan vase bir çöl ilə, cə-nubən Ədən körfəziyle və Bəhri-Omanla, qərbən xitteyi-Yəməniyyə ilə-məhduddur. Hüdudi-şərqiyyəsinə gəlinə, tamamilə müəyyən olmayıb...

...Cəhalət bu xittədə ziyanəsiylə hökmfərma olub, hətta əhali içində şuruti-islamiyyədən dəxi bixəbər əfrad bulunur...” (QƏ, III, 1263).

82. Əlyazmada: “tatlı”.

83. “O vaxt ki birinci gün günorta yaxınlaşdı...”.

84. Quran ayəsidir.

85. “*Kufi*” olmalıdır.

86. *Sultan Süleyman Qanuni* (1494-1556) – 46 il hökm sürmüş onuncu Osmanlı sultanıdır. Yavuz Səlimin oğludur. Şahzadəliyində Manisa valisiydi. Atasının 1520-ci ildə ölümüylə taxta çıxıb. Atasından qalan qüdrətli dövlətin hüdudlarını çox genişləlib, quruda və də-nizdə on üç mühəribədə çox zəfərlər qazanıb.

Sultan Süleymanın şairliyi də vardi. “Mühibbi” təxəllüsünü işlə-dirdi (“Türk məşhurları” kitabı, 358-359).

Xatırladaq ki, Sultan Süleyman Qanuniylə eyni ildə doğulmuş və eyni ildə vəfat etmiş dahi Məhəmməd Füzuli (1494-1556) özünün “Leyli və Məcnun”unu bu böyük türk xaqanına ithaf edib.

87. Əlyazmada: “toldururlar”.

88. “*Əyyub əleyhüssəlam...* hər nə qədər həzrəti-Musadan əski ol-duğu və miladi-İsadan 1800 sənə əvvəl vəfat elədiyi mərvi isə də, əq-vayı-ehtimalata görə, miladi-İsadan 8 qərn əvvəl yaşamışdır. Fələsti-nin cənub cəhətində və Cəzirətül-ərəb hüdudunda dünyaya gəlib,

qövmünü vəhdəti-ileyh təsdiqinə dəvət etmiş isə də yalnız 8 kişi imana gəlmişdir. Özü külliyyətlə heyvanat və əmlaka malik olub on oğlu dəxi var ikən mintərəfullah (Allah tərəfindən – Ə.T.) imtahan üçün oğulları vəfat edib, bütün heyvan və əmvalını dəxi qaib etdikdən sonra çox dəhşətli bir mərəzə mübtəla olub, qurdlar cismini yeməkdə olduqları halda əsla şikayət etməyib, cənabi-Həqqə şükr etməkdən fəriq olmadığıçün cənabi-Həqq özünə yenidən və əvvəlkindən ziyadə əmval və övlad ehsan etmişdir...” (QƏ, II, 1174).

89. “Xızır ənbiyadan olub, həzrəti-Musa ilə mülaqatı və Zülqərneyin ilə Zülmata gedib abi-həyat içdiyi və binaəleyh əlyövm bərhəyat bulunduğu məşhurdur. İsmi Bəlba ibn Mələkan olduğu bəzi kətəbi-təfsirdə məzkur isə də kətəbi-müqəddəsi-bəni-İsraildə bu ism ilə bir nəbi zikr olunmadığından, səmaya rəfi kətəbi-məzkurədə müsərrəh olan İlyas nəbi əleyhüssəlamın eyni olması möhtəməldir. Həzrəti-İbrahim əleyhüssəlam zamanında yaşmış olması və həzrəti-Musa əleyhüssəlam ilə mülaqatı haqqında olan rəvayətlər zamanının dəxi məchul və müxtəlifiyyə olduğunu göstərir” (QƏ, III, 2046-2047).

Bir çox qaynaqlar Xızır peyğəmbərin türk olduğunu və Azərbaycanda doğulduğunu, Savalan dağının başındakı göldə çımdıyini də təsdiqləyir. Bu üzdən də onun adı Tövrat, Zəbur və İncilə düşməyib.

90. Əlyazmada: “toldururlar”.
91. Əlyazmada: “toqquz”.
92. Miladi 1531/32.
93. Əlyazmada: “toldururlar”.
94. Əlyazmada: “tar”.
95. Əlyazmada: “tağdır”.
96. Əlyazmada: “tağlar”.
97. Məhərrəmin 26-sına aid qeydlər B nüsxəsində belədir: “Əxizərdən gün doğana bir saat qalmış qalxıb, axşama bir saatda gəlib Müğayirül-qələndəriyyə adlı mənzilə yetişdik. Müğayirül-qələndəriyyə Əxizərdən on iki saatdır. Osman paşa binası bir qala və bərgəsi vardır”.

98. *Ömər ibn Xəttab ibn Nüfeyl* – seçilmiş xəlifələrdən (xülefayıraşının) 2-cisidir (23.VIII.634-3.XI.644), islamiyyətin ən möhtəşəm simalarından biri və ərob imperatorluğunun qurucusudur.

Mədinədə peyğəmbərimizin yanında heç bir rəsmi vəzifəsi olmadan yeni dini dövlətin tənzimçilərindən olub. Peyğəmbərimizin qayınatasıdır (qızı Həfsə peyğəmbərimizin arvadıdır).

Onun xəlifəliyi çağında islam dövlətinin əksər siyasi qurumları formalışmış. “Xəlifə” yerinə “əmirəl-möminin” ünvanı işlədib. Peyğəmbərimizin “Allah məndən sonra bir peyğəmbər gəlməsini istəsəydi bu, Ömər olurdu” deməsini Təbəri kimi böyük alımlar təsdiqləyir.

Əbu-Lulu adlı qatil onu ikibaşlı xəncərlə şəhid edib.

99. “Şüeyb əhli-Mədinə... ənbiyadan olub, Saleh əleyhüssəlamın züriyyətindən olduğu mərvidir. Həzrəti-Musa əleyhüssəlam bunun qızı Səfurəni təzvic etmişdi...

...Məkkədə və bir rəvayətdə Şamda mədfundur. Tövratda “Petro” ismiylə məzkurdur” (QƏ, IV, 2861).

100. *II Ömər ibn Əbdülləziz ibn Mərvan* – Əməvilər xanədanından 8-ci xəlifə (22.IX.717-9.II.720).

101. *Məhyəddin Yəhya ən-Nəvəvi* (1233-1277) – Görkəmlı şafii fakihidir. Hədis elmində də böyük bilik yiyəsidir. “Min hacc əttalibin” əsəri şafii mənasükünün bir qanun kitabı sayılır.

102. Məhərrəmin 27-sinə aid qeyd B nüsxəsində belədir: “O gecə orada (Mügayirül-qələndəriyyədə – Ə.T.) yatıb, sabaha beş saat qalmış qalxıb, sübh əvafına düşüb, öylə vaxtı gəlib Asi-xurma adlı qərəyə ki, mənzil sayılır – daxil oldu[q]. Mügayirül-qələndəriyyədən on iki saatdır. İçində bir qalası və yaxşı quyu suyu var. Burada hüccac üçün bazar qurullar qarpuz və qeyrə əşyalar satmaq üçün. Yaban xurması olur və badımcanı olur”.

103. Miladi 1757/58.

104. Məhərrəmin 28-nə aid qeydlər B nüsxəsində belədir: “Qaül-sübt Asi-xurmadan on iki saatdır. Gün doğana bir saat qalmış qalxıb axşama bir saat [qalmış] gəlib Qaül-sübtə yetişdik. Düz, qumsal yolu vardır. Şəcər-nəbatdan bir şey görünməz. Suyu yoxdur. Şamdan gedəndə Zatül-həccdən övdətdə Asi-xurmadan həfəzə, yəni qürbələr ilə su gətirərlər”.

105. Bundan sonrakı qeydlər B nüsxəsindəndir. Başlangıçıdan bu cümləni çıxarmışıq: “Zatül-həcc Qaül-sübtən on üç saatdır”.

106. Əlyazmada bundan sonra yazılmış “və”ni artıq olduğu üçün atdıq.

107. Səfərin 1-nə aid qeydlər A nüsxəsində belədir: “Mahi-səfərin birində Zatül-həccdən, sübh namazın qılıb, əvafi-zöhr edib, gəlib doqquz saatlıqda Müdəvvərə adlı mənzilə yetişdik. Yolu, iki saat qədəri gələndə daşlıq və balaca əqəbələrdir. Sağ tərəfində xirdaca təpə-

lər var. Qumsal yerdir. Bədə mənzilə gəlincə bir səhrayi-bipayandır. Üstündən köndələn kimi alçaq dağ düşüb məşriq-məğrib tərəfə. Qabağında bir qalaça (içində quyu suyu) var; xaricində bərgəyə çəkilib, ondan götürüb sərf edərlər. Və bərgənin yəmin tərəfindən balaca təpə vardır. Qiblə tərəfi göz dərk edən gədəri səhradır”.

108. A nüsxəsində: “Mahi-səfərin 2[-si]. Müdəvvərə adlı mənzilə sübh namazına yarım saat qalmış biz çadırlarımızda uyar ikən fücətən hüccac kavanının içində bir zəlzələ və sədalar düşdü”.

109. Əlyazmada bundan sonra “ki” bağlayıcısı var. Yerinə düşmədiyinə görə atdıq.

110. A nüsxəsində: “yeridikdə”.

111. Əlyazmada: “geyiş” (کیش).

112. A nüsxəsində: “Bədə əvafi-zöhrü edib, axşama qədər yol gəlib, on saatlıqda Təhtül-əqəbə adlı mənzilə yetişdik. Bu mənzilin suyu yoxdur. Məandan, ya Müdəvvərədən həfəzə qaldırırlar. Müdəvvərədən bir saat qədəri gələndə geyiş olan boğaz icidir”.

113. A nüsxəsində: “Qabaqca paşalar və əsgərlər çıxıb, əqəbənin başında çadırlar qurub bizi də bərabər bir tərəfdə əyləşdirdilər”.

114. Əlyazmada: “səhrayı və biyabana”. Yanlışlığı aydınlaşdır. A nüsxəsində: “biyabana”.

115. A nüsxəsində: “çıxır”.

116. A nüsxəsində: “əvafi-zöhrü edib, axşama qədər yol gəlib on bir saatlıqda haman səhraya düşdük”.

117. A nüsxəsində: “daşlıçıdır”.

118. Bundan sonrakı qeydlər A nüsxəsindəndir. B nüsxəsindəsə bu sözdən sonra belədir: “Bir saatlıqda, yolun bir az qədər tərəflərində qəribərək daşlar var. Əqvami-ürbanlarda məshhurdur və söleyirlər ki, əslində insan imiş[lər], amma Allah-taala qəzəb edib, anları daşa təbdil edib məmsux edibdir. O münasibət ilə o səhraya Vadiyi-məmsux təbir edirlər”. Bu qeyd A nüsxəsində də səfərin 4-də yazılıb, ancaq sonra pozularaq səfərin 6-sına köçürüllüb.

“Məan” sözüyle başlayıb “Qəleyi-Hicazi deyirlər” sözləriylə bitən cümlələr B nüsxəsində də dəyişiksiz var.

119. *Bəni-Ümeyyə* (Əməvilər) sülaləsi ilk müsəlman xəlifəliyi (və ilk müsəlman imperatorluğu) yaradan xanədandır (680-750). Müaviyə ibn Əbu-Süfyan ibn Hərb ibn Ümeyyə ilə başlayır. Paytaxtları Şam şəhəriydi. (Geniş məlumat üçün bax: Yılmaz Öztuna. İslam Devletleri. Devletler ve Hanedanlar. Cilt:1, 1989, s.94-110).

120. “Əbdülməcid xan Sultan Qazi ibn Sultan Mahmud xan Sani səlatini-əzimi-Osmaniyyənin otuzbirincisi olub, hala rövnəqəfzayı-səriri-səltənət və xilafəti-Sultan Əbdülhəmid xan Sani həzrətlərinin pedəri-büzürgüvarlarıdır. 1237 (1821/22) tarixində təvəllüd edib, 1255 (1839/40) tarixində pedəri Sultan Mahmud xan Saninin vəfati üzərinə, təxti-Osmaniyyəyə cülsə etmiş... İyirmi iki buçuq sənəni müttəcavüzi-müddət icrayi-səltənətdən sonra 1277 (1860/61) tarixində irtihal edib...” (QƏ, IV, 3109).

121. Miladi 1754/55.

122. “*Ibrahim paşa* xitteyi-Misriyyəni surəti-mümtazadə idarə etməkdə olan xanədan əfradının ikincisi və idareyi-məzkurəni təsisdə Misrin mücəddidi olan Məhəmmədəli paşanın şərik və rəfiqidir. Müşariley Məhəmmədəli paşanın böyük oğlu idi və bir rəvayətə görə də, əməcəsi Tosun bəyin oğlu olub, Məhəmmədəli tərəfindən axırət övladlığına qəbul olunmuşdu. ...İbrahim Qəvalədə 1204 (1789/90) sənəsində doğulmuşdur. Kiçik ikən pedəriylə bərabər Misrə gedib, hənuz 16 yaşında olduğu halda pedəri tərəfindən Səiddə ürbanın tədibiyle asayışın iadəsinə məmür olub, sövqi-əsgər edərək müvəffəq olmuşdu. ...1265 (1848/49)-də Dərseadətə gəlib... irtihal etmişdir” (QƏ, I, 558-560).

123. *Həzrəti-Əli Əbü'l-Həsən bin Əbu-Talib bin Əbdül-Müttəlib bin Həsim əl-Qüreyşi* – Məhəmməd peyğəmbərin (s.ə.s.) əmisi oğlu və kürəkəni. Anası Fatimə binti Əsəd də peyğəmbərimizin (s.ə.s.) atasının əmisi qızıdır. Peyğəmbərimiz (s.ə.s.) ona Əbu-Türab ləqəbi verir. Əxəvi-rəsulillah, Mürtəza, Heydər, Əsədullah ləqəbləri də var, Güney Azərbaycanda və İranda ona Şahi-mərdən, Şahi-vilayət, Şirixuda da deyilir. Xədicə və Əbübəkrdən sonra 3-cü müssəlman (609), şıə imamlarının birincisi (8.VI.632-27.I.661 = 28 il 7 ay 19 gün), xüleffayi-raşidinin dördüncüsüdür (17.V.656-27.I.661 = 4 il 8 ay 11 gün). 28.VIII.623-də peyğəmbərimizin (s.ə.s.) qızı həzrəti-Fatimə (Məkkə, 610 – Mədinə, 22.XI.632) ilə evlənib, ondan 3 oğlu və 3 qızı olub, peyğəmbərimizin (s.ə.s.) nəslini onun övladlarıyla davam edib.

Həzrəti-Əli 605-də Məkkədə doğulub (bu tarixi 597-yədək geriyə çəkən rəvayətlər də var), hicrətin 41-ci ili 17 ramazanda Kufə (Nəcəf) məscidində namaz qılarkən Əbdürrəhman bin Mülçəm əl-Muradi və Şəbib tərəfindən qılıncla yaralanaraq 2 gün sonra (27 yanvar 661) şəhid olub. (Geniş məlumat üçün bax: Yılmaz Öztuna. İsləm Devletləri. Devletler ve Hanedanlar. Cilt:1, 1989, s.65-75 və b.).

124. “*Hənəfi Məhəmməd əfəndi* Sultan Məhəmməd xan Rabe dövründə məşixəti-islamıyyət məsnədinə keçən üləmədan olub, ələl-üsul təhsili-elm ilə dövri-mədaris etdikdən sonra 1044 (1634/35)-də Mədinəyə, 1051 (1641/42) -də Misir, 56 (1646/47)-da Ədirnə vilayətlərinə, 58 (1648)-də Anadolu qazıəsgərliyinə, 1061 (1650)-də Rumeli sədrinə və 1066 (1655/57)-da məqamı-fitvaya nəsb olunaraq, ancaq çox qoca və zəif olduğundan, yalnız 4 ay bu məqamda qalıb 1067 (1656/57)-də əzl olunmuş və o sənət vəfat edərək həzrəti-aba-Əyyub Ənsari cıvarında dəfn edilmişdir” (QƏ, III, 1993).

125. “*Nəmrud*, əfsanəyə görə, Babil şəhərini tikdirmiş və onun hökmdarı olmuşdur. Özü bütperəst imiş. İboahim peyğəmbər bütperəstliyin əleyhinə getdiyindən, Nəmrud onu yandırmaq üçün oda atmış, guya od gülüştənən çəvrilmiş və İbrahimi yandırılmamışdı. Bununla belə, Nəmrud yenə imana gəlmədiyindən, guya vücuduna milçəklər daraşaraq onu tələf etmişlər” (A.M.Babayev. Azərbaycan klassik ədəbiyyatında işlədilən adların şəhri. Bakı, 1974, s.93).

126. *Əbu-Ləhəb* (“Alov atası”) peyğəmbərimizin (s.ə.s.) əmisi Əbdül-Üzzə ibn Əbdül-Müttəlibə müsəlmanların verdiyi künyədir. Müsəlmanların, şəxsən peyğəmbərimizin ən qəddar düşmənlərindən olduğuna görə Quranın 111-ci – “Əbu-Ləhəb” surosunda deyilir: “Əbu-Ləhəbin əlləri qurusun, qurudu da! [Qiyamət günü] ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı [və ya oğul-uşağı]. O, alovlu atəşə girəcəkdir. Onun odun daşıyan [peyğəmbərlə düşməncilik edən, adamlar arasında söz gəzdirən] övrəti də həmçinin! Onun [övrətinin] boğazında xurma lifindən hörülmüş ip [və ya yetmiş arşın uzunluğunda zəncir] olacaqdır!”. Bu surədə danışılan Əbu-Ləhəbin arvadı Cümeyl binti Hərb ibn Üməyyə Əbu-Süfyanın bacısıdır; o, peyğəmbərimizlə (s.ə.s.) sonadək düşməncilik edib. Ancaq Əbu-Ləhəbin Ətəbə adlı arvadının olub-olmaması bilinmir.

127. Əlyazmada: “qaşmış”.

128. *Sultan Səlim Yavuz* (1470-1520) – Osmanlı sultanlarının doqquzuncusudur. Atası II Bəyaziddir. Şahzadəliyə Trabzon valiliyində başlayaraq dövlət işlərini və döyüşçülüyü öyrənib. Qorqud və Əhməd adlı qardaşlarının taxta keçməyə hazırlaşdıqlarını öyrənincə əsgər top-layaraq Rumelinə gəlib, atasının əsgərlərini də öz tərəfinə çəkərək qardaşlarını məqlub edib. 24 aprel 1512-də taxta keçib. Səltənətinə mane olacaq hər şeyi mərhəmətsizcəsinə yox edib. Öncə atasına qarşı

üşyan edərək onu taxtdan salıb və zəhərlədərək öldürüb, sonrasa qardaşlarını aradan götürüb.

Hökmdarlığı çağında Şərqi Anadoluya, Hicaz, Fələstin və Suriyaya hakim olub, Kolemen imperatorluğunu ortadan qaldırıb, Kilikiyani nüfuzu altına alıb, 1514-də Çaldırın döyüşündə Şah İsmayıllı Xətayını məğlub edib, şəliyi İrandan qıraqa çıxmaga qoymayıb.

Çox sadə süfi həyatı sürüb, sarayın zövqü səfasına aldanmayıb, bütün gücünü ölkəsinə daha çox torpaq qazandırmağa sərf edib. Boş vaxtlarını şair və alimlərlə keçirib. Elmə, alimlərə saygı və qayğı göstərib. Tarix və fəlsəfəni dərindən bilib. Özü də şair olub (İstanbulda farsca divanı basılıb).

1520-nin iyulunda vəfat edib. Ölümü uzun müddət xalqdan gizlədilib (ölkədə qarışılıq düşməsin deyə). (100 böyük türk. Bakı, 1991, s.93-94).

129. Bundan sonrakı bütün qeydlər B nüsxəsindəndir. 15 və 16 səfər tarixinə aid qeydlər A nüsxəsində belədir: “Yolu çox daşılıqdır ta Kisvəyə iki saat yol qalınca. Sağ və sol tərəfində Buni və Qəbağəb adlı qəryədən keçilir. Və bir az gəldikdə bir böyük Sənmin adlı qərəyədən keçib gəlirlər. Adamları qaçıblar. Əsl-qədimdə şəhər imiş. Ətrafında qalanın uçmuş divarları və qıraqlarında bürclər hala qalıbdır. İçində bir məscid var divarları uçmuş, günbədi əhəngsiz, torpaqsız; ancaq daşdan yapılmışdır. Tərəfeyndən axar suyu var. Bir az gəldikdə sol tərəfdən dağın təpəsində bir qübbə var: Qubbəyi-firon təbir edirlər. O qübbənin qarşısında – qəryeyi-məzkur tərəfdə yoluñ kənarında bir çarhovuz var, içində suyu var. Hüccacları Şamdan qarşılıyanlar orada oturub məkələt bey edərlər.

Kəsvəyə bir saat qalmış yoluñ sol tərəfində bir xan vardır (yanında su axır), onda şəylər hazır edib hüccaca bey edərlər.

Bu mabeyndə dörd-beş yerdə daş döşənibdir palçıq olanda karvan yürümək üçün. Nova olan yerdə daş körpü yapılibdir üç gözlü-beş gözlü.

Kəsvə qəryəsi bir balaca qəryədir. İçindən çay axar. Tərəfləri təpə-dağlardır. İçində bazarı vardır.

Mahi-səfərin 16[-sı]. Kəsvədən sabaha üç saat qalmış karvan yola düşdü. Gün doğanacaq Şami-şərifə çatmaq qəsdiylə biz mənzildən qalxıb bir rüb qədəri yol gəldikdə xudayı-təala cəllət əzəmetin mərhəmətindən bir az yağmur olmaqlan yollar bir gunə palçıq oldu ki, də-

vələrin ayaqları yer tutmadı. Cəmi hüccaca və hükkamlar mabeynində çox zəlzələ düşdü. Kimi “Allah hafiz”, kimi “Ya rəsulillahi-seyyidi, mədəd!”, kimi “Üdi”, kimi “Seyyidi-Yəhya, mədəd!”, kimi də (fəllah dəvəçilərdən): “Vallahü nəhnü müslimi yarəbbi vərhəm” deyü təzər-rö edərək, kiminin taxtı, kiminin kəcavəsi, kiminin dəvəsi yixilib pal-çıqda qalaraq bir növ ilə dörd saatlıq yolu doqquz saatda gəlib Qədəm-gaha çatdıq. Oradan bağlar arası ilə Misir qapısından girdik”.

130. Bundan sonrakı “bir” sözünü atdıq.

131. “Yəhya ibn Zəkəriyya ibn Əzn mütəaxirini-ənbiyadan olub, validəsi əl-Yəsa (ki beynən-nəsara “əl-Yəsabət” deyilməklə mərufdur) həzrəti-Məryəm əleyhüssələmin əmizadələri idi. Pedəri-həzrəti-Zəkəriyya əleyhüssəlam həzrəti-Davud əleyhüssəlamın nəslindən idi...” (QƏ, VI, 4792).

132. Mənası: “Vallah biz müsəlmaniq. Ya rəbb, rəhm eylə”.

133. Bundan sonrakı “gəlib” sözünü cümləni ağırlaşdırığına görə atdıq.

134. Bundan sonra səhifənin boş qalan yerində Məhəmməd Füzulinin: “Ey Füzuli, axırət mülkünə lazımdır səfər, Böylə fariğ gəzmə, təqva dən mühəyya qıl məta” – beysi və ərəbcə “mənqəza”, “mənfəzə”, “təll”, “qərib”, “faqe”, “əh-va”, “ədhəm”, “atəş” sözləri yazılıb. Qeydlər məzmunca “Səfərnəmə” ilə bağlı deyil və əsərin katibi Hacı Əli əfəndininindir.

135. Əlyazmada: “dunutub”.

136. “Davud paşa dövri-Sultan Əbdüləziz xan vüzərasından olub... 1816 tarixi-miladisində Dərsaədətdə doğulub, Xariciyyə Vəzarətincə bəzi xədəmatda istixdam və səfarət möyyətində Berlinə, ...Vyanaya irsal olunmuş idi... 1869-da Avropada vəfat etmişdir” (QƏ, III, 2111).

137. Əlyazmadakı bundan sonra gələn “ətrafindakı bağlar” sözlərini cümlədə dolaşıqlıq yaratlığına görə atdıq.

138. Əlyazmada: “üstülərində”.

139. Əlyazmada: “üsökən”. “Üskək” (yüksek) yazmaq istənilib.

140. *Qabil* və *Habil* Adəm peyğəmbərin oğullarıdır. “Guya qış-qanlıq və paxıllıq nəticəsində Qabil öz qardaşı Habili öldürmiş, sonra peşman olmuşdur. Əfsanəyə görə, Qabilin bu hərəkəti dünyada insanın ilk cinayəti hesab olunur” (A.M.Babayev. Göstərilən əsəri, s.77).

141. “İsa ibn Məryəm ənbiyayı-mürsəlindən olub, hicrəti-nəbəviyyədən səneyi-şəmsiyyə hesabıyla 622 il əvvəl Fələstinin Beytül-

ləhm qəsəbəsində dünyaya gəlmışdır. Validəsi həzrəti-Məryəm əley-hüssəlam Süleyman ibn Davud əleyhüssəlamın nəslindən pakizə və salihə bir qız olub, yenə nəsl-i-məzkurdan Yusif nəccara nişanlı olduğu halda hənuz erkək görmədən bahökmüllah-təala və Cəbrailin nəfəsiylə hamilə olmuş..." (QƏ, V, 3228).

142. Atası Əbu-Süfyanla birgə son iki ildə Məhəmməd peyğəm-bərin (s.ə.s.) xüsusi katibi olmuş Yezid ibn Əbu-Süfyan səhabədəndir, "Yezid əl-Xeyr" də adlandırılıb. Müaviyəylə qardaş olsa da anaları ayıridır. Məkkənin fəthi günü müsəlman olub, Hənin qəzasında iştirak edib və qənimətdən pay götürüb. "Xilafəti-cənab Sədiqidə Şama ezam olunan əsgər qaidları arasında olub, ...Fələstində, Əcnadində rumlara qarşı hərb edib qalib gəlmişdi. Sonra xilafəti-cənab Faruqidə Əbu-Übeyd ibn əl-Cərrah ümumi Şam əsgəri-qaidi olduqda sahibi-tərcüməyi-Fələstin fütuhuna məmur etmiş və Əbu Übeyddən sonra baş qaid olan Məaz ibn Cəbilin vəfatında Yezid ibn Əbu-Süfyan baş qəyadətə nəsb olunmuş və 19-cu salı-hicridə (640) Qeyseriyə fəth-hindən sonra taundan vəfat edib, qardaşı Müaviyəni vəkil buraxmış..." (QƏ, VI, 4797).

143. Səlcuqlu Atabəyləri xanədanından olan Əyyubilər xanədanının (1171-1250) qurucusu Sultan Səlahəddin Əyyubi Əmir Nəcməddin Əyyubi oğlu (Tekrit, 1139-Şam, 4.3.1193) Sultan Nurəddin Zəngidən əmr alaraq Misrə bir türk generalı kimi ayaq basmış və Fatimi xilafətini aradan qaldıraraq sünni xilafətin birləşimini qorumuş (bununla da Sultan Məlikşahın ölümü səbəbiylə yarımcıq qalmış işi başa çatdırılmış), Misir sultani olmuş (4.9.1171-4.3.1193), Hattində xaçlı ordusunu məhv etmiş və Qüds kralı Guy de Lusignani əsir götürmüş (4.7.1186), bir əsr öncə xaçpərəstlərin əlinə düşmüş müqəddəs Qüdsü (2.10.1187), sonra Sur xaricində bütün Fələstini xaçlılardan geri almışdır. Almaniya imperatoru Fridrix Barbarossa, Fransa kralı Filipp Avqust və İngiltərə kralı Riçardın komandanlıq etdiyi üçüncü xaçlı səfəri məğlubiyyətə uğramış, onlar Fələstini tərk etməyə məcbur olmuşdular (Yılmaz Öztuna. İslam Devletleri. Devletler ve Hanedanlar. Cilt:1, s.331-344; eləcə də bax: İslam ensiklopediyası. İstanbul, 1966, X cild, 103-109).

144. Sultan Nurəddin Mahmud "əl-məlikü'l-adil Əbü'lqasim ibn İmadəddin Zəngi ibn Əqənqər – Mosul və Cəzirə cəhətlərində hökm sürən Atabəkan dövlətinin müəssisi olan İmadəddin Zənginin ikinci

oğlu olub, 511 (1117/18) tarixində dünyaya gəlmış və 541 (1146/47)-də pedərinin vüqayı-vəfatıyla böyük bəradəri Seyfəddin Qazinin Mosul taxtına cüluşu üzərinə, özü Hələbi bəni-Ərtiqdən zəbt edərək orada məsnədnisini-hökumət olmuş və gedərək Həma, Həms, Bəlbək və Dəməşqi zəbt ilə, adətə bir dövlət təşkil edərək bir tərəfdən rumlardan və bir tərəfdən də Şamın cənub cəhətlərinə və Fələstinə müsəllət olan əhli-səlibdən (xaçlılardan – Ə.T.) bir çox yerdəri və əz an cümlə Mərəş, Bəhsa, Rəqə, Banyas və sair biladı dəxi fəth və iltihaq etmişdir...

İyirmi səkkiz sənə kəmali-ədalet və müvəffəqiyətlə icrayi-hökumətdən sonra 569 (1173/74) tarixində... vəfat edib” (QƏ, VI, 4607).

145. “*Xalid ibn əl-Valid Əbu-Süleyman, yaxud Əbul-Vəlid ibn əl-Müğeyrətül-Qüreyş əl-Məxzumi* əyani-səhabədən... olub, Şam və Cəzirə və İraq cəhətlərindəki fiutuhati-cəlilisiylə məşhurdur. Validəsi Ləbabətüs-Səğəri binti əl-Haris ibn Hüzn əl-Həlaliyyə Əzvacı-Mütəhərə risalətpənahidən Meymunənin və həzrəti-Abbas ibn Əbdül-müttəlibin zövcəsi olan Ləbabətül-Kübranın həmşirəsi idi.

...Həzrəti-nəbəvinin altıncı sənəsi (628) əvaxırində Ömər ibn əl-As ilə bərabər Mədineyi-münəvvərəyə hicrət edərək şərefi-islamla müşərrəf olmuş və Məkkə fəthində möiyəti-həzrəti-nəbəvidə bulunmuşdur...

Həzrəti-Xalid hicrəti-nəbəviyyənin 21 (642) sənəsi... irtihal etmişdir” (QƏ, III, 2016-2017).

146. Əlyazmada: “əşqər”. Bizcə, yanlışdır.

147. “*Hevran* Suriya qıtəsində bir xittə olub, Ordan nəhrinin cəhəti-şərqiyyəsində və Fələstinin şərq-şimaliyyəsində vaqe olmaqla şimalən Dəməşqin cıvarlarından ibarət olan Quta və cənubən Bəlqa xitələriylə, şərqən dəxi çöl ilə məhduddur...” (QƏ, III, 1996).

148. Məşhur *Bəlbək* qalası. “Bəlbək Suriyada asarı-ətiqələriylə məşhur olan əski şəhərlərin cəsimlərindən olub əlyövm Şam sancağında həmnamı olan bir qəzanın mərkəzidir. Dəməşqi-Şamın 80 kilometro şimal-cənubisində olaraq, Bəqa deyilən vadidən daxilində və 120 metrə qədər irtifası olan bir məhəldə vaqedir. İndiki halda 10.000 əhalisi... vardır” (QƏ, III, 1323).

149. “*İzzət Məhəmməd paşa* dövri-Sultan Mahmud xan Sani və Sultan Məcid xanidə ilk dəfə məsnədi-sədarətə keçmiş vüzəradan olub, Darəndəlidir. 1207 (1792/93) tarixində Darəndədə doğulub... 1256 (1840/41)-da... məsəleyi-Misriyyədə Seyda və Beyrut və Trablisi, Şa-

min ilhaqıyla Əkka əyalətində və mütəaqibən bəryətül-Şam sərəsgərliyinə nəsb olunmuş və bu məsələdə ibrazi-qeyrət və şücaət edib...

...59 (1843)-da vücudca məzuriyyətindən dolayı istefa edib Təkfur dağında iqamətinə və bədə Dərsəadətə gəlməsinə müsaidə buyurulmuş və 1271 (1854/55)-də irtihal etmişdir..." (QƏ, IV, 3148-3149).

150. Əlyazmada: "çatdırır".

151. Ayrıca kiçik bir vərəqdə Hacı İsmayıł bəyin öz əliyle yazdığı bu rusca hissə Quds şəhərinə səyahətin planıdır. Bəzi sözlərin qarşısında kimsə (çox güman ki, Hacı Əli əfəndi) karandaşla ərəb əlibəsində adın mənasını aydınlaşdırıb. "Лавра Св. Саввы", "Иосифатова долина", "Вифлеем" sözlərinin qarşısındaki aydınlatmalar oxunmadı.

152. Bəni-İsrail peygəmbərlərindən olan Üzeyir ibn Şərhiya "miladi-İsa əleyhüssəlamdan 458 sənə əvvəl Babildəki bəni-İsraili Qüdsə iadə (qaytarmağa – Ə.T.) və Beyti-müqəddəsi yenidən bina etməyə məmər olmuş"dur (QƏ, IV, 3150).

153. "Səxərə Beytül-müqəddəs də həzrəti-Süleyman əleyhüssələmin bina etmiş olduğu məbədin məhəlli olub, Qüdsi-şərifin həzrəti-Ömər... zamanında vüqu bulan fethində bu məhəldə bir cameyi-şərif bina olunmuşdu ki, əlyövm bağıdır" (QƏ, IV, 2943).

154. Əlyazmada: "cəbəli-Zeytunun".

155. "Davud əleyhüssəlam ənbiyayı-bəni-İsraildən olub, nübüvvət ilə səltənəti cəm etmişdir. Miladi-İsa əleyhüssəlamdan 1086 və ya 1071 sənə əvvəl Beyti-lehmdə doğulub..."

Həzrəti-Davud əleyhüssəlam... yetmiş yaşında irtihal etmişdir. Beytül-müqəddəsin əsasını həzrəti-Davud vəz edib həzrəti-Süleyman ikmal etmişdir. Həzrəti-Davud əleyhüssəlam Qüdsi-şərif suru xaricində mədfundur" (QƏ, III, 2109).

156. Əlyazmada: "binbaşısı".

157. Əlyazmada: "bin".

158. "Süleyman ibn Davud əleyhüssəlam ənbiyayı-əzimi-bəni-İsraildən olub, pedəri kimi nübüvvət və səltənəti came olmaqla qövəmi-məzkurun üçüncü hökmədarı olmuşdur..."

...Miladdan 962 və bir rəvayətdə 976 sənə əvvəl irtihal etmişdir..." (QƏ, IV, 2614).

159. "İbrahimxəlil... ənbiyayı-əzimdən olub, əhvalü övsəfi Qura-ni-kərimdə müsərrihdir. Gildanilər məmələkəti olan Babilistanın şərq

cəhətində və Dəclə ilə Fərat nəhrləri mabeynində dünyaya gəlib, pe-
dəri Tarəx və yaxud Azər namıyla bütträş bir müşrik idi...

...Həzrəti-İbrahim 175 yaşında olduğu halda irtihal edib, oğulları
İsmayıł və İshaq tərəfindən əlyövm Xəlil-ərrəhman deyilən Hebron
şəhri-qədimi cıvarında dəfn olunmuşdur.

“İbrahim” ismi lisani-ibraniidə “pedər” demək olan “ib” və “cüm-
hur” demək olan “rəham” kəlmələrindən mürəkkəb olub...” (QƏ, I,
528-529).

160. “Sareyə” olmalıdır. Sarə (Sara) “həzrəti-İbrahim əleyhüssə-
lamın zövcəsi olub... Rəvayətə görə, doxsan yaşlarında olduğu halda
həzrəti-İshaq əleyhüssələmə doğmuşdur. ...Sarə 127 yaşında vəfat et-
mişdir” (QƏ, IV, 2480).

161. “*Yusif ibn Yaqub ibn Ishaq ibn Ibrahim*... miladi-İsadan 1745
sənəd əvvəl Heranda Rahildən doğulmuş və pedəriylə bərabər Kənana
intiqal etmişdi. Qurani-əzimüşşan və təfasiri-şərifdə bəhsini təfsilən
mündəric bulunmuşdur” (QƏ, VI, 4814).

162. Əlyazmada: “bin”.

163. “*İsmayıł*... həzrəti-İbrahimin böyük oğlu və həzrəti-İshaqın...
bəradəridir. Həzrəti-İbrahimin, zövcəsi Sarədən övladı olmadığından
Fironun vermiş olduğu “Hacər” ismindəki cariyəni Sarənin musaidə-
siylə istifrat və ondan həzrəti-İsmayıł doğulmuşdur...

...Miladi-İsadan 1899 sənəd əvvəl 137 yaşında vəfat etmişdir...”
(QƏ, II, 944).

164. Əlyazmada: “keçə”.

165. Əlyazmada: “camenə”.

166. Əlyazmada: “İsgəndəriyyəyə”. Yanlışlığı aydınlaşdır, çünkü
müəllif İsgəndəriyyədə deyildi ki, paroxodon oraya gəlməsindən da-
nishaydı.

167. Əlyazmada “xe” (خ)-nin nöqtəsi düşdüyünə görə söz حیف (Haif)
kimi oxunur.

168. Əlyazmada bundan sonra gələn “qalib” sözünü artıq olduğuna
görə atdıq.

169. “*Rodos sancağı* cəzairi-Bəhri-səfid vilayətinin mərkəz san-
cağı olub, həmnamı olan cəzirə ilə İstanköy, Sumbəki, Kərpə, Qaşut,
Hərgit, İlyaki və Əncirli adalarıyla Anadolunun uzun bir burnundan
ibarət olan Mis qəzasından mürəkkəbdır. ...6 qəza ilə 5 nahiyyədən
mürəkkəb olub 63 qəryəni havidir...” (QƏ, III, 2274).

170. Əlyazmada: “limonundan”.
171. “*Ismayıl paşa Çərkəs* – Sultan Əbdülməcid xan dövrü müşirlerinden (müşirlərindən, marşallarından – *Ə.T.*) olub, cəsarət və şücaətlə məşhur bir zat idi. Ənəsl Topal İzzət Məhəmməd paşanın köləsi olub... ...Fəriqlik rütbəsiylə dördüncü ordu ərkani-rəyasətində və Mosul valiliyində və müəxxərən dəxi üçüncü ordu ərkani-rəyasətin-də bulunmuşdur...
- ...1277 (1861) tarixində cənnətməkan Sultan Əbdülməcid xanla bir gündə irtihal etmişdir” (QƏ, II, 949).
172. Əlyazmada: “bin”.
173. Əlyazmada bundan sonra gələn “və” bağlayıcısını cümləni ağrılaşdırığına görə atdıq.
174. Burada əlyazma yarımcıqdır. Sonrakı hissə bunun ardıdır və bir vərəqdən ibarətdir. Aradan, bizcə, iki vərəq düşüb (*çox ola bilər, az yox*).
175. “İstanköy” olmalıdır. Onun haqqında “Qamusül-əlam”dan oxumaq olar.
176. Çəşmən.
177. Əlyazmada: “İzmirnə”.
178. “Səfərnamə”nin əlyazması burada kəsilir. Bundan sonrakı hissələr hələlik tapılmayıb.

YAZIŞMALAR

General-major A.İ.Filosofova məktub

Bu sənədin rusca orijinalını Qəbələ rayon tarix-diyarşunaslıq muzeyinin direktoru Xalis Məmmədov 1986-da Leninqrad şəhərində ezamiyətdə olarkən üzə çıxarıb və bizim redaktor olduğumuz “Elm” qəzetində tərcüməsiz çap etdirib (bax: “Elm” qəz., 02.07.1986). Mətnə yazdığı ön sözdə X.Məmmədov göstərir ki, A.İ.Filosofov (1799-1874) bu məktutu 24 mart 1835-də alıb və 11 aprelədə ona cavab göndərib.

Dilimizə bu tərcümənin müəllifi də Xalis Məmmədov'dur. Onun bizi göndərdiyi mətn burada azaciq redaktöylə verilir.

1. Abbasqulu ağa Bakıxanov (1794-1847) nəzərdə tutulur.

Baron Q.V.Rozena məlumat vərəqəsi

Bu sənədin rusca orijinalı Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində (f.2, iş 3841, vər.32) saxlanılır. İlk dəfə Ədalət Tahirzadə dilimizə çevirərək çap etdirib (bax: “Azərbaycan” jur., 1981, №11, s.182). Burada həmin tərcümə verilir.

1. İndiki Qəbələ rayonundakı Kürd kəndi nəzərdə tutulur.

Knyaz M.S.Vorontsova məlumat vərəqəsi

Bu sənədin rusca orijinalı Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində (f.4/30, iş 449, vər.1-2) saxlanılır. İlk dəfə Ədalət Tahirzadə dilimizə çevirərək çap etdirib (bax: “Azərbaycan” jur., 1981, №11, s.182). Burada həmin tərcümə verilir.

1. Şamaxıda bəy işlərinə baxan komissiya nəzərdə tutulur.
2. Qutqaşındakı mülk, ev və təsərrüfat nəzərdə tutulur.
3. Bu ev haqqında Salman Mümtazın “Rəşid bəy və Səadət xanım” hekayəsi mühərriri Qutqaşınlı İslmayıl bəyin həyatı” məqaləsinde (bu nəşrə bax) də məlumat verilib.
4. Yəni ər-arvadın üçillik təqaüdünün məbləğini – gümüş pulla doqquz min manatı.

ARTIRMALAR

Hacı İsmayıл bəy Qutqaşınlı (?)

İki quşun söhbəti

Bu şeri Qəbələ rayon tarix-diyarşunaslıq muzeyinin direktoru Xalis Məmmədov “Qəbələ” qəzetindəki (22.04.1999) “Hacı İsmayıł bəy Qutqaşınının ədəbi irsində yenilik olan bir şer haqqında” başlıqlı məqaləsində dərc etdirib. X.Məmmədov həmin yazıda bildirir ki, bu şerin makinadan çıxmış mətnini Bakıda bir nazirlikdə işləyən nevropatoloq Yusif Həsən oğlu Əliyev qəbələli həkim Şirvan Əmirəslan oğlu Feyzullayevin vasitəsilə 1997-də Qəbələ muzeyinə göndərib. Y.Əliyev həmin şeri 16 may 1973-də Şəkidə ezamiyyətdə olarkən 90-dan artıq yaşı olan bir yerli müəllimdən eşitdiyini yazıb; həmin müəllim şerin Hacı İsmayıł bəy Qutqaşınlıya məxsus olduğunu deyirmiş.

Buradakı mətni “Qəbələ” qəzetindən götürərək müəyyən redaktəylə veririk. Ancaq şerin Hacı İsmayıł bəyin qələmindən çıxmasına “hə”, yaxud “yox” deməkdən çəkinirik - bizcə, bu məsələyə sonrakı daha sanballı araşdırmaclar aydınlıq gətirə bilər.

Salman Mümtaz

İ.B.Qutqaşınlıya dair sorğu

Əlyazması Əlyazmalar İnstitutunda Salman Mümtaz arxivində saxlanılır.

Sorğunun hansı ildə aparılması bilinmir. Hər halda, S.Mümtazın “Rəşid bəy və Səadət xanım”ı 1936-da Azərnəşrdə nəşrə hazırladığı ərəfədə aparılması daha inandırıcıdır, çünki böyük araşdırıcı Qutqaşınının tərcüməyi-halını həmin kitabda verməliydi.

Suallar S.Mümtazın öz xəttiylə yazılıb, cavab verəminsə kimliyi bilinmir, ancaq bu şəxsin Qutqaşınının yaxın qohumu olduğu və onu çox yaxşı tanıyan “yaşlı-başlı, ayıq-sayıq, bilici kişilər”dən biri olduğu şübhə doğurmur. Prof. Əziz Mirəhmədov həmin şəxsin müəllim Süleyman bəy Əbdürəhmanbəyzađə olduğunu ehtimal edir.

21-ci suala cavabda deyilir ki, Qutqaşınlı haqqında tərifnamələrlərdən biri məndə vardi, İsmayıł bəyin qardaşı oğlu aldı, qaytarmadı;

indi o ölüb, kitapça yox olub; çox çalışdım tapıb göndərəm, mümkün olmadı. Buradan aydınlaşır ki, Salman Mümtaz sualları yazılı şəkildə Qutqaşına (Qəbələyə) göndərib və müəyyən müddətdən sonra həmin suallar cavablandırılırlaraq Bakıya qaytarılıb. (Ancaq bu sorğudan sonra Mümtaz, Ə.Mirəhmədovun bildirdiyinə görə, 1936-37-də İsmayıllı bəyin ata yurdunda şəxsən olub və Qəbələ ağısaqqallarından, aydınla- rından orada da bilgiler, əsərlər toplayıb).

Sorğu əlyazmasından götürülərək verilir.

1. İsmayıllı bəyin “Nəsrulla Sultanov-Qutqaşınlı” soyadı daşıdığını heç bir sənəddə rast gəlməmişik.

2. İsmayıllı bəy hicri ay tarixiylə 10 zilhiccə 1223-də, miladi tarixlə 27 yanvar 1809-da doğulub.

3. Ədib hicri ay tarixiylə 7 səfər 1278-də, miladi tarixlə 14 avqust 1861-də dünyasını dəyişib və ertəsi günü torpağa tapşırılıb.

4. Qutqaşınının başdaşında ərəbcə bunlar yazılıb (çevirməsi professor Məşədixanım Nemətovanındır): “Bu yüksək məqbərə bağışlanmış, alicah, qohumları və ardıcılıları ilə iki dəfə həccə getmiş, iki yüksək müqəddəs yeri ziyarət etmiş İsmayıllı bəy ibn əl-hac Nəsrulla sultanındır. Min iki yüz yetmiş səkkizinci il müzəffər səfər ayının yeddiində, dördüncü gün vəfat etdi, beşinci gün dəfn olundu. Allah, onu və valideynlərini bağışla, onu cənnətin mərkəzində yerləşdir. Amin! Ya kasıbları sevən! 1278-ci il tarix. Ey müşkülləri həll edən, onu bağışla!”. (Geniş məlumatçın bax: M.Nemətova, Ə.Tahirzadə, S.Allahverdiyev. İsmayıllı bəy Qutqaşınının epitafiyası. – “Elm və həyat” jur., 1979, №6, s.14-15).

5. Hacı Bıkə xanım ləzgi yox, qumuq qızıdır.

6. Hacı Bıkə xanım 1862-də vəfat edib.

7. Qutqaşınının əsərləri toplanmış bir kitabçanın (əlyazma şəklin- də) vaxtilə onun qardaşı Hacı Ağa bəyin oğlu Məhəmməd bəydə olduğu bəlliidir. Çox güman ki, burada da Məhəmməd bəy nəzərdə tutulur.

8. İsmayıllı bəy 3 yox, 4 dili (Türk, rus, fransız, fars) yaxşı bilib.

9. Çox güman ki, onlar Qutqaşınının da köməyi sayəsində Bakı sürgünündən qurtulmuş və daim ədibin maddi və mənəvi yardımını görmüş Qasim bəy Zakirin qohumları olub.

10. Sultan bəyin oğlu Rüfət Sultanovun bizə bildirdiyinə görə, 1920-30-cu illərdə sovet hökuməti onun atasının ailəsini məhz sultan oğlu və çar generalı Qutqaşılıyla qohum olduğuna görə uzun müddət

təqib edib (Sultan bəy ailəsiylə Azərbaycanın müxtəlif yerlərində: Göyçayda, Mingçevirdə və b. gizli yaşamağa məcbur olub) və bu qorxulu illərdə Sultan bəy İsmayııl bəy Qutqaşınının zərli çərçivələr içərisindəki fotosəkillərini və bir çox yazılarını təndirə tökərək yandırıb.

Salman Mümtaz

Avropa təsirində yazılmış ilk hekayəmiz

Salman Mümtaz “Rəşid bəy və Səadət xanım” hekayəsini 1933-də Azərnəşrde ayrıca kitab kimi nəşr etməyə razılıq aldı. Bu kitabda o, Hacı İsmayııl bəy Qutqaşınının həm tərcüməyi-halını, həm də “Rəşid bəy və Səadət xanım” hekayəsi haqqında bilgiliçi içində alan ocerk də verməliydi. Bu ocerkisə Salman Mümtaz hələ 1933-də yazıp qurtarmışdı. “Avropa təsirində yazılmış ilk hekayəmiz” adlı bu böyük məqalə alimin uzunmüddətli inadlı araşdırılmalarının yekunuuydu. Yازının həcmi “Rəşid bəy və Səadət xanım” in özündən xeyli geniş olduğuna görə, çox güman ki, nəşriyyat kitabda bu boyda girişin verilməsinə razı olmayıb və Salman Mümtaz hazırladığı həmin əlyazmanın 1936-da məqaləyə çevirərək adını dəyişib və “Ədəbiyyat qəzətəsi”ndə dərc etdirib [“Yüz il bundan əvvəl Azərbaycan nasiri. (Hekayənin əldə edilməsi tarixçəsi)”. – 11, 24 mart 1936, №№5-6]. Bu, Azərbaycan ədəbiyyatşünaslığında Hacı İsmayııl bəy Qutqaşını haqqında yazılmış və çap edilmiş ilk araşdırmadır. Onu da deyək ki, yazını qəzetə verərkən müəllif əlyazmanın üzərində yenidən işləyərək bir çox önəmli düzəlişlər aparıb və artırmalar edib.

Ancaq “Avropa təsirində yazılmış ilk hekayəmiz” əlyazmasından “Ədəbiyyat qəzətəsi”ndəki məqalədə bütünlükə istifadə olunmayıb (çox güman ki, redaksiyanın təkidiylə) və hər bir müəllif kimi, sözsüz ki, S.Mümtaz da buna təəssüflənib. Buna görə “Yüz il bundan əvvəl Azərbaycan nasiri. (Hekayənin əldə edilməsi tarixçəsi)” məqaləsini ilk dəfə olaraq “Avropa təsirində yazılmış ilk hekayəmiz” əlyazmasından da yararlanmaqla və bu zaman məhz əlyazmanın adını saxlamaqla oxuculara təqdim edirik.

Əlyazmalar İnstitutunun Salman Mümtaz arxivində “Avropa təsirində yazılmış ilk hekayəmiz” əlyazmasının 1933-də qələmə alınan həm ağartması, həm də qaralaması (eyni şifrə altında) saxlanılır. An-

caq əlyazma yarımcıqdır. Çatışmayan vərəqləri Salman Mümtazın özünün götürməsi və “Ədəbiyyat qəzetəsi”ndəki məqalənin yazılışında istifadə etməsi, biczə, şübhə doğurmamalıdır.

1. Adı öz çağında Rusyanın bütün türk xalqları içərisində geniş yayılmış görkəmli yazıçı, jurnalist və ictimai xadim İsmayıł bəy Qas-pıralı (1851-1914). Bir qaynaqda onun Qutqaşınının “Rəşid bəy və Səadət xanım” hekayəsini Krim tatarcasına çevirdiyi göstərilib.

2. Xurşidbanu Natəvanın (1832-1897) Xasay xan Usmiyevdən olan oğlu *Mehdiqulu xan Usmiyev* (*Vəfa*) (1855-1900).

3. S.Mümtaz bu vaxt Aşqabadda yaşıyirdi.

4. S.Mümtazın ilk kitabı olan “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcüməyi-halı” 1913-də Tiflisdə “Şərq” mətbəəsində basılıb.

5. Mehdiqulu xan Vəfanın oğlu *Xasay xan Usmiyev*.

6. Abbasqulu ağa Bakıxanov.

7. Natəvanın eşi general-major Xasay xan Usmiyev 1864-də ailəsini ataraq Qarabağdan getmiş, 1866-da erməni M.T.Loris-Məlikovun fitnəkar hərəkətləri sonucunda Voronejdə özünü öldürmüştü.

8. Deməli, Mehdiqulu xan Vəfanın oğlu Xasay xan Usmiyev 1923-də vəfat edib.

9. *Məmməd İsmayıł oğlu Cuvarlı* (1902-1937) – Azərnəşrin direktoru, Azərbaycan SSR maarif komissarı, Şəki Şəhər Partiya Komitəsinin I katibi vəzifələrində işləyib. Sonuncu vəzifədə işləyərkən – 1937-nin mayında Moskvaya M.C.Bağirovdan şikayət etməyə getdiyinə görə həbs olunub və güllələnib.

10. *İbrahim Abdulla oğlu Eminbəyli* (1894-1937) – Azərnəşrin direktoru, mətbuatda dövlət sirlərini mühafizə edən Baş İdarənin (Qlavlitin) rəisi və b. vəzifələrdə işləyib. Sonuncu vəzifəsində işləyərkən tutulub və güllələnib.

11. Mətnində boş yer buraxılıb, ancaq heç nə yazılmayıb.

12. İsmayıł bəy Qutqaşını, ömür-gün yoldaşı Hacı Bikə xanım tərəfdən Xasay xan Usmiyevlə qohumdu.

13. Mirzə Fətəli Axundzadə hekayənin Varşava nəşrinin sonunda öz əliyə rusca bu sözləri yazıb (çevirməsini Əziz Mirəhmədov nəşrindən götürmüşük):

“Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi Si-

zə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatmasına məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün Sizi tamamilə inandırıa bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram. 15 mart 1846. Mirzə Fətəli”.

S.Mümtaz bu məqalədəki qeydiylə iki dolaşıq məsələni açır: 1) guya onun “Rəşid bəy və Səadət xanım”ı Mirzə Fətəlinin görməməsi haqqında fikir söyləməsinin (məsələn, F.Qasimzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabına baxılsın) ağ yalan olduğunu; 2) Mirzə Fətəlinin bu qeydi, bir çox alımların iddia etdiyinin əksinə olaraq, Qutqaşınlıya yox, Xasay xan Usmiyevə ünvanladığını. Əslində son fikir daha ağlabatandır, çünki Mirzə Fətəli bu qeydi Qutqaşınlıının özünə məxsus nüsxənin deyil, məhz Xasay xanın şəxsi kitabxanasındaki (şübhəsiz ki, Xasay xanın ona oxumağa verdiyi) nüsxənin üstündə yazıb. Bəllidir ki, Mirzə Fətəli Xasay xanla dostdu və hətta xanın öz arvadı Natəvanla böhranlı şəxsi münasibətlərinin bir müddət qaydaya salınmasında da Mirzə Fətəlinin rolu olmuşdu. Bizcə, fransızca danışıqlı hətta məşhur yazıçı Aleksandr Dumanı belə heyran qoymuş general Xasay xanın – İsmayııl bəyin qohumunun “Rəşid bəy və Səadət xanım”ın həm fransız dilinə çevrilməsində, həm də Varşavada nəşr edilməsində rolü var. Çox güman ki, bu işdə Mirzə Fətəli də yardımında bulunub və onun qeyddə işlediyi “başladığımız iş” ifadəsiylə elə buna da işaret edilib.

14. “Rəşid bəy və Səadət xanım”ın nəşri S.Mümtazın həbsiyle bağlı 1937-də dayandırıldı; əsər 1939-da “Ədəbiyyat qəzeti”ndə (12, 24 iyul, 2 avqust; №№24-26) çıktı, kitab şəklindəsə ilk dəfə yalnız 20 il sonra işıq üzü gördü (Bakı, Uşaqgəncnəşr, 1956).

15. Ədəbi parçaları almancaya Mirzə Şəfi Vazeh (1794-1852) yox, sonralar onun şerlərini öz adına çıxmış Fridrix fon Bodenştedt (1819-1892) çevirib.

16. Burada, bizcə, Mirzə Məhəmmədəli Kazım bəy (1802-1870), onun kiçik qardaşı Əbdüssəttar Kazım bəy (1818-1888) və Mirzə Aleksey Əbdüssəttar oğlu Kazım bəy (1859-1919) nəzərdə tutulur.

17. Burada S.Mümtaz yazıb: “İsmayııl bəy Qutqaşınlı Nəsrulla sultanın oğlu ceneral Hacı İsmayııl bəydir. Öz vaxtında fövqəladə ehtiram və nüfuza malik olan bu zatın türkçə qeyri-mətbü bəzi asarı və fransuzca da həyatımıza dair mətbü bir hekayəsi vardır”. Bu qeyd əsərin 355 yox, 357-ci səhifəsindədir.

18. M.F.Axundzadənin doğum tarixi 1812-ci ildir.
19. Çevirməsi: “1832-ci ildə axund Hacı Ələsgər həcc səfərinə getdi və məni Gəncəyə gətirib axund Molla Hüseynin yanına məntiq və fiqh kitabları oxumağa qoyub özü Məkkəyə yola düşdü. Bu tarixəcən mən fars və ərəbcə oxumaqdan başqa heç nə bilmirdim və dünya-dan xəbərsizdim və ikinci atamın istəyi bu idi ki, mən ərəb elmlərinin təhsil edib başa vurub ruhanılər cərgəsinə qoşulum”.
20. S.Mümtazın bu fikri “bugünkü məlumatımıza görə” qeydiylə söyləməsi özünü doğruldur – sonrakı araşdırımlar təsdiqləyir ki, XIX yüzildə Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi (1837) ikinci, Axundzadənin “Aldanmış kəvəkib” povestisə (1875) üçüncü bədii nəşr örnəyimizdir.
21. “Rəşid bəy və Səadət xanım” 1835-də, “Aldanmış kəvəkib”-sə 1875-də yazıldığına görə onların arasında 24 yox, 40 il fərq var. S.Mümtaz Qutqaşınının hekayəni nəşrdən 2-3 il qabaq yazdığını düşünür və bu halda “Aldanmış kəvəkib”-lə onun arasında 42 il fərq yaranır; görünür, “42” rəqəmi mətbəədə yanlış olaraq tərsinə – “24” düşüb.

Salman Mümtaz

*“Rəşid bəy və Səadət xanım” hekayəsi
mühərriri Qutqaşınlı İsmayıllı bəyin həyatı*

Salman Mümtaz bu yazını özünün 1936-da Azərnəşrdə nəşrə hazırladığı “Rəşid bəy və Səadət xanım” kitabına giriş kimi verməyi nəzərdə tutmuşdu. Ancaq müəllif burada irəli sürdüyü fikirləri oxuculara kitabın nəşrindən qabaq mətbuatda çatdırmağı məqsədə uyğun saymışdı.

Salman Mümtaz Qutqaşınının bir yaxın qohumuyla apardığı “Sorğu”dakı tutarqlardan ilk dəfə bu yazıda geniş yararlanıb.

“Ədəbiyyat qəzetəsi”ndən (8 iyun 1936, №14) götürülərək verilir.

1. Məqalə müəllifi bütün yazı boyu yanlış olaraq Kəlbəli sultanı İsmayıllı bəyin atası, Nəsrulla sultanısa babası adlandırır. Təəssüf ki, o, “Sorğu”da verilmiş doğru cavaba inanmayıb. Bu yanlış fikri ona kimin, yaxud hansı qaynağın təlqin etdiyi bizə bəlli deyil, ancaq çox güman ki, Mümtazı Qutqaşınının hansı qohumusa çasdırıb.

2. Düzgünü: Uğurlubəyov.

3. Qutqaşınlı o zaman Quzey Azərbaycanın ən mərkəzi şəhəri Şamaxıda bəy işlərinə baxan komissiyada çalışdığını görə bu şəhərdə yaşayırıdı. Salman Mümtaz məhz Zakirin bu bəndinin son misrasındakı fikri dəqiqləşdirməkçün “Sorğu”ya 18-ci sualı salıb.

4. Zakir bununla Qutqaşınlığın Nəsrulla sultanın oğlu olduğunu desə də, təessüf ki, S.Mümtaz ona da inanmayıb və şairin “xələf” sözünü “törəmələrdən biri” anlamında işlətdiyini düşünüb.

5. Dopl - içində xəmir, bəkməz, şor və b. maddələr saxlamaqcun işlədirən kiçik küpə (bu söz Qəbələ kəndlərində indi də işlədirilir).

6. Müəllifin bu fikri gerçəkliyə uyğun deyil.

7. [Çuxur] Qəbələ və Tikanlığın irsən Qutqaşınlığın olması haqqında sənədlərlə üzləşməmişik. Ərəsin ona məxsusluğusa hətta mübahisə mövxusuna çevriləməsi mümkün olmayacaq açıq-aşkar yanlışlıqdır.

8. İsmayııl bəyin başdaşında onun hicri tarixlə 4 səfər 1278 (14 avqust 1861)-də vəfat etdiyi göstərilib.

9. Hacı Bıkə xanımın ölümü hicri tarixlə İsmayııl bəylə eyni ilə (1278) düşsə də miladi tarixlə 1862-nin fevralındadır.

10. Bu cümlə qəti şəkildə sübut edir ki, Salman Mümtaz Qutqaşında (Qəbələdə) olub və həm İsmayııl bəyin, həm də Bıkə xanımın başdaşlarını şəxsən özü oxuyub və bu faktları da birbaşa oradan götürüb.

11. İndi “Xosrov” deyilir. Ağdaş – Bakı yolunun üstündədir.

12. “Ədəbiyyat qəzetəsi”ndə bu cümlə belə gedib: “Öz dostu və İsmayııl bəy kibi məsləkdaşı olan Mirzə Fətəli ilə bir cərgədədir”. Görünür, redaksiyada yol verilmiş yanlışlıqdır.

Səlim bəy Behbudov

Mütərcimdən

Səlim bəy Behbudov (1882-1943) haqqında ilkin olaraq Şamil Zaman “Bəy Behbud kimdir?” yazısında (“Azərbaycan gəncləri”, 14 fevral 1985) geniş danışıb.

“Mütərcimdən” əlyazması Əlyazmalar İnstitutunda Salman Mümtaz arxivində saxlanılır. Səlim bəy bu yazını Mümtazın xahişiyələ

yazmış və onun 1936-da Azərnəşrdə nəşrə hazırladığı “Rəşid bəy və Səadət xanim” kitabı üçün nəzərdə tutmuşdu.

Əlyasmasından götürülərək verilir.

1. S.B.Behbudov proletkultçuluq dövründə yayılmış guya Azərbaycan xalqının mədəniyyətdən uzaq olması haqqında fikrin tərəfdarlarına kinayə edir.

2. Sənədlər göstərir ki, İsmayııl bəy gerçəkdən də “Rəşid bəy və Səadət xanim”ı yazan çağlarda fransız dilini qrammatik baxımdan yətərincə bilməyib.

Hacı Yəhya əfəndi Qutqaşını

Hüsni-xülg

Əlyazmalar İnstitutumuzda saxlanan B-611/7739 şifrəli 4 yarpaqlıq əlyazmanın ərəbcə başlangıcından anlaşılır ki, onun müəllifi Hacı İsmayııl bəy Qutqaşınılmının qardaşı Hacı Yəhya əfəndi Hacı Nəsrulla sultan oğlu Qutqaşınlıdır. Hacı Yəhya əfəndinin adıyla bu əlyazmadan başqa heç yerdə üzləşməmişik. Təəssüf ki, onun haqqında az-çox ətraflı məlumat əldə edə bilmədik. Təkcə onu demək mümkündür ki, Qəbələ mahalının hakimi Hacı Nəsrulla sultanın oğulları arasında “əfəndi” və “həzrət” titullarıyla anılanı yalnız Hacı Yəhya əfənidir. “İslamın şeyxlər şeyxi, bilicilərin və görkəmli adamların xaqanı, müctəhidlərin varisi, millətin və dinin alovu, elçilərin ağasının (Məhəmməd peyğəmbərin) sünnesini dirildən” ifadələri onun el içində olduqca nüfuzlu şeyx və görkəmli islam alimi kimi tanındığını göstərir və bu əlyazmanın yüksək elmi səviyyəsi də deyiləni bütünlükə təsdiqləyir. Xüsusən “həzrət” adlandırılması onun yaşı olduğunu, 1844-də belə mükəmməl bir əsər yazmasına yaşça İsmayııl bəydən böyükünü düşünməyə əsas verir.

Hacı Yəhya əfəndinin şərti olaraq “Hüsni-xülg” adlandırdığımız əsərinin bu əlyazması onu “ağamız və yiyəmiz” adlandıran, ona son-suz sevgi bəsləyən və bizcə, keçmiş müridlərindən olmuş bir şəxsin köçürüyü nüsxədir, Əxlaq məsələlərinə həsr olunmuş, “necə mötəbər olan kitablardan” istifadə edilməklə yazılmış bu risalə insanları xoşxasiyyətləyə, xeyirxahlığı, insansevərliyə, bir sözlə, “surəti-batın” in təmizliyinə çağırır. Orta yüzillər risalələrindən yararlanmaqla

yazılan bu əsərdə əxlaqın tərkib hissələrini ayrı-ayrılıqda təhlil edən və hər dəfə cürbəcür bölgülər aparan müəllif öz fikirlərini elmi şəkil-də sistemləşdirir. Əsərdə əksini tapmış hökmlər bu gün də gərəklidir, önemlidir.

Risalə XIX yüzil ədəbi dilimizin elmi üslubunun örnəyi kimi də çox maraqlıdır. Mətnədə bütövlükdə güclü ərəb-fars təsiri duyulsa da müəllif doğma türk sözlərinə üstünlük verməyə çalışır. Məsələn, burada “özün görmək” (xüdbinlik) və “özün bəyənmək” (xüdpə-səndlik) kimi təmiz türk sözlərinin işlədilməsi nəinki XIX yüzil, hətta indinin özü üçün də maraqlı dil hadisəsidir.

Transliterasiya zamanı orijinalda olmayan söz və hərflər düz mətərizə içərisində göstərilir.

1. Başlığı **biz qoymuşuq**.
2. Bu **başlıq** ərəbcədən çevirmədir.
3. Bundan sonrakı “ondan” sözünü atdıq.
4. Bu söz mətnədə unudulub.
5. Mətnədə “bilirsiz” “yeganə” sözündən sonradır.
6. Əlyazmada: “müvafiq”.

“SƏFƏRNAMƏ”DƏKİ HİCRİ QƏMƏRİ (AY) TARİXLƏRİN MİLADİ TARİXLƏ QARŞILIĞI¹

Hicri (ay) 1268	Miladi1852	Hicri (ay) 1269	Miladi1853
26 c.axir	17 aprel	11 məhərrəm	25 oktyabr
27 c.axir	18 aprel	12 məhərrəm	26 oktyabr
28 c.axir	19 aprel	13 məhərrəm	27 oktyabr
10 rəcəb	30 aprel	14 məhərrəm	28 oktyabr
12 rəcəb	2 may	15 məhərrəm	29 oktyabr
14 rəcəb	3 may	16 məhərrəm	30 oktyabr
15 rəcəb	4 may	17 məhərrəm	31 oktyabr
16 rəcəb	5 may	18 məhərrəm	1 noyabr
17 rəcəb	6 may	19 məhərrəm	2 noyabr
8 şəban	28 may	20 məhərrəm	3 noyabr
9 şəban	29 may	21 məhərrəm	4 noyabr
10 şəban	30 may	22 məhərrəm	5 noyabr
11 şəban	31 may	23 məhərrəm	6 noyabr
12 şəban	1 iyun	24 məhərrəm	7 noyabr
13 şəban	2 iyun	25 məhərrəm	8 noyabr
14 şəban	3 iyun	26 məhərrəm	9 noyabr
17 şəban	6 iyun	27 məhərrəm	10 noyabr
19 şəban	8 iyun	28 məhərrəm	11 noyabr
21 şəban	10 iyun	29 məhərrəm	12 noyabr
23 şəban	12 iyun	1 səfər	14 noyabr
7 şəvvəl	25 iyul	2 səfər	15 noyabr
8 şəvvəl	26 iyul	3 səfər	16 noyabr
9 şəvvəl	27 iyul	4 səfər	17 noyabr
10 şəvvəl	28 iyul	5 səfər	18 noyabr
17 şəvvəl	4 avqust	6 səfər	19 noyabr
18 şəvvəl	5 avqust	7 səfər	20 noyabr
20 şəvvəl	7 avqust	8 səfər	21 noyabr
23 şəvvəl	10 avqust	9 səfər	22 noyabr
29 şəvvəl	16 avqust	10 səfər	23 noyabr
1 zilqədə	17 avqust	11 səfər	24 noyabr
4 zilqədə	20 avqust	12 səfər	25 noyabr
		13 səfər	26 noyabr
		14 səfər	27 noyabr
		15 səfər	28 noyabr
		16 səfər	29 noyabr

¹ Cədvəldə göstərilmiş “r.əvvəl”, “r.axir”, “c.əvvəl”, “c.axir” sözləri uyğun olaraq “rəbiül-əvvəl”, “rəbiül-axir”, “cəmadiyül-əvvəl”, “cəmadiyül-axir” sözlərini bildirir.

Hicri (ay) 1269

27 r.əvvəl
28 r.əvvəl
29 r.əvvəl
30 r.əvvəl
5 r.axir
6 r.axir
7 r.axir
8 r.axir
9 r.axir
10 r.axir
11 r.axir
12 r.axir
13 r.axir
14 r.axir
15 r.axir
16 r.axir
17 r.axir
18 r.axir
19 r.axir
20 r.axir
21 r.axir
22 r.axir
23 r.axir
14 c.əvvəl
18 c.əvvəl

Miladi 1853

8 yanvar
9 yanvar
10 yanvar
11 yanvar
16 yanvar
17 yanvar
18 yanvar
19 yanvar
20 yanvar
21 yanvar
22 yanvar
23 yanvar
24 yanvar
25 yanvar
26 yanvar
27 yanvar
28 yanvar
29 yanvar
30 yanvar
31 yanvar
1 fevral
2 fevral
3 fevral
23 fevral
27 fevral

“SƏFƏRNAMƏ”DƏKİ ŞƏXS ADLARI

- Abbas paşa – 82, 84
Bilal həzrətləri – 106
Cabir – 91
Dadian xan (Dadiani) – 75
Davud paşa – 87
Davud paşa, Ərəbistan ordusu məclisinin rəisi, fəriq (general) – 105, 107
Davud əleyhüssalam – 113
Denitrin – 75
Dəhyə həzrətləri – 106
Əbdülməcid xan – 98
Əbi-Ləhəb – 101
Əfvayı – 99
Əhməd paşa – 103
Əli (Əli ibn Əbutalib) – 100
Əli əfəndi – *Hacı Əli əfəndiyə bax*
Əsgər Əli paşa, vali – 107
Əsməi – 96
Ətəbə – 101
Əyyub əleyhüssalam – 94, 95
Əzvaci-Mütəhhərə – 106
Habil – 106, 108
Hacı Bikə, Qutqaşının arvadı – 71
Hacı Əli əfəndi, Qutqaşının yaxın adamı və katibi – 82, 92, 103, 116
Hacı Məhəmməd Ədib əfəndi – 90, 93, 94, 95
Hacı Mustafa bəy – 95
Hacı Şəfi sultan, Qutqaşının babası – 70
Hafiz ağa – 122
Hafiz paşa (Qüdslü) – 139
Heydər baba – 94
Həmid bəy Qarslı, miralay – 107
Həzrəti-Sarət – 144
Xalid ibn Vəlid – 107
Xan Hüseyn – 109

Xəlil bəy, dəftərdar – 104
Xızır (peyğəmbər) – 94, 115
Xosrov bəy – *Məhəmməd Xosrov bəyə bax*
İbrahim paşa (Misirli) – 99, 110, 114
İbrahimxəlil əleyhüssalam – 116
İlyas (peyğəmbər) – 115
İsa peyğəmbər – 106, 11, 113, 115, 118
İshaq (peyğəmbər) – 116
İshaq paşa (Misirli) – 104
İsmayıł, İsmayıł bəy Qutqaşınlı – 116
İsmayıł Ətraşı (Hevranlı) – 102
İsmayıł paşa, müşir (marşal) – 121
İzzət paşa – 109, 118
Qabil – 106, 108
Qasım xan – 69
Qəddar ibn Salif, “kafırların başçısı” – 93
Qənstantin Bazili Quazi – 109
Qəyyur – 116
Qucakidzə Maqsim – 75
Lətif əfəndi – 86
Mahmud bəy (Ağcayazılı) – 71
Məhəmməd peyğəmbər (s.ə.s.) – 68, 88, 103, 112, 116
Məhəmməd ağa, minbaşı, topçu – 121
Məhəmməd bəy, minbaşı – 114
Məhəmməd bəy, müdir – 79
Məhəmməd paşa, vəzir – 86
Məhəmməd paşa, ordu müşiri (marşal) – 104, 107
Məhəmməd Ədib əfəndi – *Hacı Məhəmməd Ədib əfəndiyə bax*
Məhəmmədəli paşa – 84
Məhəmmədəmin bəy, qaiyməqam – 114
Məhəmməd Xosrov bəy, miralay – 89, 90, 103
Məhəmmədəl-Hənəfi – 100
Məlik Tahir – 107
Məribi, şeyx – 119
Məryəm, İsa peyğəmbərin anası – 110, 113
Milti, arxiyerey – 114
Mir Əbut, “qonsul vəkili” – 111
Mir Əmin bəy – 109

Mir Heydər – 109
Murad Rəis – 120
Musa əleyhüssalam – 112
Mustafa xan, Şirvan xanı – 69
Mustafa paşa, Şam valisi – 94
Mustafa ağa, “vükələlər əmini” – 107
Mustafa bəy, müdər – 116
Mustafa, gəmiçi – 76
Nadir şah – 70
Nəcməddin əfəndi – 107
Nəmrud – 101
Nəvəvi – 96
Nizami (Gəncəvi) – *Seyx Nizamiyə* bax
Nuh əleyhüssalam – 90
Osman ağa, hərəməgəsi – 87
Osman əfəndi Çərkəz – 86
Ömər bəy, Şamaxılı xanzadə – 68
Ömer (ibn Xəttab) – 96, 113, 114
Ömer ibn Əbdüləziz – 96
Panbuqlu baba – 105
Parfiri, keşış – 114
Patrik – 114
Rəbiqə – 116
Rəsulillah – *Məhəmməd peyğəmbərə* bax
Salam ağa – 108
Saleh əleyhüssalam – 91, 92, 93
Sarət (Sara) – *Həzrəti-Sarətə* bax
Seyid Abdulla əfəndi Qilisi – 86
Seyid Hafız əfəndi Diyarbəkri – 86
Seyyidi-Yəhya – *Yəhyaya* bax
Səid bəy Diruzi – 102
Səmud – 90, 91, 92
Sultan Nurəddin Mahmud – 107
Sultan Səlahəddin – 107, 121
Sultan Səlim – 101
Sultan Süleyman Fateh – 94, 95, 98, 121
Surə, Qutqaşınının bibisi – 95
Süleyman əleyhüssalam – 114, 116

Şah Abbas – 72
Şeyx Cəlaləddin Xəlvəti – 100
Şeyx Əhməd Müqai – 107
Şeyx Əsmər Təkərvəri – 101
Şeyx Xalid – 105
Şeyx İbrahim Fəraqi – 105
Şeyx Məhəmməd Xani – 107
Şeyx Məhəmməd Zahid – 86
Şeyx Nizami Gəncəvi – 72
Şeyx Sahib – 107
Şüeyb (peyğəmbər) – 95
Telatenidi Leonid – 104
Türban ibn Fəracə – 94
Üzeyir peyğəmbər – 112
Yezid – 106
Yəqub (peyğəmbər) – 111, 115, 116
Yəhya (peyğəmbər) – 103, 110
Yusif əleyhüssalam – 116
Zülfüqar bəy, Qutqaşınının bibisi oğlu – 68
Яков (Yəquba da bax) – 111

“SƏFƏRNAMƏ”DƏKİ YER ADLARI

- 
- Abi-qoç, kənd – 112
 - Abu-suxva, iskələ – 85
 - Acar – 74
 - Acara sancaq – 78
 - Adana, şəhər, qəza – 119
 - Ağcayazı, kənd – 71
 - Ağdaş, mahal – 71
 - Ağır, kənd – 117
 - Ağışqa, vilayət – 74
 - Ağrı dağı – 80
 - Ağsu çayı – 68
 - Ali-Osman (Osmanlı, Türkiyə) – 89, 115
 - Anadolı – 119, 121, 123
 - Anatoli – *Anadoliya* bax
 - Apalonya, şəhər – 118
 - Araxva – 78
 - Asi-xurma – *Təbükə* bax
 - Ataliyə (Antalya), şəhər – 118
 - Atana – *Adanaya* bax
 - Babi-səğər – 107
 - Babi-şərqi – 106
 - Balbak (Bəlbək) qalası – 107
 - Basqal, qəsəbə – 69
 - Başıaçıq (İmereti) – 74-75
 - Batum – 78, 79
 - Baydar, mahal – 73
 - Belağori – 74
 - Beyrut – 108, 110, 115, 118, 122
 - Beytulla, kənd – 117
 - Beytül-ləhm – 115
 - Beytül-müqəddəs (Ariev, Qüds) – 115, 121
 - Behr – 121
 - Bəhri-Lut – 113

Bəhri-mühit (Hind okeanı) – 88
Bəhri-səfid (Aralıq dənizi) – 85, 88, 119
Bəhri-şəb – *Şəb dənizinə bax*
Bəlqa – 100
Bərgeyi-müəzzzəmə – 94, 95
Bəsrə, şəhər – 87
Biyari-cəbr – 88
Biyari-nəsib – 88
Borçaltı, mahal – 73
Buxara – 115
Buqa ovası – 108
Buni, kənd – 102
Büneyb, kənd – 102
Cava (Yava), ada – 88
Cəbəli-Əntərə – *Vadiyi-Üzamiyayə bax*
Cəbəli-Zeyta – *Zeyta dağına bax*
Cədidiə – *Ciddəyə bax*
Cəzair – 86
Ciddə – 85, 86, 88
Çalı – 73
Çeşmə, qəsəbə – 123
Çərki – 110
Çiradid, kənd – 75
Çürüksu, qəza – 78
Dağıstan – 86, 115
Darül-Hümra – 94
Dəməşqüs-Şam – *Şama bax*
Dəmirçi Həsən, mahal – 73
Dəvəbatan, dağ – 70
Dimas, kənd – 108
Diruz(i) – 102, 108, 109, 118
Dura – *Tantura bax*
Eyni-Musa – 85
Eyni-Zərqa – 100
Əbu-Həlhələ, iskələ – 85
Əxizər – 94, 95
Əkka, şəhər – 110, 118
Əla, qəsəbə – 92

Əla-Qərib – 91
Ənaliq, dağ – 91
Ənam, dağ – 91
Ərdəhan – 78
Ərəbistan – 70, 105, 110
Ərəş, mahal – 71
Ərtvin (Artvin) – 78
Əryon (Rioni), çay – 74-76
Ərzurum, qəza – 78, 108
Əstənku, ada – 122
Əsvani-Niqolay – *Şəfqətilə* bax
Əznilli – 122
Fəlastin – *Fələstinə* bax
Fələstin – 111, 118, 121
Fərərd (?) – 85
Firəngistan (Avropa) – 119, 121
Fit, dağ, şəhər, qala – 69
Gavur məhəlləsi – 80
Gəncə, vilayət, şəhər – 71, 72
Gəncəbasan, mahal – 73
Gidron, dərə – 113
Girdman, çay – 68
Göy çay – 69
Gürçüstan – 72, 73
Hacıallı, kənd – 71
Hevran – 102, 108, 109, 118
Heydər, boğaz – 95
Hədyə, aşma, çeşmə – 88-90
Hələb, şəhər – 119
Həmi – 108
Həsa – 99
Həzərməvt – *Xəlil-ərrəhmana* bax
Hicaz – 85, 96, 98
Hindustan – 84, 86, 88
Hovz, mahal – 68, 69
Hürrətül-məra – 96
Xaif, şəhər – 118
Xeybər qalası – 90

Xəlil-ərrəhman (Həzərmövt) – 91, 99, 104
Xiyopi – 75
Xoni, qəsəbə – 74
Xopa, qəza – 78
Xram, çay – 72
İbrahim təpəsi – 105
İmeret(i) – *Başlaçığa* bax
İran – 71-73, 87
İstanbul, şəhər – 118
İsgəndəriyyə, şəhər – 88, 115, 117, 118
İsgəndərun, şəhər – 119
İzmir, şəhər – 110, 123
Kasibə, dağ – 93
Kerbəla, şəhər – 87
Kəsvə, kənd – 102-104
Kirğoryob – 77
Köşk qayası – 91
Kür, çay – 69, 71-73
Kürəkbasan, mahal – 72, 73
Kütəyyibə – 102
Qafqaz – 74
Qalacıq, kənd – 69
Qanəvat – 104
Qara, dağ – 93
Qaraman – 119
Qarmıl burnu – 118
Qartsql – 73
Qasanı, mahal – 68
Qasım xan qalası – 69
Qaüs-sübt, ova – 96
Qazaq, mahal – 73
Qazan, şəhər – 115
Qazı baxçaları – 95
Qeyşəriyyə, şəhər – 118
Qəbağəb, kənd – 102
Qəbələ, mahal – 68, 69, 71, 82
Qədəmgah, kənd – 103
Qəleyül-Cərud – 85

Qətran – 100
Qəzyə – 118
Qəzza, şəhər – 85
Qıbrıs (Kipr) adası – 119
Qibləteyn – 87
Qonya – 119
Qori – 73
Qırım – 75
Qsan, çay – 73
Qulab (Redut qala), qəsəbə – 75, 76
Qurd təpəsi – 68
Quriyer, mahal – 75
Quryal, vilayət – 74, 78
Quryel – *Quryala* bax
Qutais – 74, 76
Qutqaşın, kənd – 68, 69-71
Qübbətül-həcər, dağ – 91
Qüds – *Qiüdsi-şərifə* bax
Qüdsi-şərif – 99, 110, 112, 113, 114, 115, 117, 121
Qüseyr, iskələ – 88
Layic (Lahic), qəsəbə – 69
Lazaqiyə – 118-119
Ləx, çay – 73
Ləxvə – *Ləxə* bax
Maçaxı, kənd – 68, 69, 70
Maltafqə – 77
Maran – 74-76
Marsan – 119
Məan – 98-100, 115
Mədaini-saleh – 90-93
Məğrib – 84, 88
Mədineyi-münəvvərə – 86-89, 96
Mədinə – *Mədineyi-münəvvərəyə* bax
Məfrəq – 101
Məhəmmədağalı, kənd – 69, 70
Məhəmməd Rəis – 83, 92
Məkkəyi-mükərrəmə – 86, 87, 89, 95, 96
Məkkə – *Məkkeyi-mükərrəməyə* bax

Məlaq, kənd – 109
Mənbər, dağ – 96
Mərc, kənd – 108-109
Mərəş – 119
Məzəh, kənd – 106, 108
Mingəçevir – 71, 72
Minqrel, vilayət – 75
Misir – 81, 83-85, 88, 89, 101, 103, 104, 110, 115
Msqet, çay – 73
Müdəvvərə – 97
Mügəyirül-qələndəriyyə – 95
Müzeyrəb – 102
Nablus (Sışəm), şəhər – 115, 118
Navur qışlağı (Nohurqışlaq), kənd – 70
Neman, ada – 83
Nəcd – 88
Nəfs, kənd – 102
Nəxləteyn – 88
Nəqay, ada – 122
Nəzarət, qəsəbə – 118
Nil – *Nili-mübarək* bax
Nili-mübarək – 84, 88, 100
Nursəid (?) – 82
Of, qəsəbə – 80
Oruperi – 74-75
Osmanlı (Türkiyə) – 71-72, 76, 115, 121
Pəlaştın – *Fələstin* bax
Ponpipolis, şəhər – 119
Poşa qala – 77
Poti – 77
Ptalmey – *Əkkaya* bax
Rabe, iskələ – 86
Redut qala – *Qulaba* bax
Rəbva boğazı – 105, 106, 108
Rəisi-saleh, liman – 92
Rəmətə, kənd – 101
Rəmlə, qəsəbə – 111
Rizə, şəhər – 78-80

Rodos, ada – 119, 121, 122
Rum – 111
Rusiyət – *Rusiyəyə* bax
Rusiyyə – 74, 104, 114
Saqqız, ada, şəhər – 122
Salahlı – 72
Salehiyyə, dağ – 105, 108
Səda – 110
Səddül-Mətran – 90
Sədərli – 68
Sədun – *Səydaya* bax
Səxrətullah – 112
Səqəbi-Əxiżər – 95
Səlmə, dağ – 77, 80
Səməskin, kənd – 102
Sənmin – 102
Sətaliyyə, şəhər – 119
Səyda, valilik – 118
Sınığ körpü – 72
Sieyi-mədrəsi – 96
Sixinsxali, çay – 75
Siqəntəz – 78
Sisam, ada – 122
Sişəm – *Nablusa* bax
Sivə, çay – 75
Sur, şəhər – 118
Suram – 73
Suriya – 121
Sürmənə, qəsəbə – 80
Sürüg, kənd – 96
Süveyş, şəhər – 83, 84, 88
Şah yolu – 70
Şam, şəhər – 70, 86, 88, 92, 94, 101, 104, 105, 108
Şamaxı – 68, 70, 73
Şəb dənizi (Qırmızı dəniz) – 83, 84, 88, 92
Şəfqatil – *Şəfqətilə* bax
Şəfqətil, qəsəbə – 76-78
Şəki, məmləkət – 71

- Şəmkir, mahal – 72
Şəmşəddil, mahal – 72
Şərura, təpə – 96
Şirvan, mahal – 69, 71
Tağ bazarı – 104
Tantur, şəhər – 118
Tarsus, şəhər – 119
Tavus (Tovuz) – 72
Təbəriyyə, şəhər – 115
Təbük (Asi-xurma) – 91, 95, 96
Təhr – *Sura* bax
Təhtül-əqəbə – 98
Tiflis – 72, 73, 75, 104
Trabızan – *Trabuzana* bax
Trabuzan (Trabzon) – 70, 75, 79-80
Trabzan – *Trabuzana* bax
Trəblis, şəhər – 119
Tuncanə, kənd – 80
Tur, dağ – 111
Tur, kənd, iskələ – 85
Turi-Zeyta – *Zeyta dağına* bax
Üneyzə – 99
Ütətə, iskələ – 85
Vadiyi-Məmsux – 99
Vadiyi-Musa – 113
Vadiyi-Rəmətə – 101
Vadiyi-Üzamiyyə – 88
Validə quyusu – 90
Validlı, kənd – 102
Vəşəng, liman – 81, 83
Vəşy, kənd – 81, 92
Visə, qəza – 78
Yafə – 111, 115-117, 119
Yağlıca, dağ – 73
Yevropa (Avropa) – 84, 107
Yengi qala – 123
Yəmamə – 96
Yəmən – 88, 96, 98

Yənbə, şəhər – 85, 88
Yordan (İordan), çay – 113
Yusifət dərəsi – 112
Zatül-həcc – 97
Zeyta dağı – 112
Zəhələ, qəsəbə – 109
Zəmaq – *Müdəvvərəyə* bax
Zəmzəm – 86
Zərqa – *Eyni-Zərqaya* bax
Zəyam (Zəyəm) – 72
Zümrüt, qala – 90

Вифлеем (*Beytiül-ləhmə* də bax) – 111
Иерусалим (*Qüdsi-şərifə* də bax) – 110, 111
Иордан (*Yordana* da bax) – 110
Иосифатова долина (*Yusifət dərəsinə* də bax) – 111
Гора Элеонская (*Tura dağına* da bax) – 111
Сион – 111

“SƏFƏRNAMƏ”NİN SÖZLÜYÜ

A

ağac – təx. 7 kilometrə bərabər uzunluq ölçüsü

ağacqavını – türunc

ağacqəvin – *ağacqavininə* bax

axırıll-əmr – işin sonunda, nəticədə

aquşqa – pəncərə

ali-rəsulillah – peyğəmbər övladı, nəсли

aram tutmaq – sakitləşmək

asar – əsərlər

asi olmaq – itaət etməmək

aşna – tanış

aylıq – donluq, maaş

azimi-məqsəd olmaq – yola düşmək, yollanmaq

B

baqi – qalan; əbədi

balçıq xurması – əzik, bir-birinə yapışmış xurma (Misir və İraqda yetişir)

balın – portagal və limona bənzəyən, onlardan böyük turşməzə, mürəbbə bişirməyə yarayan ətirli bir meyvə, baləng

baliyoz – vaxtilə Avropada dövlətin səfər və böyük konsullarıyla general və admiral kimi kübarlara verilən ad

barxana – malların bir dəstəsi, tayı; yük; ev əşyaları; köç; kiçik karvan, qafilə; dəstə, dərnək, toplantı

basəfa – səfali, ürəkaçan

basmaq – məğlub etmək

bey etəmək – satmaq

beyn – ara

bədə – sonra

bəhrən – dənizlə, dəniz yolu ilə

bərdavam – davamlı, həmişəlik

bərgə – xırda çay; arx; gölməçə

bərma – su quyusu

bəşəşətlik – sevinc, şənlik, şadlıq

bəyaz – ağ

bika etmək – vəfalı olmaq, sadiq olmaq, sözündə durmaq
bilanəhayə – sonsuz, ucsuz-bucaqsız
bilmərrə – bütünlükə
bilmüzaəf – ikiqat artıq
bina etmək – başlamaq; tikmək, qurmaq
binaən – üçün, görə, ötrü
borum – bərə
bulmaq – tapmaq
bulunan – olan; təpilan
bunda – burada
bürüz etmək – meydana gəlmək; üzə çıxarmaq

C

cabal – iri tut ağacı (enliyarpaq)
came – böyük məscid
canib – tərəf
cari olmaq – axmaq
cəbəl – dağ
cəmadiyül-axir – hicri ay ilinin VI ayı
cəmadiyül-əvvəl – hicri ay ilinin V ayı
cəməl – dəvə
cəmmal – dəvələr
cəng – savaş; müharibə
cərdə – mizraqlı ürban əsgərlərinin qoruduğu hacılar (hüccac) qafıləsi
cərrar – pul qoparmaq üçün özünə müxtəlif görkəm verən dilənçi
cəvanib – tərəflər
cəzirə – ada
cizyə – islam ölkəsində qeyri-müsəlmanlardan alınan vergi
cümlə(si) – hamı(si), bütün
cümbüs etmək – əylənmək; hərəkət etmək
çarçu – (düzgünü: *çarsu*) dörd yandan küçəsi olan meydan; iki tərəfi dükən olan üstüörtülü, yaxud açıq bazar
çavuş – carçı, çapar, əmrləri oxuyan
çəkil – tut ağacı (kiçik)
çəndan – o qədər
çölgə – su ətrafi; su quyusu; otluq düzən (yamacda)
çün – çünki

D

dəf olmaq – yox olmaq; ortadan qalxmaq
dəftərdar – hesabdar, mühasib
dəxi – da, də; daha
dəlil – yol göstərici, qilağuz, bələdçi
dəstar – bağlama; çalma
dilgüşə – ürəkaçan, könüilaçan
dövlətmənd – varlı, dövlətli
dübarə – ikinci dəfə, təkrarən
düsturiil-əməl – göstəriş, yönəlgə, təlimat

E

ehram – Məkkədə hacıların müqəddəs torpağa daxil olması və xüsusi paltar geyməsi mərasimi
ehsan – bəxşış; lütf, kərəm
eyd – bayram
eyn – bulaq

Ə

əbnayi-əcibə – qəribə, təəccüblü oğullar
əcəll – ən yüksək, ən ali, ən hündür
əda etmək – ödəmək, qılmaq, ifa etmək
ədd olunmaq – sayılmaq
əqdəm – qabaq; daha qabaq olan
əqəbə – yoxuş (çətin çıxılan); aşırım; dağ cığırı
əqvam – qohumlar; tayfalar, millətlər
əhli-əyal – ailə üzvləri
əkl etmək – yemək
əla – hündür, yüksək
əlahiddə – ayrıca
əleyhirrəhmə – “ona rəhmət olsun!”
əlhac – hacı
əlhal – indicə, bu saat
əlqab – ləqəblər
əmin – başçı; dinc, sakit
əmin olmaq – sakitləşmək

əmiri-hac – *miri-haca* bax

əmmə – bibi

əmməza – bibioğlu (İsmayıllı və Qəbələnin bəzi kəndlərində həmin mənada “*mamaza*” şəklində indi də işlənir)

əmvac – dalğalar

ənbiya – peygəmbərlər

ərif – bilinən, tanınan

əshabə – tərəfdarlar

əski – keçmiş, köhnə, qədim

əsr – ikindi; ikindi namazı

ətba – tabe olan; ardıcıl, tərəfdar

ətmək – çörək

ətrafi-ərbəə – dörd yan

əşrəfi – qızıl pulun adı

əzim – əzəmətli

əzimüşşən – şanı böyük, əzəmətli olan

F

farağat etmək – yerləşdirmək, rahatlamaq

fəhm olunmaq – dərk edilmək, başa düşülmək

fəna – pis

fəramuş etdirmək – unutdurmaq

fərar etmək – qaçmaq

fəriq – general

fərş olunmaq – döşənmək

fəsih – gözəl və aydın

fi – (şəkilçi) -da, -də

filhəqiqət – doğrudan

fırəng – fransız

fırıb vermək – yalan demək; kələk gəlmək

fövq – yuxarı

fövqəzzikr – yuxarıda deyilən

fövt olmaq – əldən çıxmaq; ölmək; dağıılmaq; yox olmaq

füçətən – birdən, gözlənilmədən, qəflətən

füruxt etmək – satmaq

G

gah – bəzən; bəzi
gahbir – bəzi(si)
gah-gah – bəzən
gərək çağlı – lazımı qədər (Qəbələ şivəsində)
giran – ağır
gözükəmək – görünmək
gunə – növ, cür
gunəgün – cürbəcür, növbənöv
güşad – açıqlıq, geniş

H

hala – indi
hamiz – turş
həcceyn – iki həcc
həfəzə – su saxlamaq üçün yer
həfr etmək – qazmaq
həlimə – arvad, həyat yoldaşı
həmlə – dəstə
həmra – qırmızı
hənuz – indi; hələ
həpsi – hamısı
hərəm – həyat yoldaşı; müqəddəs yer; ziyarətgah
hərzə gəzmək – çirkin işlər üçün gəzmək
həvariyyun – İsa peyğəmbərin 12 şagirdi
hicrət etmək – köçmək; Məhəmməd peyğəmbərin 16 iyul 622-də Məkkədən Mədinəyə getməsi
himmət etmək – çalışmaq, səy etmək
hüccac – hacılar; həccə ziyarətə gedənlər

X

xali – boş, yiyəsiz, sahibsiz
xalisə – dövlətin bağışladığı torpaq, yer
xan – karvansara
xovf – qorxu
xudayı-ləmyəzəl – əbədi olan Allah
xüruc eləmək – çölə çıxməq
xütür etmək – xatırlamaq

I

ibtida – başlangıç

iddə – dəstə

ifratlanmaq – həddən çox artmaq

iftar – oruc açma

ixlas kəsi – ürəyi təmiz adam

ixtilat – yaxından əlaqə; görüşmə; söhbət

iqrar olmaq – qərarlaş-maq, yerləşmək; təsdiq etmək

iqtiran – evlənmə; yaxınlaşma, birləşmə

iqtiza etmək – lazıim gəlmək

ikram-təzim – çox hörmət

illa – başqa, savayı

irmaq – çay

irsal buyurmaq – göndərmək, yollamaq

irsal etmək – *irsal buyurmağa* bax

isabət etmək – rast gəlmək; məqsədə yetmək; düz fikirləşmək

isəvi – xaçpərəst

iskalə – *iskələyə* bax

iskalə – körpü (gəmilərin yan alması üçün); dalğaqlıran; körpüdə platforma (debarkader); liman; liman şəhəri

istiqbal etmək – qarşılamaq

işbu – bu, həmin bu

iyi – yaxşı

izhari-əhval etmək – vəziyyəti bildirmək

K

kahyə – təsərrüfat müdürü, koxa

kəbir – böyük; yaşlı, qoca

kəlisə – kilsə

kənisə – *kəlisəyə* bax

kərrat – dəfələr

kəsr olmaq – sına maq

köy – kənd

küçük – kiçik

küffar – kafirlər

Q

- qaba quşluğu* – günortaya yaxın olan vaxt (*gənc quşluqdan* sonra gəlir)
qabaq – balqabaq, kudu
qaç – neçə
qaçan – haçan, nə vaxt
qafilə – karvan
qaib olmaq –itmək, yox olmaq
qaimməqam – podpolkovnik; bir yerin böyüyü
qaiz – acıqlanan, qeyzlənən
qalaq – avar, kürək (qayıqda)
qalaqcı – avarçəkən
qantar – konteyner
qaptan – kapitan
qara – torpaq, quru
qayət(də) – çox
qazi – yarım dinarlıq pul
qeyri-məskun – əhali yaşamayan (yer)
qəməndat – komendant
qəmərə – kamera
qəptan – *qaptana* bax
qərantin – qarantin
qərantun – *qərantinə* bax
qərardad – bağışma, müqavilə
qəryə – kənd
qəsd etmək – niyyətdə bulunmaq
qəzayi-ilahi – Allahın səbəbkarlığı
qəzəbnak – acıqlı
qırba – içində səqqaların su daşdıqları ağızı dar, altı geniş dəri bardaq
qışla – qazarma
qızıl – qırmızı
qızıl yumurta eydi – qırmızı yumurta bayramı, pasxa
qonaq – imarət, ev; qəsr
qonsul – konsul, səfir
qonsur – *qonsula* bax
qorontunə – *qərantinə* bax
qövm – tayfa; qohum
quberna – guberniya

quruş – yarım qəpiklik kiçik pul

qürrə – ayın ilk günü

L

labar – lövbər

ləmyəzəl – ölməz, daimi

ləngər – lövbər

lətif – gözəl, incə

libas – paltar

lisən – dil

lövnbəlövn – cürbəcür, növbənöv

M

maaş – dolanacaq; aylıq, donluq

maaş etmək – dolanmaq, yaşamaq

mabeyn – ara, aralıq

maehtiyac – möişətdə gərkən şeylər

masəva – başqa, özgə, savayı

maşalçı – məşəlçi, əlində məşəl tutan

mayəhtac – *maehtiyaca bax*

mazqal – qala bacası

mədəd – kömək

məgər – əgər

məğrib – günbatan

məğış – qarışiq; qarışılıq

məhəl – yer

məhərrəm – hicri ay ilinin I ayı

məhfil – kəcavə

məks – mövcud olma

məks etbək – qalmaq

məkulat – yeyiləcək şeylər

məqrıb – günbatan çağrı

məlik – hökmдар

məmsux etmək – qiyafəsini dəyişmək

məmur – dövlət qulluqçusu; tikintili, abad

məmur olmaq – təyin olunmaq

mənazil – mənzillər

mənzilgah – düşərgə, dayanacaq
mənzurda tutmaq – nəzərə almaq
məram – məqsəd
mərqəd – qəbir
mərqədi-rəsulillah – Allah elçisinin (Məhəmməd peyğəmbərin) qəbri
mərvi – rəvayət edilmiş
məsa – axşam
məscid – məscidlər
məsakin – məskənlər; yoxsullar, miskinlər, kasıblar
məsarif – məsrəflər, xərclər
məsrur – sevinc; şad
məta – mal; sərmayə, kapital
məşriq – gündoğan
məzbur – qeyd olunmuş, haqqında danişılmış
məzkur – deyilmiş, adı çəkilmiş
minbaşı – mayor
miralay – polkovnik
miri-hac – həccə ziyarətə gedən hacıların başçısı
möhrə – muncuq; balıqqulağı
mövc – dalğa
mövludi-Musa – Musa peyğəmbərin doğulması
müdəvvər – yumru, dairəvi
müfərrih – fərəhlənmə, sevinc
mügilan – yasəmən, akasiya
müqəddəm – qabaq, əvvəl
müqərrəb – yaxın olan
müqəvvı – gücləndirən, qüvvətləndirən
müqəvvim – qohum
müqəyyad olmaq – qayğısına qalmaq, muğayat olmaq
müləhizə etmək – baxmaq; düşünmək
mülaqat etmək – görüşmək
mülazim – bir şəxsi daim müşayiət edən; yavər
mülhəq olmaq – qatılmaq
mümaniət – maneçilik, mane olmaq
müntəxib etmək – seçmək
müraat – riayət etmə, gözləmə
müraciət etmək – qayıtmaq, geri dönmək

mürtəfe – yüksəlmiş, uca, yüksək
mürur – keçmə, getmə, etmə, axma
mürur ilə – getdikcə, tədricən
müsəfir – səfərdə olan; qonaq
müsəmma olan – adlanmış
müsəlimin – müsəlmanlar
müslüm – müsəlman
müşabih – bənzər, oxşar
müşarileyəh – yuxarıda adı çəkilən
müşərrəf olmaq – şərəflənmək, şərəfli olmaq
müşəvvəş – təşvişli, həyəcanlı
müşir – marşal
mütəal – yüksək, uca, ali
mütəəddid olmaq – müxtəlifləşmək
mütəməkkin – məskən salmaq
müftizadə – müfti (dini rütbədir) oğlu
mühafiz – qarovalcu, qoruqçu
mühəyyə etmək – hazırlamaq
mühib – qorxulu, qorxunc
mühimmət – ləvazimat; mühüm şeylər
müzəyyən – zinətli, bəzənmiş

N

nagah – birdən, gözlənilmədən
naqə – dişi dəvə
nəbat – bitki
nəbəvi – peygəmbərə məxsus
nəfis – incə
nəfəs – can, həyat
nəhr – çay
nəhv – cür, sayaq, tövr
nəslən bəd nəsl – nəsilbənəsil
nəsnə – şey
nəsrani – xacəpərəst
nəşat vermək – sevindirmək, şad etmək
nəşət – inkişaf; törəmə
nisf – yarı

nisfi-leyl – gecə yarısı
nisfi-təriq – yolun yarısı
niza – qovğa, narazılıq, çekişmə
nüzul etmək – anmək, düşmək

O

oda – otaq
ormanlıq – meşə
ota – oda, otaq
ovdət – qayıtma, geri dönmə
ovqat – vaxtlar
oynağa salmaq – yerindən oynatmaq
öylə – günorta; günorta namazı

P

papas – keşiş
payə – rütbə, mənsəb
pək – çox
pəsənd etmək – bəyənmək
pəsənd olmaq – bəyənilmək
porum – bərə
purtlaşmaq – tutulmaq, qarışmaq (hava) (Qəbələ şivəsində)

R

ramazan – hicri ay ilinin IX ayı
rast etmək – düzəltmək
rəis – kapitan (gəmidə); başçı
rəbiül-axır – hicri ay ilinin IV ayı
rəbiül-əvvəl – hicri ay ilinin III ayı
rəcəb – hicri ay ilinin VII ayı
rəsulillah – Allahın elçisi (Məhəmməd peyğəmbər)
risalətpənah – (Məhəmməd) peyğəmbərə siğınan
rövnəq – müştərisi çox olan
rumman – nar
ruzgar – külək
rüb – dörrdə bir; 15 dəqiqliqə

S

saiqə – sövq edən
salis – üçüncü
salisən – üçüncü(sü)
saniyən – ikinci(si)
sahibi-azar olmaq – xəstələnmək
seyhə – bağırtı, qışqırıq
səd – uğurluluq, xoşbəxtlik; xoşbəxtlik ulduzu
sədarət – baş nazirlik; sədrlik
sədd etmək – kəsmək, qapamaq
səfər – hicri ay ilinin II ayı
səhrayi-bilanəhayə – ucsuz-bucaqsız səhra
səhrayi-bipayan – sonsuz səhra
səxrə – (cəmi: sükur) qaya, böyük daş
səgir – kiçik
səgirən və kabirən – böyüklü-kiçikli
səqqa – suçu
səlat – namaz, dua
səlləllahü əleyhü və səlləm (s.ə.s.) – “ona salavat olsun!”
sənə – il
sərəncamsız – başlı-başına buraxılmış
sərəsgər – baş komandan, sərkərdə
surt – yamac, bel
sibt – nəvə, nəsil
sinaməkki – səna, kassiya (bitki)
sinirləmək – dal ayaqlarının damarlarını kəsmək (heyvanın)
sırış urmaq – yixilmaq, düşmək
siyah – qara
soqaq – küçə
sövt – səs
sümmə – sonra
süvar olmaq – minmək

Ş

şəcər – ağac
şəmsiyə – çətir
şərafətli – şərəfli

şərif – şərəfli; nəcib, əsl

şəvvəl – hicri ay ilinin X ayı

şikəst olmaq – sınmak, məğlub olmaq *şəban* – hicri ay ilinin VIII ayı

şorbaxana – yeməkxana

şövq – həvəs

şöylə – elə

şügl – iş, məşğələ

şühəda – şəhidlər

T

taraş etmək – yağmalamaq, tarac etmək

təbdil etmək – dəyişdirmək

təbdil olmaq – dəyişilmək

təbir etmək – demək ibarət mərasim

təcdid etmək – yeniləşdirmək, təzələmək

təəşşüq – sevgi

təfəkkür etmək – düşünmək

təfrīt olmaq – israf etmək, artıq yerə xərclemək

təhərrük etmək – hərəkət etmək

təht – alt

təkyə – dərvişlərin, müridiłların toplandığı yer

təqrir – izah etmə; möhkəmlətmə

tərtib olmaq – hazırlanmaq; sıra ilə düzülmək

təsərrüf – yiylənmə, zəbt etmə

təsliyə etmək – salavat çevirmək

təsmiyə etmək – adlandırmaq

təvaf – həcc zamanı Kəbənin ətrafini dolanmaqdən *təriq* – yol

təzərrö etmək – boyun əymək

təzkirə – icazə kağızı; pasport

tişra – dışarı, bayır, çölə, xaricə

tila – qızıl

timur – lövbər

tofiq – kömək, yardım

tüccar – tacirlər

türbə – qəbir; qəbir üzərindəki tikili

türbədar – türbə baxıcısı

U

uğramaq – rast gəlmək

uyumaq – yuxulamaq

Ü

üləma – alimlər

ülfətlənmək – dostlaşmaq

ünas – qadınlar, qızlar

ündür – hündür

ürban – köçəri, bədəvi ərəblər

üruc etmək – göyə çıxmaq

üskak/üskək – yüksək(də)

üsuli-dövlətiyyət – diplomatiya

üsul ilə – üsullu, ehtiyatla

V

vabur – vapura bax

vafur – vapura bax

vafur gəmisi – vapura bax

vaqıə – yuxu

vapur – paroxod

varid olmaq – yetişmək, gəlmək

varmaq – getmək

vase – geniş, enli

vers – təx. 1,04 km

vəhmələnməq – vahiməyə düşmək (Qəbələ şivəsində)

vəqf – savab işdən ötrü ayrılan, toplanan vəsait, mülk, mal

vəqfiyyat – vəqf şeyləri

Y

yaban – çöl

yağmur – yağış

yaman – pis

yanaral – general

yapı – tikiliş

yapmaq – tikmək; düzəltmək

yaviq – yaxın

yavru – bala
yəmin – sağ
yəsar – sol
yığınmaq – yaxanmaq, yuyunmaq
yirişilmək – yetişilmək, çatmaq
yoluxulmaq – rast gəlinmək
yövmi-əhəd – birinci gün
yövmi-ərbəa – dördüncü gün
yövmi-xüms – beşinci gün
yövmi-sittə – yeddinci gün
yürümək – yerimək, gedib-gəlmək, hərəkət etmək

Z

zəbh eydi – qurban bayramı
zəxirə – ərzaq; döyüş sursatı
zəmin – yer, torpaq
zəvvvar – ziyarətçi; ziyarətçilər dəstəsi
zikr etmək – dua etmək, vird etmək; yada salmaq; söyləmək
zilhiccə – hicri ay ilinin XII ayı
zilqədə – hicri ay ilinin XI ayı
zilli-himayə – himayə kölgəsi
zira – çünkü
zira – dirsək, təxminən 48 santimetr
ziraət – əkin; əkinçilik; yaşıllıq; kənd təsərrüfatı
ziraətgah – əkin yerləri
zirdəst – əlaltı
ziyadə – artıq; artıq dərəcədə; çoxlu
zöhr – günorta; günorta namazı
zövcə – arvad, qadın (ərdəki)
zübdə – seçmə
zükür – kişilər
zülçəlal – cəlal yiyesi, böyükük yiyesi



Buraxılışa məsul:

Əziz Güləliyev

Texniki redaktor:

Rövşən Ağayev

Tərtibatçı-rəssam:

Nərgiz Əliyeva

Kompyuterdə yiğan

Həmid Tahirzadə

Kompyuter səhifələyiçisi:

Alianna Duxanina



Yığılmağa verilmiştir 27.09.04. Çapa imzalanmıştır 17.03.05.

Formatı 60x90 1/16. Fiziki çap vərəqi 14. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 48.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.